

Not meşrafatı ve
ses vazife hizmetleri

Ruzə Ibisoova

Əbədiyyət
notları


Not nəşrləri və
səsyazmaları şöbəsi

RUZƏ İBİŞOVA

№24 - 261254

ƏBƏDIYYƏT NOTLARI

Azərbaycanın xilaskarı, bütün sahələr kimi, məsiqimizin də
inkışafında həllədici rolü olan əməmmillî liderimiz
Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm.



Bakı-2011

Rəyçi: Respublikanın xalq artisti,
xanəndə-bəstəkar Əlibaba Məmmədov

Məsləhətçilər: Respublikanın xalq artisti, dosent
Ağasəlim Abdullayev,

Bakı Musiqi Akademiyasının professoru,
sənətşünaslıq namizədi Arif Əsədullayev,

Azərbaycan Milli Konservatoriyasının baş
müəllimi, xanəndə Qəzənfər Abbasov

Redaktor: Arif Fərzalı

Ruzə İbişova «Əbədiyyət notları»
Bakı, «MBM», 2011, 200 səh.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi, xanəndə Ruzə İbişovanın, «Nə qədər Azərbaycan var, mən də varam» - deyən Ulu öndərimiz Heydər Əliyevə ithaf olunan, musiqi tariximizi ölməz sənəti ilə zi-nətləndirmiş şaxsiyyətlərdən bəhs edən «Əbədiyyət notları» kitabı adının möhtəşəmliyinə tam dolğunluqla boy verir.

İnanırıq ki, məzmunundan müəllifin mövzuya professional müna-sibati aydınca görünən bu rəngarəng məqalələr toplusu muğam dünyası ilə maraqlanan oxucuların diqqətiindən yayınmayıacaq, on-ların sevgisində öz uğurlu təleyini tapacaq.

ISBN: 978-9952-29-038-7

© Ruzə İbişova
Bakı, «MBM», 2011

ÖN SÖZ

Bu gün Azərbaycan intibah dövrünü yaşayır. Müstəqil res-publikamızda misli görünməmiş müsbət dəyişikliklər baş verir. Ulu öndərimiz Heydər Əliyevin ideyalarını ləyaqətlə həyata ke-cirən prezident İlham Əliyev tərəfindən aparılan düzgün siyaset xalqımıza hər sahədə uğurlar qazandırır. İqtisadiyyatın, mənə-viyatın elə bir nöqtəsi yoxdur ki, diqqətdən kənardə qalsın.

Tarixindən səhbət açacağıımız musiqi mədəniyyətimizin muğam qolu da dövlət rəhbərliyinin yaratdığı münbit şərait nəticəsində günbögün pərvəsi tapır, üfüqlərini genişləndirir. Bakıda, nadir memarlıq incilərindən olan bir binada Muğam Mərkəzinin açılması, respublikamızda ardıcıl şəkildə beynəlxalq festivalların, simpoziumların keçirilməsi, rəsmi tədbirlərdə, dekadalarda xanəndələrə yetərinə yer ayrılması iqtidarin bu milli dəyərə həssas münasibətinin parlaq göstəricisidir.

Heydər Əliyev Fonduñun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fonduñun sədri, Milli Məclisin deputati, YUNESKO-nun və İSESKO-nun xoşmaramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ulu sənətimizə qayğısı, zənnimə, daha ətraflı qeyd olunmalıdır. Bu yorulmaz azəri qızının gərgin zəhmətinin bəhrəsidir ki, bir çox maddi abidərlə yanaşı, qayım-qadim müğamımız da YUNESKO-nun «xüsusi mühafizə edilən irs» siyahısına salınmışdır. Məhz onun təşəbbüsü sayısında sistem halında gerçəkləşən layihələr, keçirilən müsabiqələr istedadlı gənclərin sənət yolunda yaşılış işi yandırır. Rəhbəri olduğu fondların dəstəyi hesabına ərsəyə gəlmiş «Qarabağ xanəndələri» kitab-albomu ilə bağlı, bu işin əhəmiyyətini dərinlənən anlayan, respublikanın xalq artisti Habil Əliyevin sevinc dolu bir kövrəkliklə dediyi kəlmələr heç zaman yadımızdan çıxmaz: «Mehriban xanım mənim qızımdan, bəlkə də nəvəmdən yaşa kişikdir. Ancaq o, bizə – yetmiş, səksən, səksən beş yaşılı müğam ustalarına və bütövlükdə Azərbaycan

muğamına analıq elədi...» Hörmətli sənətkarımızın sidq ürəklə söylədiyi bu sözlər, elə sanıram, təkcə biz sənətçilərin deyil, ümumilikdə xalqımızın Mehrivan xanıma minnətdarlıq hissini tam şəkildə ifadə edir.

Dövlətin muğamin inkişafı üçün geniş açması öz əks-sədasını yalnız istedədi – qabiliyyəti belə bir etimadı doğrultmağa qadir insanların taleyində tapmalıdır. Məhz əsl sənət, əsl sənətkar musiqi mədəniyyətimizi sərhədlərimizdən uzaqlarda layiqinəcə təmsil edə bilər. Bundan ötrü işimizi elə qurmalyıq ki, müvafiq fəaliyyət programımızda boşluqlara yer qalmasın.

İntibah gur axan nəhəng çay kimidir, sularında çox vaxt «çör-cöp» də oynasır. Yəni yaradılmış imkandır sui-istifadə edənlər da olur. Belələrini həmişə daha çevik tərpənən görmüşük. Əl-qol açmalarına, efr məkanını tutmalarına försət verməmeliyik! Əlbəttə, zorən yox. Onların hər «həmlə»sində «sənətə gəlmə!», deməkdən bir şey çıxmaz. Yegana çarə dinləyici auditoriyasının maariflənməsidir. Yalnız durulub saflaşan ictimai baxış yeri səhv düşənləri təbii seçmə yolu ilə sıramızdan kənarlaşdırı bilər...

Biri var idi, hardan tapıb televiziyanın musiqi redaksiyası kimi məsuliyyətli bir şöbəyə rəhbər təyin etmişdilər, bilmirəm, oturduğu kreslo ilə savadı - səviyyəsi arasında uçurumu görəndə, heyrlətnəməmək olmurdu. Heç cür anlamirdi ki, muğam dastgahlarının orkestrlə oxunması da mümkünündür və bu zaman ifa daha rahat və dolğun alınır. Çalğının dirijora tabeliyinə görə, yəni yüksək nizam-intizam hesabına zildə sözlərin xeyli aydın başa düşüldüyünü, xirdalıqların itmədiyini ağılna siqışdırı bilmirdi. Xüsusən, «Heyratı»nın oxuyanda müxtəlif çalğı vasitələri ilə zənginləşdirilmiş səs müşayiətinin dəstgahə bitkinlik verdiyini deyəndə, gülürdü, rişxənd edirdi. Bir-iki aləti çıxsaq, orkestrin elə tardan, kamançadan, onlar kimi eynən muğamlarımıza boy verən neydən, balabandan ibarət olmasından, «orkestr» sözünün əvvəlində «xalq» sözünün işlənməsinin niyəsindən bəlkə də heç xəbəri yox idi yazıgin... Nə qədər kabinetdə lövbər salmışdı, «şeir»ləri dillərdən düşmürdü. Vəzifədən gedərgitməz mətninin müəllifi olduğu mahnilardan repertuarlarda əsər-əlamət qalmadı. Təəssüf ki, belələri hələ də var və bu cür

adamları nə qədər ifşa etməmişik, istedadlı xanəndələrin, onların rəmzində muğamatımızın yolundan kənarlaşdırıbmamışq, işimiz şorəfli keçmişin, işqli gələcəyin tələb etdiyi axarla getməyəcək...

Prezident Administrasiyasının rəhbəri, görkəmli ideoloq, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin «Azərbaycan» qəzetiinin 2 oktyabr 2009-cu il tarixli sayında çıxan «Azərbaycanın efr məkanı: problemlər və vəzifələr» adlı məqaləsi ictihad-iyyət arasında böyük bir hadisə kimi qarşılandı. Mülliət respublikamızı hər sahədə güclü görmək istəyən ziyanlıları, o cümlədən fəaliyyəti televiziyyasız, radiosuz keçinməyən peşkar musiqiciləri narahat edən xoşagelməz hallara toxunurdu. Gənclərimizin əlaqəna, dünyagörüşünə sabıtsız verilişləri ilə zərba vuran teleşirkətlərə iradımı açıqca bildirməsi ürəyimə oldu. Xanəndə dostlarımıla, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Müğam Sənəti kafedrasında birgə çalışdığım pedaqoqlarla, tələbələrimlə səhbbət zamanı hiss etdim ki, məqaləni bəyənən, onda sadalanan nöqsanların tezliklə aradan qaldırılmasını arzulayan tək mən deyiləm. Hörmətli akademikə, belə bir mühüm məsələnin etraflı təhlilini verdiyinə və vəziyyətdən çıxış yollarını göstərdiyinə görə, təşəkkürümü «Xalq qəzeti»nın 7 noyabr 2009-cu il tarixli sayında çap olunan «Efr məkanında milli-mənəvi dəyərlərimiz qorunmalıdır» adlı yazımla bildirdim...

Niya Baki kəndlərində keçirilən toy mərasimlərində təsadüfi xanəndələrə yer olmur?! Çağırsan da gəlməzlər. Çünkü məclisdə əyləşənlər muğamı dərindən bilir. Hünərin var, dəstgahın bir şöbəsini örür, yaxud qəzəlin bir beytini oxuma, daş-qalaq eləyərlər. Muğam sənətinə münasibətdə mən Azərbaycanı bütövlükdə onlar səviyyəsində görmək istəyirəm.

Elə bu kitab da həmin arzumdan doğulmuşdur. İnənram ki, vətəndaşlarımız korifey xanəndərimizin həyat və yaradılığına yaxından bələd olsalar, muğamlarımızın hər kiçik çalarına necə güzətsiz yanaşdıqlarını bilsələr, qulaq asdıqları ifaçıya tələbkarlıq göstərərlər, hər yersiz zənguluya çəpik çılmazlar. Nəticədə, ifaçı da peşə yolunu düzgün qərarlaşdırır. Ya birdəfəlik aradan çıxar, fəaliyyət üçün özünə münasib sahə seçər, ya da səsinə güvənirsə, səhnəyə - efsira soxulmaqdan yığışaraq sə-

viyyasını yükseltmək üçün mükəmməl musiqi təhsili alar, ustadlardan sənətin sırlarını öyrənər.

Azərbaycanın böyük mütəfəkkiri Nəriman Nərimanovun yeniyetmə və gənclərimizin ədəbiyyatda mövqeyini müəyyənləşdirməsinə çəraq yandıran tutarlı bir deyimi var. Məqalələrinin birində ədib sual verir: «Bizim usaqlarımızın Şekspiri, Puşkinı, Tolstoyu oxuması vacibdirmi?» Və sualın özü cavablandırır: «Əlbəttə, lazımdır. Amma Nizamini, Füzulinı, Vaqif'i oxuduğundan sonra». Yazıçının bu mükələməsinin musiqi mədəniyyətimizə də yönəltmək olar: Şopenin, Beethovenin, Qlinkanın əsərlərini dinləmək lazımdır, amma Üzeyir bəy Hacıbəyovun, Müslüm Maqomayevin operalarına tamaşa edəndən, Cabbar Qaryagdigoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rübabə Muradovanın, İslam Rzayevin müğam dəstgahlarına qulaq asandan sonra... Dünyagörüşümüzün artması, biliyimizin zənginlaşması üçün xarici aləmdən hali olmayıüzümüz çox yaxşıdır. Lakin, böyük cazmen Vaqif Mustafazadənin tabirincə desək, hər öyrənmənin mayasında hökmən iç dünyamız, o cümlədən müğamatımız dayanmalıdır.

Bu əsrarəngiz sənətin tarixinə soyahət etdiyəcə, daxilən böyüyürsən, bütövləşirsən, yaxından tanış olduqsa, öyrəndikcə zamanın gərdiğini daha dərindən anlaysan, yaşamağın qədərini həyatın mənasında görürsən, durulub saflaşırsan. «Əbədiyyət notları» kitabı, həmin yolda bir bələdçi kimi, qismən də olsa, karımıza gəlsə, özümü xoşbəxt sanaram.

Sözsüz ki, bu cür geniş mövzunu tam əhatə etmək, müğam sənəti aləmində baş verən hadisələri bütünlükə qələmə almaq, çoxsayılı xanəndələrimizin hamisini yada salmaq bir kitabın imkanı daxilində deyil. Ona görə də yazılı mənbələrdən əzəz etdiyklərimin fonunda üstadlarımızdan eşitdiyklərimi, öz müşahidələrimi ümumi ləşdirməkə kifayətlənmışam və yeni söz demək iddiasından uzığam. Təki xalqımızın musiqi irləsinə, xanəndəlik sənətinə göstərdiyim bu kiçicik xidmət oxucuların ürəyinə olsun...

Müəllif

TARİXİMİZİN AYNASI

Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə həmişə fəxr etmişdir.

Şəhərlərdə, bayramlarda, elcə də çətin, kədərli anlarda musiqi biza həyan, mənəvi dayaq olmuşdur. Onun yaşı xalqın tarixi kimi qadımdir, əzəlidir. Fikir dünyamız, düşüncə tərzimiz, vətənə məhəbbətimiz, torpağa bağlılığımız, bir sözə, varlığımız, kimliyimiz musiqimizdə öz əksini tapmışdır.

Xalq musiqisinin inkişafında xanəndələrin xidməti əvəzsizdir. Onlar xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ etmiş, yaşatmış və qoruyub saxlamışlar.

Xanəndəlik sənətinin inkişafı müğam musiqisi ilə sıx əlaqədardır. Əsl xalq yaradıcılığından qidalanmış bu sənət əsrlər boyu şifahi halda nəsildən-nəsılə keçərək zəngin irs yaratmışdır.

Muğamat musiqimizin təməl daşıdır. Xalqımızın yaratdığı mahnilər, təsniflər, oyun havaları onun üzərində pərvəriş tapmışdır.

Azərbaycan müğamları tarix boyu özünəməxsus inkişaf yolu keçərək, ictimai-siyasi hadisələrin təsiri altında təkmilləşmiş, müasir formaya düşmüşdür. Həmçinin müğamatda elə tarixin özü də əksini tapmışdır. Musiqi aləmində ahəngləri, rəngləri və ifaçılıq yolları ilə fərqlənən Azərbaycan müğamları zaman boyu xalqımızın həyat fəlsəfəsi, onun arzu və düşüncələri ilə sıx bağlı olmuşdur.

Muğamat pillə-pillə dolğunlaşmış bitkin bir musiqi janrıdır. O, dərin mənəvi məzmunu malikdir, emosionaldır. İnkər etmək olmaz ki, muğamat zaman keçdikcə Azərbaycan xanəndələrinin

zövqü və ifaçılıq məharəti sayəsində dəyişmiş, milli formaya düşərək daha kamil şəkil almışdır.

Muğamat Azərbaycan musiqi dilinin lüğətidir. Analarımız biza besik başında laylalarını məhz muğam üstündə oxumuşlar. Buna görə də gözümüzü açıb dünyani dərk edən gündən mənəviyyatımız muğam tərənlərinə köklənmişdir.

Muğam da «həyat», «insan» məfhumu kimi tədqiqinə ömür yetməyən, dəqiq formullaşdırılması-düsturlaşdırılması mümkün olmayan azman anlayışlardan biridir. Öyrənilidikcə öyrənilmədikləri üzə çıxır, öyrənilidikcə öyrənilməyinə yollar açılır. Əgər Cabbar Qaryagdioglu, Seyid Şuşinski, Xan Şuşinski kimi böyük xanəndələr ona alınmaz qala rəmzində yanaşıblarsa, həmin sahənin gözəl bilicisi Hacıbaba Hüseynov yetmiş yaşında «Muğam sonu görünməyən dəryadır, mən o dəryadan birca damla əzx etmişəm» - deyibə, respublikanın xalq artisti, şöhrət qitələri adlamış sənətkarımız Alim Qasımovdan soruşanda, hər dəfə «Bu sualtı cavabını hələ axtarıram» cavabını verirə, mən, uzağı, ustadlarından eşitdiklərimi, ola bilsin, qismən şəxsi mülahizələrimi qələmə gatıra bilərəm. Həm də korifeylərdən irəli keçmədən, öz deyəcəklərimdən öncə, bu möhtəşəm mövzu haqqında onların dediklərini xatırladandan sonra.

Səs sənətinin müqayisəsiz siması Üzeyir bəy Hacıbəyov mədəniyyət tariximizdə muğamın rolu, mövqeyi, əhəmiyyəti barədə ona qədərki fikirləri ümumiləşdirərək yazımışdır: «Muğamat keçmiş dövrlərdən bəri Şərqi, xüsusilə Azərbaycanın klassik musiqi yaradıcılıq nümunəsi kimi tanınmışdır. Muğamat qədim Şərqi pərdələri üzrə qurularaq yüksək melodiyaya malikdir. Dahi bəstəkar bu milli dəyərimizi yüksək qiymətləndirmiş, onu xalqımızın arzu və istəyinin, mübarizəsinin, dosta sədaqətinin, düşmənə nifşətinin, gələcəyə inamının ifadəcisi hesab etmiş və fikrinin təsdiqi kimi, ilk operamız olan «Leyli və Məcnun»u tamamilə muğam üstündə qurmuşdur.

Üzeyir Hacıbəyov mövzusunu xalqın eyniadlı qəhrəmanlıq dastanından götürdüyü «Koroğlu»nu yaradanda, yenə həmin dəst-xəttə sadıq qalaraq, xüsusən xanın, ətrafindakı saray

adamlarının xarakterizəsi zamanı dəstgahlarımızın ayrı-ayrı şöbələrindən bəhrələnmiş, sonralar digər bəstəkarları da əsər yarzəkən, muğamatın improvizasından çəkinməməyə çağırılmışdır.

O, bütün rişələri ilə soy kökümüza bağlı olan bu mədəni irsi nəzəri surətdə araşdırıb çeşidləmiş, mahiyətinə, məzmununa aydınlıq gətirərək, hər birinin varlığında hansı milli ovqatın dayandığını açıb göstərmişdir: «Bəddi-ruhı təsir cəhətindən «Rast» - dinləyicidə mərdlik və gümrəhliq hissi, «Şur» - şən, lirik əhvali-ruhiyyə, «Segah» - məhəbbət hissi, «Şüştər» - dərin kədər, «Çahargah» - həyəcan və ehtiras, «Bayati-Şiraz» qomqınlık, «Humayun» isa «Şüştər»ə nisbətən daha dərin bir kədər hissi oyadır». Dəstgahları tarixinin gərdişi qarşısında dözümünə görə dərcələndirmiş, «Rast», qədim musiqişünasların təbirinə, muğamların anası adlandıraraq, kəsb etdiyi «doğru», «düz» anlamında onu ədalətin təntənəsi kimi qiymətləndirmişdir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu mənalandırımlarını söz sənəti üzrə digər bir dahimiz, şair Bəxtiyar Vahabzadə «Muğam» poemasında poetik dillə çox dolğun şəkildə verə bilmişdir. O, əsrlər boyu başımıza gətirilənlərin niyəsini anلامadan «Şur»a qulaq asmağın faydasızlığını önsə çəkmüşdir:

Əvvəl öyrən, bu vətənə
Hardan,
hansı külək əsib?
Qara yellər dilləndirən
bir qarğıdan
Kim, nə zaman,
nədən ötrü tütək kəsib?
Şur nə deyir, nə danışır narın-narın?
Öyrən, nə vaxt qaynağına daş atılıb
Dağlardakı bulaqların?
Öyrən nə vaxt aparıbdır
Sel Saran?
Kim salıbdır dildən-dilə
Bu dəhşətli macoranı?..

Sair «Çahargah»dan bəhs edəndə, ilk növbədə onun melodik çalarlarının təsvirinə varır:

Şahə qalxdı ağ dalğalar
Köpük-köpük...
Uca-uca, böyük-böyük
Qayalara gah çırpılır,
Gah çekilir axın-axın...
Təlatümlər, həyəcanlar
Bərdəştidir, ön sözündür
Çahargahın.
Deyir: - Həyat bir döyüsdür,
Bir vuruşdur başdan-başa...
Rahatlığı həyəcanlar qucağında
ara, yaşa...

Yalnız sonra «Çahargah»ın avazından duyduqlarını qələmə gətirir və oxucuya, dəstgahı dinləyərkən, hər xirdalığın bətnində qərarlaşmış milli ağrıya diqqət yetirməyi tövsiyə edir:

Zilində elə bil od qalanıbdır,
Yangıya dözməyib havalanıbdır.
Bəməndə yanğını keçirmək üçün
Fikirlər, xəyallar yuvalanıbdır.

Şairin «Yaşa dolmuş, müdrik bir ürəyin düşüncələri» kimi əlamətləndirdiyi «Rast», «Qoşqarın, Kəpəzin, ulu Şahdağın bağlarından sizib durulduğuna» əmin olduğu «Segah» da belə... Dinlədikcə hər kəs bir cür mənalandırı bilər. Amma alınan bütün zövqlərin, təəssüratların içindən mütləq bir ümumi işiq soyulanır ki, bu da saysız-hesabsız, rəngarəng, ölümlü-itimli həsilərin fəvqündə dayanan ulu muğam sənətimizin həmişəyiliğidir.

Ustadım Nəriman Əliyevin həyat yoldaşı Xalidə xanım bu şoemanın yazılıması ilə bağlı biza belə bir əhvalat danışdı: «Şair Bəxtiyar Vahabzadə evimizə qonaq gelmişdi. «Muğam» adlı

əsər üzərində işlədiyini bildirdi və Nərimandan bəzi matləblərə açıqlıq götirməsini xahiş etdi. Gecə yarısına qədər oturub səh-bətləşdirilər. Hər şöbənin yaranma məqamının təsvirinə çalışır, doğurduğu təəssüratın təhlilinə səy göstərildilər. Rohmatılıkların ehtiyatla danışmaqlarından, hər sözü seçrək deməklərindən aydın olurdu ki, muğamat necə mürəkkəb bir aləmdir...»

Nəriman müəllim dörs zamanı sınıfda da bu mövzudan dəfələrlə bəhs etmişdi. «Muğamatın tarixini tapa bilmirəm. Bəlkə heç belə bir tarix, gün yoxdur. Anlamaq olmur, Allah yaradıb, yoxsa bəndələr» - deyirdi. Sonra da Vahidin məşhur beytini avazla söyləyərək, ardınca mənasını açıqlayırdı: «Həzrəti Davudun səsi Süleyman padşahın taxt-tacına dəyər»...

Hər dəstgahın əvvəlindən sonuna doğru sanki bir insan ömrü gəlib-gedir. Səs bəmələ zil arasında uşaqlıq dövrü, yetkinlik, gənclik çağları, qocalıq və əbədiyyət kimi mərhələlər yaşayır. Bir qapıdan keçib, o biri qapını açırsan. Döhlizə isə təsniflər, rənglər xalı kimi döşənir. Elə mahni seçimləşən, ölçü-biçisi təraz gəlsin, muğamın məzmununu korlamasın, qulağı didməsin. Əvvəlki şöbəni tamamlayıb, sonrakı şöbəyə ovsar olsun, səs onda rahatlıq tapsın, dincini alsın. İxtiyarın yoxdur öz əhval-ruhiyyəni ifana götürən - psixoloji müdaxilən milli ovqata xələf gətirər...

Muğamat bir çətin riyazi misaldır, üstəgəli çıxma, vurmanın bölmə ilə səhə salsan, cavabı düz çıxmayaçaq. Yoluna bələd deyilsənə, bəri başdan girişməməlisən. Girişmisənə, oxuyanda Allahan verdiyi səs payının həddi ilə razılaşmalsın. İmkənindən kənar şəkildə zila qalxsan, oxuduğun qəzəlin sözləri anlaşılmayacaq, şirinlik, məlahət, xirdalıqlar itəcək. Tarin son pədəsinə tutmaq dahi xanəndələrin işidir...

Muğamlarımız arasında çox ince toxunulmaz sərhədlər var. Təsəvvür edin, hamısı sudur, amma biri dənizin, biri gəlün, biri çayın, biri bulağındır. Qarışmurlar! Onlar arasında keçid yaratmaq, indi çox dəbdə olan terminlə desək, sintez aparmaq üçün Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Məşhədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov, Nəriman Əliyev, İsləm Rzayev, Alim Qasımov səviyyəsində bu ulu sənətin dərinliklərini bilməlisən. Belə bir haqqı-ixtiyari qazansan,

yerinə düşən improvisolordan də çəkinməzsən.

Xan Şuşinski «Manəndi-Mükalifi», yenilik edərək, «Mirzə Hüseyn Segahının müqəddiməsi kimi oxudu və əksər xələfləri tərəfindən qəbul olundu. Yaqub Məmmədov «Çahargah»ın «Mənsuriyyə» şöbəsini oxuyandı, bir ağız «Segah» deyir. İstər-istəməz səbirsizliklə gözlüyirsən xanəndənin həmin əlavəsini. Əvəzsız xanəndəmiz Hacıbaba Hüseynov dəstgahlarınıñ ən xırda şöbəsinə belə məharətlə improvisə edərək, onu dolğun bir müğama çevirməyi bacarırdı. Alim Qasimov ifası zamanı xeyli eksperiment aparır. Hər dəfə də xoşa golur. Buna səbəb isə, məlahətli səs və yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, bu sənətkarların müğamatımızın tarixinə yaxşı bələd olmalarıdır. Dəstgahlarımıza hər iniltinin, hər mübariz çaların hansı hadisədən və nə vaxt hopduğunu gözəl bilib.

Bələ olaylara gəlincə, Azərbaycanımızın tarixində bir deyil, iki deyil... Zaman-zaman müsibətlərə düşər olmuşuq.

Hər dəfə «Kəsmə şikəstə»ya qulaq asanda, İç Oğuzla Dış Oğuzun daxili çəkişmələrindən başlamış, son dövrədə torpaqlarımızın iyirmi faizi qədərinin erməni işğalına məruz qalmamasına qədər bütün milli faciələrimiz canlanır xəyalimdə:

Qızılğul haçabənddir,
Sana, gör neçə bənddir.
Düşsən mən düşən dərdə,
Görərsən necə dərddir.

Sözləri, melodiyası əşrlər boyu yurdumuzun hər qarışında toqquşmuş qılıncılar – nizələr kimi ürək parçalayan bu zərb müğamında türkün türklə qarşılaşlığı Çaldıran döyüşünün ağrısı da var, Gülistan-Türkmənçay müqaviləsinin, 1918-1920-ci illər soyqırımının, 1990-cı il 20 Yanvar qırğının həsrati-yanğısı da...

Bu gün Azərbaycanın musiqi nümunələri arasında «Qarabağ şikəstəsi» ruhumuza daha yaxındır. Onu dinlədikcə, ilk növbədə

Mən aşiqəm, Qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ

-deyən, illər boyu qurbanə alışa bilməyən Ağabəyim Ağa yada düşür. Düşünəndə ki, yurd-yuvasından didərgin salınmış bir milyon qaçqın, məcburi köçkünlərləndən elə vətonunu canından çox istəyən, onu hər gecə yuxuda görən bu vəfali qarabağlı qızın taleyini yaşıyır, istər-istəməz Heyran xanımın hazırkı milli əhval-ruhiyyə ilə səsleşən beytini xatırlayırsan:

Olubdu qəm yatağı şad gördüyü könlüm,
Dağıldı qüssədən abad gördüyü könlüm...

Musiqinin dili yüyrək olur. Özü səslər çələngindən ibarətdir-sə də, sorağı səsdən dəfələrlə sürətli işiq kimidir. Bir anda yayılmaq, milli mentaliteti tanıtmak, dost qazandırmaq, həmfikir, söykək tapmaq qüdrətindədir. Biz tariximizin belə bir ülvi aynasını heç zaman sinmaga qoymamalı, özümüz yaşadıqca onu yaşatmalıyıq. Varlığımız, nikbinliyimiz, itirilənləri geri qaytarmaq ümidişimiz naminə!..

MUĞAMATIMIZIN İNCƏLİKLƏRİ «ŞUR» DƏSTGAHI FONUNDΑ

Azərbaycan professional xalq musiqisinin əsas janrlarından biri olan muğam böyük höcmli, çox hissəli silsilə əsərdir. Bu çox hissəli janrı əmələ götürən melodiyalar, məqamlar və kiçik müsiqi formaları uzaq keçmişə aid edilir.

Muğamlar orta əsrlərin estetik fikri zəminində yaranmış, bu dövrün bədii yaradıcılığının müxtəlif sahələrini – poeziya, kamil bəstəkarlıq texnikası və yüksək ifaçılıq mədəniyyətini özündə birləşdirmişdir.

Yaxın və Orta Şərqi xalqları arasında bu və ya digər dərəcədə muğamlara yaxın musiqi janrları mövcuddur (ərəb və türklərdə makam, türkmən və uyğurlarda mukam, özbek və taciklərdə makom, İran musiqisində dəstgah). Muğam musiqi janrı kimi orta əsrlərin son dövründə formalılmışdır. Lakin muğamların tərkibinə daxil olan müxtəlif şöbə, guşa, təsnif və rənglərin yaranma tarixi daha qədimdir. «Muğam» termini mənşəyinə görə məqamlı bağlıdır. Orta əsr Şərqi musiqisinin məqam əsaslarını ilk dəfə Səfiyəddin Urməvi sistəmə salmış, onları Əbdülləqədir Marağayı təkmilləşdirmiştir. Bu sistemin əsasını «dövr» adlanan 12 əsas məqam, 6 avaz və 24 şöbə kimi törəmə məqamlar təşkil edirdi.

Muğam orta əsr musiqi mədəniyyəti inkişafının ən yüksək pilləsi və onun yekunudur.

XX əsrə, xüsusilə əsrin 2-ci yarısında muğamın artıq sabitləşmiş qanunları çərçivəsində yeni meyllər əmələ gəlmüşdür. Bu meyllər zahirli ə'lümətlərinə görə formanın kompozisiya ölçülərinin yiğincələşməsində, muğam silsiləsində bir çox ənənəvi hissələrin tədricən aradan çıxmışında özünü göstərir. Məsələn, XIX əsrin sonu - XX əsrin əvvəlində ifa olunan «Şur» muğamında təqribən

30 şöbə və guşa olduğu halda, hazırda bu muğam təqribən 12 şöbə və guşədən ibarətdir. Müasir Azərbaycan muğamlarında höcmən yiğincələşməsində onların ləkənizmə, müsiqi prosesinin dəha fəallaşmasına səbəb olmuşdur.

Tərkibindəki bu dəyişikliklərə baxmayaraq, muğam klassik Azərbaycan müsiqisinin ən iri və əsas janrı olaraq qalır. Azərbaycan muğamının vokal, perküsiyal-instrumental formalı mövcuddur. Bunların içərisində dəstgah başlıca yer tutur. Dəstgah dəramad və bordaştadan, maya, şöbə, guşa, elçə də şöbələrarası ifa olunan təsnif və rənglərdən ibarətdir.

Dəstgahda vokal hissələrin poetik mətnini əsasən qəzəl forması təşkil edir. Çox vaxt burada Nizami, Füzuli, Vahid və başqa Azərbaycan şairlərinin qəzəllərindən istifadə olunur. Azərbaycan muğam ifaçılığında «Rast», «Şur», «Segah», «Çahargah», «Bayatı-Şiraz», «Şüşər», «Humayun», elçə də «Şahnaz», «Mahur-Hindi», «Rahab», zərb muğamlarından «Heyrat», «Arazbari», «Səməyi-Şəms», «Mənsuriyyə», «Qarabağ şikətəsi», «Kəsmə şikətə» və s. geniş yayılmışdır. Muğamda poeziya ilə müsiqinin əlaqəsi digər aspektde də özünü göstərir. Məsələn, qədim muğamlara daxil olan məsnəvi («Humayun»da) və saqinəmə («Rast»da) kimi şeir qəlibləri orta əsrlər də geniş yayılmışdır.

Xalqımızın ən çox sevdiyi muğamlardan biri də «Şur» dəstgahıdır. Şair Bəxtiyar Vahabzadə öz şeirində onun mahiyyətini açmağa, poetik dilla təhlilini verməyə çalışmışdır:

Coxdan unudulmuş, yeri qalmış yaradır Şur,
Birdən yada düşmüş bir ötən macəradır Şur...

Bir arısın hikmət dolu söz-söhbəti, eşqi,
Heyrətdən ağıl mülküñə bir pəncəradır Şur...

Fikrin nə qədər yolları, mənzilləri varmış,
Üstündə cığırlar açılan bir dərədir Şur...

Qürbətdə vətən həsrəti, yurdunda bir anlıq
Yaddaşda yanib tez də sənən xatırıdır Şur...

Dinləyicidə şən, eyni zamanda lirik əhvali-ruhiyyə oyadan bu muğamın adı fars sözü olub coşqunluq, havəs, ehtiras, qalmaqal, hay-kük deməkdir. Şur tarda kiçik oktavanın mi səsin-dən ikinci oktavanın fa-sol səslərinə qədər uzanır. Buna görə də geniş və yüksək səs diapazonuna malik olmayan xanəndə onu tam şəkildə ifa edə bilər.

Şur muğamı hazırda aşağıdakı hissələri əhatə edir:

- 1) Bərdəşt (muğamın giriş hissəsi);
- 2) Mayeyi-Şur (girişdən sonra pəsədn oxunan hissə, bir növ muğamın açarı, muğamın mayəsi);
- 3) Şur-Şahnaz;
- 4) Bayati-türk;
- 5) Şikəsteyi-fars;
- 6) Əşiran (iki qohum, qohum-əqrəba);
- 7) Səməyi-Şəms (Simayı-Şəms - Günsə üzlü);
- 8) Hicaz
- 9) Sarənc (xoş səslə kiçik bir quş, kamanla çalınan qədim musiqi aləti);
- 10) Qəməngiz
- 11) Nişibü-Fəraz (eniş-yoxuş);
- 12) Sura ayaq (kadensiya).

Şurun Bərdəşt-i ifa olunarkən Nəva muğamında gəzışmək mümkündür. Buna görə Bərdəştə bəzən Nəva və ya Nəva-Nişapur (Şuri-Nəva) da deyilir.

«Bərdəşt»ın 2 variantı var:

1. «Bərdəşt»;
2. «Əmiri» və ya «Nəva».

Keçmiş xanəndələrin repertuarında rast gəlinən «Nəva» dəst-gahı muğamın tədrisi ilə bağlı programdan çıxarıldıqdan sonra «Nəva»nın şöbə və guşələri müxtəlif muğamlara köçürüldü. Məsələn, «Əmiri» guşası «Şur»un, «Rahab»ın, «Şüştər»in bərdəştinə çevrildi. «Şur»da ikili «Bərdəşt» əmələ gəldi. Xanəndə bilməlidir ki, «Şur» dəstgahının «Bərdəşt»ı bir növ onun «May»sinin bir oktava zildən təkrarı olmalıdır.

«Şur» dəstgahının ardıcılıqla gələn II şöbəsi «Mayeyi-Şur»dur. Bu şöbəyə sadəcə «May» və ya «Şur»a aid olduğu

üçün «Mayeyi-Şur» deyilir. May - fars sözüdür, «Şur»un bir növ məcazi manada bünövrəsidir, məğzidir, mayası və iliyidir. Hadisələr «May»in ətrafında cərəyan edir. Buradakı «May» sözü «May» ifadəsi ilə qarşıdırılmamalıdır. «May» hər hansı bir əşyinin və ya predmetin cövhəri, zati və özüydür. O, öz aramlığı, zərifliyi, poetikliyi və lirik çalarlığı ilə diqqəti cəlb edir.

«May»da bir-biri ilə təzad təşkil edən müsiki cümlələrinin biri digorinin məntiqi düzülüş qaydası ilə əvəzlənir ki, bu da dinləyiciyə xüsusi zövq verir.

«Şur» dəstgahının III şöbəsi «Şur-Şahnaz»dır. «Şur-Şahnaz» «Şur» dəstgahının mərkəzinə doğru geniş addimdir. Bəzi zil səsə malik xanəndələr «Şur-Şahnaz»ın bir və iki cümləsindən sonra «Zil-Şahnaz», hətta «Şəddi-Şahnaz» da oxuyur.

«Şur-Şahnaz» şöbasını «Şahnaz» və «Vilayati» kimi başlamaq olmaz. Onun ibtidai cümləsi məxsusi si bemol pərdəsinə istinadən ifa edilməlidir. Cümənin sonunda isə «Vilayati» və «Kürd-Şahnaz»da olduğu kimi, yenə si bemol məqam istinad pərdəsinə «ayaq» edilməlidir.

«Şahnazzara» «Şur-Şahnaz» üçün böyük əhəmiyyətə malikdir. Onun ifası burada «Dilkəş» və «Kürdüyü» ehtiyac olmadığını göstərir. Ham də «Bayati-Türk» şöbasının səs çalarlarını özündə cəmləyir ki, naticədə «Busəlik» guşası üçün zəmin yaranır. Bu da «Şur-Şahnaz»dan və «Şahnazzara»dan «Busəlik»la «Bayati-Türk» («Bayati-Qacar»a) keçidi təmin edir.

Bəzi kiçik səs tutumuna malik xanəndələr «Şur-Şahnaz»ı uzatmaq məqsədilə, bu şöbədən sonra «Dilkəş», «Kürd», hətta «Bayati-Kürd» və ya «Daşti» da ifa edir. Sonra «Busəlik» vasitəsilə «Bayati-Türk»a keçidi təmin edirlər.

«Şur-Şahnaz» lirik məziyyətə malik olsa da, «Mayeyi-Şur»a nisbətən çevik, sürətli və dinamik xarakter daşıyır. Ona sevgi motivləri və aşiqanəlilik daha çox xasdır. Xanəndələr həmin şöbədə Hacı Əbdülhəsən Raciniñ yaradıcılıq nümunələrinən geniş istifadə edirlər:

Dağut o ağrı qaşun üstə zülfü-qara, yeri,
Ver indi ğeybatı-kübrədə Zülfiqarə yeri.

Quru yer üstə qədəm qoyma, minnətün çekirəm,
Göz üstə qoy qədəm, ey yarı-mahparə, yeri.

Gedəndə, mən sənə qurban, rəqibdən gizlin,
Dalinca gəlməyimə bari et işarə, yeri.

Gəl indi canımı al, baxma özgələr sözünü,
Bu xeyir işdə dəxi yox heç istixarə yeri.

Bələ dağıtdı üzə kakilün nəsimi-səhər,
Ki, qalmadı dəxi, ey mahru, nəzərə yeri.

Fəqani-bülbüllü gör, bircə xar ilən güla bax,
Günah səndə degül, «tuf» bu ruzigarə, yeri.

Əgər yəqinim ol yar olubsan əğyara,
Ölünçə getməyəcək sinədən bu yara yeri...

«Mayeyi-Şur»dan «Şur-Şahnaz»a keçidə təsnif də oxuna bilər, rəng və ya dirinqə də çalına bilər. Lakin «Şur-Şahnaz»-dan «Bayati-Türk»a («Bayati-Qacar»a) keçidə rəng və ya dirinqə çalınmaz, təsnif oxunmaz. Çünkü bu halda «Busəlik» özü «Şur-Şahnaz»la «Bayati-Türk» şöbələri arasında keçid-körpü funksiyasını daşıyır. Çox nadir hallarda bu iki şöbə arasında təsnif oxunur. Nadir bir «Şur-Şahnaz» təsnifi vardır ki, bu təsnif «Şur» dəstgahının birbaşa üç şöbəsini – «Şur-Şahnaz», «Bayati-Türk» və «Şikəsteyi-Fars»ı əhatə edir. Mətni Əliağa Vahidin qəzəllərindən biridir. Bu təsnif görkəmli xanəndə Şəkili Ələsgərə məxsusdur. O, bu təsnifi vaxtilə patefon valına fars dilində yazdırılmışdır. Həmin təsnifdən istifadə edən xanəndəmiz Hacıbaba Hüseynov «Şur-Şahnaz»dan «Bayati-Türk»a məhərətlə keçid edirdi. Xanəndə bu təsnifi həm fars, həm də azəri türkcəsində oxuyurdı. Təsnifin mətni belədir:

Bu hüsün ilə, gözəlim, sən gözəllərin gözüsən,
Nə vaxtadək salacaqsan fəraqına bizi sən?

Deyirdilər ki, mələk var, ona inanmazdım,
Səni görən tək inandım, dedim ki, sən özüsən.

Qaşın, gözün, yerisin, qamətin qiyamətdir,
Gözəlliyyində tamamsan, qərəz ki, hər üzüsən.

Rəqib ilə məni bir gözdə görmə, insaf et,
Gərək özün biləsen indi əyrini, düzü sən.

Nəzərdən aşiqini salma, baxma özgələrə,
İnanma, alma hesaba, amandır, hər sözü sən.

Evin yixan da olar Vahidin, bilirsən özün,
Atırsan hərdən ona naz ilə bu qaş-gözü sən.

Yuxarıda dedik ki, «Şur-Şahnaz»dan «Bayati-Türk»ə «Büsəlik» guşəsi vasitəsilə keçilir. «Büsəlik» orta əsrlərdə 12 əsas müğəmdən birinin adıdır. Onlardan biri olan «Büsəlik», yəni «Əbu Salik» muğamı, «Şur-Şahnaz»la «Bayati-Türk» arasında vasitaçı guşə olan «Büsəlik» və «Şur» dəstgahının «May»sında ifa edilən «Səlmək» guşəsi IX əsrədə yaşayıb yaratmış şair Əbu Salikin adı ilə bağlıdır.

«Şur-Şahnaz»dan sonra gələn növbəti şöbə «Bayati-Türk»dür. Bu şöbə «Şur»un mərkəzi şöbələrindən biridir. Eyni adlı müğamın İran dəstgahlarında da rast gəlirik. «Bayati-Türk» şöbəsinin bir adı da «Bayati-Əcəm»dir (Əcəm ərəb olmayan, burada türk deməkdir). Xanəndənin imkanlarından asılı olaraq, «Bayati-Əcəm»i oxuyanda, «Bayati-Qacar» və «Dügah»dan bir hissəni, xüsusilə «Zəminxarə» şöbələrini ifa etmək olar. «Bayati-Türk» qismən unudulub yaddan çıxmışsa da, hətta ifa cümlələrinin baziləri «Bayati-Qacar»a keçmişsə də, yəncə müyyən qədər «Şur»dakı «Bayati-Türk» hal-hazırda mövcud olan «Bayati-Qacar»dan «ayağı» ilə fərqlənir və birinci ikinciyyə nisbəton qısa cümlələrlə ifa edilir.

«Şur» müğamının bəzi şöbələri «Rast» silsiləsinə aid edilsə belə, onları bir-birinə qarışdırmamalı, Üzeyir Hacıbəyovun

Ruzə İbişova

təbirincə desək, «Rast» «Rast»lığında, «Şur» isə «Şur»luğunda qalmalıdır. «Rast»da «Vilayati», «Dilkəş» və «Kürdü» «Şur» qəbilli olduğu kimi, «Bayati-Türk» da «Rast» qəbillidir. Bu pis hal deyil. Çünkü «Bayati-Türk»lə «Şur»un ab-havası bir növ dəyişir və «Şur-Şahnaz»dan sonra gərginləşmə baş verir. Bir qayda olaraq «Rast» qəbilli müğamlar əlaqələndirici şöbə kimi «Şikəsteyi-Fars»ı çəkdiyi kimi, «Bayati-Türk» da özündən sonra onunla münbitləşir. «Bayati-Türk»ün «Bayati-Qacar»dan fərqli cəhəti onun ayağındadır.

Xanəndəlkədə iki və ya üç oxu cümləsindən sonra rəng və ya diringə çaldırmaq və eləcə də şöbənin sonunda «Segah» elementlərini xatırladan bir ayaq etmə üsulu var ki, bu da növbəti şöbə olan «Şikəsteyi-Fars» üçün zəmin yaradır. Çünkü «Bayati-Türk»ün ayağındakı bu «Segah» komponentləri «Şikəsteyi-Fars»ın ayağı olan «Segah»ın lad-məqam quruluşu ilə eynilik təşkil edir və üst-üstə düşür.

«Şikəsteyi-Fars» bir sıra dəstgahlarda, o cümlədən «Rast», «Mahur-Hindi», «Orta-Mahur», «Rahab», «Bayati-Qacar», «Xaric-Segah», «Mirzə Hüseyn Segah»nda olduğu kimi «Şur»da da əlaqələndirici şöbədir. Lakin ahəng xüsusiyyətləri və istinad pərdələrinə görə bunlar bir-birindən fərqlənir. Bu şöbənin bir neçə məqamda ifası onunla izah edilir ki, hər müğamda bu şöbə ondan sonra gələn müğam şöbələrinin üzvi surətdə birləşməsi üçün əlverişli şərait yaratmaq imkanına malikdir. «Şikəsteyi-Fars» melodiya və məzmunu etibarilə bütün dəstgahlarda eynidir. Yalnız istinad pərdələri hər müğamin köküna, lad-məqam xüsusiyyətlərinə uyğun şəkildə dəyişir.

«Şikəsteyi-Fars»dan «Səmayi-Şəms»ə keçmək üçün çox zaman xanəndələr «Əşiran» adlı funksional güşədən istifadə edirlər. Bu guşənin pəsxan xanəndələr üçün əhəmiyyəti daha böyükdür. Çünkü «Əşiran» «Şikəsteyi-Fars»dan «Şur»un «Mayə»sinə birbaşa qayıdışı təşkil edir və onlar, səs imkanının «Səmayi-Şəms», «Hicaz» «Sarənc» kimi zil şöbə və guşələri ifa etməyə gücü çatmadığı üçün, çox vaxt «Şur»un «Mayə»sinəayaq vermək üçün «Əşiran»dan istifadə edirlər.

Hal-hazırda «Əşiran»ın avazlı-sözsüz variantı daha çox

intişar tapmışdır. Lakin reçitativli-əruzlu variantı da olduqca cazibədardır. Çünkü burada əruzlu söz guşədə mizanlı ölçü yaradır və guşənin sonluğunu füsünkar edir.

Seyid Şuşinski «Əşiran»ı şair Mirzə Əbdülxalıq Yusifin «Tək» rədifi qəzəli ilə oxumuşdur.

Məşhur tarzənimiz və böyük musiqi bilicimiz Bəhram Mansurov xatırlarında qeyd edir ki, əvvəllər «Şur» müğamında «Şur-Şahnaz»dan sonra «Bayati-Türk» və «Şikəsteyi-Fars» kimi şöbələr ifa edilməzdi, «Busəlik»dən istifadə olunmazdı və «Şur-Şahnaz»dan «Səmayi-Şəms»ə doğru xüsusi hərəkətlə, yəni ona qədərkı səs qatarında olan istinad pərdələrini «pilləvari» ardıcılılıqla irəliləyərək «Səmayi-Şəms» çalınır oxunardı. Lakin zaman keçdikcə, «Şur»un lad-məqam düzümdə «mi» və «fa» səs dayaq məntəqələrinin boş qalmaması və dəstgahlıq baxımdan onların hər birinin şöbə ilə doldurulması üçün bura «Bayati-Türk» və «Şikəsteyi-Fars» kimi şöbələr daxil edildi...

«Səmayi-Şəms» - «Şur» dəstgahının kulminasiyyətə doğru növbəti geniş şöbəsidir. Bu şöbə iki söz tərkibində ibarətdir: Səma və Şəms. «Səma» ərəbcə göy, asiman, fələk, «Şəms» isə Günəş, Gün deməkdir.

Bu şöbənin adı müxtəlif mənbələrdə fərqlidir:

1. «Simayı-Şəms» - (Günəşin üzü);
2. «Səbayı-Şəms» - (səhər Günəşi);
3. «Səmayi-Şəms» - (Günəşli asiman).

Ustadların fikrincə, göstərilən üç mülahizədən sonuncusu daha möqsədəuyğundur.

Xan Şuşinskiin ifasında «Səmayi-Şəms» sərbəstdir. Lakin müasir dövrdə müştəqil zorb müğamı kimi daha çox oxunur. Yaqub Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov və başqalarının ifasında bu müğam xüsusişə gözəl səslərinir.

Xanəndələr mətn seçimində azaddır. Amma bu azadlığın sahibi-ixtiyarlıq kimi başa düşülməsi də düzgün deyil. Həssاشlıq göstərilərək həmin şöbə üçün zildə asan və rahat tələffüz edilə bilən şeir nümunələri seçiləlidir. Məsələn, Racinin bu qəzəli kimi:

Sən gərək qönçə kimi pərdədə məstur olasan,
Nə ki, gül tək açılıb aləmə məşhur olasan.

Dolanım başına, çox heyifdi, bu hüsnilə sən,
Gedəsən bir para nakəslər ilə cur olasan.

Hələ mey içməmişən nazılə min can alırsan,
Bəlkə bir soğəri – sərşər ilə məxmur olasan?

Huri - qılman deyib, həsrət çakəsən, ey zahid!
Görmüşən sən bu nigari məğər, ey kur olasan?

Salma təxirə mənim qətlimi, ey şux nigar,
Ki, görüm sən belə xeyir işlərə məmər olasan.

Nazü-qəməzə eləyib Racini aldatma, gözəl,
Bivəfasan, sənə meyl etməz, əgər hur olasan...

«Səmayi-Şəms» şöbəsinin növbəti zil guşəsi «Hicaz»dır. Bu guşə «Şur» dəstgahının zirvəsidir. Müğəmin gərginliyi bu guşədə son həddə çatır. «Hicazı» yüksək tessitura, qalstanlı zil səsə malik xanəndələr ifa edə bilərlər. Seyid Şuşinski, Xan Şuşinski, Arif Babayev və başqları bu guşəni möharətlə ifa etmişlər.

Son zil guşalar olan «Hicaz-Ərəbi» və «Hicaz»dan sonra «Şah-Xətai» adlı guşə icra edilir ki, bu da «Sarənc» şöbəsi üçün zəmin yaradır. «Şah-Xətai» «Hicaz»dan sonra və «Sarənc»dən əvvəl ifa edilir və adətən bu qəzəldən istifadə olunur:

Ey müsəlmanlar, əsiri-zülfü-yarəm, doğrusu,
Bu siyəhkarın əlində biqərarəm, doğrusu...

Derdim, ol dilbər yanında etibarım var mənim,
Yoxladım, etdim yaqın, bietibarəm, doğrusu...

Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini,
Barı, ilaha, əfv qıl kim, tövbəkarəm, doğrusu!

«Şur» dəstgahının növbəti şöbəsi «Sarənc»dir. Mənbələrdə, o, gah bu cür, gah da «Sarəng» adlandırılır.

«Sarənc» çox da geniş şöbə olmadığından inkişafı «Segah»da tapır və səs qatarı onun səs qatarına uyğun olduğu üçün, «Sarənc»dən sonra çox zaman «Segah» ifa edilir. Məşhur xanəndəmiz Hacıbaba Hüseynov həmin şöbəni müstaqil muğam kimi ifa etmişdir. Bu nadir lənt yazılı fonotekamızda qorunur.

«Sarənc»dən sonra gələn guşə «Qəməngiz»dir. İki tərkibdən ibarət fars sözüdür və mənası qəm, qüssə, kədər artıran deməkdir.

O, bir növ «Sarənc»in davamı olduğu üçün, səs qatarında daha sonrakı istinad pərdələrin əhatəliyi ilə «Hicaz» pərdəsinə qədər inkişafı izləyərək, «Sarənc»dəki kədər, inilti və siziltini bir qədər də artırmış olur. «Qəməngiz», həmçinin «Sarənc»dən sonra ifa olunan «Segah»dan «Sarənc»a qayıtmak üçün bir körpü rolunu oynayır. Xanəndələr çox zaman «Sarənc»dən «Segah»a avazla ayaq verirlər. Hacıbaba Hüseynov «Qəməngiz»in reçitativli variantını əsas götürmüsdür.

«Qəməngiz»dən sonra gələn funksional guşə «Nişibü-Fəraz»dır. «Mayəyi-Şur»a qayıdış ancaq onunla mümkündür. Bu guşə «Mayə»ya aramlı keçid rolunu oynayır. «Nişibü-Fəraz» fars sözüdür. «Nişib» - eniş, «Fəraz» - yoxuş, hündür yer deməkdir. Guşənin adı onun ifa xüsusiyyətlərini təsdiqləyir. Zil diapazondan «Mayə»dəki «sol» istinad məqam pərdəsinə qədər hərəkatı təmin edir.

Qurban Pirimov, Bəhram Mansurov kimi mahir tarzənlər müşayiətlərində bu istinad pərdəsinin əhamiyyətini dərindən dərk edərək məhz həmin yerdə qərar tuturdular. Bu sənətkarlar haqlı olaraq «Şur»a qayıtmazdan əvvəl «Busəlik» edib, sonra müğama ayaq verirdilər.

«Şur» dəstgahı əsasında bir sıra ritmik müğamlar («Səmayi-Şəms», «Mani», «Arazbari») yaranmışdır. O, aşiq musiqisində də böyük yer tutur. Bu müğəmin təmolində xeyli təsnif, xalq mahniləri, oyun havaları meydana gəlmışdır. Bəstəkarımız «Şur» müğamı əsasında bir sıra ciddi musiqi əsərləri bəstələmişlər.

Professional muğam məktəblərinə doğru

MUSIQİ MƏCLİSLƏRİ

Heç bir sənət, hətta zahirən sadə görünən hər hansı bir peşə belə məktəbsiz dərindən öyrənilə bilməz. O cümlədən müsiqinin, xüsusən onun ən mürəkkəb qolu olan muğamatın mənimsənilməsi su kimi zaman-zaman müəllimlərin – ustadların dediklərini dinişməkdən keçib durulmalıdır. Tükü-tükədən seçmək qədər səs çalarlarını, güşələri, xalları biri-birindən fərqləndirməyi tələb edən bu sehrlə dünyanın qapısını açmağın yalnız bir sirri var ki, o da biliçi hüzurunda aylarla, illərlə farağat dayanıb, eşid-eşidə səhv'ləri azaltmaq, hər öyüdü sonsuz zəhmətlə qarşılıqla müdafiə etmək. Səyadalarında ilk məşguliyətinin olamətiyi yaşadan ən məşhur xanəndələr belə şöhrətin, sürkəli alqışların orbitinə birbaşa dərzilikdən, xarratlıqdən, keçəcilikdən gəlib düşməyiblər.

Ustadım İsləm Rzayev bizi öyrənməkdən usanmamağı təlqin etmək üçün öz ustadı Seyid Şuşinskiyin şəxsi həyatından vaxtilə ona misal çəkdiyi bir məqamı dənə-dənə xatırladırdı. Dözüm aşılamaq baxımından çox ibrətamız olduğuna görə, yeri gələndə mən də onu tələbələrimə danışıram. Seyid Şuşinski tələbələrində iradə aşılamaq üçün deyərmış: «Oğul, mən İranın məşhur xanəndəsi Əbü'ləsən xan İqbalin yanında şəyirdlik edib, ondan dərs almışam. Çox tələbkar adam idi. Sixib suyu mu çıxarırdı. Deyirdi, 'səni mənə şayird verəndə «ötü sənin, sümüyü mənim» - deyiblər. Ona görə gərək hər əzabə qatlaşsan ki, tökdükələrimi yiğib adıma layiq xanəndə olasan...»

Atasını erkən itirən Seyid qəmxarlıq edən və sənətkar kimi inkişafına himayədarlıq göstərən əmisi Məşhədi Seyidlə onun tələsik dinişyici qarşısına çıxmamasına imkan verməmiş, müğamin

bütün incəliyinə bələd olmayana qədər geniş auditoriyaya, böyük sahnəyə buraxmamışdı. Yalnız quləq asmaq, böyük xanəndələrin oxumasından öyrənmək naminə özü ilə toyrlara aparmışdı. Beləliklə, Seyid Şuşinski Əbü'ləsən xan İqbaldan, Cabbar Qaryagdıcılarından, Nəvvabdən mükəmməl dərs aldıqdan sonra şənliklərdə, müsiqi məclislərində sərbəst çıxış etmək haqqını – ixtiyarını qazandı və məhz keçdiyi dərin məktəbin hesabına təkcə bənzərsiz ifaçı kimi yox, eyni zamanda unudulmaz bir pedaqoq kimi də Azərbaycan müsiqi mədəniyyəti tərəfində layiqli yerini tutdu.

İndiki geniş, çilçırqların işçiləndirdiği möhtəşəm binalarda yerləşən coxsayılı müsiqi məktəblərimizin mayasında gərgin Üzeyir Hacıbəyov zəhməti, ilkinliyində isə səs sənətinin sevən imkanlı, əsilzadə insanların evlərində yanın, axşamdan sübhəcən sönməyən çırqların, şamların işartisi dayanır. İstedadlı gənc xanəndələri təsədűfən-təsədűfə olsa da tapan, böyük sənət yoluna istiqamətləndirən, itib-batmağa qoymayan, öz yaşıyış yerini daraldaraq müğamatə meydən verən vətənpərvər ziyalılarının xeyirxahlığını konservatoriyanızın, akademiyamızın ilk işaretləri hesab etmək olar.

Məlum olduğu kimi, müğamatın, xanəndəlik sənətinin inkişafında mühüm rol oynamış amillərdən biri ayrı-ayrı yerlərdə təşkil edilmiş məclislər idi. XIX əsrin ortalarından başlayaraq bu hərəkat getdikcə güclənmiş, daha da vüsət almışdı. Belə müsiqi ocaqları məktəb funksiyasını, öyrətmə missiyasını yerinə yetirirdi.

Şəhərlərimiz arasında erməni cəlladlarının caynağından geri almağımıza lap az qaldığına, tezliklə yənə də qoynunda müğamlarımızın səslənəcəyinə inandığım Şuşa müsiqimizin beşiyi sayılır. Müsiqi məclisləri ilk dəfə Azərbaycanın mədəniyyət tarixinə dahi Üzeyir bay Hacıbəyovu, Cabbar Qaryagdıcıunu, Sadiq Əsəd oğlunu, Hacı Hüsnü, Məşhədi İsini, Seyid Şuşinskiyi, Xan Şuşinskini bəxş etmiş bu şəhərdə təşkil olunub. XIX əsrədə şəhər qaynar bir müsiqi mərkəzinə çevrilmişdi.

Burada müsiqi məktəbinin yaradıcısı məşhur müsiqisünə Xarrat Qulu Məhəmməd oğlu olmuşdur. O, məclisə gözəl səsi

olan gəncləri cəlb edərək, məhərrəmlik mərasimlərini keçirmək, mərsiyələr, yasınlar oxumaq üçün müğamatın qaydalarını öyrəirdi. Əslində bu onun əlində, Azərbaycanda islam dininin özünü çox güclü şəkildə bürüza verdiyi bir dövrdə ifaçılıq sənətinə öyrətmək üçün yeganə vəsiat idi. Bununla qaraguruhçuların müqavimətindən yayınıldı. Hacı Hüsü, Məşhədi İsi, Dəli İsmayıllı, Cabbar Qaryağdıoğlu həmin məktəbin yetirmələridir.

Bu məclisdən sonra Şuşada Molla İbrahimin məktəbi yanmışdır. Dahi Bülbül də ilk musiqi təhsilini orada almışdır.

XIX əsrin ikinci yarısında Şirvan mahalında xanəndəlik sənətinin inkişafında Mahmud Ağanın böyük xidməti olmuşdur. Mahmud Ağa Şamaxının məşhur mülkədarı və Qafqazda tanınmış musiqi xadimi idi. O, musiqiçilərin qayğısına qalar, onlara maddi kömək göstəirdi. Özü pasdən oxuyar və tar çalarmış. Hacı Hüsü, Məşhədi İsi, Bülbülcan, Ərdəbəlli Səttar, Cabbar Qaryağdıoğlu, Sadıqcan və digər məşhur sənətkarlar Mahmud Ağanın təşkil etdiyi musiqi müsamirələrində iştirak etmişlər. Şamaxıda Mirzə Məhəmmədhəsən, Mehdi, Məbus, Şükür, Davud Səfiyarov kimi xanəndələr məhz həmin məclisinin sayasında püxtələşmişdilər.

Azərbaycanda xanəndəlik sənətinin inkişafında Bakı məclisinin də xidmətləri olmuşdur. Bakı musiqi məclisinin rəhbəri Məşhədi Məlik Mansurov idi.

Məşhədi Məlik dövrünün açıq fikirli, mədəni şəxslərindən sayılırdı. O, dərin biliqlik musiqişunas və mahir çalğıçı idi.

Bakı musiqi məclisində ifaçılıq sənətinə, musiqi tarixinə diqqət yetirilirdi. Müğamların tamam-dəstgah və düzgün oxunmasına xüsusi fikir verilirdi.

Bakı musiqi məktəbində Bəylər, Seyid Mirbabayev, Mirzə Fərəc, Ağa Kərim Salik, Ağa Səid oğlu Ağabala, Əli Zuhab, Baladadaş, Mərdi Canibayov və başqa musiqiçilər toplaşaraq musiqi savadlarını təkmilləşdirirdilər. Ağa Səid oğlu Ağabala «Segah-Zabulu» xüsusi bir ustalıqla ifa etmişdir.

Musiqi məclisləri xalq musiqisinin milli ruhunu, eyni zamanda musiqi dilini yabançı meyllərdən təmizləmiş, müğamatın

orjinallığını mühafizə edərək onların assimilyasiya təhlükəsinə qarşı koşkin müqavimət göstərmüşdür. Burada şeir, musiqi və sənətin estetik problemləri ətraflı müzakirə olunurdu.

Musiqi məclisləri dövrü Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixində ayrıca bir mərhələdir və müğam sənətinin təşəkküllündə, yaşamasında misilsiz rol oynamışdır.

Əvvələ, müğam məclisləri istedadlı gənclərin üz tuta biləcəyi yeganə musiqi tədrisi yeri idi. Təsadüfdən-təsadüfə, tanışlıq əlaqələri ilə olsa da, xanəndəlik sənətinin sırlarını öyrənmək istəyənlər ilk növbədə bura can atıldı. Məsələn, Bakıda yaradılmış Məşhədi Məlik və Məşhədi İsmayılin məclisi şəhərdəki, Abşeron kəndlərindəki istedadları ətrafında cəmləyə bilməşdi. Şuşadakı «Navvabın məclisi» Qarabağın, ona yaxın mahalların müğam sənəti üzrə ümidi verici cavanlarının yaradıcılıq ünsiyyətini təmin edir, ustadlardan ardıcıl tövsiyə almalarına şərait yaradır. Şamaxıda fəaliyyət göstərən Mahmud Ağanın dərnəyi bütün Şirvanın məlahətli səsə malik gəncləri üçün əsl inkişaf meydani idi.

Digər Azərbaycan bölgələrində, «musiqi məclisi» adı altında ardıcıl fəaliyyət göstərməsə də, çal-çağırla dolu, qonaq və yerli xanəndələrin müğamsevərlər qarşısında çıxış etdiyi geniş salona malik ziyanlı evləri var idi. Hələ XII əsrde

Müğənni, yorubdur bom səsler məni,
Zil üstdə qaldır sən indi naləni.
Bəlkə o zil səsin ucalan zaman
Qurtara ürəyim bu ahu-zardan

- deyən böyük Nizaminin doğma yurdu Gəncədə belə tədbirlər tez-tez keçirilirdi.

XIX əsrin axırlarında Lənkəranda təşkil olunan «Fövcül-füsəha» ədəbi məclisi musiqisiz ölüşmürdü. Bu, oranın üzvü, şair Məmmədhəsən Nəccarın «Ləm» şeirinin aşağıdakı misralarından aydınca görünür:

«Başlaşın gah müğənni nəgmeyi-Mahurdan,
Çargahi saz edib keçsin Hicazə-Şurdan».

«Cavahirnameyi-Lənkəran» kitabına, Ağalarbay Əlibəyovun «Musiqi tarixi» əsərində, 1906-cı ildən bir müddət burada işləmiş görkəmli bəstəkar Müslüm Maqomayevin qeydlərinə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işçisi Ramiz Atakişiyev və qocaman tədqiqatçı Mirhaşim Talışının tədqiqatlarına əsaslanıq, yerli varlılar, tanınmış şəxslər yaxından – uzaqdan xanəndələr dəvət edir, onların arasında musiqi müsəbiqləri keçirirmişlər. Cənub bölgəsinin ilk muğam ustadları Bayram Zülfüqar oğlu və Sağlaküçəli Ağabala hesab edilir. Məsalişdən olan seybətinli Mirislam bir musiqişunas, xanəndə kimi böyük nüfuz sahibi idi.

Məşhur sənətkarımız Yavər Kələntərlinin gəlin olduğu Kələntərlər nəslinin musiqi ilə bağlılığı adla deyilirdi. Bu şəcərənin nümayəndəsi Haşim Səmədbəy oğlu Bakıda, Qarabağda çox yaxşı tanınırırdı...

Təbriz, Naxçıvan və Ərdəbil məclislərində muğam dəstgahları oxunar, xanəndələrə dərin hörmət bəslənilərdi.

Əthalisinin dördə üçü azərbaycanlılardan ibarət olan XIX əsr İravanında, ətraf kəndlərdə keçirilən hər toy, hər qonaqlıq ziyaftı muğam yarışına çevrilir, ifaçıların sənətkarlıq səviyyəsi xırıdarlar tərəfindən geniş müzakirə edilirdi.

Azərbaycanlıların ayrı-ayrı mahəllələrində çox six yaşadığı Tiflis şəhəri o dövrə Zaqafqaziyənin inzibati mərkəzi hesab olunurdu. Ona görə də Rusiya çarı orada salonların, mədəniyyət obyektlərinin inkişafına daha çox fikir verirdi. Belə yerlərdə tez-tez musiqi tədbirləri keçirilir, muğam məclisləri qurulurdu... Bu da gənc xanəndələrin birbaşa, necə deyərlər, naşı halda böyük diniñayıcı auditoriyasına düşməsinin qarşısını alır, yalnız yetişib püxtələşdikdən sonra səsini qaldırmamasına, ifasını geniş xalq kültəsi arasında nümayiş etdirməsinə gətirib çıxarırdı.

Musiqi məclislərinin müğamatımızın tərəqqisindən ötrü yeriñə yetirdiyi ikinci xidmət, elə birinci fəaliyyəti, yəni sənətkarların səviyyəsinin yüksəlməsində məktəb rolunu oy-

naması ilə bağlıdır. «Yaxşını yaxşından öyrənərlər» - deyiblər. İnsanların bu mürəkkəb musiqi janrı sahəsində maariflənməsi yalnız əsl sənətkarların tez-tez oxu meydandasında görünməsi hesabına mümkündür. Məhz həmin məclislərdə kamilləşərək, ustadlardan oxumağa rüsxət almış xanəndələr sonralar konsert səhnələrində, toy mərasimlərində sənətdən bixəbor ara ifaçılarını sixışdırıb çıxararaq, onlara xalqın zövqünü korlamalarına imkan vermədilər. Sadə insanların təsəvvüründə əsl muğam formalasdı.

Musiqi məclislərinin əhəmiyyətinin üçüncüsü onda idi ki, orada təkcə oxuyanlar deyil, sazəndələr də təkmilləşib yetişirdilər. Seyid Şuşinski, Seyid Mirbağır kimi xanəndələrlə yanaşı, Mirzə Səttar kimi kamançaçı, Bəylər, Sadıqcan, Mirzə Ələsgər, Mirzə Fərəc kimi tarzənlər də məhz saatlarla çəkan polemik səhbatlərin iştirakçısı olmaq, təkrar-təkrar biri-birinin ifasına qulaq asmaq, ustadların tutduğu səhv'ləri düzəltmək hesabına müşayiət qabiliyətini günbəğün artırırdılar.

Cənubi Azərbaycanda doğulub, bir müddət orada çalışsa da, otuz beş yaşında muğam sənəti üçün mühitin daha münbit olduğu Bakıya panah gətirən kamançaçalan Mirzə Səttar səkkiz il Bakı musiqi məclisinin təşkilatçısı Məşhədi Məliyin evində yaşamışdır. Görkəmli sənətkarlarla qaynayıb qarışandan sonra yaradıcılığı vüsət almış, şəxsi yenilikləri ilə çalıdığı alətin ifa imkanını genişləndirmişdir.

Şuşa məktəbinin yetirməsi Sadıq Əsəd oğlu (Sadıqcan) musiqi məclislərində böyük xırıdarları ilə daimi ünsiyyətin, ardıcıl yaradıcılıq tacrübəsi mübadiləsinin hesabına, tarin simlərinə oktava və dörd köklü simlər əlavə etməklə, muğamin aparıcı qüvvəsi hesab edilən bu əvəzsiz aləti solo ifaçılığından ötrü də əlverişli hala salmışdır. Tarin səsini dolğunluq götirmiş, eyni zamanda onu sinə üstünə qaldırmışdır.

Dördüncüsü, həmin məclislərdə aparılan dərin təhlillər özü ilə yeni fikirlər, orijinal yanaşmalar üzə çıxarır, nəzəri məsələlərlə peşəkarmasına möşğül olan musiqi tədqiqatçılarının meydana gəlməsinə geniş imkanlar açırı. Təsadüfi deyil ki, Mir Möhsün Nəvvab qədim Azərbaycan alimlərinin əsərlərindən, Şuşada ke-

çirilən musiqi gecələrində mütəmadi rastlaşlığı təcrübəli sənətkarlardan eşitdiyi məlumatlardan bəhrələnərək, «Vüzuhul-Əqrəm» adlı kitabını yazdı. Orada müğamlarımızı ətraflı surətdə araşdırmış, onları şöbə və guşələrə bölmüş, təsnifatına aid cədvəl tərtib etmiş, ifa qaydalarının ətraflı izahını vermişdir. A.Əlibəyov belə məclislərin doğurduğu mənəvi ab-hava ilə, uzun illər böy় topladığı materiallar əsasında 1896-cı ildə «Rəsmli musiqi tarixi» adlı bir səmballi əsər meydana çıxartmışdır.

Bakı musiqi məclisinin təşkilatçısı Məşhədi Məliyin oğlu, tarzən Bəhrəm Mansurovun atası Məşhədi Süleyman gözəl müğam bilicisi kimi yetişmiş, xanəndələrin taleyini, sənətkarlıq keyfiyyətlərini işıqlandıran salnamə yazmışdır. O, apardığı müşahidələrdə ən incə məqamları da nəzərdən qaçırmamış, yaradıcılıq xüsusiyyətlərini insani cəhətlərlə vəhdətdə qələmə almışdır: «Mirzə Səttar kimi ədib, onun kimi kamançaçalan və onun kimi musiqini bilən nə İranda, nə Qafqazda olub. Təbiət ikinci Səttar xəlq eləməyib. O, fars, ərəb, türkəcə mükəmməl oxumuş, oxuduğunu başa düşmüş bir adam idi...» Məşhədi Süleymanın bu osarı, «əcnəbi göydə balonlarla uçsa» da hələ «bizim avtomobil minmədiyimiz» Azərbaycanda səsköçürmənin yoxluğu, məlahətli səsləri yalnız yaddaşlarda və belə yazınlarda yaşatmaqdən başqa çərəmizin olmadığı bir dövrə ərsəyə gəlmişdi.

Musiqi məclislərinin beşinci faydası onlarda tez-tez müsabiqələr keçirməsi, sənət yarışları təşkil edilməsi ilə əlaqədardır. Xanəndələrlə diniyəcılər arasında etik pərdə qorunur, mühəbihələr yalnız xirdarların toplaşlığı meydanlarda həll olundu. Məsələn, «Məşhədi Məliyin salonu»nda «Bayati-Qacar» Baladadaşla Kor Hacının «Çahargah» dəstgahını hansının yaxşı oxuması barədə höcəti, yenə Baladadaşla faytonçu Cahangirin «Bayati-Qacar» «duel»i belə xoş xatirələrdəndir...

Altıncısı, musiqi məclisləri xanəndə və çalğıçların «reklam» yeri, toy məclislərinə dəvət etmək üçün axtarılıb tapılma ünvani idi. Hələ dalanlara, küçələrə ad verilmədiyi, soraqlamaqdan savayı digər əlaqə vasitələrinin olmadığı vaxtlarda yalnız xanəlinin, məşhur bəylərin malikanələrinə və belə mərasimlərin

mütəmadi keçirildiyi evlərə asan gedib çıxməq olardı...

Yedinci, musiqi məclislərindəki daimi ünsiyyət sənətkarlar arasında çox zaman adı tanışlıqdan qarşılıqlı sədaqətlə uzun illər davam edən dostluğa çevrilirdi. Saatlarla birgə məşq keçər, günlərlə, aylarla xanəndə və müsayiətçi kimi toy saflarlarında olar, ömrünün sonuna qədər bir süfrədə çörək kəsərlərdir.

Səkkizinci, hələ pərakəndə halda olan, musiqi fədailərinin taleyinin heç bir dövlət təşkilatına söykənmədiyi, çatınliyə düşəndə məmurlardan maddi-mənəvi kömək görmədiyi bir dövrdə bu missiyani imkanı daxilində musiqi məclislərinin yaradıcıları yerinə yetirirdilər. Konkret faktlar məlumdur ki, Bakıdakı «salon»un sahibləri Məşhədi Məlik və Məşhədi İsmayıllı xanəndələrin, çalğıçların dolanışığı ilə də ciddi maraqlanır, səhhətlərinin qayğısına qalır, hətta sənətkarlardan dünyasını dəyişənlər olduqda, yas xərcini öz öhdələrinə götürürdülər.

Doqquzuncu, musiqi məclislərində xanəndələr, sazəndələr və musiqişünəslər yanaşı, digər növ incəsənət adamları, o cümlədən söz sənəti nümayəndələri də fəal iştirak edirdi.

Ela Şuşada məclisə rəhbərlik edən Nəvvabın özü müğam biliciliyi, gözəl rəssamlığı ilə paralel, əruz vəzninin dərinliyinə bəlləd olan tanınmış şair idi. Xan qızı şairə Natəvan himayədarlıq göstərib, məclisi tez-tez sarayda keçirir, musiqi və şeiriyyətin ahəng birliyi saatlarla bitmək bilməzdii. Şirin qoşmalar, oynaq qəzəllər müəllifi Mirzə Ələsgörin çıxışları hərərətlə qarşılındır. Şamaxıdakı Mahmud ağanın məclislərində:

«Guş qıl, ey ki, bilişən özünü vaqifi-kar,
Agah ol, gör ki nədir naleyi ney, nəgmeyi-tar»

- deyən Seyid Əzim Şirvaninin misraları əyləşənləri sehrəyirdi.

Bakıda şairlərin iştirakı ilə hazırlanıb üstünə hazırlanıb əlonən Məşhədi Məliyin musiqi salonu da belə... Azərbaycanın dahi söz ustalarından Nizaminin, Xaqanının, Məhsutinin, Heyran xanının, Nəsiminin, Füzulinin, Vidadinin, Vaqifin poetik incilərinə təkrar-təkrar nəzər salınar, məlahətli səslərin qanadlarında hikmətli sətirlərin ətri ətrafa yayılır, oxularda şərqi böyük ş-

irləri Sədinin, Xəyyamın nəzmə hopmuş kəlamları öz əksini tapardı. Poeziya dilimizin saflaşmasında belə mükalimə yerlərinin əhəmiyyəti misilsiz olmuşdur.

XIX əsrda faaliyyət göstərən müsiqi məclislərinin onuncu, on birinci... faydalı tərəfini də sadalamaq mümkündür. Fikrimizi ümumiləşdirək, həmin muğam ocaqları, milli varlığımızın təsdiqlərindən biri sayılan bu azman sənətin sonrakı inkişafı üçün etibarlı körpü rolunu oynamış, onu daha da kamilləşməyə doğru düzgün istiqamətləndirmişdir.

Ayri-ayrı inzibati mərkəzlərdə imkanlı ziyahıllar tərəfindən yaradılmış çoxüzlü müsiqi məclislərindən, cəmiyyətlərdən, dərnəklərdən savayı, müsiqisünas-xanəndələr də öz evlərində şagird, tələbə hazırlayırdı ki, bunun muğam sənətinin inkişafında rəlu olmamışdır. Hacı Hüsnü, Səttar, Seyid Şuşinskinin ustalarından biri Əbühəsən xan İqbal, Əbdülbaqi Zülalov, Keşəzli Həşim, Cabbar Qaryağdıoğlu, Mirzə Ağa Kərim Səlik, Keçəçi oğlu Məhəmməd, Şəkili Ələsgor, Məşhədi Məmməd Fərzaliyev neçə-neçə ifaçıya müəllimlik etmiş, oxu qaydalarını öyrətmüşdür.

Azərbaycan ziyahlığının tərəqqisində, təhsilinin elmının təşkülündə misilsiz xidmətlər göstərmiş Qori müəllimlər seminariyasının müsiqimizin inkişafında, birbaşa olmasa da, dolayısı yolla payı var. Orada muğamat dörsi keçilməsə belə, Mihail Pekker, Semyon Qoqliçidze kimi qeyri-azərbaycanlı mütəxəssislərin milli kadrlarımıza skripka, violonçel, bariton və başqa alətlərdə çalmağı öyrətməsi, onları dünya səs sənətindən ətraflı məlumatlaşdırması Üzeyir Hacıbəyov, Müslüm Maqomayev kimi bəstəkarların yetişməsində sonralar texniki köməkliyini bürüzə verdi...

XX əsrin əvvəllərində açılan müsiqi məktəblərində dərs deyən müəllimlər tədrisə yanaşı geniş maarifləndirmə işi aparır, xalq mahnılarının və qismən muğamların səsləndiyi konsertlər təşkil edirdilər...

KONSERT VƏ TEATR SALONLARI

Xanəndəlik sənəti inkişaf etdiqə XIX əsrin axırlarında məlis, toy və adi şənlik çərçivəsindən çıxaraq teatr və konsert salonlarına sırayət edir. Xanəndələr dəstəsi teatr tamaşalarının fasılələrində çıxış etməyə başlayır. Onların teatr tamaşalarında ilk ifası Şuşa və Tiflis şəhərlərində olmuşdur. Xanəndələrin bu çıxışları Azərbaycanda müsiqili səhnəciklərin meydana gəlməsinə təkan verdi.

Azərbaycan mədəniyyəti tarixində ilk müsiqili səhnəciklər məşhur ədib Əbdürəhimbəy Haqverdiyevin təşəbbüsü ilə Şuşa şəhərində göstərilmişdir. O, xanəndə və müsiqiciləri səhnəyə çıxaran ilk mədəniyyət xadimidir. 1897-ci ildə Şuşada Ə.Haqverdiyevin rejissorluğu altında Azərbaycanın böyük şairi Füzulinin «Leyli və Məcnun» poemasından «Məcnun Leylinin qəbri üstündə» parçası müsiqili səhnəcik kimi göstərilir. Məcnun rolu məşhur xanəndə Cabbar Qaryağdıoğlu oynamışdır.

1902-ci ildə Şuşada Nizami Gəncəvinin «Xosrov və Şirin» poeması əsasında «Fərhad və Şirin» adlı müsiqili səhnəcik göstərilmişdir. Fərhad obrazını da Cabbar Qaryağdıoğlu yaratmışdır.

Bütün bu tədbirlər Azərbaycanda «Şərq konsertləri»nin təşkilinə imkanlar açırdı. Azərbaycanda ilk «Şərq konsertləri» 1901-ci ildə Şuşada, 1902-ci ildə isə Bakıda Əbdürəhimbəy Haqverdiyevin rəhbərliyi ilə təşkil edilmişdir. O, Azərbaycan müsiqi tarixində ilk dəfə 12 nəfərdən ibarət orkestri və el nəğmələrini ifa edən xor dəstəsini səhnəyə çıxartmışdır. «Şərq konsertləri»ndə muğamat, xalq mahməti və rəqsłarı, aşiq havaları ilə yanaşı, müsiqili səhnəciklər də yer verilirdi.

XX əsrin əvvəllərində Şuşa və Bakıda verilən müsiqili səhnəciklərin və «Şərq konsertləri»nin Azərbaycan milli operasının yaranmasında da böyük rol olmuşdur.

Üzeyir Hacıbəyov məqalələrinin birində yazılmışdır: «Leyli və Məcnun» operasının yazılışına mən 1907-ci ildən başladığımı

baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə 13 yaşlı uşaq ikan, doğma Şuşada həvəskarlar tərəfindən tamaşaşa qoyulan «Məcnun Leylinin qəbri üstündə» musiqili faciəni görərkən oyanmışdı. Bu tamaşa mənə o qədər dərin təsir etdi ki, mən bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaz qərarına gəldim».

Bələliklə, Azərbaycanda xalq musiqisinin, xanəndəlik sənətinin inkişafı «Leyli və Məcnun» operasının yaranması ilə musiqi mədəniyyətimiz tarixində yeni bir mərhələnin başlanmasına təkan verdi.

XX əsrin əvvəllərində xanəndələrin iştirakı ilə verilən musiqili sohnəciklər və «Şərq konsertləri» istər vokal, istərsə də çalğı ifaçılığının inkişafına imkan yaratdı.

Azərbaycanda ilk «Şərq gecələri» Bakıda 1907-ci ildə Artıstlər Cəmiyyətinin zalında «Müsləman xeyriyyə cəmiyyəti» tərəfindən təşkil olunmuşdur. Bu tədbir dörd hissədən ibarət olmuşdur. Birinci hissədə xalq çalğı alətləri orkestri çıxış edir, xanəndələrin xor ifası dinlənilirdi. «Şərq gecələri»nın ikinci hissəsinin iştirakçıları aşıqlar olurdu. Üçüncü hissə «Şərq konserti»nə həsr olunur, dördüncü hissədə isə tamaşalardan parçalar oynanılırdu.

Bakıda ikinci «Şərq gecələri» 1915-ci ildə «Nicat» Cəmiyyəti tərəfində keçirilmişdir. Orada Üzeyir Hacıbəyovun «Ər və arvad» musiqili komediyasından bir pərdə göstərilmişdir.

Həmin dövrədə Bakıda, Şuşada, Gəncədə, Şəkiddə və Tiflisdə «Şərq gecələri» geniş vüsət almışdır.

XX əsrin iyirminci illərində «Şərq gecələri» müəyyən bir sənətkarın yaradıcılığına həsr edilmiş ədəbi-musiqili hissələrdən ibarət olmağa başladı. 1925-ci ildə Bülbülün Şuşada təşkil etdiyi ədəbi-musiqili gecə Məhəmməd Füzulinin yaradıcılığına həsr edilmişdir. Tədbirdə şairin yaradıcılığından qəzəllər söylənilmiş, Cabbar Qaryagdıcığlunun ifasında «Şüstər» muğamı dinlənilmişdir.

Musiqi tariximizdə ilk dəfə səhnəyə çıxan və müstəqil konser verən xanəndə Səttar olmuşdur. XX əsrin əvvəllərində isə müstəqil muğamat konserti ilə C.Qaryagdıcıoğlu, sonralar S.Şuşinski, Bülbül və Xan Şuşinski çıxış etmişlər.

MUĞAMATIMIZDA ÜZEYİR BƏY MƏRHƏLƏSİ

XX əsrin onuncu illərinin axırından başlayaraq, əllinci illərə qədər Azərbaycan musiqi mədəniyyəti tarixi Üzeyir Hacıbəyovun çoxşaxəli fəaliyyətinin süntülləri üzərində dayanmışdır. Onun yaradıcılığı ilə təşkilat işləri arasında həməhənglik, bütün janrlarla parallel muğamatımızın da qorunmasına, yaşamasına, inkişafına stimul olmuşdur.

Musiqinin bütün növlərində əsərlər yaradan Üzeyir Hacıbəyov, cynən bunun kimi, ziyah şəxsiyyətin ziyalılıq üçün edə biləcəklərinin hamisini etmiş, mədəniyyətin bütün qanadlarında öz sözünü demişdir.

O, gecə-gündüz çalışaraq, gənc musiqişünaslığımızı, teatrşunaslığımızı formalasdırır, ümumi sözçülükdən elmiliyə doğru təkmilləşdirir, terminləri dilimizin imkanları daxilində milliləşdirir, Azərbaycanın sənəti tarixini sistemləşdirir. İstər publisistik, istərsə də tədqiqat xarakterli yazılarında yüksək araşdırma qabiliyyəti, analitik düşüncə tərzi özünü tam dolğunluq ilə göstərirdi.

Xatırladaq ki, bəstəkarın yaşadığı dövr siyasi-mənəvi burulğanlar meydani idi. Milləti sevən bir çox sənətkar bolşevizmین hiyləsi ilə çəsdirilmişdi. O, sadəcə yazib-yaratmur, həm də döyüşürdü. Ləyqətə, qeyri-etik ifadələrə vərmədan, əməli mübarizə aparırdı. İyirminci, otuzuncu illərdə tara, onun rəmzində xalqın əsilzadəliyi öks olunan muğamata haqsız hücumlar ediləndə, pafoslù, ritorik cavablardan qaçaraq, elmi əsaslarla bu yanlışlığa qarşı koşkın etirazını bildirirdi...

Dahiiliyin ölçü-biçimində istedadla zəhmətin faiz nisbətində, həmisi ikinci birincini qabaqlayır. Üzeyir bəyin çoxtaraflı yaradıcılığında ənəmlı yer tutan musiqişünaslıq fəaliyyəti ayrıca bir insan ə nrür ür yükü qədərdir. Yuvasını, balalarını

bütün bəlalardan hifz edən qartal kimi son nəfəsədək sayıqlığını itirmədi, alıcı baxışlarını yad nəzərlərdən qorumağı hayatının mənası sandığı sənətin üzərindən əksiltmədi. Hər dediyi kəlməni, hər yazdığı sözü basirətinin süzgəcindən keçirdi və fikirləri heç zaman müasirləkdan enmədi...

Bütün sahələrdə qloballaşmanın zarurılışdırı, musiqidə «sintez» anlayışının dəbdə olduğu indiki çağımızda da bir Üzeyir Hacıbəyovun meyari var ki, Azərbaycan musiqisini öz doğru yolundan sarpmaga qoymur. Hazırda sivilizasiyalararası yaxınlaşma barədə söylənilən ən orijinal ideyanı, onun səksən beş il əvvəl qələmə aldığı bir məqaləsindəki bu cümlələr üstələyir: ««Şur» oxuyarkən onu romansa çevirmək, hər hansı Şərq havasını harmonizasiya edərkən onu təbiətina zidd və yabançı səslerlə korlamaq üçün deyil, bəlkə savad, elm və bilik kəsb etmək üçündür ki, bu bilik sayısında öz Şərq musiqimizin qəvaidinə daha tez, xüsusiyətlərinə daha aydın dərk etmək və təraqqisına də daha artıq kömək etmək ola».

Üzeyir Hacıbəyov gənc yaşılarından xalq musiqisinə həssas münasibət bəsləyən gözəl tədqiqatçı idi. Mahnularımızı, rəqs havalarımızı, müğamlarımızı qatra-qatra toplayaraq elmi surətdə araşdırır, milli ruhla bağlılığı, ondan yaradıcı şəkildə bəhrələnməyi sənətkarlığın ilk şərti hesab edirdi. O, bəstəkarları, xanəndələri, müğənniləri zəngin xalq musiqisindən sadəlik və aydınlığı mənimseməyə çağırırdı. Operalarını, xüsusən «Koroglu»nu nəzərdə tutaraq yazardı: «Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsərlərini öyrənmişəm».

Ulu öndərimiz Heydər Əliyevin məzarını hər dəfə ziyarət edəndə, xəyalım məni tarixin dərinliklərinə doğru çəkir. Azərbaycan namına ömrünü yandırmış şəxsiyyətlərin surəti canlanır gözümüz qarşısında və həmin sırada Üzeyir Hacıbəyov birinci-lərdəndir. O da ümummilli liderimiz kimi böyük azərbaycançı idi. Mənsub olduğu xalqın zövqünü, rəyini bütün fikirlərin ucalığında görürdü: «Xalq yalnız yaradıcı deyil, eyni zamanda ən gözəl təqnidçidir və musiqi əsərlərinin xirdarıdır. O, musiqi əsərlərinə ciddi və çox diqqətlə yanaşır, yaxşını pisdən seçilir, saxta gözəllikləri və ideyəsiz dəbdəbələri rədd edir».

Tarix Üzeyir Hacıbəyova münasibətdə bir daha göstərdi ki, xalq da məhz belə düşünən sənətkarları yaddaşında əbədi saxlayır...

Dahi Üzeyir Hacıbəyovun çoxcəhəlli yaradıcılığı musiqi sənətinin təşəkkülündə və inkişafında möhkəm yer tutmuşdur. O, tarixə böyük bəstəkar, görkəmli alim, pedaqoq, yazıçı, publisist, tarixçi və dirijor kimi daxil olmuşdur.

Üzeyir bay Azərbaycan musiqi dünyasına qədəm basanda, Şaşa və Bakıdakı bir-iki musiqi məclisini nəzərə almasaqla, sənəti dərindən öyrənməyə nə bir məktəb var idi, nə bir müəllim. Bu fədakar insan hər şeyi özü qurub-yaratmış, tək başına neçə-neçə nəslin görə bilməsi mümkün olan işlərin öhdəsindən gəlmüşdür. Akademik Mustafa Topçubaşov xatirələrində onun enerjisinin tükənməzliyindən heyranlıqla yazar: «Mən Üzeyir bayı Avropa bəstəkarlıq məktəbinin Bax, Verdi, Motsart, Beethoven və başqa nümayəndləri ilə müqayisə etmək istəmirəm. Daha doğrusu, çətinlik çəkirəm. Çünkü Üzeyir bay məktəb nümayəndəsi deyil, özü ayrıca məktəb idi...» Bu kəlmələri tərtibçisi olduğu «Üzeyirbaycan» kitabının ön səzündə sitat gətirmiş Üzeyirşunas Səadət Qarabağlı bəstəkarı peyğəmbər qüdrətli insan adlandırır: «Üzeyir Hacıbəyovun ev muzeyində işlədiyim illərdə bu ocağa gələn xarici qonaqlara Üzeyir bayın fəaliyyəti barədə danışdıqda heyrətlənirdilər ki, bir nəfər bu qədər işin öhdəsindən necə gəlməmişdir. Ancaq peyğəmbər qüdrətli bir insan bunları bacarardı... Çünkü o, millətinin qayığını öz çiçinlərində daşıyan əsl Azərbaycan türkü idi. Heç bir şəxsi mənəfe güdmərdi. Nəyinsə xatirəna heç kəsin qarşısında şıilmirdi. Yalnız xalqının galəcəyini, inkişafını düşünürdü. Ehtiyacı olan insanlara yardım əlini uzadırdı».

Bu böyük şəxsiyyətin həyat və yaradıcılıq salnaməsi mənalı ömür dəqiqləri, ecazkar ilhamının böyük uğurları, maarif və mədəniyyətimizin tərəqqisi yolunda apardığı mübarizə anları xalqına və doğma yurduna sonsuz məhəbbəti ilə zəngindir. Bütün bunlar Üzeyir Hacıbəyovu XX əsrin sənət korifeylərindən biri və Azərbaycan professional musiqisinin banisi kimi şöhrətləndirmişdir...

Ruza İbişova

Xurşidbanu Natəvanın şəxsi mirzəsi Əbdülhüseyn bəy idməti işi ilə bağlı müvəqqəti Ağcabədiddə yaşamalı olur. Ərinə baş çəkməyə gedən Şirinbayım Əliverdibayovanın 1885-ci il sentyabrın 18-də orada doğulan övladı Üzeyir ata-baba yurduna Şuşada dəlib boy-a-başa çatmışdır.

12 yaşı olarkən onu maarifçi Həsim bəy Vəzirovun məktəbinə göndərirlər. İki il burada təhsil alan Üzeyir Zaqaf-qazıya Müəllimlər Seminariyasının hazırlıq sifisində daxil olur. Burada onun musiqi sahəsində xüsusi istədəda malik olduğu tezliklə üzə çıxır. Çox keçmədən seminariyada mahnilar ifa etməyi və birçə ilin ərzində müxtəlif musiqi alətlərində - skripkada, bir müddət sonra isə baritonda, violonçeldə çalmağı öyrənir.

1904-cü ildə seminariyada təhsilini başa vuraraq Üzeyir Hacıbəyov müəllimlik şəhadətnaməsi alır. O həmin sahə üzrə işləmkən yanaşı «Kaspı», «Həyat», «İrşad» qəzetlərində felyeton, hekayə və publisistik məqalələrlə çıxış edir...

Üzeyir Hacıbəyovun musiqi yaradıcılığında opera janrı xüsusi yer tutur. İlk operamız olan «Leyli və Məcnun», həmisi şəhərliyini saxlayan «Əslî və Kərəm»i, musiqi və opera sənətinin mükəmməl abidəsi olan «Koroğlu»nu həmin janrda yaratmışdır.

Kalq artisti Niyazi demişdir: «Biz fəxr etməliyik ki, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»undan «Koroğlu»sunə kimi, Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu Qərbi Avropanın bəzi məmələkətlərində opera sənəti iki yüz ilə keçmişdir...»

1908-ci ildə Üzeyir bəyin «Leyli və Məcnun» operasının Tağıyev teatrında təqdiməti oldu. Əsərin quruluşu Hüseyin Ərəblinskiyə məxsus idi. Məcnun rolunu Hüseynqulu Sarabski, Leylini isə Əbdürəhim Fərəcov oynayırdı. Üzeyirin ecazkar musiqisi, dahi Füzulinin söz qüdrəti operaya əbədi ömür bəxş etdi.

Elə qadın obrazını kişi artistin oynamasından da aydınca görünür ki, bu, mühitin yetişməsini qabaqlamış qeyri-adı mədəniyyət hadisəsi idi. Ona görə qaraguruşu qüvvələr tərəfindən təbii olaraq kəskin müqavimətlə qarşılandı və ilk qoyuluşu

zamanı baş verən hadisələr yalnız ictimai rəğbətin gücü hesabına əminəmanlıqla ötüşdü.

O vaxtdan yaxın dövrlərə qədər «Leyli və Məcnun» operasında səhnəmizdə Şövkət Məmmədova, Yavər Kələntərli, Həqiqət Rzayeva, Sara Qədimova, Gülxar Həsənova, Rübəbə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Yaqut Babayeva, Səkinə İsmayılova, Qəndab Quliyeva, Nəzakət Teymurova və başqaları Leyli, Hüseynəğa Hacıbabəyov, Şirzad Hüseynov, Baba Mirzəyev, Əlövsət Sadıqov, Qulu Əsgərov, Arif Babayev, Alim Qasımov, Canlılı Əkbərov, Mənsum İbrahimov və başqaları Məcnun taleyi yaşıyıblar.

Professor Əziz Şərif məqalələrinin birində qeyd etmişdir: «Biz Üzeyir bəy Hacıbəyovun əsərləri arasında birinci yeri tutan «Leyli və Məcnun» operasını qeyd etməliyik. Çünkü Şərqiyanın ən gözəl nağmaları, ən klassik melodiyaları bu operada toplanmışdır... Füzulinin klassik şərləri ilə Şərqiyanın malum olmayan klassik nağmaları birlikdə, böyük təqdirəlayiq bir əsər yaradılmasına səbəb olmuşdur...»

Üzeyir Hacıbəyov ilk operasının misilsiz müvəffəqiyət qazanmasından ruhlanaraq bir il keçməmiş xalq dastanı «Şeyx Sənan»a müraciət etdi. İlk dəfə 1909-cu ildə Nikitin qardaşları sirkində nümayiş etdirilən operada Şeyx Sənan rolunda Hüseynqulu Sarabski, Xumar rolunda Leyla xanım adı ilə Tamara Boqatko, Xumarın atası rolunda Məmmədhənəli Terequlov, Giko rolunda isə Mirzəağa Əliyev çıxış etmişlər.

Üzeyir Hacıbəyov mövzusunu xalq dastanından götürdüyü «Şah Abbas və Xurşidbanu» adlı növbəti operasının premiyerası 1912-ci ildə olmuşdur. Tamaşa Nikitin qardaşları sirkində nümayiş etdirildi. Bu operanı tamaşa Hüseyin Ərəblinskiy hazırladı. Baş rolda Hüseynqulu Sarabski çıxış etmişdir. Əhməd Ağdamski (Xurşidbanu), Məmmədhənəli Terequlov (Məştavər), Mirza Muxtar Məmmədov (Baş vəzir), Mir Mahmud Kazimovski (Divanə) və başqaları operada uğurla çıxış etmişlər. Müslüm Maqomayev əsərin dirijoru olmuşdur.

«Şah Abbas və Xurşidbanu» operası qonşu ölkələrdə də tamaşaçı qoyulmuşdur.

Üzeyir Hacıbəyovun «Əslı və Kərəm» operası birinci dəfə 1912-ci ildə Mayilov qardaşlarının teatrında nümayiş etdirildi. Əsər çox hərarətlə qarşılandı. Tamaşaçı əsas rolları Hüseynqulu Sarabski (Kərəm), Əhməd Ağdamski (Əslı), Məmmədhənəsi Terequlov (erməni keşfi), Mirzə Muxtar Məmmədov (İsfahan şahı) ifa edirdiler.

«Əslı və Kərəm» operasının böyük sənətkarlıq xüsusiyyətləri ona uzun səhnə ömrü verdi. Operada getdikcə böyük bir ifaçılar nəslə yetişirdi. Səhnəmizə yeni-yeni Əslilər, Kərəmlər gəldi. Əslı rolunun qadın ifaçıları meydana çıxdı.

Bu obraz Həqiqət Rzayeva, Cahan Talişinskaya, Sara Qədimova, Rübəbə Muradova kimi sənətkarları tanıdı. Hüseynağa Hacıbababəyov, Əlövət Sadiqov, Qulu Əsgərov və başqları müxtəlif illərdə Kərəm obrazını yaratmışlar.

1915-ci ildə dahi Üzeyir Hacıbəyov Firdovsinin «Şahnamə» əsəri əsasında «Rüstəm və Söhrəb» operasını yazdı. Əsər ilk dəfə Tağıyev teatrında səhnəyə qoyulmuşdur. Hüseynqulu Sarabskinin quruluşu ilə təqdim olunan əsərdə əsas rolları Əhməd Ağdamski, Məmmədhənəsi Terequlov, Mirzə Muxtar Məmmədov, Rüstəm Kazim, Ələkbər Hüseynzadə və başqları oynamışlar.

Həmin dövrə Üzeyir Hacıbəyov «Harun və Leyla» operasını yaratdı. Lakin bu əsər müvəffəqiyyət qazanmadı, səhnə ömrü yaşamadı.

Böyük bəstəkar 1932-1937-ci illərdə «Koroğlu» operası üzərində işləyərək, 1937-ci ildə əsəri M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaşa qoydu.

Xalq qəhrəmanlıq dastanı əsasında yazılmış «Koroğlu» operasının əsas ideyasını yerli zülmkarlara və yadəlli işğalçılara qarşı xalqın mübarizəsi təşkil edir. Əsərin musiqisində də həmin mübarizlik motivləri öz əksini tapmışdır.

Tamaşanın quruluşçu rejissoru İsmayıllı Hidayətzadə, dirijoru isə müəllif özü idi. Əsərin ilk tamaşasında Bülbül-Koroğlu, Güllərə İsgəndərova-Nigar, Məmmədətagı Bağırov- Həsən xan, Böyükəga Müstafayev- İbrahim xan, Əli Zülalov-Paşa, Qulam İsgəndərov- Təlxək rollarını ifa etmişlər.

«Koroğlu» operası 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan incəsənəti ongününlüyündə nümayiş etdirilmiş, 1941-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.

Sonrakı illərdə «Koroğlu» operasına yeni quruluş verildi. Onun sayəsində Firəngiz Əhmədova, Lütfiyyar İmanov, Ağababa Bünyadzadə, Firuzə Muradova kimi görkəmlili ifaçılar yetişdi.

Operalar müəllifi kimi tanınan Üzeyir bəy müxtəlif illərdə «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» operettalarını yazmışdır. Onlar bu gün də aktuallığını saxlamışdır.

Üzeyir Hacıbəyov uşaqlıqdan xalq musiqisinə bağlı olmuşdur. Yaratdığı hər bir əsər xalq musiqisindən ilhamlanmışdır. Xalq mahnılarını toplamaq, yeni-yeni milli musiqi kollektivləri təşkil etmək, musiqi kadrlarının hazırlanması onun müqəddəs arzusu idi.

O, musiqi tədrisi vəsaitlərinin yazılıması və nəşri işində görən əməyi olan musiqi nəzəriyyəcisi və tədqiqatçısı kimi də tanınmışdır. Uzun illərin elmi axtarışının uğurları nütcəsi olan «Azərbaycan xalq musiqisinin nəzəri əsasları» kitabı bəstəkarın doğma xalqına baxış etdiyi çox qiymətli töhfələrindən. Müəllif kitabın məziyətləri barədə yazmışdır: «Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhatlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan müğəmləri əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir...»

Üzeyir Hacıbəyovun musiqi aləmi olduqca zəngin və çox cəhətlidir. Buraya simfoniya və kantatalar, mahnılar və romanslar, fantaziyalar və marşlar, digər müxtəlif orijinal üslubda bastələnmiş əsərlər daxildir.

Xalq mahnılarını ilk dəfə nota köçürənlərdən biri Üzeyir Hacıbəyovdur. O, ilk xalq çalğı alətləri orkestri təşkil etməklə yanaşı, milli musiqi alətlərinin simfonik melodiyalara uyğunlaşdırılması yolunda əvəzsiz xidmət göstərmişdir.

Üzeyir Hacıbəyovun sənətkar ilhamı xalq məhəbbətinə dərin köklərlə bağlı idi. Yaratdığı ilk musiqi məktəbi milli kadrların yetişdirilməsində mühüm rol oynadı. Asaf Zeynalı, Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov, Əşrəf Həsənov kimi tanınmış incəsənət xadimləri ilk təhsilini orada almışlar. Bir neçə il

sonra həmin musiqi məktəbi Azərbaycan Dövlət Konservatoriyası ilə birləşdi. Üzeyir Hacıbəyov əvvəlcə Konservatoriyanın prörektoru, sonra isə rektoru vəzifələrində çalışmışdır.

1941-ci ildə dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 800 illiyinin qeyd edilməsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyanın rektoru, akademik, xalq artisti, əməkdar incəsənat xadimi Üzeyir Hacıbəyov xüsusi fəallıq göstərmişdir. O, yubileyə özünün bəstəsi olan «Sənsiz», «Sevgili canan» romanslarını hədiyyə etdi.

Böyük Vətən müharibəsi illərində bu vətənpərvər bəstəkar silsilə döyüş mahnları bəstələdi. «Vətən və cəbhə» kantatası, «Qələbə himni» müharibə mövzusunda yazılın musiqi əsərləri sırasında böyük mövqə qazanmışdır.

1945-ci ildə Üzeyir Hacıbəyovun 60 illiyi təntənə ilə qeyd edildi. O, Qırmızı Əmək Bayağı ordeni ilə təltif olundu və həmin ərafədə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının incəsənat İnstututunun direktoru seçildi.

Üzeyir Hacıbəyov SSRİ məkanında Azərbaycan Respublikası üçün Səməd Vurğun və Süleyman Rüstəmin sözlərinə «Azərbaycan Dövlət Himni»ni bəstələdi. Hal-hazırda da «Azərbaycan Respublikasının Himni»nin musiqisi dahi Üzeyir Hacıbəyova, sözləri ölməz şairimiz Əhməd Cavadə məxsusdur.

Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəyov 1948-ci il noyabr ayının 23-də vəfat etmişdir.

Yəqin dahilərin hamisində belə olur. Fəzlullah Nəimi kimi, ruhlarını son zərrəsinə qədər insanlara bağışlayıb, axırat dünəynasına quruca cisimlərini aparıb gedirlər. Ömrünün lap erkən çağlarından yenilmez ziyyət missiyasını üzərinə götürmüş, çiçinini Azərbaycan mədəniyyətinin inkişafı naminə güççatmadır, ağırlığa vermiş Üzeyir Hacıbəyov milli varlığımızın ayrılmaz bir hissəsinə çevrildi. Misilsiz bəstəkar, böyük musiqişunas, gözal dirijor, orijinal badii söz ustası, məsuliyətli dövlət nümayəndəsi, cəfəkəs ictimai xadim, bacarıqlı təşkilatçı, bənzərsiz pedaqoq, qeyrətli vətəndaş, xeyirxah və qayğılıq insan kimi əsl həyat yaşadıqından, dünəyini dəyişəndə bütün Azərbaycan kədərə qərq oldu. Onun sağlığında «Hər dil acib danışdıqa

yaratdıqın nəğmələr, Günsə kimi bayraq çəkir xəyalima min səhər» - deyən Səməd Vurğun vəfatı zamanı öz qəmli misraları ilə yeri-göyə ağlatdır:

Bir qocaman qartalın qanadları dayandı,
O, bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir, yənə səhər oyandı.
O vətən dağlarının suyundan içməyəcək.

Ah, o bir də göz açıb görməyəcək aləmi,
Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.
Susdu onun rübəbi, sindi qurşun qələmi,
Yeni-yeni nəğmələr qoşmayıacaq o bizi.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşıyanlar, sevilərək ölünlər...

Məhəmməd Ağa Müstəmidzadə dahi bəstəkarın həyatdan köçməsinə təssüflənərək, onun yaratdığılarının əbədi olaraq həyatda qalması ilə təsəlli tapırı:

Nə qəm, bu az ömründə dünyada çox iş gördün,
Var-yoxunu sərf etdin əqli-vətənə yeksa...

Şair Süleyman Rüstəm Üzeyir Hacıbəyovun adının heç zaman yaddaşlardan silinməyəcəyini, yaratdığı ölməz əsərlərin təravətinə daim saxlayaraq səhnələrdən, repertuarlardan düşməyəcəyini bildirirdi: «Bizim əsərə böyük ustاد bahar gəldi, bahar getdi».

Üzeyir Hacıbəyovun vəfatı onun tələbələrinin də ürəyini gəynətdi. Onlardan biri, böyük bəstəkarın piano bağışladığı, ustad kimi qayığısını – dəstəyini həmişə öz fəaliyyəti üzərində hiss edən Mir Kazım Aslanlı Sarəng bu dahi insanların xatirəsinə xitabən yazırırdı:

Yenə hicran bağımlı dördü-qəm almış bu sabah,
Gülşəni tərk edərək qonça saralmış bu sabah.

Gül köçüb, bağça solub, bülbül uçub, bağban ölüb,
Dünya, bilsən, nəzərimdə nə daralmış bu sabah.

Ah, dünən göy görünən alçalı dağlar da yanıb,
Gün yuran zirvələri saxta-qar almış bu sabah.

Yenə heybətli buludlar doluxub ağlamağa,
Bürümüs hər vəni cən, göy də qaralmış bu sabah.

Üzeyir – xalqımızın dahi, büyük bəstəkarı,
Saralan cöhrəsinin qəm-qübar almış bu sabah

İndi, bilməm, oyadan ahu-fəğan ilə məni,
Yaralı ceyran imis, ya ki maralmış bu sabab?!

Olma diltəng belə, Sarəng, yenə yaz gülər açar,
Cox da qəmlər cəməni, bağı gur almış bu sabah

Baki Musiqi Akademiyası, Baki şəhərində küçələrdən biri Üzeyir Hacıbəyovun adını daşıyır. Paytaxtimizda bəstəkarın ev muzeyi fəaliyyət göstərir. Həmişə fəxr etmişəm ki, dahi Üzeyir Hacıbəyovun yaradıcısı olduğu və möhtəşəm musiqi məbədinin çəvirdiyi Baki Musiqi Akademiyasının məzənunyam. Musiqi sahəsində yiyləndiyim ali təhsilə görə Akademiyanın müəllimlərinə minnətdaramsa, bu gün qazandığım hər bir uğura görə musiqi mədəniyyətimizin banisi dahi Üzeyir Hacıbəyovun əbədiyəş xatırası öündə özümü borclu hiss edirəm. Biz xanəndələrin ifa tərzinin formallaşmasında onun əvəzsiz elmi nəzəriyələri, yaratdığı musiqi əsərləri əsl məktəb olmuşdur.

Bu dahi bəstəkarın adı vəfatından neçə-neçə on illər keçməsinə baxmayaraq, bu gün də dillərdən düşmür, daim ehtiramla anılır. Səir Mobil Quluzadə Üzeyir Hacıbəyovun ev müzeindəki büstünün qabağında qoyulan çırığı «Koroğlu» operasının qəhrəmanlarının keyfiyyətləri ilə müqavisa edir:

Tablaya bilmədi bu dərə, qəmə,
Koroğlu qoşunu çəkdi döyüşə.
Çırağın söləsi döndü Kərəmə,
Oarası çevrildi Oara kesisə.

Şair Məmməd Aslan böyük bəstəkara həsr etdiyi «Dünya xəlvət dərə deyil» şeirinin girişində «Arşın mal alan» musiqili komedyasını bir erməni kinematoqrafin Şərq əfsanəsi donu geyindirib ekranlaşdırmasını bildirir və bundan hiddətlənərək yazar:

Onun söykəndiyi Füzuli dağı
Bu yurdan baş alıb dırənib göyə.
Yeriyən Od olsan, ağılsız yağı,
Neyləvə bilərsən Üzeyir bəyə?..

Bu dahı bəstəkarın həyat və yaradıcılığı nə qədər dərinindən öyrənilsə də, fəaliyyətini işıqlandıran neçə-neçə elmi-tədqiqat əsəri, monoqrafiya, məqalə, dissertasiya yazılsa da, barəsindəki xoş sözlər heç zaman tükənməyəcək. Çünkü söykəyində onu unutulmadan əbədi goruya bilən böyük işləri var.

Dahi bəstəkar böyük Füzulinə xalqa da yaxınlaşdırıdan «Leyli və Məcnun» operası hesabına, təkcə Şərqdə bu janrin banisi kimi tarixə düşmədi, eyni zamanda müğamlarımızı «gəlməlik» basqlarından birdəfəlilik xilas etdi. Otuzuncu illərdə müğam ifasının müşayiətində heç bir alətin əvəzləyə bilmədiyi tara «İştəməyir proletar səndə çalınsın «Qatar!» - deyə qara yaxlında, Mikayılv Müşfiqin

Oxu tar, oxu, tar!
Səsindən ən lotif şeirlər dünləyim.
Oxu, tar bir qadar!..
Nəğməni su kimi alışan ruhumaya çıləyim.
Oxu tar! Sən kim unudar?-

nidasına ziyalılarımıza kütləvi divan tutulduğu 1937-ci ildə ölməz «Koroğlu» operası ilə qorxmadan, cəkinmədən səs verdi.

Dövlət idarələrimizdə ən yüksək vəzifələrə sahib çıxmış düşmənlərimiz tərəfindən Azərbaycan Xalq Maarif Komisarına 1929-cu ildə dedirdilən «Həyatımız dayısı, kəndlərimiz yeniləşir, hər tərəfdə yeni ahənglər, yeni səslər eşidilir». Fəqət əski İran aristokratiyası cəmiyyəti tərəfindən qurulmuş və icad olunmuş alətlər bu nəğməni verə bilmir. Tar Avropa musiqi texnikasını mənimsəmək üçün öz quruluşu və sistemi ilə böyük maneələr təradır» - sözlerinin qarşısına qəhrəman xalq olduğumuzu sübuta yetirən bir dastanın motivləri əsasında yaradığı əsərini çıxartdı. Əyani şəkildə göstərdi ki, «Avropa musiqi texnikasını mənimsəməyə» ehtiyacımız yoxdur və tar başda olmaqla, öz alətlərimiz ən mürəkkəb melodianın öhdəsində şərəflə gəlir. Eyni zamanda, müğamlarımız, mahnilarımız Avropa çalğı alətlərində də keyfiyyətini, məzmununu itirmir.

Bəşəri duyğularla yaşıyan Üzeyir bəy Hacıbəyov, eyni zamanda qoca Şorqin, ulu türkün, xüsusən öz Azərbaycanının musiqisine həmişə ayrıca önmə verirdi. Yaşının tarixin ilkinliyin gedib çıxmamasını tutarlı faktlara əsaslandırdı. Nəzəriyyəsinə işlayıb hazırlayırdı ki, musiqimizi kənardan nəyinsə sizməsimi iddia edənləri onun haqqdan gəlişini, qanunu doğulmuşunu, bəsiyinin könlüməz, ruhumuz olduğunu sübuta yetirməklə yerində oturtsun.

Üstünlüğümüzü bildirirdi: «Avropa üslubunda olduğu kimi, bizim də oxumamızda xırtdəkdən gələn səs vardır. Lakin bizdə müğənnilər səs titrəyisini daha çox uzadırlar. Bizdə də falset işlədə bilərlər, lakin bizdə cəmiyyət qarşısında bu cür oxumaq yaramaz»... Kantatalar, romanslar, Qərb stilində cürbəcür əsərlər yaradırdı ki, milli səs imkanımızın genişliyini əyani surətdə göstərsin. Bütün bunlardan qurur duyurdu və zəngin keçmişimizdən fəxrə danışındı. «Bayati-Şiraz»a qulaq asan bir alman bəstəkarı onu müəllif bəstəsi sanaraq «Bunu yazanın bizim Baxdan xəbəri varmış» - deyərkən, Üzeyir bəy belə cavab vermişdi: «Bax alman musiqisinin zirvəsini yaratmışdır. Alman musiqisi məhz zirvədə Azərbaycan musiqisi ilə görüşə bilər». Yaradığı əsərlərlə də bu fikrini sübuta yetirirdi. Səməd Vurğun bəstəkarın «Koroğlu» operasi haqqında yazdığı məqalədə onun milli

təcəssübkeşliyini xüsusi vurgulayır: «Koroğlu» operası dünya musiqi mədəniyyətinin yüksək nailiyyətlərini özündə təcəssüm etdirən, bütün mədəni ölkələrin mənəvi tələbini cavab verən Azərbaycan musiqi mədəniyyətinin yüksək bir zirvəsi oldu».

Üzeyir Hacıbəyov millətimizə mənsub hər bir istedadlı fərdin əcdadlarından gələn fitri qabiliyyəti ilə faxr edir, bunu uca kürsülərdən başqa xalqların nümayəndələrinin görünün içino dəlik baxaraq deməyə çəkinmirdi: «Əsrlər boyu baş verən tarixi hadisələr nəticəsində Azərbaycan xalqı müxtəlif xalqların malik olduğu an yaxşı xüsusiyyətləri mənimsəmiş və öz musiqi sənəti ni müştəqil inkişaf etdirmişdir. Təsadüfi deyildir ki, an yaxşı ifaçılar, an yaxşı müğənnilər məhz Azərbaycandan çıxı»...

Üzeyir Hacıbəyov müxtəlif janrlı yaradıcılığın sayasında musiqimizi qüdrətləndirməklə kifayatlaşdırır, gələcəkdə daha geniş nailiyyətlərin təməli kimi, bu mədəni dəyərimizin nəzəri əsasını işləyib hazırlayıır, onun təşkilatlanması uğrunda nəfəsini dərmədən mübarizə aparırı. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yaradılması onun gərgin zəhmətinin, respublika rəhbərliyini belə bir tohsil ocağının açılması zəruriliyinə inandırmağının nəticəsi idi.

Efir məkanının hələ mövcud olmadığı bir dövrdə, yalnız qas-trollar ümidiña qalmış ümumxalq maarifləndirmə işinin yaxşılaşdırılması, paytaxtdan uzaqda yaşayan insanlar arasından çıxan istedadlı musiqiçilərin püxtələşməsi üçün yerlərdə tədris məüssisələrinin təşkilinə çalışırı. Üzeyir Hacıbəyov bilirdi ki, hər istedadlı yeniyetmənin birdən-birə gəlib Bakı mühütinə düşməsi, oradakı hansısa məktəbdə dərs almazı mümkün deyildir. Ona görə də əyalətlərdə ilkin musiqi ocaqlarının yaranmasına böyük səy göstərirdi. Bəstəkar belə yeni təşkilatlarda da həyata, sənətə təzəcə qədəm qoymuş, köməyə ehtiyacı olan bir azərbaycanlı gəncə bəslədiyi isti münasibət kimi qayğıkeşliklə yanaşırdı. 1937-ci ildə onun təşəbbüsü ilə Naxçıvanda açılmış musiqi məktəbinə şəxsi vəsaati hesabına piano alıb hədiyyə etmişdi...

Üzeyir bəyin söyi ilə çox keçmədən respublikann müxtəlif yerlərində musiqi texnikumları və məktəbləri yaradıldı. Bir

çoxunun avadanlığını, çalğı alətlərini öz vəsaiti hesabına alıb göndərirdi.

Onun inadkar fəaliyyəti nəticəsində iyirminci-otuzuncu illərdə Azərbaycan musiqisi böyük sıçrayışla tərəqqi etməyə başladı. Ard-arda Simfonik Orkestr, ilk notlu Xalq Çalğı Alətləri Orkestri, Bəstəkarlar İttifaqı, Musiqili Komediya Teatri, Xalq Yaradıcılığı evi, Azərbaycan Dövlət Konservatoriyası yanında elmi-tədqiqat musiqi kabinetinə təşkil olundu, tədris müəssisələrində xalq çalğı alətləri səbhələri açıldı... Üzeyir bəy sonuncu məsələyə xüsusi diqqət yetirirdi. O, «Milli müğənni kadrlarının yetişdirilməsinə dair» Ümumittifaq müşavirəsinin açılışındakı çıxışında xanəndəliyin gələcək inkişafına qayğıını nəzərdə tutaraq deyirdi: «... musiqi məktəblərində xanəndəlik səbhəsi olmalıdır».

Konservatoriya, Mədəniyyət və İncəsənat İnstitutu öz yerində, Azərbaycan musiqisinin, xüsusən milli müğənni sənətinin təşəkkülündə iki orta ixtisas tədris müəssisəsinin böyük rolü olmuşdur. Bunlar Teatr Texnikumu və Asəf Zeynallı adına Musiqi Məktəbidir. Vəhdət şəklində neçə-neçə sənətkara səhnə mədəniyyəti və yüksək peşəkarlıq səviyyəsi aşılaşmışlar. Birincini, yəni Teatr Texnikumunu operamızın əbədi Ərəbzəngisi Gülxar Həsənova və «Anam yadına düşdü» mahnısının müəllifi Ramiz Mustafayevin tərcüməyi-halından yaxşı tanıyıram. Asəf Zeynallı adına musiqi məktəbinə isə mənim sənət yolumda çıraq yandırduğuna görə minnətdaram. Orada Nəriman Əliyev kimi xiridardan dərs almışam, Əlibaba Məmmədov kimi müğənni təssübkeşinin qayığısını görmüşəm. Hər mərtəbəsində, hər dəhlizində, hər sinif otağında müəllimlərinin ruhu dolaşan bu müqəddəs bilik məbədinin qapısını açıb-örtdükə, onu yaranan Üzeyir bəy Hacıbəyovun zəhmli, mehriban baxışlarının həririni duymuşam. Nədənsən mənə həmişə elə gəlib ki, o bu gün də Azərbaycandakı bütün ifaları eşidir, pisinə qazəblənir, yaxşısına sevinir və döñə-döñə təkrar edir: «Xalq müğənnisi yaxşı müəllimlərlə əhatə olunduğundan, ümumi mədəniyyətini inkişaf etdirən bir şəraitdə yaşıdığınından musiqi mədəniyyətindən uzaq olmayıacaqdır».

Təbiidir ki, o dövrdə Bakının musiqi təhsili ocaqlarında aparıcı pedaqoji qüvvənin xeyli hissəsi qeyri-millətlərin nümayəndələri idi. Leopold Rostropoviç, Georgi Şaroyev, Nikolay Speranski... Boris Zeydman dahi bəstəkarımızın dəvətinə görə Leningradda (indiki Sankt-Peterburqda) rahat şəraitdən, gözəl iş yerindən keçərək respublikamıza gəlmışdı. Hamısı Azərbaycan səs sənətinin inkişafına namusla xidmət edirdi. Amma Üzeyir Hacıbəyov onu da yaxşı bilirdi ki, musiqi ruhla, qanla vəhdətdə öyrədiləndə daha yaxşı mənimsanılır. Bəlkə elə bu məntiqlə, gənc yaşlarından tanındığı, adını yaxşılardan cərgəsində eşitdiyi köhnə xanəndələri soraqlayıb tapır, diplomsuzluğunandan yaranan maneələri qətiyyətlə dəf edərək, həm böyük səhnələrdə çıxışlarına şərait yaradır, həm də tədris yerlərinə müəllim kimi iş düzəldirdi. Cabbar Qaryagdioglu, Keçəçi oğlu Məhəmməd, Hüseynqulu Sarabski, Seyid Şuşinski belələrindən idi. Onun dəstəyi hesabına, musiqi alətlərində çıalmığı yaxşı mənimsanıdən, beş il müddətində orada oxuyanlara geniş dünyagöruşü, dərin bilik verən seminariyada təhsil almış ziyahların bir çoxu da ayri-ayrı məktəblərdə pedaqoji fəaliyyət göstərirdi.

Bəstəkarın özü isə yorulmadan eyni zamanda bir neçə musiqi ocağında dərs deyirdi. İlk azərbaycanlı peşəkar qadın müğənni Şövkət Məmmədova yazar ki, Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi gündən fikrini gənc kadrların yetişməsinə verən Üzeyir bəy, biz müəllimlərə də atalıq qayğısı göstərirdi. Görkəmlı mədəniyyət xadimi Qəzənfər Əlizadənin dahi bəstəkarla bağlı qələmə aldığı xatirələrin bir yerində oxuyuruq: «1945-ci ildə Üzeyir bəy Azərbaycan Elmlər Akademiyasının nəzdindəki Memarlıq və İncəsənat İnstitutunu yaradı. O vaxtlar bu müəssisə Üzeyir bəyin adına idi. Əllinci illərdə, neçə oldusa, institut adsızlaşdı. Ancaq nə olsun, mən və mənim yaşıdlırm yaxşı xatırlayırlar ki, bu elm ocağına bir vaxt Hacıbəyov institutu deyirdilər... İxtisaslı cavanlar sarıdan bir az kasib idik. Ancaq Üzeyir bəy olan yerdə darixmaga dəyərdim? Bir az keçmiş, institutumuza xeyli adam toplandı. Onlardan çoxunu indi bütün respublikamızda tanııylar. Qubad Qasımov, Əminə Eldarova, Məmmədsaleh İsmayılov, sonralar

Bülbül, Qara Qarayev və onlarca başqaları institutda işləməyə çağırıldılar...»

Üzeyir Hacıbəyov ömrünün son çaglarında çoxillik zəhmətinin bəhrə verməyə başlamasından böyük məmənunluq duyaraq yazdı: «Gənc bəstəkarlarımız orkestr üçün mürskəb əsər yazmaq texnikasını əsaslı surətdə monimsəmişlər. Bununla onlar fəxr edə bilərlər. Simfonik formaları mənimsəməkdə də onların ciddi nailiyyyətləri vardır. Bəstəkarlarımızın əsərlərində mövzuları bir-biri ilə əlaqələndirmək və aralarında mənacə ziddiyət olan hissələri təbii şəkildə birləşdirmək məharəti hiss olunur...» Onun böyük uzaqqörənliliklə qələmə aldığı, səs sənətində «sintez» anlayışının mahiyyətini anladan «...Avropa musiqisini öyrənərkən bir şeyi yaddan çıxarmaq lazımdır ki, o da Avropa musiqisi ilə Sərqi musiqisini qarışdırıbmamaqdır» - tövsiyyəsinə əməl edən Azərbaycan bəstəkarları xalq mahnilarına, müğamata həssaslığını heç zaman itirmədilər, ustadlar ustadinin yaradıcılıq prinsiplərinə daim sədaqət göstərdilər.

Yeni nəslin nümayəndləri müğamlardan əl üzəndürmür, ruhumuzu daxilində yaşadan dəstgahlarımızı ən müasir üslubda yazılmış nümunələrdə belə bacarıqla tətbiq edirdilər. Sonralar - gənc ikən dünyasını dəyişən - Asəf Zeynallı skripka və forte-piano üçün «Muğamsayağı» əsərini yaratdı. Fikrət Əmirov «Şur», «Kürd ovşarı», «Gülüstan-Bayati-Şiraz» simfonik müğamları ilə musiqi mədəniyyətimizdə yeni bir janrıñ əsasını qoymdu. Niyazi «Rast» simfonik müğamını bəstələdi...

Fəaliyyətinin nəhəngliyinə görə şair Şahmar Əkbərzadənin «Üzeyirbaycan» ifadasına haqqı çatan, Azərbaycanda bu gün mövcud olan irili-xirdəli musiqi məktəblərini özündə cəmləşdirmiş Üzeyir Hacıbəyov məktəbi zəncirvari şəkildə milli səs sənətimizə həyat verdi. Onun təşkilatçılığı, qayğısı sayəsində azman bir sənətkar orduşunu əmələ goldı. Bəstəkar kimi Asəf Zeynallı, Hacağa Nemətov, Məmməd İsrafilzadə, Səid Rüstəmov, Qara Qarayev, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Qəmbər Hüseynli, Ağabəci Rzayeva, Arif Məlikov, Əşrəf Abbasov, Şəfiqə Axundova, Tofiq Quliyev... İfaçı kimi Bülbül,

Sövkət Məmmədova, Həqiqət Rzayeva, Ağababa Bünyadzadə, Əlövsət Sadiqov, Gülxar Həsənova, Sara Qədimova... Ayri-ayri musiqi alətləri üzrə yzlərlə sənətkar meydana çıxdı, neçə neçə dirijor, musiqişünas, tədqiqatçı yetişdi.

Üzeyir Hacıbəyovla yanaşı, yazıçı-dramaturq, həm də gözəl rejissor və dirijor olan Əbdürəhim bəy Haqverdiyevin, «Şah İsmayıł» operasının müəllifi Müslüm Maqomayevin, daha sonralar «Yeddi gözəl» baleti ilə bu janrda yeni musiqili dramaturgiyamızın əsasını qoymuş Qara Qarayevin də Azərbaycanda səs sənətinin inkişafı ilə bağlı təşkilatlı məsələlərdə misilsiz xidmətləri olmuşdur.

Musiqi mədəniyyəti tariximizdəki ötən əsrin yetmişinci illərindən indimizə qədərkə dövrü isə birbaşa Heydər Əliyev mərhələsi adlandırılmalıdır.

ULU ÖNDƏR VƏ ULU MUĞAMLARIMIZ

Qoca tarixin dönmələrinə nəzər salsaq görərik ki, yalnız həssas insanların duyub-anladığını müğamat cəmiyyətdə psixoloji ab-havanın əsas tənzimləyicisi olan iqtisadi duruma həmişə həssaslıq göstərməşdir. Aein-yalavacın saatlarla dəstgahə qulaq asmağı əhval-ruhiyyəsi imkan verməz, hövsləsi çatmaz. Bəlkə buna görədir ki, ustad xanəndələrin şəqraq səsi zaman boyu ilk növbədə bəylər – bəyzadələrin mülklərindən – malikanələrdən ətrafa yayılmış, quruluş dəyişdikcə, güzəran fərqləri azaldıqca, tədricən bütün təbəqələrin zövqünü əhatə etmişdir. Ola bilsin, bu səbəbdən idi ki, müğam sənəti X və XV əsrlər arasında, Azərbaycanın şəhərlərində kustar təsərrüfatın formalaşdığı bir dövrdə təşəkkül taparaq, öz qoynunda Səfiyəddin Urməvi, Əbdülcədir Marağayı kimi dünya şəhərtli musiqişünaslar yetişdirdi. Amma XVI əsrin axırlarına doğru, iki yüz – üç yüz illik bir aralıqda, yadellilərin aramsız basqları ucbatından iqtisadiyyatımızın çökəməsi hesabına, dahi Üzeyir bay Hacıbəyovun obrazlı ifadəsi ilə desək, «bu möhtəşəm musiqi «binasının» divarları övvəllər çatlampış və sonralar isə büss-bütün uçub dağılmışdır»... Yəqin belə bir olay da təsadüfi deyil ki, XIX əsrənə başlayaraq, müğamatımız uğurlu taleyini əlində Ağcabədi kimi bir neçə mahalın maldarlıq, əkin-biçin gəlirini cəmləsdirmiş, çoxsaylı sənətkarlıq növlərinin, xırda sahibkarlığın kifayət qədər inkişaf etdiyi Şuşa şəhərində tapdı və çox çökəmədən, neft sonayesi ilə əlaqədar Bakıda mərkəzləşdi...

Musiqi mədəniyyəti, o cümlədən müğam sənəti tariximizin ötən əsrin yetmişinci illərindən bəri olan dövrü Ulu öndərin adı ilə bağlıdır.

O, 1969-cu ildə Azərbaycan Respublikasının rəhbərliyinə birinci gəlişi ilə iqtisadiyyatımıza elmi idarəetmə üsulunu götirdi. Bu da çox keçmədən maddi, sosial irəliləyişə və məntiqi davam kimi, mədəniyyət sahəsində böyük yüksəliş səbəb oldu.



Ulu öndər istedadlı gəncləri xalqımızın xoş gələcəyi hesab edirdi

Sözsüz ki, yaradıcılıq üçün geniş imkanlar açan belə bir ümumi fonda musiqimiz də günü-gündən yeni əsərlərlə zənginləşirdi. İyirminci əsrin yetmişinci-səksəninci illeri Azərbaycan bəstəkarlarının fəaliyyətinin qaynar dövrlərindən biri kimi tarixə düşüb. Ümummilli liderin istedadlı bəstəkarlara, ifaçılara fərdi şəkildə diqqəti-qayğısı, onların ən yaxşalarını mükafatlandırıraq həvəsənləndirməsi, mütəmadi olaraq təzə yazılmış operaların, simfonik əsərlərin təqdimat tamaşalarında, konsertlərdə şəxsnə iştirakı tezliklə öz bəhrasını verdi.

Təcrübəli bəstəkarlardan Arif Məlikov 1969-cu ildə «Bu torpaqda iki nəfər» və 1982-ci ildə «İki ürək dastanı», Fikrət Əmirov 1973-cü ildə «Nəsimi haqqında dastan» və «Min bir gecə», Rauf Hacıyev 1970-ci ildə «Yallı» və 1979-cu ildə «Hüriyyə» baletlərini yaratdılar. 1971-ci ildə Əfrasiyab Bədəlbəyli «Söyüdlər ağlamaz», elə həmin ildə Şəfiqə Axundova «Gəlin qayası», 1978-ci ildə Cahangir Cahangirov «Xanəndənin taleyi» operasını yazdı. Simfonik əsərlər yaratmaq sahəsində də böyük irəliləyiş baş verdi. Çox sevindirici hal idi ki, Ulu öndərin 1973-cü və 1979-cu illərdə keçirilən qurultaylarda verdilər tövsiyələrə əməl edən bəstəkarlar Qərb tipli janrlarda istedadını sinayarkən, milli ruhdan uzaqlaşır, əksinə, xalq yaradıcılığı elementlərindən daha geniş şəkildə yaranırdılar. 1972-ci ildə Səid Rüstəmov tar və xalq çalğı alətləri orkestri üçün konsertlər bəstələdi...

Ümummilli liderimiz gənc müğənnilərin, xanəndələrin yetişməsindən ötrü əlindən gələni əsirgəmirdi. Mədəniyyət sahəsinin rəhbərliyinə Zakir Bağırov kimi çox uğurlu bir kadı götürmişdi ki, o, təcrübəli sənətkarların qayğısına qalmalı yanaşı, musiqimizin gələcəyi, yəni bu günü ilə bağlı məsələlərə ciddi fikir verirdi. İstedadlı uşaqları üzə çıxarmaq üçün mütəmadi şəkildə ümumrespublika baxış müsabiqləri keçirilir, qaliblərin təhsil almasına şərait yaradılırdi.

Öslində tale yolumu müəyyənləşdirən bir hadisə silinməz xatirəyə əvvəlib yaddaşımızda... Yedinci sinifdə oxuyurdum. Ağdaş Pionerlər Evində təşkil olunan yeniyetmələrin ifaçılıq üzrə müsabiqəsində qalib göldim və mənə Bakıda keçirilən ümumrespublika baxış müsabiqəsinə göndərdilər.

Münsiflər heyəti çox mötəbər sənətkarlardan ibarət idi: Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova, Arif Babayev... İndiki Heydər Əliyev adına sarayda yekun konserti oldu. Qaliblərdən biri kimi, mən də böyük səhnəyə dəvət etdilər. «Qatarı» oxudum. Ulu öndəri ilk dəfə onda gördüm.

Azərbaycanın bütün iqtisadi-mənəvi qanadlarının sabahını zəkasında cəmləşdirdiyən bə nadir şəxsiyyətin basırat dolu baxışları hələ püxtələşməmiş, hələ ifaçılıq mədəniyyətini mənimsəməmiş yeniyetmələri mehribən-mehribən süzür, onlara saçıdıq işiq dilində xeyir-dua verirdi... Deyəsən, səsim, ifa qabiliyyətim mayestro Niyazinin diqqətini cəlb etmişdi. «Xanəndə olmaq istəyirsən?» - deyə sorusunda, cavab üçün söz tapa bilmədim. Əlini ciyinmə yüngülə toxundurub, «Sən mütləq musiqi təhsili almalısın» - söylədi. Kəndə qayıdım. Üç-dörd gündən sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri məktəbimizə - göndərənin ünvan və kimliyi göstərilən yerdə «Bakı şəhəri, Lidiya Rəsulova» yazılmış bir teleqram gətirdilər. Mənə təhsilimi Bülbül adına musiqi məktəbində davam etdirmək təklif olunurdu... Hazırda sənətçi kimi fəaliyyət göstərən neçə-neçə xanəndə, yəqin ki, yeniyetməliyində, gəncliyində belə dəvətlər alıb və bu qayğı, bu himayədarlıq Ulu öndərin Azərbaycanı hər cəhətdən, o cümlədən musiqi sahəsində də güclü görmək istəyindən irəli gəlirdi...

Yetmişinci illərdə, səksəninci illərin ortalarında musiqimizin sədasi daha total şəkildə respublikamızın hüdudlarını aşdı. Sovetlər İttifaqının iri şəhərlərindəki səhnələrdə də qapılıb qalmayaq, Avropana, Amerikada, Asiya və Afrika ölkələrində səsləndi. A.Məlikov, F.Əlizadə, Q.Qarayev, X.Mirzəzadə, A.Əlizadə kimi bəstəkarların əsərləri ilə yanaşı, SSRİ-nin xalq artistləri Rəşid Behbudov və Zeynəb Xanlarovanın ifalarında xalq mahnılarımız, muğamlarımız xaricdə hərərətlə qarşılındı...

Ulu öndər dəyərli insanların qayğısına qalmalıq, fəaliyyət göstərməklərinə rahat şərait yaratmaq və ruhlandırmاقla yanaşı, onları qoruyurdu da. Azərbaycana rəhbərliyi dövründə neçə-neçə şairi, yaziçimizi, rəssamı, bəstəkarı, alimi həyatına, karyerasına son qoya biləcək təhlükələrdən qurtarmışdı. Ümummilli liderin belə bir ali xüsusiyyəti xanəndələrə

münasibətdən yan keçməmişdi. Ulu öndər, bütün mədəniyyət və incəsənət növləri kimi, muğamati da dərindən bilsə, bu ecazkar aləmdə kimin kim olduğunu yaxşı taniyirdi...

1993-cü ildə Heydər Əliyevin əvəzsiz ümummilli lider olduğunu qoca tarix bir daha təsdiq etdi. Əgər bu məqamda mövcud iqtidarin təkidli xahişi, xalqın arzusu-istəyi ilə o, ikinci dəfə Azərbaycana rəhbər gəlməsədi, kim bilir, hansı müsibətlərə düşər olacaqdıq. Torpağımızın beşdə bir hissəsi əldən getmiş, respublikanın iqtisadiyyatı tənəzzülə uğramış, dövlətçiliyimiz sarsılmışdı. Əldən getmişlər, tənəzzülə uğramışlar, sarsılmışlar arasında, sözsüz ki, mədəniyyətimiz və onun çox önemli qolu sayılan musiqimiz də var idi. Vaxtilə dinləyicilərlə, tamaşaçılarla hər gün dolub-boşalan konsert zalları süktə dalmış, səhnələr sustalmışdı. Baxımsızlıq ubatbatın incəsənət sahəsinə aid binalar yararsız hala düşmüştü. Tam məsuliyyətlə deyə bilərəm, muğamat, ümumiyyətlə yadırğanmışdı.

Ötən əsrin doxsaninci illərinin başlangıcında idarəciliyin necə mürəkkəb bir iş olduğunu anلامadan ölkə rəhbərliyini qaralımlış insanların günahını azaltmadan, həyatımızın inkişafını dondurən əsas səbəblərdən biri kimi zorən sürükəldiyimiz müharibəni də qeyd etməliyik. Bəlkə elə buna görə, Ulu öndər bərəbad hala salmış maddi-mənəvi durumun bərpasına atəşkəs nail olmaqdan başladı. Eyni zamanda, ona maneə törətməyə çalışan düşmənlərimizi çevik siyasi manevrlərlə yerində oturdaraq, xarici şirkətlərlə iqtisadiyyatımızı dikəldən «Əsrin müqaviləsi» adlı neft kontraktı bağladı. Naticədə, yaralarımız tədricən üzə gələrək, sağalmağa doğru yönəldi. Beynəlxalq nüfuzumuzun yüksəlişi, müdafiəmizin möhkəmlənməsi, sosial vəziyyətimizin yaxşlaşması ilə yanaşı, mədəniyyətimiz-incəsənətimiz də günü-gündən dirçəldi, əvvəlki şöhrətli çağlarına qayıtdı. Mədəniyyət obyektləri təmir edildi, yeniləri tikildi. Şəhərlərimizin hər yerində yenidən opera tamaşalarına, konsertlərə çağırın afişalar gördü.

Nəhayət ki, öz varlığımızı olduğu kimi ifadə etmək, heç bir məcburi ideologiyaya yedəklənmədən sözümüzü-fikrimizi dünənya qatdırmaq imkanı qazandıq.

Amma bizi asanlıqla əldən buraxmaq istəməyənlərin məkri hesabına, uzun illərdən sonra üzümüzə gülümseyən azadlığı könlük xoşluğu ilə qarşılıya bilmədik. Nikbin mahnilarımızın xoş sədasi əvəzinə, 20 yanvar gulləbaranının qorxunc hayqırışını, torpaqlarımıza soxulmuş erməni işgalçlarının silahlardan açılan mənəfur atas səslerini, bir milyon qaçqının, məcburi köçkünen ah-naləsini eşitdik. Efirimizi «Segah», «Kəsmə şikəstə» üstündə oxunan ağilar bürüdü...

Musiqimiz də döyüşürdü. Xanəndələr əsgərlər qarşısındaki coxsaylı çıxışında mərdlik aşlayan, adının mənəsi «doğru», «düz» olan «Rast» muğamı üstündə səslerini ucaldarraq, doğruluğumuzun, düzgünlüyüümüzün, milli xarakterimizin daim ədalətə söykənməsinin bizi bu dəfə də zəfər gətirəcəyini bildirirdi.

Taleymizi qəfil haqlayan müharibə musiqimizə yeni mövzu gətirdi. Düşmən tapağında qalmış ərazilərimizi geri qaytaracağıma inamlı dulu neçə-neçə əsər yarandı. Aqsın Əlizadənin «Ana torpaq» odası, Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi» və «Qəm karvanı» oratoryaları, Tofiq Bakıxanovun «Qarabağ harayı» simfoniyası, mübariz ruhda bəstələnmiş onlarda mahni vətən yolunda canını qurban vermiş şəhidlərə ehtiram rəmziə döndü, yağıların təcavüzkar, bizim haqlı olduğumuzu beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində böyük iş gördü... Sevda İbrahimova 1999-cu ildə tar və simfonik orkestr üçün yazdığı «Sənin üçün darixmişam, Şuşam» əsərində, incə melodik çalarlarla, Vaqif, Natəvan, Üzeyir bəy yurdunun bizsiz necə darıldığını ona həsrət qalmağımızla bir vəhdətdə verə bilmişdir.

Müstəqillik bəstəkarlarımıza digər yeni mövzu da verdi. Da-im Tanrıyya sidq ürkələ bağlılığını gizli eyhamlarla bildirmək əzabından qurtulduq. A.Ağasıyev «Ən ulu eşqim» əsərini, R.Mirisi «Peyğəmbərin tərifii» vokal poemasını yazdı. Musiqimizin dinimizdən ayrılmazlığı baxımından F.Qarayevin «Xütbə, muğam və surəsi» olduqua səciyyəvidir.

Azərbaycan musiqi mədəniyyəti tarixində «Koroğlu» və «Şah İsmayıllı» operaları, «Babşək» baleti xalqımızın mübarizlik, qəhrəmanlıq keyfiyyətlərini nümayiş etdirmək baxımından

Ruza İbişova

önəmli yer tutur. Müstaqillik belə bir vacib mövzuya da təzə nəfəs gətirdi. Milli xilaskarımız Heydər Əliyevin uca şəxsiyyətinə bəslədikləri hörməti, göstərdikləri ehtiramı bəstəkarlarımız onun melodik portretini yaratmaqla bildirdilər. Arif Məlikovun «Əbədiyyət» simfoniyası, Vasif Adıgözəlovun «Azərbaycan» kantatası, Ramiz Mustafayevin «Atamız Heydər», Ramiz Mirişlinin «Məşəl kimi yanın türək» və Sərdar Fərəcovun «Böyük vətəndaş haqqında» odaları, Vasif Allahverdiyevin «Ömür yolu» simfonik poeması qəhrəmanlıq mövzusunda yazılmış ilk musiqi əsərləri kimi ölməz mənəvi dəyərlərimizin sırasına daxil oldu...

Bütün nailiyyətimizin kökündə musiqi məclislərindən başlayaraq tədrisən təkmilləşmiş bir məktəb dayanır. Biz bunu söyləyəkən, təkcə konservatoriyanı, incəsənət universitetini, adının əvvəlinə yazılımış «orta ixtisas» sözündən qat-qat yüksək təhsil verən Asəf Zeynallı adına məktəbi, bu gün Azərbaycanın hər guşəsində fəaliyyət göstərən musiqi tədrisi müəssisələrini nəzərdə tutmuruz. Təkcə tələbələrlə dolub-boşalan auditoriya-ları, növbənöv müasir texniki avadanlıqlarla təchiz edilmiş yaraşıqlı binaları vurğulamırıq. Məktəb daha geniş anlayışdır – ənənələrin, dəsti-xətlərin toplusudur. Məktəb – irsə sədaqətdir, onu yaşatmaq, inkişaf etdirmək üçün yaradılan münbət şəraitdir.

Son illər iqtisadiyyatımızın yüksəlişi öz xoş əks-sədasını mənəvi sahələrdə də tapmışdır. Ulu öndərin ideyalarına sadıq qalan, onun arzularının gerçekleşməsini ləyaqətlə davam etdirən Azərbaycan rəhbərliyi günbəgün artan maddi imkanlarını dövlətin qüdrətlənməsinə, istehsal sahəlerinin genişlənməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, böyük abadlıq işlərinin aparılmasına yönəltməklə yanaşı, təhsilimizin, elmimizin, idmanımızın, mədəniyyət və incəsənətimizin inkişafına yetərinə dəstək verir.



Prezidentimiz muğam sənətinə daim qayğı göstərir



*Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva,
xalq artistləri Arif Babayev, Habil Əliyev və Ağaxan Abdullayev*



Heydər Əliyev Fondu muğamatımızın keşiyindədir

Xalqın hissiyatına janrlar arasında ən yaxını müğamat olduğundan, təbiidir ki, müstəqillik dövründə ilk növbədə məhz o dirçəliş tapdı, yüksəliş əldə etdi. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyevanın öz fəaliyyətində bu sahəyə böyük önəm verməsi az bir vaxtda müğam sənətimizi layiqli mərtəbəsinə qaldırdı.

Respublikamızda yeniyetmələrin, gənclərin iştirak etdiyi müsabiqələr, festivallar müğam ifaçılarının yetişməsi prosesinə müsbət təsirini göstərməkdədir. Bir çox eñlər məkanında, xüsusilə Azərbaycan Dövlət Televiziyasında, İctimai Televiziyada görkəmli xanəndələrin yaradıcılığına həsr edilmiş verilişlərə geniş yer ayrılmışdır. Maarifləndirmə işini canlandırır, xalqın zövqünü cəlalayır, nəhayət, bu ince sənətə gəlmək istəyənlərin məsuliyyətini artırır.

Bakida Beynəlxalq Muğam Mərkəzinin açılması, mütəmadi olaraq digər ölkələrin müğam ustalarının da iştirak etdiyi simpoziyumların, müsabiqələrin keçirilməsi ulu musiqi janrimizi məqsədyönlü fəaliyyət sahəsində YUNESKO-nun «Xüsusi mühafizə edilən irs» siyahısına saldırmış bəsirətli respublika rəhbərliyinin paytaxtimizi dünyada müğamatın beşiyinə çevirmək arzusunun gerçəkləşmiş bünövrəsidir.

Müstəqillik bu gün bəstəkarları dahi Üzeyir bəy Hacıbəyovun «Muğamlarımızı öyrənin və yaradıcılığınızda onların tətbiqindən çəkinməyin» - tövsiyəsinə əmlə edərək, milli yondo yeni əsərlər yazıma ruhlandırır. İnanırıq ki, dövlətimiz tərəfindən yaradılmış rahat şərait onların fəaliyyətində ənənələrə meyli daha da gücləndirəcək və nəticədə müğamatı canına hopdurmuş müasir janrlı musiqi əsərlərinin sədasi xanəndələrin oxuduğu dəstgahlarla səs-səsə verərək kimliyimizi dünyada səbuta yetirəcək. Çünkü torpaq kimi melodiyani, mahnını da «oğurlamağa» öyrəşmiş bəzilərindən fərqli olaraq, biz hər sahədə, o cümlədən musiqidə qədim dəsti-xəttə, fəlsəfəyə uyğun qanuni inkişaf mərhələləri keçmiş məktəbə malik millətik...

Unudulmaz səsləflər

YADDAŞLARDAN GƏLƏN SƏSLƏR

Azərbaycan xanəndəlik sənətinin mənşəyi və inkişaf yolları az tədqiq edilmişdir. Lakin mövcud mənbələrə istinadən demək olar ki, o, ilk orta əsrlərdə meydana gəlmışdır.

Muğam elitar bir musiqi janrı hesab edilirdi. Xanəndələr əsasən xanların, bəylərin, ümumiyyətlə, çox mötəbər və varlı insanların təşkil etdiyi ziyaflərlərdə, toy şənliliklərində oxuyurdular. Bununla paralel, sədə toy şənliliklərində, bəzən hətta çay-xanalarda, karvansaralarda muğam sədaları eşidilirdi.

Lakin hələ XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qara-bağda tanınmış bir çox sənətkarın adına rast gəlirik. Şahsənəm oğlu, Tükverdi Həsən, Yusif, Mirzə Hüseyn, Qaraçı Əsəd, Hə-sənçə, Kosa Məhəmməd bəy, Mirzə İsmayıllı və başqa xanəndələr Azərbaycanda xanəndəlik sənətinin əsasını qoymuşlar.

Artıq XIX əsrə bu ecazkar sənəti daha da zənginləşdirmiş çox böyük xanəndələrimiz olmuşdur. Mənbələrdən aydın olur ki, bu dövrün muğam ifaçıları arasında ən tanınmışı Hacı Hüsürdür.

Hacı Hüsü Niftali oğlu Şuşada dünyaya göz açmışdır. Onun doğum tarixi haqqında məlumat yoxdur. Hacı Hüsü ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. O, öz müəllimindən musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənmişdir.

Böyük adıbımız Yusif Vəzir Çəmənzəminlinin yazdığını görə, onun atası Mirbabə Mirabdulla oğlu Hacı Hüsünün müəllimlərindən biri olmuşdur.

Hacı Hüsünün ifasını gənc yaşlarında dinləyən məşhur xanəndə Cabbar Qaryagdıcıoğlu yazmışdır: "Hacı Hüsünün səsi elə qüvvətli, elə cazibəli idi ki, hər bir muğamı başlayıb oxuyanda

tarın bütün pərdələrini gəzib son pərdədən bir qədər də zila qaldırardı. O, "Orta Mahur" oxuyanda bütün musiqiçiləri heyətdə qoyardı".

Hacı Hüsü təkcə xanəndə deyildi; Azərbaycan klassik müğam və təsniflərinin dərindən bələd olan musiqiçunas - pedaqoq kimi də məşhur idi. Mir Möhsün Nəvvabla birlikdə Şuşada "Musiqiçunəslər məclisi"nin əsasını qoymuşdu. Müəllimi Xarrat Qulunun ölümündən sonra Qarabağ xanəndələrini öz ətrafına toplayıb "Xanəndələr məclisi" yaratmışdı. Həmin dövrə bu məclis musiqi məktəbi kimi fəaliyyət göstərməmişdir. Məşhadi İslı, Keşəzli Həsim, Dəli İsmayıllı, Malibəyli Cümşüd, Şahnaz Abbas, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryagdıcıoğlu, Malibəyli Həmid, Məşhədi Məmməd Fərzəliyev və başqları bu məclisin üzvü idi.

Hacı Hüsü klassik müğamların təkmilləşdirilməsində böyük rol oynamışdır. O, "Rast", "Şur", "Mahur" və başqa müğamlara yeni variantlar, güşələr əlavə etmiş, həmin müğamlar əsasında təsniflər və mahnılar yaratmışdır.

Xanəndə eyni zamanda bir neçə muğamın müəllifi kimi də tarixdə qalıb. O, "Kürdü" muğamına "Şahnaz"ı əlavə edərək, "Kürdü - Şahnaz" şəklində ifa etmişdir. Cabbar Qaryagdıcığlu-nun yazdığını görə, Hacı Hüsü "Qatar" muğamını Sadiqcanın tarda müsaiyiati ilə yaratmışdır.

Azərbaycan vokal sənətinin görkəmli nümayəndələrindən biri olan Hacı Hüsü milli Azərbaycan musiqisinin bütün sahələrinin gözəl bilicisi kimi tanındı. O, lirik-tenor, incə və təravətlili səsə, tembr gözəlliyyinə malik xanəndə idi. Hacı Hüsündə olan zəngin ifaçılıq fantaziyası və improvisa elementləri onu dövrünün digər xanəndələrindən fərqləndirmişdir.

Hacı Hüsü 1889-cu ildə vəfat etmişdir.

Məşhədi İslı Hacı Hüsünün müsəri ididi. İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində alan Məşhədi İslı məşhur xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin faal üzvi olmuşdur. Məşhədi İslı klassik Şərq, o cümlədən Azərbaycan müğamlarının incəliklərinə bələd olan xanəndə idi. O, "Rast", "Şur", "Humayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus şəkildə ifa

Ruza İbişova

etmişdir.

Məshədi İslə həm də gözəl təsnifxan idi. Onun "Rast" və "Mahur" təsnifləri məclislərdə dinləyicilər tərəfindən həmişə hərərətlə qarşılındırı.

Məshədi İslə 1905-ci ildə vəfat etmişdir.



**Əbdülbəqi Bülbülçan Kərbəlayi
Əli oğlu Zülalov** 1841-ci ildə Şuşada anadan olmuşdur. İlk müsiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Onda həm gözəl səs, həm də yüksək səhnə mədəniyyəti olmuşdur.

Az bir vaxtda Əbdülbəqi böyük şöhrət qazanmış, hamı onu "Bülbülçan"- deyə çağırmışdır.

Bülbülçan fitri istedada, məlahətli səsə, təsirli nəfəsə və güclü zəngüləyə malik xanəndə olmuşdur. Səsə dinamik boyalar verməkdə, bir neçə forma və mərtəbədə şəqraqla zəngülərlə vurmaqdə Bülbülçan məşhur idi. O, "Çahargah" və "Zabul" dəstgahlarının "Hisar" və "Müxalif" şöbələrini elə coşqun zəngülə ilə oxuyurmuş ki, ona müsiqiçilər arasında "Hisar-muxalifxan" deyirmişlər.

Cabbar Qaryagdioglu "Keçmiş Azərbaycan müsiqisi" adlı xatırılarda yazmışdır: "Xarrat Qulunun şagirdi, bütün Qaf-qazda məşhur olan xanəndələrdən Əbdülbəqi Zülalov (Bülbülçan) "Zabul" dəstgahını çox təmtəraqla oxuyardı. "Hisar" a keçəndə elə bir sədə ilə oxuyardı ki, heç bir kəs bunu bacarmazdı. Çünkü "Hisar" zəngülə istəyən nəğmədir, Əbdülbəqi isə gözəl zəngüləli səsə malik olduğundan bu müğamı layiqincə ifa edərdi".

Bülbülçanın istedadlı şagirdləri olmuşdur. Cabbar Qaryagdioglu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Wahab bəy, Molla Abbas, Seyid Şuşinski kimi məşhur xanəndələr Bülbülçandan müğam sənətinin incəliyini öyrənmişlər.

Bülbülçan 1927-ci ildə vəfat etmişdir.

Mirzə Məhəmmədhəsən İsmayılov oğlu 1851-ci ildə Şamaxıda anadan olmuşdur. O, ilk təhsilini mədrəsədə almışdır. Atası Dabbəq İsmayılov oğlunu molla görmək istəsə də, taleyi istedadından yayına bilməmişdir.

Mirzə Məhəmmədhəsənin xanəndə kimi yetişməsində məşhur Şirvan müğənnisi Kərbəlayi Əkbərin böyük rolü olmuşdur.

Kərbəlayi Əkbər məşhur müsiqisünas Mahmud ağanın sarayında xanəndəlik etmişdir. O, Mirzə Məhəmmədhəsənin gözəl səsini eşidib, Dabbəq İsmayıldan xahiş edir ki, oğlunun müsiqi təhsili almasına icazə versin. Beləliklə, o, gənc Mirzə Məhəmmədhəsənin ilk müəllimi olmuş, ona müğam və təsnifləri öyrətmüşdür.

Mirzə Məhəmmədhəsənin ifasında dinlənilmiş "Şüstər", "Humayun", "Rast", "Mənsuriyyə" müğamları onun gözəl xanəndə olduğunu təsdiq edir.

Mirzə Məhəmmədhəsən bədii yaradıcılığı ilə də məşhur olmuşdur. Cabbar Qaryagdioglu oxuduğu müğamlarda onun şeirlərindən istifadə etmişdir.

Mirzə Məhəmmədhəsən 1819-ci ildə dünyasını dəyişmişdir.

XIX əsrin məşhur xanəndələrindən biri – **Malibəyli Cümşüd** 1845-ci ildə Şuşada anadan olmuşdur.

Cümşüd uşaqlıqdan müsiqiya böyük həvəs göstərib. İlkər keçidkən bu bir sönməz məhbəbətə çevrilmiş, taleyini, ömrünü xanəndəlik sənətinə ismarlamışdır.

Muğam ifa edərkən zil səsi, uzun nəfəsi və sürəkli zəngüləsi hamını heyran qoyurdu. Onun olduqca aydın, həm də rəvan diksiyası olmuşdur. Malibəyli Cümşüdün oxuduğu "Orta Mahur", "Şüstər", "Heyrati", "Ovşarı", "Qərabağ şikətəsi" müğamları, "Ay döryə kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəberin olsun", "Ay bala! Fatma", "Qapıda duran mənəm, mən", "Məni dövri fələk qoymuş" və sair mahnilar Qarabağda məşhur idi.

Malibəyli Cümşüd 1915-ci ildə vəfat etmişdir.

Ələsgər Abdullayev (Şəkili Ələsgər) 1866-ci ildə Şəkidə anadan olmuşdur.

Gənc Ələsgər xanəndə Keştazlı Həşimin qayğısı sayəsində

Ruzə İbişova —

Xanəndəlik sənəti tarixində öz dəst-xətti olan müsiqici kimi yeri olmuşdur. Ələsgər zil və məlahətli səsi, muğamati mükəmməl bilməsi ilə müasirlərindən fərqlənmişdir.

Ələsgər bütün müğamları və dəstgahları böyük bir məharətlə ifa etmişdir. O, "Şur" u son dərəcə lirik tonda, özünəmoxsus zəngülərlərlə dinişyicisine çatdırılmışdır.

Xanəndə Ələsgər Abdullayev "Çahargah", "Rast", "Mahur-Hindi", "Zabul -Segah", "Rahab", "Şüştər", "Hisar" və başqa müğamları sövqlə ifa etmişdir. Onun ifasında "Rast" daha məşhur idi. Ələsgərin dəfn mərasimində Cabbar Qaryağdioğlu demişdir: "Biz Ələsgəri yox, "Rahab" i dəfn edirik".

İstedadlı müğam ustası Ələsgər Abdullayev 1929-cu ildə vəfat etmişdir.

Çarıqçı Bahadır 1870-ci ildə Şuşada doğulmuşdur. Yoxsul ailədən olduğuna görə Bahadır həddi-buluşa çatandan sonra çariqcılıq sənətini öyrənmiş, məhz bu səbəbdən, el arasında "Çarıqçı Bahadır" adı ilə tanınmışdır.

Gənc Bahadır gündüzlər çariq tikər, axşamlar "Xandəmirov teatrı"na gedərdi. O, burada Məşhədi İslı, Şahnaz Abbas və başqa xanəndələrin ifasını dinləməkdən doymazdı. Eyni zamanda burada həmin ustad ifaçılarından bir çox müğam və təsniflərin oxumaq qaydalarını da öyrənə bilmişdir.

Bələliklə, tez bir zamanda Çarıqçı Bahadırın xanəndə kimi şöhrəti Qarabağa yayılır.

Arxivlərdə saxlanılan mənbələrdə qeyd olunduğuuna görə, Çarıqçı Bahadırın səsi qalınlı olmaqla bir qədər də yoğun idi. Lakin yüksəklərdə çox rahat oxuyurmuş. O, çox sadə qəzəllərdən istifadə edərdi. Ən çox ifa etdiyi müğam "Segah" olmuşdur.

Xanəndə Çarıqçı Bahadır 1930-cu ildə vəfat etmişdir.

Şükür 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarında Xan sarayında yaşıdığını görə onu "Xanlıq Şükür" deyə çağırırlılar.

Şükürün bir xanəndə kimi yetişməsində şairə Natəvanın böyük rolü olmuşdur. Şairənin yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisinə poetik söz sahibləri ilə birgə müsiqicilər də dəvət alardı. Hacı Hüssü, Məşhədi İslı, Həsənçə bu

məclislərdə iştirak etmişlər. Ədəbi və müsiqili mühit Şükürün müsiqi təhsilində böyük rol oynamışdır.

Xanlıq Şükürün ilk müəllimi Hacı Hüssü olmuşdur. Böyük sənətkar Şükürə Azərbaycan müğamlarını, mahni və təsniflərini öyrətmüşdir.

Xanəndə Xanlıq Şükür minor ruhlu müğamları – "Zəmin-xarə"ni, "Segah"ı, "Hicaz"ı, "Şüstər" i xüsusi zövqlə oxumuşdur. O, ifasında, əsasən Natəvanın qazəllərindən istifadə etmişdir.

Xanlıq Şükür 1927-ci ildə vəfat etmişdir.

Əkbər Əhəd oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. Əkbərə el arasında "Xamuş oğlu" deyirmişlər. Rəvayətə görə kənddə bir mübahisə düşəndə, Əkbərin atası camaatı sakit etmək üçün ucadan "Xamuş" deyə qışqırılmış.

Əkbər gənc yaşılarından Qarabağ məclislərində xanəndə kimi çıxış etmişdir.

O, məlahətli zil səsə, geniş nəfəsə malik xanəndə olmuşdur. O, "Şüştər", "Səmayi-Səms", "Üzzal", "Hicaz" kimi zil səs, cəh-cəhl zəngülü tələb edən müğamları məharətlə ifa etmişdir.

Əkbər Əhəd oğlu "Mənsuriyya", "Bayati-Əcam", "Kürdü-Səhnaz", "Qatar", "Müxlif" müğamlarını, "Axşam oldu", "Uç sona" kimi təsnifləri müvəffəqiyətlə ifa etmişdir. Cabbar Qaryağdioğlu ilə birlikdə oxuduğu "Kərəmi", "Kürdü" duetləri də onların müsiqi tariximizə bəxş etdiyi layiqli töhfədir.

İstedadlı xanəndə Əkbər Əhəd oğlu 1928-ci ildə vəfat etmişdir.

Azərbaycan müğam sənəti XIX əsrə böyük inkişaf yolu keçəsə də, XX əsrə bu klassik sənət əsl tərəqqi dövrünü yaşa-mışdır.

SEGAH İSLAM



İslam Əbdül oğlu Abdullayev 1876-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, ilk təhsilini Şuşa şəhər məktəbində almışdır. Məktəb illərində İslama musiqiyyə coşğun həvəs yaranmışdır. Atası Əbdül kishi bunu hiss etmiş, oğluna musiqi təhsili vermək imkanı yox idi.

Bir təsadüf İslami musiqi aləminə gətirib çıxardır. Gənc İslaminin səsindən xəbər tutan şair Nəvvab onu «Xanəndələr məclisi»nə dəvət edir. Nəvvabın məclisində ilk dəfə, o, dövrün məşhur xanəndələrindən Məşhədi İsin, Hacı Hüsnü, Mirzə Muxtari, Keşətzli Həşimi dinləmiş, onlardan dərs almışdır.

Gənc İslam Hacı Hüsüdən «Segah», Məşhədi İsidən «Mahur», Keşətzli Həşimdən «Bayati-Qacar», Mirzə Muxtardan «Rast» və sair müğamları öyrənmişdir.

Onun ilk müstəqil çıxışı tarzən Sadıqcanın oğlu Əsədullanın toyundan olmuşdur. Şair Nəvvab məclisdən icazə istəyərək xanəndənin «Segah» oxumasına razılıq alır. İslamin yanlıqlı səsə, lirik tonda ifa etdiyi «Segah» məclis əhlini, hətta, oradakı müsiqiləri heyran qoyur. Çox keçmir ki, İslam Abdullayev Azərbaycanın bölgələrinə, İrana toy şənliklərinə dəvət alır.

XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində «Segah» müğamını İslam Abdullayev kimi incə zövqlə oxuyan xanəndə olmamışdır. Seyid Şuşinski qeyd etmişdir ki, İslam olan

məclisdə Cabbar, Ələsgər, Keçəçi oğlu Məhəmməd və mən «Segah» oxumazdım. Səsindəki qeyri-adi həzinlik, titrəyis hesabına İslam Abdullayev sanki «Segah» özünükülüəsdirmişdi. Cabbar Qaryağdıoğlu dinləyicilərin ürəyindən bu müğam keçəndə, elə onların arasından gözləri ilə İslami arayıb məclisin başına çağırar, qavalını ona verib oxumasını xahiş edirdi. Bu məsələni ifaçılar öz aralarında bir az da şırtmışdır. Məsələn, Qurban Pirimov zarafatyanaya söyləyərdi ki, eşidəndə İslam gəlir, yaxşı Cabbar özünü itirir.

Bir toyda Seyid Şuşinski bütün segahları oxusa da dinləyicilər başqa bir segahı, daha doğrusu, İslam Abdullayevin ifa tərzini ustاد xanəndədən tələb etmişdir. Əsil xalq sevgisi idi bu.

İslam Abdullayev gözəl xanəndə olmaqla yanaşı, həm də çox təvazökar bir insan idi. Cabbarın, Seyidin təcrübəsinə, səriştəsinə böyük ehtiram göstərirdi. «Cabbarın «Segah»ından sonra mənim oxumağımdan bir şey çıxmaz»-deyirdi...

İslamin «Segah»ı, xüsusilə «Yetim Segah»ı nəinki Azərbaycanda, hətta Şərqdə məşhur idi. Məhz ona görə də, xalq onu «Segah İslam» adlandırmışdır. İslam Abdullayevin ifaçılığının yüksək qiymət verən Bülbül yazmışdır: «İslam fars qəzəlləri oxumazdı. O, Azərbaycan şairlərinin qəzəllərini, Füzulin, Zakiri oxuyardı. İslam «Segah»ı o qədər gözəl oxuyurdı ki, ona qulq asdqəa adəmin ürəyi titrəyirdi ...»

İslam Abdullayevin «Segah»ı gənc xanəndələr üçün məktəb olmuşdur. Təsadüfi deyildir ki, o zaman gənc xanəndələrdən Mahmud İmanqulu oğlu, Əsgər Qurbanov, Əbdürəhman Fərəcov, Musa Şuşinski, Cəmil Məmmədov və başqaları «Segah» oxuyarkən, məhz İslam Abdullayevi təqlid etmişlər.

Azərbaycanda «Segah» müğamını daha çox sevirlər. Bir çox təsnif, mahni və oyun havalarımız «Segah» müğamı üstündə qurulmuşdur. O, xalq arasında geniş yayılmış, bu gün də xanəndələr tərəfindən sevilə-sevilə oxunur.

Ifaçı istedadlıdırsa, müğamin melodik xüsusiyyətlərini düzgün duyursa, qəzəlin məzmununa darin nüfuz edirsa, onun ifası da təbii və səmimi olur, qəlblərə hakim kəsilsər. İslam Abdullayev bütün müğamları, xüsusilə minor ruhlu müğamları həddindən ar-

tiq gözəl ifa etmişdir.

«Segah» başqa muğamlara nisbətən dinləyicidə məhəbbət duyuları aşılır. Bu muğam (xüsusilə, «Yetim Segah») son dərəcə yaniqli, misgilli və həzin səslə ifa olunmalıdır. Ona hər qəzəl yapışır. «Segah»nın ifasında lirik, kədərlə ifadələrlə dolu qəzəllərdən istifadə edilməlidir.

Muğam tariximdə üç «Segah» növü məşhurdur: «Zabul Segah» və ya «Orta Segah», «Mirzə Hüseyn Segah», «Yetim Segah» (bəzən «Xaric Segah» da deyirlər). İslam Abdullayev segahların üçünü da özünəməxsus ustalıqla ifa etmişdir. Bir neçə formada, takrarsız oxumuşdur. Onun ifa etdiyi segahları dinləyəndə, istər quruluş, istərsə xaraktercə bir-birinə bənzədiyinin şahidi oluruq. İslam Abdullayev bu muğamı oxuyanda onun ifası üçün tələb olunan bütün xüsusiyyətləri özündə cəmləşdirməyi bacarırdı.

Xanəndənin ifasını sevən xalq şairimiz Səməd Vurğun demişdir: «Mən İslama kamil oxuyan kimi baxıram. O, «Yetim Segah»nın elə oxuyur ki, bütün məclisi əlinə alır. İslamin yaxşı cəhəti odur ki, onun «Segah»larında Azərbaycan ruhu daha çoxdur».

İslam Abdullayevin ifa etdiyi «Bayati-Kürd», «Kürdü-Sahnəz», «Bayati-Qacar», «Şüştər», «Mahur-Hindi», «Şikəsteyi-Fars», «Çalpapaq», «Süsən sünbülb», «Axşam oldu», «Yeri, dam üstə yeri», «Hər nə oldu, mənə oldu» və başqa muğam, təsnif və el mahnları da xanəndə tərəfindən son dərəcə orijinal, lirik tonla xalqımıza çatdırılmışdır.

İstedadlı xanəndə İslam Abdullayev Şuşa və Ağdam musiqi məktəblərində muğamdan dərs deyərək, Mahmud İmanqulu oğlu, Xan Şuşinski, Qənbər Zülalov, Sahib Şükürov, İldırım Həsənov, Yaqub Məmmədov və başqa xanəndələrin yetişməsində mühüm rol oynamışdır.

Azərbaycanın Əməkdar artisti İslam Abdullayev 1964-cü ilde vəfat etmişdir.

Onun yaratdığı «Segah» məktəbi bu gün də yaşayır. Dəstixətli gənc xanəndələrin püxtələşməsində bir örnəkdir.

PƏSXAN CƏLİL

Cəlil Məşhədi Süleyman oğlu 1895-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

Kiçik yaşlarında mədrəsədə yazıb-oxumağı öyrəndikdən sonra oranı törk etmişdir.

Atası 15-16 yaşında onu tez-tez özü ilə teatr tamaşalarına və toyrlara aparardı. Seyid Şuşinskini, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmmədi dinlədikcə, Cəlilin xanəndəliyə meyli günü-gündən artı, illər keçdikcə, o, bu sənətə daha möhkəm bağlanırdı.

Xanəndələr adətən zilxan və pəsxan olurlar. Bəzi xanəndələr əvvəl zil səsə malik olsa da, müyyəyen səbəblərə - xəstəliyə və ya sadəcə səsinin qorunmasına səhələnkar yanaşmasına görə pəsədə oxuyurlar. Səs deyilən Tanrı vergisinə xüsusi qayıq göstərmək baxımından ustad Xan Şuşinski nümunə olmuş, avazının qüdrətini, saflığını 70-80 yaşına qədər saxlaya bilmişdir. Cabbar Qaryağdıoğlu 70 yaşında zil pərdələrdə «Heyratı»nı sərbəst, özü də «do» kökündə ifa etmişdir.

Cəlil isə anadangəlmə pəsxan xanəndə olub. Muğamların yüksək səs tələb edən şöbə və hissələrini pəsədən elə rəvan, elə şirin oxuyurmuş ki, insani riqqətə gətirirmiş.

Bu bənzərsiz xanəndə 30 yaşında sənətə golmiş, 20 il xanəndəlik etmişdir. Lakin belə bir qısa zaman əsasında xanəndəlik tarixində öz sözünü deməyi bacarmışdır. Geniş konsert salonlarında az görünsə də, sadə toy məclisləri, ailə şənlikləri şöhrətinin bütün Zaqafqaziyaya yaymışdı. «Rast» və «Segah» muğamlarının ifasına görə olduqca məşhur idi. Guşəxanlıqdə, səsi



Ruzə İbişova —

oynatmaqdə, xırda xallar vurmaqdə usta olmuşdur. Səlis və aydın dikişiyəsi diniyicinə valeh edirdi.

O, eyni zamanda xalq mahnılarının və təsniflərin də mahir ifaçısı kimi tanınmışdı. «Yetim segah»da vurduğu nəfəslərin axırında «Sənə nənəm qurban» ifadəsini işlətməsi ecazkar oxunu daha da rövənqləndirdi.

Pəsxan Cəlil fərqləndirən əsas cəhətlərdən biri də gənclərin tərbiyəsinə dəstək olan, insan loyaqatını tərənnüm edən qəzel və qoşmalar oxuması idi. Məclis iştirakçılarının tərkibinə, əhval-ruhiyəsinə uyğun şeirlər seçirdi. Klassik Şərqi ədəbiyyatına yaxşı bələd olduğundan, digər xanəndələrin oxuduğuna təkrar müraciət etməzdı.

Cəlil pəsxan olduğu üçün ifasında minor müğamlara daha çox yer verirdi. O, noinki «Segah», «Şikəsteyi-Fars», «Hicaz», həm də zil səs tələb edən «Bayati-Qacar»ı həzin-həzin, son dərəcə kədərləri tərzdə ifa edərdi. Xatirələrdə qeyd olunur ki, onun «Bayati-Qacar»ını diniyəndə, insanlar istər-istəməz qəhərləndirdi. Cəlil bu mügəmi oxuyanda çox vaxt Natəvanın «Yoxdur» rədifi qəzənlindən istifadə edərmiş: «Cigərxun olmuşam, billah, bu dərdimi bilən yoxdur...» deyərkən, nidasından — fəryadından məclisdə əyləşənlər göz yaşını saxlaya bilməzmiş...

Rəvayət edirlər ki, Pəsxan Cəlil 1949-cu ildə həyatla vidasan anda da şairənin bu sözlərini söyləyərək gözlərini əbədi yummusdu:

Varındı sinəmdə dərdü qəmi-nihan, ölürmə,
Fəda olum sənə, gəl eylə imtahan, ölürmə...

Səs imkanının tənzimlənməsində ondan sonra gələn Əbülfəzəliyev, Hacıbaba Hüseynov kimi pəsxan xanəndələr də müvəfəqiyətin açarını səsini zorlamaqdə yox, özünə uyğun müğamlar oxumaqdə, aydın dikişiyada, ifa üçün dəyərli qəzəllər seçməkdə axtardılar və musiqi mədəniyyəti tariximizdə layiqli yer tutdular...

MƏŞHƏDİ MƏMMƏD FƏRZƏLİYEV

Məşhədi Məmməd Fərzəliyev (Löhbala Məmməd) məlahətli və geniş diapazonlu səsə, saqraq zənguləyə, güclü nəfəsə malik xanəndə idi. O, əslən şüələ olsa da, orada az yaşamışdır. Gəncədə, Tiflisdə, Vladiqafqazda, İstanbulda fəaliyyət göstərmiş, Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə görkəmli sənətkar kimi tanınmışdır. Xanəndənin məlahətli səsinə Cabbar Qaryagdioglu yüksək qiymət vermişdir. Məclislərin birində bu dahi sənətkardan ona rəqib xanəndə olub-olmadığını sorusunda, iki nəfərin adını çəkmmişdi ki, biri məhz Məşhədi Məmməd Fərzəliyev idi.



Məşhədi Məmməddə böyük xanəndələrə xas olan bir xüsusiyyət var idi. O, həm bəm (pəsxan), həm orta (miyanəxan) və həm də zil (zilxan) səsədə eyni məlahətlə oxuya bilirdi. Ifa etdiyi «Bayati-Kürd», «Rast», «Şur», «Çahargah», «Zabul-Segah», «Kürdü-Şahnaz», «Heyratı», «Mənsuriyyə», «Səmayi-Şəms», «Qarabağ şikəstəsi», «Kərəmi», «Ovşarı» və digər müğamlar hər dəfə rəğbətlə qarşılındı. Amma Azərbaycan müğam sənəti tarixində ən çox «Şüstər»in mahir ifaçısı kimi qalmışdır.

Seyid Şuşinski xatirələrində yazır: «Bir gün məni Tiflisdən Gəncəyə toy məclisinə dəvət etdilər. Həmin məclisdə məndən başqa Musa Şuşinski və Məşhədi Məmməd Fərzəliyevin də dəstələri var idi. Günorta yeməyindən sonra məclis qızışdı. Əvvəlcə Musa «Segah» oxudu. Sonra isə Məşhədi Məmməd «Şüstər» başladı, nə başlıdı. Mən onun şirin güşələrinə, duzlu

xallarına valeh olmuşdum, Baxmayaraq ki, axşam məclisində mən oxumalı idim, lakin «Şüştər» məni elə hala salmışdı ki, Məşhədi Məmmədin insanı bihuş edən guşələrindən sonra oxumağı, xüsusilə məclisi yola verməyi ağılsızlıq saydım. Buna görə də ələcəz qalib kamançaçalanı bilet almağa dəməriyol vağzalına göndərdim ki, axşam qayıdaq Tiflis. Kamançaçalan mənə təcəübə baxıb dilləndi:

- Ağa, bəlkə xəstələnmisən, icazə ver həkim çağırıq.

Mən isə əsəbiləsdim:

- Ay bədəxət, nə hakim? Nə dərman? «Şüştər» məni elə hala salıb ki, cəmi Qafqazın həkimlərini və dava-dərmanını buraya yiğsanız əlac olan deyil. Tez vağzal!..

Axşam heç kəsin xəbəri olmadan Tiflisə yola düşdü...»

Məşhədi Məmməd Fərzəliyev Azərbaycan və klassik Şərq müğamlarını özünəməxsus şəkildə, orijinal səpkidə ifa etmişdir. O, oxuduğu müğam dəstgahlarının bir şəbəsindən digarına keçərkən təsniflərdən ustalıqla istifadə etmişdir. Ərəb müğamı olan «Hicaz»ı məlahətlə oxumuşdur. Hazırda bu müğam «Şur» dəstgahının bir şəbəsi kimi oxunur. Məşhədi Məmməd bu müğamı ifa edərkən elə sürəkli zəngulələr, elə guşələr vurmışdır ki, sanki şeyda bülbülb qönçə gülün həsrətilə nala çəkir.

Məşhədi Məmməd Natəvanın qəzəllərinin bilicisi olmuşdur. O, «Rast» müğamını oxuyarkən şairənin «Ölürəm» rədifi qəzəlinə, «Zəminxarə» oxuyarkən isə:

Fələk, mən tək bu dünyada qəmi-möhənət çəkən yoxdur,
Bu qədri səfheyi-rüxsərə göz yaşı tökən yoxdur –

beyti ilə başlanan qəzəlinə müraciət etmişdir. Xanəndə öz həzinə səsi və ifa üçün seçdiyi bu cür yanıqlı misralarla bir anın içində dinləyicilərin könlünü əla alırı.

Məşhədi Məmməd Fərzəliyev 1913-cü ildə Zubalov adına Xalq evi tərəfindən Tiflisə dəvət olunur. Malibəyli Həmid, Məşhədi Cəmil Əmirov, Seyid Şuşinski, Məcid Behbudov kimi sənətkarlar teatr tamaşalarında və «Şərq konsertləri»ndə çıxış

edirdilər. Tiflisdə verilən bir teatr tamaşasının programında yazılımışdı: «1913-cü ildə Sıdqi Ruhullanın rejissoru ilə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının son pərdəsi tamaşaşa qoyulacaqdır. Əsərdə Zeyd rolunu Məşhədi Məmməd Fərzəliyev oynayacaqdır. Gecənin konsert şöbəsində Məşhədi Məmməd «Bayatı-Sıraz», «Mahur» və «Hisar» müğamlarını oxuyacaqdır...»

1923-cü ildə Məşhədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən Məşhədi Məmməd Fərzəliyev şəhər musiqi məktəbində müğamatdan dərs deməyə başladı. O, eyni zamanda tarzən Məşhədi Cəmil və kamançaçı Böyükkişi Əliyev ilə birlikdə Gəncə, Qazax, Tovuz rayonlarında xalq şənliliklərində çıxış edirdi.

Məşhədi Məmməd Fərzəliyev Azərbaycan mahnlarının da mahir ifaçısı idi. O, «Qarabağda bir dənəsən», «Nəbi», «Vətən şərqsisi», «Alma» və digər mahnı və təsnifləri böyük məhəbbətlə oxuyurdu. «Axşam oldu» mahnısını «Şikəsteyi-Fars» üzərində ifa etdiyi üçün, xanəndə arabir müğama da yer verirdi. Bu isə mahnının daha gözəl səslənməsinə səbəb olurdu. Seyid Şuşinskinin dediyinə görə, Məşhədi Məmmədin «Axşam oldu» təsnifini dinləmək müsiqini sevənlər üçün böyük sədət idi...

Məşhədi Məmməd Fərzəliyev ömrünün 60 ilini Azərbaycan və klassik Şərq musiqisinin inkişafına həsr etmişdir. Onun adı Azərbaycan mədəniyyəti tarixinə görkəmli xanəndə kimi daxil olmuşdur. Musa Şuşinski xanəndənin sənətkarlılığı haqqında demişdir: «Məşhədi Məmməd Fərzəliyevin çox zil və gözəl səs var idi. «Bayatı-Qacar», «Kürdü-Şahnaz» və «Şüştər» müğamlarını misilsiz məharətlə oxuyardı. O, elə sürəkli və coşgun zəngulələr vururdu ki, elə bil taxtapaşın üstünə dolu yağırdı...»

Məşhədi Məmməd Fərzəliyev 1929-cu ildə Türkiyəyə getmiş və 1962-ci ildə orada 90 yaşında vəfat etmişdir

MƏŞHƏDİ CƏMİL ƏMIROV



Azərbaycan müsiqi mədəniyyəti tarixində xanəndə, tarzən, müğənni, bəstəkar və dirijor kimi öz layiqliyini tutan Məşhədi Cəmil Əmirov (görkəmli bəstəkar Fikrət Əmirovun atası) 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

İlk təhsilini mədrəsədə alan Cəmil atanını çox erkən itirir. Ailənin maddi vəziyyətinin ağırlığına görə təhsilini yarımqıq qoymaraq bazarda xırda-para alverlə məşğul olur. Cənc yaşlarında Cəmili dördüncü yanında sağird qoyurlar. O, tez bir zamanda bu sənəti kamil öyrənir. Və getdikcə müştərisi çoxalır. Belə olduqda dolanışqları da yaxşılaşır. Amma bununla yanaşı, qəlbini uşaqlıqdan hakim kəsilməş müsiqiyə həvəs onu tərk etmirdi. Qonşu toylarında müsiqini dinişməkdən yorulmaz, tara qulaq asdırca, özünü bu ecəzkar alətin məşhur ifaçısı kimi xəyalında canlandırırı.

Nəhayət, bir müddətdən sonra bu arzusu həyata keçir. Cəmil tarın sırlarına yiyələnmək üçün adına mənbələrdə rast gəlinməyən bir ustad tarzəndən mükəmməl bilik alır. Çox çəkmir, tar calmağı dərziliyini üstələyir.

Dövrünün bir çox sənətkarları kimi, o böyük müsiqisünas Nəvvabdən klassik Şərqi müğamlarının incəliklərini öyrənmiş, çox keçmədən Qarabağ, Şəki və Şirvanda həm tarzən, həm də xanəndə kimi tanınmışdır.

1907-ci ildə Məşhədi Cəmil Gəncə şəhərinə köçür. O, yerli

musiqiçilərlə yaxından tanış olur, şəhərin müsiqi həyatında görkəmli rol oynayır. Gəncə məclislərində Məşhədi Məmməd Fərzəliyevi, Malibaylı Həmidi, Qaragöz Zülfüqarı, Musa Şuşinskini, sonralar Bülbülü və Seyid Şuşinskini öz tarı ilə müşayit edirdi.

Məşhədi Cəmil Gəncədə yaşadığı müddət ərzində qarmon, kamanca, skripka və pianoda çalmağı da mənimsemişdi.

O, müsiqi təhsili almaq üçün 1911-ci ildə Türkiyənin İstanbul şəhərinə gedir. Burada yaşadığı iki il müddətində həm də Avropa müsiqisi ilə yaxından tanış olur.

Məşhədi Cəmilin ifaçılığı Türkiyədə böyük rəğbətlə qarşılardır. O, bu ölkədə Azərbaycan muğam və təsniflərini məlahət və məharətlə oxumuş, tarda solo konsertlər vermişdir. Türkler tari sinə üstədə tutub çalmağı ilk dəfə Məşhədi Cəmilin ifasında görmüşlər.

Azərbaycan müsiqisi və onun məşhur nümayəndləri haqqında Məşhədi Cəmilin coxsayı çıxışları türk ictimaiyyətini və müsiqisünaslarını heyran qoyurdu. Görkəmli müsiqisünas Rauf Yektabəy həmin dövrde «Şəhbal» jurnalında yazır: «Qafqazın ən məşhur müsiqi sənətkarlarından olan Cəmil bəy not öyrənmək və osmanlı müsiqisini tədqiq etmək məqsədiə Gəncə şəhərindən bizi qonaq gəlmışdır. Biz onun vasitəsilə Qafqaz diyarının müsiqisi haqqında olduqca qiymətli məlumatlar əldə etdik».

Azərbaycanın müsiqi tarixində müğamları ilk dəfə nota salanlardan biri məhz Məşhədi Cəmil Əmirov olmuşdur. O, 1912-ci ildə İstanbulda «Heyrat» müğamını notlaşdırılmış və «Şəhbal» jurnalında çap etdirmişdir.

O, gördüyü işlərlə bərabər, Türkiyədə təhsil aldığı dövrdə ud və kanonda çalmağı da öyrənmişdir.

1913-cü ildə vətənə qayıdan Məşhədi Cəmil Gəncənin müsiqi həyatında geniş fəaliyyət göstərir. O, bir neçə şərqi konserti təşkil edir. Məharətlə türk mahnıları oxuması, ud və kanonda müğamları ifa etməsi dinləyicilər arasında böyük rəğbət qazanmasına səbəb olur.

Məşhədi Cəmilin teatr sənətimizin inkişafında da xeyli xidməti vardır. O, Şuşada və Gəncədə tamaşaşa qoyulan Üzeyir

Hacıbəyovun opera və operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və başqa rolları müvəffəqiyətlə oynamış, teatr orkestrində dirijorluq etmişdir.

Məşhədi Cəmil Əmirov Azərbaycan musiqi aləmində bəstəkar kimi də tanınmışdır. 1915-ci ildə «Seyfəl-Mülk» operasını yazmış və onu sahnəyə qoymaq üçün bir çox xanəndə və müsiqiçiləri Gəncəyə dəvət etmişdir. Bu əsər Gəncədə iki dəfə oynanıldıqdan sonra 1916-ci ildə Tiflis şəhərində sahnəyə qoyulmuşdur. Müəllif tamaşaçıda dirijorluq etmişdir.

Məşhədi Cəmil Gəncədə musiqili gecələr, teatr tamaşaşları təşkil etmiş, konsertlər vermişdir. O, tez-tez musiqi alətləri ifaçılarının müsabiqəsini təşkil edərək, qalibləri mükafatlandırırdı. Söhrəti böyük Nizaminin adı ilə bağlı olaraq dünyaya yayılan, şeir-sənət məbədi sayılan bir şəhərdə musiqi məktəbi açmaq, gənc istedadları aşkar etmək, onlara mükəmməl musiqi təhsili vermək məqsədiylə dəfələrlə Yelizavetpol qubernatoruna müraciət etmiş də, bu nəcib arzusunu həyata keçirməyə imkan vermişdir. Lakin ruhundan düşməyərək, şoxsi vəsaiti hesabına «Muğamat kursu» açdı.

Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürəhman Fərəcov, Musa Şuşinski kimi adları Azərbaycan musiqi mədəniyyəti tarixini bəzəyən sənətkarlar məhz bu kursda püxtələşdilər.

Seyid Şuşinski xatirələrində yazır: «Məni xanəndəlik sənətinə sövq edən, musiqiyə həvəsləndirən Məşhədi Cəmil olmuşdur. O, Şərq musiqisinə dərindən bələd olan mahir musiqişünas, həm də çox şirin oxuyan idi. «Rast» muğamını mayedə, «Segah», «Şikəsteyi-Fars» və «Şur»u pəsənən yaxşı oxuyurdu. Məşhədi Cəmil Hacı Hüsnün, Məşhədi İsinin, Bülbülcanın xalları və guşələrini mənə öyrədərdi...»

Məşhədi Cəmil Əmirovun musiqi məktəbi açmaq arzusu nəhayət 1923-cü ildə reallaşdı. Onun ilk direktoru olan Məşhədi Cəmil Əmirov 1928-ci ilə, yəni, ömrünün sonuna qədər eyni zamanda orada tardan dərs demiş, xalq çalğı alətləri orkestrinə rəhbərlik etmişdir. Məktəb 1928-29-cu tədris ilində musiqi texnikumuna çevrilmişdir. Fikrət Əmirov, Qəmbər Hüseynli,

Telman Hacıyev, Zərif Qayıbov onun məzunu olmuşular...

Məşhədi Cəmil Əmirov «Seyfəl-Mülk» operasından sonra 1923-cü ildə «Namuslu qız» operettasını yazır və bu əsər ilk dəfə Gəncədə müvəffəqiyətlə tamaşaçaya qoyulur. Operettanın sədasi tezliklə hər yerə yayılır. Şuşada, Ağdaşda, Şəkidə, Bərdədə, Zaqatalada, Ağdamda, Tiflisdə göstərilərək müəllifə böyük uğur gətirir.

O, ifa etdiyi «Segah»la sübuta yetirdi ki, muğamatın mürəkkəb çalarlarını tarda çox müvəffəqiyyətlə vermək olar.

Məşhədi Cəmil Əmirov 1928-ci ildə Gəncədə dünyasını dəyişib.

Görkəmlı musiqi xadiminin zəngin irsi bu gün də Azərbaycan mədəniyyətinin tərəqqisina xidmət edir.

CABBAR QARYAĞDIOĞLU – XANƏNDƏ, BƏSTƏKAR, ŞAIR



Azərbaycan musiqisinin bir mərhələsini də Cabbar Qaryağdıoğluun yaradıcılığı təşkil edir. Cabbar Qaryağdıoğlu milli mədəniyyət tariximizdə böyük xanəndə, bəstəkar, şair kimi tanınır.

O, 1861-ci ildə Şuşa şəhərinin «Seyidli» məhəlləsində anadan olmuşdur. Şuşada bu ailə «Qaryağdları» adı ilə tanınmışdır.

Cabbarın musiqi təhsili almاسında böyük qardaşı Məşhədi Məhəmmədin həlledici rol olmuşdur. O, Cabbarda musiqiyə, sənətə uşaqlıqdan həvəs oyatmış, onda klassik və şifahi xalq yaradıcılığına, xalq musiqisine müsbət münasibət tərbiyə etmişdir. Xanəndə kimi məşhur olan Məşhədi Məhəmməd Şuşada dəvət edildiyi toy məclislərinə həmişə kiçik qardaşı Cabbarı da aparırdı. Cabbarın sənətkar kimi yetişməsində musiqi məclislərinin müsbət təsiri olmuşdur. Həmçinin Şuşanın zəngin mənəvi mühit onun musiqi aləminin zənginləşməsində əhəmiyyətli rol oynamışdır.

Cabbar ilk təhsilini 10 yaşında Şuşada «Saqəri» təxəllüsü ilə tanınmış şair Zeynalabdin oğlu Mirzəlinin məktəbində almışdır. Mirzəli fars və türk dillərini mükəmməl bilən musiqişunas idi. O, Cabbarın nadir səsə malik olduğunu bilərək, ona musiqi elmini öyrədir. Cabbar bu məktəbdə 15 yaşına qədər oxuyur.

...Bir gün Şuşanın «Qurdalar» məhəlləsindəki toy məclisində

o dövrün məşhur xanəndələri Hacı Hüsnü, Məşhədi İslə iştirak edirmiş. On altı yaşlı Cabbar da müəllimi ilə həmin toyaya golır. Hacı Hüsnü «Şüştar», Məşhədi İslə «Mahur» oxuduqdan sonra Mirzəli yeniyetmə Cabbarın oxumasına icazə istəyir. Cabbar «Kürdü-Şahnaz»ı oxuyur. Onun zil və məlahətli səsi hamını məftun edir. Hacı Hüsnü Cabbarın almından öpüb, «Geləcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaq»-deyir.



Xanəndə ifa zamanı

Cabbar Qaryağdıoğlu Şuşada məktəbi bitirdikdən sonra məşhur xanəndə Yusif Şahsənəm oğlunun tələbəsi olur. Gənc xanəndə müəllimindən «Heyratı», «Rahab», «Bayati Qacar» müğam dəstəgahlarını, qədim təsnif və el mahnlarını müükəmməl öyrənir.

Cabbar Qaryağdıoğlu məşhur tarzən Sadıqcan ilə ilk dəfə Şuşada «Xandəmirovun teatr salonu»nda təşkil olunmuş «Xeyriyyə gecəsi»ndə çıxış etmişdir. Həmin töcbirdə Hacı Hüsnü və

Keştaşlı Həşim də var imiş. Hacı Hüssü «Çahargah», Keştaşlı Həşim «Bayati-Qacar», Cabbar isə «Heyrati» oxuyur. İstedadlı xanəndələr, xüsusun gənc Cabbar sürətlə alqışlanır.

Cox keçmiş ki, Cabbarın şöhrəti hər yana yayılır. Gürçüstanda, Orta Asiyada və İranda Cabbar Qaryagdioğlu məşhur xanəndə kimi tanınır.

XX əsrin əvvəllərində Bakı böyüb və tərəqqi edirdi. Ora güclü sənətkarlar axını başlanmışdı. Cabbar Qaryagdioğlu da tezliklə bu şəhərə gəlir.

1902-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında təşkil edilmiş ikinci «Şərq konserti»nda Cabbar Qaryagdioğlu «Mahur» oxuyur.

Tamaşaçıların tələbi ilə Bakıda yənə də Hacı Zeynalabdin Tağıyev teatrinin binasında Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi altında ikinci «Şərq konserti» keçirilir. Cabbar Qaryagdioğlunun oxuduğu «Heyrati» dinləyiciləri valeh edir.

Cabbar Qaryagdioğlu ustad sənətkar idi. O, ömrü boyu milli mədəniyyətimizin inkişafına çalışmışdır.

O, klassik Şərq və Azərbaycan muğamlarının hamisini və bu muğamların təsniflərini böyük məharətlə oxumuşdur. Musiqi tariximizdə «Kürdü-Şahnaz», «Mənsuriyyə», «Mahur» və «Heyrati»nın Cabbar Qaryagdioğlunun ifasında xüsusi yeri var. Onun səsindəki incə ruh, əzəmət, nikbinlik insanın qəlibində inam hissi aşılıyır. Seyid Şüşinski qeyd etmişdir ki, Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı daşaraq aləmi sel-suya bürüyüb qabağına qatır...

Cabbar Qaryagdioğlu klassik muğamlardan «Bayati-Şiraz», «Orta Mahur», «Çahargah», «Rast», «Mirzə Hüseyn Segahını», ritmik muğamlardan «Səmavi-Şəms», «Mani», «Qarabağ şikəstəsi», «Arazbarı», «Ovşarı» və başqalarını böyük zövqlə oxumuşdur. Eləcə də o, Azərbaycan mahnalarından «Gözüm yaşına tab etməz», «Daminizdan damcı düşər», «Qalayham, qalalı» və «Qarğamışam»ı son dərəcə lirik tonda ifa etmişdir.

Cabbar Qaryagdioğlu Hacı Hüssü, Bülbülcan, Məşhədi İslim kimi zəngin yaradıcılıq yolu keçmiş sənətkar idi. O, ilk əvvəl

böyük muğam ustası idi. Muğamatın incəliyini, onun texnikasını dərinlən bilən Cabbar Qaryagdioğlu hər bir muğamın spesifik xüsusiyyətini və müxtəlif hissələrini məharətlə oxuyar və bu hissələrdən bir-birinə keçmək üçün təsniflərdən böyük ustalıqla istifadə edərdi. O, «Bayati-Qacar» muğamını çox orijinal bir şəkildə, məhz milli muğamların xüsusiyyətinə əsaslanaraq oxumuşdur. Qaryagdioğlu «Kürdü-Şahnaz» və «Doştı»ni son dərəcə lirik tonda, özünəməxsus olavaş zəngulərlərə dinləyicisinə çatdırırırdı. Böyük xanəndə «Çahargah» muğamını ifa edərkən qeyri-adi ustalıqla bir neçə formada şəraq zəngulərlə vuraraq, dəstgahın an çətin gedis-golis yollarını məharətlə gəzisərdi.

Cabbar Qaryagdioğlunun ifasında «Mənsuriyyə» də xüsusi yer tutur. Bu muğamı oxumağa hər kəsin hünəri çatmaz. O, xanəndədən böyük ustalıq tələb edir. «Mənsuriyyə»də «Üzzəl» hissəsi var ki, mütləq zil səsə oxunmalıdır. Cabbar Qaryagdioğlu «Mənsuriyyə»ni oxuyarkən elə gözəl yollar, elə üsullar tapıb seçmiş ki, tar çalanlar çəşib qalırmış. Məhz buna görə məşhur tarzənlər belə Cabbar Qaryagdioğlu ilə ayaqlaşmaqdə çətinlik çəkirdi. Cabbar Qaryagdioğlu «Mənsuriyyə»ni və zil səsə oxunan bəzi muğamları kamançanın müşayiəti ilə ifa edərmiş.

Böyük xanəndə həmişə dərin məzmunlu lirik qəzəllər oxumuşdur. O, təkcə Azərbaycan dilində deyil, həm də Hafızın, Sədinin, Füzulinin fars dilində qəzəllərini şirin bir ahongla ifa etmişdir.

Cabbar Qaryagdioğlu Azərbaycan Dövlət Konservatoriyanının ilk təşkilatçılarından biri olmuşdur. O, klassik musiqidən dərs deyrək, var qüvvəsini musiqi kadrlarının, xüsusiylə, gənc xanəndələrin yetişməsinə sərf etmişdir.

Cabbar Qaryagdioğlu Azərbaycan Dövlət Filarmoniyasında uzun müddət solist kimi çalışmış, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyanının Elmi-Tədqiqat Kabinetində məsləhətçi olmuşdur. Onun yarım əsr çərçivəsində topladığı 270-dən artıq xalq mahnisi milli musiqimizən zənginləşməsində müstəsnə əhəmiyyət kəsb edir. 30-dan artıq mahnisi Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən nota salınmışdır. Şair Firdovsinin 1000 illik yubileyi münasibətilə Cabbar Qaryagdioğlunun tərtib etdiyi klassik musiqi parçası nota salınmışdır.



Bülbül Cabbar Qaryağdıoğlu'nun oxuduğu muğam və təsnifləri tarzın Qurban Pirimovun müşayiəti ilə fənovalıka yazarkən (Bakı, 1934-cü il)

Cabbar Qaryağdıoğlu eyni zamanda şair kimi də tanınmışdır. Onun qəzəlləri bu gün də xanəndələrin ifasında eşidilir.

Bəstəkarlıq qabiliyyətinə gəlincə, Cabbar Qaryağdıoğlu təsnif havalarında olan bir çox şeirləri yenidən işləmiş, mahnilara mətnlər yazımışdır. «İstəkanın deşilsin», «Məni dövri-fələk qoymuş», «Tiflisin yolları», «Naxçıvanın gədiyindən aşaydım», «Qarabağda bir dənəsən» və başqa təsnif və mahnilər buna məsaldır. Onun xüsusi bir məharətə bəstələdiyi «İravanda xal qalmadı» mahnişı bu gün də sevilə-sevilə ifa olunur və dinlənilir.

Cabbar Qaryağdıoğlu xanəndəlik sənətində yeni mərhələ açmışdır. Xalqımızın zəngin musiqi irləsində bacarıqla istifadə edən Cabbar Qaryağdıoğlu Nizaminin, Füzulinin, Zakirin, Vəqifin, Vahidin, Natəvanın qəzəllərindən istifadə edərək, fars təsniflərinin əvəzinə Azərbaycan dilində təsniflər ifa etmişdir. Bunun başlıca səbəbi xanəndənin ədəbiyyatımıza dörindən bələd olması idi.



Sənət dostları: soldan Qurban Pirimov, Əliağa Vahid, Cabbar Qaryağdıoğlu (Bakı, 1 mart 1938-ci il)

Cabbar Qaryağdıoğlu tenor tipli, geniş diapazona və yüksək tessetüralı güclü səsə malik xanəndə olmuşdur. O, səsə dinamik boyalar verməklə, bir neçə forma və mərtəbədə coşğun zəngulalar vururdu. Cabbar Qaryağdıoğlu'nun «Heyratı»da, «Mahur»un «Vilayəti» söhbəsində, «Mənsuriyyə»də, «Hisar» və «Müxalif»dəki şəqraq zəngulələri dinləyiciləri heyrətə salardı. O, səsinin iki yarım oktava diapazonu olan usta xanəndə olmuşdur. Oxuduğu hər muğam dəstgahı 2-3 saat çəkərdi.

Cabbar Qaryağdıoğlu'nun müsiqimizə gətirdiyi yeniliklər Azərbaycan vokal əslubunun yaranması və daha da inkişafına böyük təkan vermişdir. Çox zil səs və zəngulələr tələb edən «Heyrat», «Mənsuriyyə» kimi ritmik muğamları 70 yaşında ifa etmək məhz Cabbar Qaryağdıogluna nəsib olmuşdur.

Cabbar Qaryağdıoğlu yaradıcı xanəndə kimi klassik muğamlarımızı təkmilləşdirmiş, «Rast», «Çahargah», «Segah» və «Mahur» muğamlarına yeni-yeni variantlar, güşələr və xallar əlavə etmişdir. Cabbar Qaryağdıoğlu'nun «Heyratı»sında qələbə anını yaşıyan xalqın sevincini, «Xaric-segah»ında öz sevgili-sinə qovuşmağı can atan həsratlı aşiqin ürək döyüntülərini

duyur, «Bayati-Əcəm»də isə nakam məhəbbətin ah-naləsinin şahidi olursan.

Onun ifasında dinlənilmiş «Mahur» müğami böyük Cabbar məktəbinin zirvəsidir. Xan Şuşinski demişdir: «Mahur» Cabbar ilə getdi...»

Cabbar Qaryağdioğlu xanəndəlik sənətində mənsub olduğu nəslin arادına gələnlərə çox həssaslıqla, mehribanlıqla, qayğı-keşliklə yanaşırıdı. Aşağıda təsvir edəcəyim əhvalatı biz tələbələrinə ustadımız Nəriman Əliyev danışır. O da ustadı Seyid Şuşinski'dən eşidib: «Bakıda böyük bir toy məclisi qurulubmuş. Toyu üç xanənda idarə edirmiş: Cabbar Qaryağdioğlu, Şəkili Ələsgər və Seyid Şuşinski. Birinci axşam Cabbar Qaryağdioğlu «Orta-Mahuru» oxuyur. İkinci axşam Şəkili Ələsgər «Segah» ifa edir. Növbə gəlir çatır gənc Seyid Şuşinskiya. Bir «Çəhargah» dəstgahı başlayır ki, məclis əhlini sehrinə salır. Qurtara-qurtarmaya, ona deyirlər, bəs bəy tərifini sən etməlisən. Həmin dövrə bəy tərifidə «Segah» üstündə aparılırdı. Seyid Şuşinski «Mənsuriyyə»dən necə ustalıqla «Orta Segah»a düşürsə, məclisdə alqış sadaları orşa yüksəlir. Cabbar Qaryağdioğlu mat-məottəl qalır. Ayağa durub Seyidə yaxınlaşır. Halal olsun ustdina-deyərək, qavalını ona bağışlayır...»

Cabbar Qaryağdioglunun yaratdığı xanəndəlik məktəbindən Davud Səfiyarov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adığozəlov, Yavər Kələntərlə, Sürəyya Qacar, Həşim Kələntərlə, İsləm Abdullayev, Məcid Behbudov və başqaları öyrəndiklərini moharətə dincəyicilərinə çatdırılmışlar.

Azərbaycanın xalq artisti, «Şərəf nişanı» ordenli Cabbar Qaryağdioğlu 1944-cü ildə vəfat etmişdir. Böyük xanəndənin xatırası bu gün də unudulmur, yaşayır.

O, musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan olmuşdur və belə bir nəhəng şəxsiyyətin yaradıcılıq fəaliyyətini dərindən öyrənmək, tədqiq etmək borcumuzdur.

SEYİD ŞUŞİNSKİ ŞƏRQ MUSIQİSİNİN İNCİSİDİR

Muğami yaradıcı şəkildə oxumaq sənətkara şöhrət, əbədiyyaşarlıq götərən şərtlərdən biridir. Müğamların melodik zənginliyi, ecazkarlığı və istifadə edilən şeir nümunələrinin intonasıya tərzı xanəndənin fərdi ustalığından və fantaziyasından asıldır. Fitri istədədi, səsi, söz duymu bu ucalığa boy verən sənətkarlardan biri də Seyid Şuşinski olmuşdur.

Mir Möhsün Ağə Seyid İbrahim oğlu Şuşinski 1889-cu ildə Şaşa qəzasının Horadız kəndində anadan olmuşdur. Mir Möhsün uşaq yaşılarından atasını itirmiş, tərbiyəsi ilə xalası Məşhədi Hürzad məşğul olmuşdur. Dövrünün savadlı və açıq fikirli qadını olan Məşhədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik etmişdir.

Seyid Şuşinski ilk təhsilini Horadızda, mədrəsədə almışdır. Burada ibtidai bilik qazanan yeniyetmə Seyid dərzilik sənəti ilə məşğul olurdu. Lakin ara bir dini mərasimlərdə və el əşliklərdən çıxış edərdi.

Seyidə muğamin sırlarını öyrətmək üçün əmisi Məşhədi Seyidəli çox zəhmət çəkib. Musiqi üzrə savadının artmasına çalışır, bildiklərini ona öyrədir, Sədinin, Hafızının, Füzulinin və Zəkirin şeirlərini aza bərlədib müğam üstündə oxudurdu.

Həmçinin gənc Seyidin bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdioglunun həllədici təsiri olmuşdur.

Seyid Şuşinski'nin ilk çıxışı 1908-ci ildə şuşahlar sırasında «Yay klubu»nda olmuşdur. Məhşur xanəndə İsləm Abdullayev həmin konserti belə xatırlayıb: «Biletlər bir hafta qabaq satılıb qurtarılmışdı. Axşam saat 9-da konserti başladı. Cabbar, Qasım, Məşhədi Məmməd, Həmid və Keçəçi oğlu Məhəmməd oxuduqdan sonra Azad bəy Əmirov gənc Seyidin «Manı» oxuyaçığını elan etdi. Sonra Seyidə «Bayati Şiraz» oxutdular. Seyid



«Bayati Şiraz»ın «Xavəran» şöbəsindən «Qatar»a keçəndə noinki dinləyiciləri, hətta məhsur xanəndələri belə heyran etdi. Çünkü «Xavəran»dan «Qatar»a keçmək xanəndədən zil səsden başqa həm ustalık, həm də cəsarət tələb edir. Gənc Seyidin ustalıqla bir müğamdan başqa bir müğamı keçməsi, doğrusu, mənə möcüza kimi göründü. Seyid tarın son pərdələrinində aşağı enərək, təkrar zəngülələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrat içərisində Seyidə tamaşa edirdi.



Seyid Şuşinski və tarzən Mirzə Mirzəyev
(Quba, 1927-ci il)

Seyid dəstgahı qurtarıb ayağa qalxdıqda, salondakı tamaşaçılar uzun zaman gənc xanəndəni alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət, Xân sarayında xidmət etmiş, şəhərdə hörmətli şəxslərdən biri olan Xanlıq Muxtar iki dəfə göyə güllə

atıldıqdan sonra tamaşaçılar sakit oldular.

Seyidi üçüncü dəfə oxtdular. Sonra Cabbar səhnəyə qalxıb. Seyidi bağırına basaraq, gözləri yaşarmış halda dedi: «Camaat, indi mən ölsəm də, daha qəmim yoxdur, çünkü məndən sonra Seyid vardır».

Seyid müğam aləminin sirlərinə böyük Cabbarın tədrisi ilə yiyələnmişdir. O, həmisi Cabbar Qaryağdıogluṇun tələbəsi olması ilə fəxr etmişdir.



Soldan Seyid Şuşinski, xanəndə Zərgor Məhəmməd və tarzən İrzabala (Tiflis, 1937-ci il)

Günbəgün Seyidin şöhrəti artırdı. Onun cazibəli səsini dinləməyə hamı can atıldı. Lakin əmisi Məşhədi Seyidəli toylarda oxumasına icazə vermirdi ki, o hələ uşaqdır. Seyid xanəndəlik etməkdən əvvəl, musiqi aləmini mükəmməl öyrənməlidir. Ona

Ruzə İbişova

gördə də klassik Sərqi müğamlarını və xalq musiqisini dərindən öyrənmək üçün Seyidəli gənc Seyidi Nəvvabın yanına aparr. Seyid Şuşinski Nəvvabın hücrəsində iki ildən artıq musiqi təhsili alır. 1910-cu ildə Nəvvab gənc xanəndəyə şənliklərdə, musiqi məclislərində oxumasını məsləhət görür.

Onun oxumağı nəinki sadə dinləyiciləri, hətta o dövrün sonat yollarında saç-saqqaq ağartmış xanəndələri vəlehdirdi.

Seyid Şuşinski 1911-ci ildə Tiflisə getmiş və orada ilk çıxışını «Obşestvennoye sobranije» klubunda etmişdir. 1912-ci ildə Tiflisdə «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskiin şəxsən yaxından köməyi, maddi dəstəyi ilə Tiflisin azərbaycanlılar yaşayışının hissəsində (Şeytanbazar) «Auditoriya» adlı yeni klub açılır. Klubun açılışı günü Seyid Şuşinski tarzən Məşhədi Zeynalın müşayiəti ilə «Mahur» oxumuşdur. Konsertdən əldə edilən pulun hamısını Seyid klu-ba vermişdir.

Seyid Şuşinski şəxsi mənafeyini güdən sənətkar olmamışdır. O həmişə Azərbaycan teatrına və artistlərinə maddi yardım etmişdir. Seyidin Azərbaycan mədəniyyəti tarixində xidmətləri unudulmazdır.

Seyid Şuşinskiyə adı musiqiçi demək düzgün olmazdı. O, millətinin tərəqqisi, gələcəyi haqqında düşünen, onun incəsənətini söhrlətlədirən mədəniyyət xadimi idi.

Seyid Şuşinskiin oxuduğu «Çahargah», «Nəva», «Bayati-İsfahan», «Humayun», «Rast», «Mahur», «Zabul», «Kürdü-Sahnaz», «Mirzə Hüseyn segahı», «Mani», «Arazbari», «Mənsuriyyə» müğamları böyük rəqbatla qarşılanmışdır. Onun oxuduğu müğamlar içərisində «Çahargah» xüsusi yer tutur.

Seyid Şuşinski novator xanəndə idi. O, «Çahargah»ın müqəddiməsini başlayarkən, «mayə»dən, yəni «Cöhrəvi» hissəsindən yox, məhz müğamin səkkizinci hissəsi olan «Mənsuriyyə» üstündə zildən 10-15 dəqiqə «Bərdaş» etdikdən sonra «mayə»yə qayıtmışdır.

Seyid Şuşinski olduqca zil, məlahətli səsə və uzun nəfəsə malik fitri istedadlı xanəndə idi. Nikbin ruhlu, təmtəraqlı

müğamların mahir ifaçısı Seyid Şuşinski nəinki Qafqazda, hətta İranda da, Türkiyədə də məşhuri idi.

Xalq arasında xanəndə kimi geniş şöhrət qazanması ilə ya-naşı, Seyid Şuşinski həm də həssas və qayğılış pedaqqoq idi. Müğam sənətinin incəliyini dərindən bilən bu musiqi xirdarının başqa müəllimlərə bənzəməyən dərs metodu var idi. Azərbaycan ifaçılıq sənətinin vurgunu və təsəssübkeşti olduğundan oxuda yad meylli qətiyyən xoşlamazdı.

O, 1926-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət olunur. Cab-bar Qaryağdioglu və Keçəçi oğlu Məhəmməd ilə birlikdə yeni açılmış xanəndəlik sinfində müəllim işləyir.

Seyid Şuşinski Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik etdiyi illərdə (1926-1933) gənc sənətkarların musiqi təhsili ilə yaxından məşğul olmaqla bərabər, həm də Bakının musiqi hayatında səmərəli fəaliyyət göstərmişdir.

Ötən əsrin otuzuncu-qırıncı illəri Azərbaycanın ziyalılıq tarixindən qara xətt kimi keçir. Bu dövrdə Stalin rejiminin respublikamızdakı vəzifələri olaltıları say-səcəme oğul-qızlarımızı cisməni surətdə kütləvi olaraq sıradan çıxarıblar. Bir qismini öldürübllər, bir qismini sürgüna göndəribllər, bir qismini isə gecə-gündüz qorxu altında yaşamağa düşçərə bilərlər. Mədəniyyətin bütün sahələri hər an təşviş və təftiş içərisində olub. Bu kütləvi bəla, sözsüz ki, musiqi aləmindən də yan keçməyib. Qayım-qadim tar alətimizə qarşı hücumlar əslində müğamatımıza, xanəndəlik sənətimizə meydən oxumış idi. İstər avazla olsun, istərsə avazsız, hər ağızdan çıxan sözə siyasi don geydirə bilirdilər. Xanəndə bir kəlməni dilə gətirəndə, adı səhbət zamanı deyəndə və ya repertuarına salib oxuya-yanda gərək yüz ölçüb, bir biçəydi.

Nəriman Əliyev öz xatirələrində qeyd edir ki, bir gün Seyid Şuşinskiyə xəbər verirlər Gəncədə filan musiqicini güllələməyə gəlib-lər. Vaxt itirmədən özünü yetirir Əliheydər Qarayevin kabinetinə. Xeyli xahiş-minnat hesabına ölüm hökmünün qarşısını alır...

İlqəmli qazap vəzifəsi

V. - Kitablı rəy

XALIDƏ XANIM

se se 3028nd


çülystanma sunənənəzər eyl olmas
benim tek eşqide iec byloyı olmas,
qaradır qəslarılmı gəmir arası,
Seni men sevmişəm nadir carası,
Jeri ha jeri ha beli kemerim
Derdindən olağan men senin deli.

mixek ekdim lejende, mixek bojnun ejanda
Bir qyt qurban deməsem, elin alınsa dejende
Ne jənəmeli, ne jənəmeli, xes ou dərdi kime sejlemeli.

";" ";" ";" "

ана
Аз жазып бар чут оғанни
шашенна гурбән мән әлүм
Суакын баҳыбы чан алашы ө
шашенна гурбән мән әлүм .

Гәттә әшамат бу ыкбаде
Шашылаң чекен устеда
нәсэ икисек әшемек әзизде
шашенна гурбән мән әлүм.



Seyid Şuşinskiyin repertuarından

Kitabı çapa hazırlarkən ustadım Nəriman Əliyevin ömrüyün yoldaşı Xalidə xanımı görüşdük. Xəbərimiz var idi ki, Seyid Şuşinski ömrünün müyyən hissəsinin sevimli tələbəsигildə yaşayıb. Ustad xanəndə haqqında xatirələrini danişan Xalidə xanım biza bir qovluq göstərdi. İçərisində vaxtilə Seyid Şuşinskiyin repertuarında istifadə elədiyi qəzəllər və mahni mətnləri toplanmışdı. Ərəb, latin və kiril qrafikalarında yazılmışdan aydın görünürdü ki, uzun bir dövrü əhatə edir. Hər poetik parçanın axırında möhür vurulmuş, Azərbaycan Sovet Sosialist Respublikasının repertkom inspektoru imza atmışdı. Məsələn, Nəbatinin bir qəzəlinin altında «22 may 1940-ci ildə yoxlanıldı». Radioda canlı oxumasına sentyabrın 1-nə qədər vaxt verilir» - sözləri yazılmışdı. Əlbəttə, rus dilində. İcazə veriləndə «Razreşenol», qadağan olunanda «Zapret!» kəlmələri qeyd olunmuşdu. Qovluqdakı vərəqlərə nəzər yetirdikcə, adamı vahimə basır. İstor-istəməz hiddətlərinən. Füzulinin, Seyid Əzimin, Vahidin qəzəllərinə düzəliş edirlərmiş, əsrlərin sınağından zədələnəmədən keçmiş bayatişlərimizin sözlərini, el mahnilarımızın mətnlərini dayışırلarmış. Xalqın gücünün ədəbiyyatında, musiqisində olduğunu bilərk, məhz onları hədəfə alırlarmış...

Lakin bütün mədəni dəyərlərimiz kimi, musiqinin əsasını təşkil edən muğamatımız tarixin amansızlıqlarına mərd-mərdənə sinə gərərk, ən çatın məqamlarda öz yarıştısından qalmırırdı. Onun többülgündə digər dahi sənətkarlar tək Seyid Şuşinskiyin də xidməti böyükdür. Onun 1933-cü ildə «Şərq musiqisi ansamblı»nın müşayiəti ilə SSRİ-nin müxtəlif şəhərlərində verilən konsertlərdə çıxışları alıqlarıqları qarşılanmışdır.

Seyid Şuşinski klassik Şərq və Azərbaycan müğamlarının incəliklərinə dərindən bələd olan xanəndə idi. Onun gözəl və şaqraq zəngulələri və uzun nəfəsləri, burunda və dişdə oxuması diniyicilər vəlehd edirdi.

Fasiləsiz olaraq saat yarım, iki saat oxuyan xanəndələr ancaq Azərbaycanda olmuşdur. Cabbar Qaryagdiov, Şəkili Ələsgər, Əbdülbaqi, Seyid Şuşinski «dəstgah» adı altında program yaratmışlar.

Üzeyir Hacıbəyov Seyid Şuşinskiyini nadir və istedadlı xanəndə adlandırmışdır. O, Fikrət Əmirovun «Şur», «Kürd Ovşard»,

Ruzə İbişova

Niyazinin «Rast» simfonik muğamlarının yaranmasında yaxından köməklilik göstərmişdir.

Şuşinskiinin irsi böyük bir məktəbdir. Xanəndələr Seyid məktəbindən öyrənmiş və yenə öyrənməlidir. 1963-cü ildə onun 74 yaşında «Heyratı», «Manı», «Arazbarı» muğamlarını zil səs-lə oxuması hər xanəndəyə nəsib olmayan ustalıqdır. Professor Bülbül demişdir: «Qoca xanəndələr bulağın gözündür, bunlarda xəzinə vardır».



Bəstəkar Fikrət Əmirov, xanəndə Seyid Şuşinski, tarzən Qurban Pirimov (Bakı, 1958-ci il)

Bu yorulmaz xanəndənin həyatı Azərbaycan musiqi mədəniyyəti tarixinin parlaq səhifələrindən biridir. Klassik Şərq musiqi aləmində elə bir muğam olmayıb ki, Seyid Şuşinski onu ifa etməkdə aciz qalsın. Seyid Şuşinski yenilik axtaran sənətkar idi. O, bir çox muğamlara yeni guşalar, xallar, nəfəslər, hətta hissələr əlavə etmişdir. «Rast» və «Kürdü-Şahnaz» muğamlarının «Dilkəş» hissəsini dirləyicilər ilk dəfə çatdırıb Seyid olmuşdur. Böyük sənətkar həm də bir çox muğamı birləşdirib oxumuşdur. «Rast-Humayun», «Şur-Şahnaz» və s. dəstgahlar Seyid Şuşinskiinin yaradıcılıq məhsuludur.

Seyid Şuşinski Cabbar Qaryağdioğlunun muğamdan-muğama keçmə (modulyasiya) üsulunu öz yaradıcılığında uğurla tətbiq etmişdir.

Seyid Şuşinskiin Zülfü Adıgozalov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Cahan Talişinskaya, Sürəyya Qacar, Yavər Kələntərli, Həqiqət Rzayeva, Nəriman Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübəbə Muradova və baş-qalarının xanəndə kimi yetişməsində onun böyük əməyi olmuşdur.

Gözel sənətkarımız, unudulmaz müəllim İslam Rzayev inkişafına xüsusi diqqət göstərmiş, püxtələşməsində böyük rolу olmuş Seyid Şuşinski tez-tez xatırlayırdı. Dediklärinin bir hissəsi Möhbəddin Səmədin, müəllimimiz hər olunduğu gərə hər dəfə açıb oxuyanda müəllifinə minnətdarlıq hissi duyduğum «Səsini sehri varmış» kitabında öz əksini tapıb: «Düzdür, İslamda həm həvəs, həm də hövsələ vardır. Amma vaxt sarıdan çox korluq çəkirdi. Çünkü başı bu və ya başqa lüzumsuz fənlərin öyrənilməsinə bərk qarışmışdı. Böyük hayat təcrübəsi, sənət səriştəsi olan Seyid Şuşinski elə bil bunu hiss etmişdi. Öz tələbələri ilə açıq danışlığı xoşlayan ustad sənətkar növbəti məşgələlərin birində üzünü tələbələrinə tutub, özünəməxsus ada ilə bildirdi:

- Bizim dövrümüz başqa dövr idi. O vaxtlar xanəndə olmaq üçün xüsusi məktəb-zad olmazdı. Qabiliyəti, istedədi olanları qoyardılar məşhur oxuyanların yanına. Fərasəti olanlar bir-iki ilə bu məşhur oxuyanlardan görüb-götürərdilər, öyrənərdilər, xanəndə kimi yetişib formalasdırlar. İndi başqa dövr, başqa zamandır. Bu gün yaxşı səsin olması başlıca şərt hesab edilsə də, səsin hansı yollarla işlədilməsi əsas götürülür. Onun yolları öyrədilir. Mənim sizə bir ağsaqqal, təcrübəli xanəndə kimi tövsiyəm budur: lüzumsuz şəylərə əbəs vaxt itirməyi bir yana qoyub, səsinizi necə işlətməyin yollarını öyrənin. Bununla yanaşı, bizim keçmiş məşhur oxuyanlarımız, çalanlarımız, musiqi bilicilərimiz Mir Möhsüm Nəvvabın, Cabbar Qaryağdioğlunun, Qurban Pirimovun, Şirin Axundovun, İslam Abdullayevin, Mirzə Sadığın, Şəkili Ələsgərin, Məşhədi Məmməd Fərzəliyevin yaradıcılıq ırsını öy-

rənməyi unutmayın. Onların yaradıcılığını yaxşı bilməyiniz sizin galacək taleyinizdə çox böyük rol oynaya bilər...»

Seyid Şuşinski ustadlarına böyük hörmət bəsləyər, ehtiram göstərərdi. 1958-ci ildə İranda, müəllimi Xan İqbaldan ona bir məktub gelir. Məktubda tələbəsinin oxuduğu «Orta Mahur»un ləntini xahiş edirdi. Seyid ustادının bu istəyini yerinə yetirərək, gecikdirmədən həmin müğəməni ləntə yazdırıb ona göndərdi.

Özünün də tələbələri, yetirmələri saysız-hesabsız idi. Çox xoşbəxtəm ki, Seyid Şuşinskiyin iki tələbəsindən (Əməkdar müəllim Nəriman Əliyevdən A. Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində, respublikanın xalq artisti İslam Rzayevdən isə Azərbaycan Dövlət Musiqi Akademiyasında) dərs almışam.

Seyid Şuşinskiyin müğəmin sirlərini öyrənmiş Nəriman Əliyev A. Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində biza dərs dediyi vaxtda həmişə ustadı barədə maraqlı söhbətlər edir, onun necə qayğıkeş, gözəl insan olmasından danışır. Seyid Şuşinski pedagoji fəaliyyətini dayandıranda öz sınıfını məhz Nəriman müəllimə vəsiyyət etmişdi.

Elə bir dərs olmazdı ki, ustadımız öz ustادından, episodik də olsa, bir əhvalat söyleməsin. Bizə danişdiyi bir hadisəni sonralar xatirə dəftərinə də köçürmüdü: «1957-ci ilin payız aylarından biri idi. Ağanı Maşağa kəndinə toy məclisinə çağırmışdilar. Məni də özü ilə apardı. Həmin toyda Aşıq Pənah da var idi... Axşam saat 11-də Ağanı məclisə dəvət etdilər. O, qonaqlara ədəbələ salam verdi və toy sahibini təbrik etdi. Bizə göstərlən yerdə oturduq. Aşıq Pənah Ağadan üzr istəyərək meydana girdi. Qəşəng geyim və gözəl qamətlə həm oxuyur, həm də oynayırdı... Sərpayı yaxınlaşış Ağaya dedi ki, məclisdəkilər sizi eşitmək istəyir. Mən o zaman hələ ikinci kursda idim, müğəmləri tam bilmirdim. Tarzən Kamil Əhmədov və kamançaçaların Fazıl Osmanovun müşayiəti ilə Ağa «Çahargah»a başladı. Elə «Bərdaşt»daca məclisi ələ aldı. İfasi toxminən bir saat çəkdi. Dəstgah qurtara-qurtarmaya, alqış sədaları yüksəldi. Verilən bəxşışların ardi-arası kəsilmirdi. Ümumiyyətlə, çox xeyirxah adam idi. Tələbəyə təkcə müğəmatın sirlərini mənimsətmir, xa-

nəndə üçün nə vacibdirse, hamisini öyrədirdi. Bir gün mənə söylədi ki, məclisə gedəndə gərkən ən abırlı, ən yaraşlı libasını geyəsən, oturuşunu-duruşunu biləsən. Çünkü sənin iki gözün var, sənə isə min-min göz baxır-deyərdi. Dönə-döndə xatırladardı ki, müğəm insanı təmizliyə, təribiyə çağırır... Hərə gedirdi, ona böyük hörmət bəsləyirdilər, heç zaman xahişini-sözünü yera salmirdilar... 1957-ci ilin may ayı idi. Mənə hərbi çağırış vərəqəsi gölmüşdi. Dərsdən icazə almaq üçün məktəbə, Ağanın yanına yollandım. Əhvatalatdan hali olan kimi, məni götürüb Maşağaya, komissarlıqla getdi.

Podpolkovnik Mamedov (Məmmədov – R.I.) özü xanəndənin hüzuruna çıxdı. Salam verib, gəlininin səbəbini soruşdu. Ağanın onun sıfında oxumağımı bildirən bir kələmisi ilə bir də məni ora çağırmadılar... Mən nə əldə etmişəm, Ağanın zəhməti hesabmadır. Ömrüm boyu ona minnətdaram...»

Hazırda konsert salonlarında, televiziya və opera teatrlarında çıxış edən yaşı və cavan xanəndələrin əksəriyyətində Seyid Şuşinskiyin nəfəsi duyulur.

Seyid Şuşinski 1939-1960-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, ömrünün son illərində isə Opera və Balet Teatrında müğəm-operalar üzrə məsləhətçi işləmişdir.

Böyük xanəndə Cabbar Qaryagdigoğlu Seyid Şuşinskiyini Şərq musiqisinin incisi adlandırmış və öz qavalını ona bağışlamışdır.

Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında Seyid Şuşinski mühüm rol oynamışdır. O, yaradıcılığını milli vokal sənətinin zənginləşməsinə sərf etmişdir.

Azərbaycan Respublikasının xalq artisti, «Şəraf nişanı» ordenli, Əməkdar müəllim Seyid Şuşinski 1965-ci ildə dünyasını dəyişmişdir.

Nəriman Əliyev ustادının gözlərini əbədi yumduğu həmin ağırlı zaman kəsiyini on iki vərəqlik göy üzü dəftərə elədiyi qeydlərdə belə xatırlayır: «O vəfat edəndə, mən Fikrət Əmirova mərhum Bəhrəmin evindən zəng vurdum ki, Ağa vəfat edib. Bu o vaxt idi ki, Fikrət Amerikaya gedirdi. Dedi, mərkəzi komitəyə zəng vuraram, komissiya təşkil edərlər. Elə də oldu, Ağanı

mənəni surətdə axırət evinə götürdülər... Hər Novruz bayramı tələbələrimlə bir yerdə onun məzarına baş çəkirik...»

«Kommunist» qəzeti çap etdiyi nekroloqda yazmışdı: «Qocaman xanəndəmiz, qayğıkeş müəllim, son dərəcə təvazökar bir insan – Seyid Şuşinski vəfat etmişdir. O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etmiş, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olmuş, Yaxın və Orta Şərqdə şöhrət tapmışdır».

Türk dünyasının görkəmli sufi şairi Yunis İmrənin «Əcəl sənə səndən yaxın» fəlsəfəsini dörindən anlayan və buna görə də bütün enerjisini, biliyini Azərbaycan muğam sənətinə bəxş edən Seyid Şuşinski həyatdan cismanı ayrılsa belə, ölməz ruhu həmisişa bizimlədir. Özü yetişdirdiyi tələbələrin, habelə sənətdə varisi sayılan Nəriman Əliyevin tələbələrinin fəaliyyətində yaşayır. Dünya durduqca da yaşayacaqdır...

KEÇƏCİ OĞLU MƏHƏMMƏD

Azərbaycan muğam sənəti tarixində müstəsna yeri olan xanəndələrimizdən biri də Keçəçi oğlu Məhəmməddir.

Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşhədi Xəlil oğlu) 1864-cü ildə Şuşada anadan olmuşdur. Atasının keçəçilik peşəsinə görə xalq arasında «Keçəçi oğlu» adı ilə tanınmışdır.

Bir gün görkəmli musiqişünas Xarrat Qulu Məşhədi Xəlilin dükəninin yanından keçərkən bir gəncin zümzüməsini eşidir. Onun kimliyini öyrənir, muğam sənətinə sonsuz həvəsini görüb, öz məktəbinə dəvət edir. Məhəmməd burada xanəndə Məşhədi İsidən və Xarrat Quludan dərs alaraq xalq musiqisinin, muğamatın sirlərinə bələd olur.

Keçəçi oğlu Məhəmməd bundan sonra Şuşanın səfahı yerlərində qurulan məclislərdə mütəmadi olaraq oxumuşdur. Seyid Şuşinski xatirələrində qeyd edir ki, onun üzünü görməyib ifasını dinləyənlər Məşhədi İsi olduğunu zənn edirmişlər. Ustadının vurduğu xalları və guşələri məharətlə yerinə yetirirmiş.

Keçəçi oğlu Məhəmməd ilk dəfə Bakıda 1902-ci ildə çıxış etmiş, «Şüstər» muğamını böyük ustalıqla oxumuşdur. «Kaspı» qəzeti bu barədə yazımışdır: «Xanəndə Məhəmməd «Şüstər» muğamını incə bir səsə və ürəkdan elə gözəl oxudu ki, dinləyicilərin möhəbbətini daha çox qazandı».

Həmin konsertdə Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasından Keçəçi oğlu Məhəmmədin Cabbar Qaryağdıoğlu ilə



birgə ifa etdiyi duet hərarətlə qarşılandı. Məhz bu konsert Azərbaycanda milli operanın yaranmasına zəmin yaratmışdır.

Keçəçi oğlu Məhəmməd klassik müğamlardan «Nəva», «Mahur», «Mani» və «Bayati-Qacar» orijinal bir şəkildə ifa etmişdir. Azərbaycan musiqi tarixində ritmik müğamları Keçəçi oğlu Məhəmməd səviyyəsində oxuyan xanəndə çox deyil. O, yüksək səs diapazonuna malik idi. Sənətkarı müşayiət edən kamança ifaçıları qeyd edirdilər ki, Keçəçi oğlu Məhəmmədin səsi o qədər zil idi, kamançanın hər yerində oxumağı bacarırdı.

1912-ci ildə Keçəçi oğlu Məhəmməd Moskvada «Metropol» mehmanxanasının zalında Cabbar Qaryagdioglu, Məşhadi Məmməd Fərzəliyev və Davud Səfiyarovun iştirakı ilə «Şərq konserti» vermişdir.

Keçəçi oğlu Məhəmmədin ifasında «Heyrat», «Rahab», «Kürdü-Şahnaz» müğamları, «Getdi, golmadı», «Gülə-gülə», «Xuraman», «Axşam oldu», «Leyli» təsnif və mahniları sevili-sevili dini-lənilirdi. Son dərəcə zil səsə malik olan Keçəçi oğlu Məhəmməd bütün müğamların ifasının öhdəsindən bacarıqla gəlmüşdür. Onun şirin xalları, zərif guşələri və cəhcəhləri zəngulələri hər kəsi asanlıqla təsiri altına sala bilirdi.

Keçəçi oğlu Məhəmməd 1921-ci ildə «Təşviqat qatarı» ilə Azərbaycanın bir çox rayonlarında olmuş, əhali qarşısında verilən konsertlərdə iştirak etmişdir.

1926-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Keçəçi oğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Cabbar Qaryagdioglu və Seyid Şuşinski ilə yanaşı gənc xanəndələrin müğam sənətini dərinlən öyrənmələri üçün böyük zəhmət sərf edir.

Xalq şairi Səməd Vurğun Keçəçi oğlu Məhəmmədin orijinal yaradıcılığına, nikbin, gözəl və məlahətli səsinə yüksək qiymət vermişdir.

Bu bənzərsiz sənətkar ən xoş sözlərə layiqdir. Çünkü Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri var. O, öz səsini və istedadını bütünlükə xalqının musiqi təribəsinə həsr etmişdir.

Görkəmlü xanəndə Keçəçi oğlu Məhəmməd 1940-ci ildə vəfat etmişdir. Onun müğam ifaçılığı bu gün də biz xanəndələr üçün möhtəşəm bir məktəbdır.

UNİVERSAL MƏDƏNİYYƏT XADİMİ

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan, səhna tariximizdə gözəl aktyor və rejissor kimi layiqli yer tutan Hüseynqulu Sarabski həm də zəmənəsinin xanəndəlik sahəsində böyük nüfuz qazanmış simalarından biridir.

Hüseynqulu Məlik oğlu Sarabski 1879-cu ildə Bakıda anadan olmuşdur. O, uşaq ikən atasını itirmişdir. Acıncıqlı həyat keçirən balaca Hüseynqulu pa-paqqı sağıldı, fəhlə, susatan işləməklə özünün gündəlik azuqosunu əldə edə bilmışdır. Hətta bir müdədat şəbihgordanlıq etmişdir.

Uşaqlıq dövrü məhrumiyyətlər içinde keçən, mədrəsədə cəmi ikicə il oxuyaraq cüzi savad qazanmış gənc Hüseynqulu, nəyin bahasına olursa-olsun, mükəmməl təhsil almaq arzusu ilə yaşıyırı.

Həmin illərdə Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Balaxanski (indiki Məhəmməd Füzuli) küçəsində gecə kursu məktəbi açmışdı. Burada Bədəl bəy Bədəlbəyov, Həbib bəy Mahmudbəyov, Şükür bəy Əsfəndiyev kimi dövrünün qabaqcıl müəllimləri çalışırdı. On səkkiz yaşı Hüseynqulu da həmin kursda oxuyaraq, heç olmasa, bir qədər biliyini artırta bildi.

Onun Azərbaycanın sayılıb-seçilən bir mədəniyyət nümayəndəsinə çevrilməsində, hərtərəfli inkişafında, rejissor, drama-



turq, aktyor, bəstəkar və nəhayət, xanəndə kimi yetişməsində dövrünün tanınmış ziyalisi, görkəmlı dövlət xadimi, yazıçı Nəriman Nərimanov böyük rol oynamışdır. Gənc Hüseynqulunun istedadına daim mənəvi dayaq olmuş, ardıcıl şəkildə köməklilik göstərmiş, 1891-ci ildə Bakıda «Həvəskarlar dərnəyi» təşkil edəndə onu da dərnəyə götürmüdü. Hüseynqulu Sarabski burada təkcə aktyor kimi deyil, çox keçmədən dramaturq kimi də tanınmağa başladı. O, «Axtaran tapar», «Cəhalət» pyeslərini yazdı. Bu dram əsərləri bir müddət teatr sahnələrində oynanılmışdır.

Hüseynqulu Sarabskinin opera səhnəsinə qədəm qoymağının maraqlı tarixçəsi var. 1907-ci ildə həvəskar aktyorlar Henry Heynenin «Ölmənsur» tamaşasını oynayırdılar. Tamaşaşa ərəb rolunu oynayan aktyor «Hicaz» oxuyur. Onun lirik-tenor səslə muğamı məharətlə ifa etməsi zaldə əyləşən Üzeyir bəyin xosuna gəlir.

Hüseynqulu Sarabski bu dahi bəstəkarla tanışlığını belə xatırlır: «Bir gün Quberniski (indiki Nizami) küçəsində, «Nicat» Cəmiyyətinə getdiyim yerda Üzeyir bəy mənə rast gəldi və dedi: «Nə gözəl «Hicaz» oxuyurdun, çox xoşumā gəldi. Mən bir «Leyli və Məcnun» operası başlamışam». Dedi, oynaram. O vaxtlar Üzeyir bəy sabiq «İsmailiyyə» otelində yaşayırırdı. Ünvanını mənə verib dedi: «İki gündən sonra yanımı galorsən». İki gündən sonra getdim. Yazdığı əsərin bəzi hissələrini mənə oxutdurdu. Mən də çox asanlıqla oxudum. Üzeyir daha da həvəsləndi. Ondan sonra hər gün onun yanına gedir, Məcnun roluuna hazırlaşırdırm».

1908-ci il yanvarın 12-də «Leyli və Məcnun» operası tamaşa qoyulur. Tamaşanın rejissoru Hüseyin Ərablinski, dirijorу Əbdürəhimbəy Haqverdiyev olur. Üzeyir bəy özü orkestrdə skripka çalırmış. Məcnun – Hüseynqulu Sarabski xüsusən «Mahur-Hindi» muğamı üstündə Məhəmməd Füzulinin «Yandı canım hicr ilə vəsili-ruxi yar istərəm» qəzəlini oxuması ilə hamını heyran edir.

«Leyli və Məcnun» operasının ilk tamaşasından sonra Hüseynqulu Sarabskinin şöhrəti hər yerdə yayılır.

O, böyük məhəbbətlə oynadığı Məcnun rolundan sonra Şeyx Sənan, Şah Abbas, Söhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıllı, Mərcan bəy, Sərvər, Əsgər kimi maraqlı obrazlar yaratmışdır.

«Leyli və Məcnun»dan sonra Üzeyir bəyin ikinci məşhur operası «Əslı və Kərəm» «Gürcü dvoryan teatrı» binasında tamaşa qoyuldu. Görkəmlı şərqsünas Əziz Şərif Sarabskinin tamaşadakı Kərəm obrazını belə xatırlayır: «Mənə ən çox təsir edən son məclisdə Kərəmin ölüm səhnəsi oldu. Sarabski doğrudan da istedadlı artist olduğunu isbat etdi. Demək olar ki, opera alməmində onun misli-bərabəri yoxdur».

Hüseynqulu Sarabski bu illərdə, opera sənətindəki müvafiqiyəti ilə yanaşı, xanəndəlik sahəsində də fəaliyyətindən qalmırırdı. O, 1919-cu ildə Nəriman Nərimanovun tapşırığı ilə Bakı Mərkəzi Fəhlə Klubu nəzdində vaxtaşırı konsertlər təşkil etdi. Bu konsertlərdə Seyid Şuşinski, Cabbar Qarayagdioglu kimi məşhur xanəndələr də oxuyurdu. Onun repertuarında «Şüstər», «Hicaz», «Bayati-Şiraz», «Segah», «Şikəsteyi-Fars» kimi minor muğamlar, «Qalalı», «Üç telli durna», «Sona bülbüllər», «Ləbuləb», «Qalanın dibində» xalq mahniları əsas yer tuturdu. Özü də bir bəstəkar kimi fəaliyyət göstərirdi. «Muğan», «Dağlar», «Leyla» və başqa mahniları bəstələmişdi.

Hüseynqulu Sarabski əsərinin diapazonuna görə muğamları olduqca təsirli ifa edirdi. Bunun əsas səbəbi onun opera müğənnisi olması idi. Ötən əsrin iyirminci illərinə qədər mövcud olan, Üzeyir Hacıbəyov tərəfindən həmin janrıda yazılış əsərlərin muğam üzrində qurulması rolların ifaçılarını məcbur edirdi ki, bu sahəni dərinlənən əyrənsinlər. Məsələn, Məcnun roluunu oynayan aktyor «Mahur», «Çahargah», «Rast», «Segah» muğamlarını oxumağa məcburdur. Şübhəsiz, burada ifanın improvizə elementlərinin nümayiş etdirilməsi vacib şərtlərdən biridir. Hüseynqulu Sarabski poeziyani dərinlənən bildiyindən, xüsusən, Füzulinin qəzəllərini səlis və aydın şəkildə dinləyicilərə çatdırmağı bacarırdı.

H.Sarabski xanəndə kimi də mədəniyyət tariximizdə əvəzsiz xidmətlərə malikdir. Dəfələrlə sənət dostları ilə birgə Zaqafzəivanın, İranın, Orta Asiyənin bir çox şəhərlərində qastrol

səfərlərində olmuş, Azərbaycan mədəniyyətini təbliğ etmişdir. 1926-ci ildə Şərqi orkestri ilə Moskva, Leningrad (indiki Sankt-Peterburq), Minsk şəhərlərində verdiyi konsertlərdə ecazkar musiqimizin şöhrətini yüksəklərə qaldırmışdır.

1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayında musiqi folklorunun qorunub saxlanılması məqsədilə xalq yaradıcılığı evi yaradılması qərara alındı. 1932-ci ilə qədər hazırlıq işləri getdi. Onun təşkilində Hüseynqulu Sarabskinin böyük əməyi oldu və ömrünən sonuna kimi ora rəhbərlik etdi.

Hüseynqulu Sarabski uzun illər Azərbaycan Dövlət Konservatoriyasında müğamətdan dars demiş, Asəf Zeynalli adına Bakı Musiqi Məktəbində vokal sinfinə başlılıq etmişdir. Hüseynaga Hacıbababəyov, Məmmədətgä Bağırov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova, Tükərzan İsmayılova xalq yaradıcılığına yaxşı bələd olan bu təcrübəli pedaqoqun sinfinin məzunlarıdır.

Hüseynqulu Sarabski 1930-40-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında, Opera teatrında xanəndə kimi də çıxış etmişdir. Cox təssüf ki, səsini ya ləntə yazdırmamış, ya da lentləri itib-batmışdır. Bizo qalan yeganə yadigar 1940-ci ildə çəkildiyi «Səbühi» filmində Səttar rolunun ifasıdır.

Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskinin səhnə fəaliyyətinin 30 illiyi böyük təntənə ilə qeyd olunmuşdur.

O, 1945-ci il fevralın 16-da xəstə yatarkən sənət dostları tərəzən Qurban Pirimov və Leyli rolunun ifaçısı Həqiqət Rzayevanı yanına çağırır və gözlərini Qurbana dikərək titrək səslə: «Qurban, çal, son dəfə Leylini dinləmək istəyirəm» - deyir. Qurban Pirimovun tərinən səsini, Həqiqət Rzayevanın ifasını eşidəndən sonra Hüseynqulu Sarabski gözlərini əbədi yumur...

Üzeyir Hacıbəyov onun məzari başında çıxış edərkən demişdir: «Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb və darülfünunu bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu»...

XAN ŞUŞİNSKİ VƏ AZƏRBAYCAN MUĞAMLARI

Xan Şuşinski 1901-ci ildə Şuşada anadan olmuşdur. Ösl adı İsfəndiyar, soyadı Cavanşir, atasının adı Aslan ağıdadır.

...1918-ci ildə Qarabağ kəndlərinən birində-Novruzluda məclis quşrumuşdu. «Segah» müğamının məşhur ifaçısı xanəndə İslam Abdullayev öz şagirdi-17 yaşlı İsfəndiyarla məclisə davət olunmuşdu. Balaca İsfəndiyardan «Kürd-Şahnaz» ifa etməsini xahiş edirlər. O, «Kürd-Şahnaz» zil səslə ifa edir. Hami heyrlətə gələrək, «Ösl Khan bu imiş ki...»

- deyə İsfəndiyarı alqışlayır. İslam Abdullayev sevincini gizlədə bilməyib, qırurla İsfəndiyara, «Bu gündən sənin adın oldu Xan Şuşinski!..» -söyləyir.

Gənc Xan hələ 12-13 yaşlarında Cabbar Qaryağdioğlunun «Mahur»unu, Seyid Şuşinskiin «Çahargahı»nı, Əbülhəsən xanın «Kürd-Şahnaz»ını dinləyər, böyük sənətkarların vurdugu guşa və xalları olduğu kimi təqlid edirdi.

Xan Şuşinski ustası İslam Abdullayevdən «Mirzə Hüseyin seyahı»nı, «Rast», «Şüstər»i, «Bayatı-Qacar»ı və bir çox el mahni-larını öyrənir. İslAMDAN sonra Xanın xanəndə kimi yetişməsində dahi xanəndələr Cabbar Qaryağdioğlunun və Seyid Şuşinskiinin böyük rolü olmuşdur.

Tədricən Xan Şuşinskiinin toy mağarlarından ucalan səsi geniş



konsert salonlarından, radiodan eşidilir.

Xan Şuşinski zengin və çoxtərəfli yaradıcılığa malik bir xanəndə idi. Onun oxuduğu müğamlar təkcə Azərbaycanda deyil, Yaxın Şərqdə də məshurdur.



Firudin Şuşinski, Xan Şuşinski və Bəhram Mansurov

Xanın sənətində şablon, bayağı meyllər yox idi. O, müğam oxuya bəzi xanəndələr kimi sözçülükla məşğul olmurdu, müğamları səsinin diapazonuna görə oxuyurdu. Ölçüdən xaricə çıxmır, uzun, yorucu, duzsuz «çənə zəngulaları» ilə dinləyicini yormurdu. Hər dəfə yeni, şirin, oynaq və həzin güşələr, xallar və nafəslər vururdu. Məhz buna görə də dinləyici Xanın məlahətli səsindən doymurdu.

Müasir Azərbaycan musiqisində «Mahur» müğaminin iki növü mövcuddur: «Mahur-Hindi» və «Orta mahur». Şübhəsiz ki, «Mahur» dəstgahının «Mahur-Hindi» forması «Orta mahur»dan əvvəldir. Böyük musiqişünas Cabbar Qaryagdioglu'nun yazdığını görə, «Mahur-Hindi» müğamını Azərbaycan tarımının atası məşhur tarzçı Sadıqcan bəm səsli xanəndələr üçün yaratmışdır. Bu müğam xanəndədən on aži iki oktava yarımlı, yəni yüksək tesseturalı güclü

səs, bir neçə forma və mərtəbəli coşqun zəngulələr, eyni zamanda vokal ustalığı və temperament talab edir.

Vaxtı ilə, yəni orta əsrlərdə bu müğam 58, XIX əsrin axırlarında isə 14 şöbə və hissədən ibarət olmuşdur. Hazırda isə «Mahur» əsasən bu şöbələrdən, yəni «Bərdəş», «Mayə» «Üşşaq», «Hüseyin», «Vilayəti», «Sikosteyi-fars», «Əraq», «Pəncəgah» və «Qərai»-dən ibarətdir. Müasir İran musiqisində isə «Mahur» dəstgahı 21 şöbə və güşəyə malikdir.

«Dügah» və «Bayati Qacar» kimi, «Mahur Hindi» də «Rast» müğaminin tərkibinə daxildir. Cənubi qədim musiqişünaslar «Rast» müğamların anası adlandırmışlar. Təsadüfi deyildir ki, «Mahur-Hindi» müğamu istor melodiq quruluşuna və istərsə də şöbələrin xüsusiyyətinə görə «Rast»ın xarakterinə uyğun gəlir. «Rast»da olan bir çox şöbə, guşə və hissələr eynilə «Mahur-Hindi»də də mövcuddur. Yalnız bunların fərqi odur ki, «Mahur-Hindi» «Rast»a nisbətən bir oktava yuxarıda ifa olunur. Şübhəsiz ki, «Mahur-Hindi» «Rast» müğamına nisbətən yiğcəmdir və melodi cəhətdən «Rast»dan fərqlənsə də, məqam əsasları eynidir.

Bu müğamların yeganə fərqi onların müxtəlif tonallıqda ifa olunmasıdır. Əgər «Rast» müğamı kiçik oktavadakı «sol» mayasılı oxunursa, «Mahur Hindi» müğamı birinci oktavadakı «do» mayaklı «Rast» tonallığında oxunur. Deməli, onların hər ikisi avaz etibarı ilə bir-birinə oxşar, tonallıq etibarı ilə müxtəlifdir.

«Mahur-Hindi» müğamı ilə yanaşı bizim musiqimizdə «Orta Mahur» müğamı da məshurdur. Bu müğamatlar orta registrdə çalınır oxunduğuuna görə ona «Orta Mahur» deyirlər. «Orta Mahur» «Mahur» dəstgahının başqa bir növüdür. İstər «Mahur -Hindi», istərsə də «Orta mahur» oxşar, daha doğruşu, qohum müğamlarıdır. Hər ikisi «Rast» məqamında qurulur. Lakin bunların yeganə fərqi odur ki, «Orta mahur» «Mahur -Hindi»ya nisbətən bir qədər zildən oxunur. Yəni «Mahur-Hindi» «do» mayaklı «Rast» maqamında, «Orta mahur» ondan bir kvarta yuxarı, «fa» mayaklı «Rast» tonallığında ifa olunur. Bunlar hər ikisi oxşar müğam olsa da, «Orta mahuru» oxumaq xanəndə üçün çətindir.

Müğam tariximizdə Hacı Hüüs, Şəkil Ələsgər, Məşhədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Mütəllim Mütəllimov və bir də haqqında danışdığımız Xan Şuşinski «Mahur» uстası kimi məşhur

olmuşlar.

Əgər Cabbar Qaryagdılıq xanəndəlik sənəti tarixində «Orta Mahur»un misilsiz ifaçısı olmuşsa, Xan Şuşinski «Mahur-Hind»ün ustası kimi ad-sən qazanmışdır. O, bu müğamı oxuyan zaman bütün yaradıcılığına xas olan dərin lirizm, ince zövq, nikbin duygular kəskinliyi ilə özünü bürüza verir.

Xan Şuşinskiniň ifaçılıq sənəti tarixində «Segah» ustası kimi də ayrıca yeri vardır. Xan deyəndə, Xanın repertuarından söz açılınca ilk növbədə «Mirzə Hüseyin segahı» yada düşür. Mənbələrə görə, bu müğamın banisi XVIII əsrin məşhur Qarabağ xanəndəsi Mirzə Hüseyin olmuşdur. Sonralar onu Keşätzlı Həşim, Mahmud İman-qulu oğlu, Hacı Hüsnü, Şəkili Ələsgər, İsləm Abdullayev kimi sənətkarlar oxumuşlardır. Həmin klassik xanəndələr «Mirzə Hüseyin segahı»nın «Manəndi-Müxalif» şöbəsindən istifadə etmirdilər. «Mirzə Hüseyin segahı»nın «Manəndi-Müxalif» şöbəsini yenidən canlandıran Xan Şuşinski olmuşdur.

Xan Şuşinski «Mirzə Hüseyin segahı»ni oxuyarkən «Manəndi – Müxalif»i bir növ müğamin müqəddiməsi kimi təqdim edir. Xanın «Segah»a gətirdiyi bu yenilik, müğamın daha rəvan, dolğun və təsirli səslənməsinə səbəb olmuş, bütün xanəndələr tərəfindən bayanılmışdır. İndi xanəndələrimiz «Mirzə Hüseyin segahı»ni oxuyarkən onun yolu ilə gedirlər, yəni «Segah»ı «Manəndi-Müxalif»lə başlayırlar.

Xanın zil zabul üzərində (yəni şah pordədə) asta-asta gəzişməsini, «Müxalif»da vurduğu şirin xalları, zərif guşələri, xüsusiilə ince zəngülələri dinişyənlər xanəndənin sənətinə heyran olur.

Xan Şuşinskiniň ifasını ilk dəfə dinleyən məşhur xanəndə Şəkili Ələsgər demişdir: «Çatın ağlım kəsir, Xandan sonra belə gözəl səsli xanənda dünyaya gol».

O ritmik müğamların da mahir ifaçısı idi. Xan «Heyrat»ya orijinal və olduqca nikbin səslənən bir melos götirməklə, bu müğamı daha da ziñtləndirir.

Xan Şuşinski Azərbaycan xanəndəlik sənətinin görkəmlə və istedadlı nümayəndlərindən biri kimi klassik Şərq və Azərbaycan müğamlarını, təsnif və el nəğmələrini sərbəst, xüsusi zövq və böyük ustalıqla ifa etmişdir.

Xanəndəlik sənətində əsas şərt səsdir. Xanəndənin səs diapazonu ən azı iki oktava olmalıdır. Xanın səsi isə iki oktava yarımlı idi.

Xanəndənin səsi dörd: bəm, orta, yüksək və nəhayət, zil registrə ayılır. Daha doğrusu, aşağı səs, sıx səs, orta və zil səslerə bölünür. Səsler həm də mütləq tenor tipli olmalıdır. Tenor səslerin özü də iki hissəyə ayrırlar: lirik tenor və lirik-dramatik tenor. Xan Şuşinski lirik tenor səsə malik xanəndə idi. Dərin müğam bilicisi olan, dahi müğənnimiz Bülbül məqalələrin birində yazır: «Xananda çox vaxt kiçik oktavanın «Si-be-mə» və ikinci oktavanın «Də» pərdəsindən, üçüncü oktavanın «Fa» pərdəsinədək qalxıb enə bilər. Səsədə tembr gözəlliyindən başqa, eyni zamanda, həyatlılıq, emosiya, təsir və texniki cəhətlər (cəldlik, elastiklik, hamarlıq, yumşaqlığı) olmalıdır. Bu keyfiyyətlərin hamisini Tanrı Xan Şuşinskiyə bəxş etmişdi. O, səssə boyalar verməkdə əsl usta idi».

Xanın ifasında «Segah» və «Qarabağ şikəstəsi»ni dinişyəndə, onun vurdुğu şirin xallar, gözlər guşələr təsiri altında xoyal insani özünüdürkə doğru çəkir. Xanəndə müğamın «Sarənc» şöbəsində melodik bəzəklər, melizmalar vuranda sanki sevən könüllərə körpü salır.

Xanın oxuduğu müğamlar, eləcə də «Bayati-Türk» qəlbin ince tellərinə toxunur, insanda nəcib və xeyirxah duyğular tərbiyə edir, həyat əşqini gücləndirir.

Xan Şuşinski təkcə mahir müğam ifaçısı olmamış, xalq mahnilarını da məharətlə oxumuşdur. Bundan başqa, o, həm də bəstəkar kimi musiqi tarixinə düşmüşdür. Xanəndənin bəstələdiyi «Şuşanın dağları», «Ay qəsəng ceyran», «Qəmərim», «Ay qara qız», «Keçən il gördüm sanı», «Ay gözəb», «Dilbərim», «Ay dilbər» mahniları dillər əzberi olmaqla yanaşı, son illərdə qızı Bəyimxanım Verdiyevanın səyi nəticəsində həm də rəsmi qeydiyyata alınmışdır.

İnanırıq ki, yaxın gələcəkdə ailə üzvlərinin təşbbüsü, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dəstəyi ilə ev muzeyi də açılacaqdır.

Unudulmaz xanəndə Xan Şuşinski 1979-cu ildə vəfat etmişdir.

Azərbaycan Respublikasının xalq artisti Xan Şuşinskiniň üzün illər mədəniyyət sahəsində səmərəli fəaliyyəti «Şərəf nişanı» ordenini layiq görülmüşdür. Ən ümədəsi isə, ecazkar səsino, musiqi tarihimizdə böyük xidmətlərinə görə adı xalqın yaddaşına əbədi həkk olmuşdur...

ZÜLFÜ ADIGÖZƏLOVUN XANƏNDƏLİK MƏKTƏBİ



Unudulmaz xanəndə Zülfüqar Səmədbəy oğlu Adigözəlov (Zülfü Adigözəlov) 1898-ci ildə Şuşada köçəri ailəsində anadan olmuşdur. O, ilk təhsilini Ağcabədiddə almışdır.

Zülfü Adigözəlov öz təkrarolunmaz sənəti ilə pərəstişkarlarının qəlbini oxşadığını, onların istək və arzularını şirin avazla tərənnüm etdiyinə görə onu sadəcə «Zülfü» deyə çağırmışlar.

1927-ci ildə Zülfü Adigözəlovun həyatında əlamətlər hadisə baş verir. Büyük xanəndə Cabbar Qaryagdıoğlu Şuşa məclislərinin birində Zülfünün ifasını dinlədikdən sonra onu Bakıya götürüb «Müdafiə evi»ndə (indiki Filarmoniyada) işləməyi təklif edir. Dahi sənətkarın atlıq qayğısı sayəsində Zülfü ailəsilə Bakı şəhərinə köçür. Gənc xanəndə «Müdafiə evi»ndə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qurban Pirimov, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski kimi sənətkarların qarşısında müvəffəqiyətlə imtahan verir. «Çahargah» muğamını oxuduqdan sonra onun «Müdafiə evi»ndə solist kimi çalışmasını məsləhət görürler.

Müslüm Maqomayev Zülfünü radioda çıxış etməyə dəvət edir. Radiodakı çıxışları gənc Zülfünün şöhrətini artırır.

Azərbaycan Dövlət Filarmoniyası Zülfü Adigözəlovun sənətinin inkişafında əsl məktəb olur.

Xanəndə təkcə ifaçılıq sənəti ilə məşğul olmamışdır. O, 1929-1932-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan



Zülfü Adigözəlov muğam üçlüyü ilə

Dövlət Opera və Balet Teatrında solist olmuş, bir sıra rollarda uğurla çıxış etmişdir.

Klassik muğamları milli çərçivədə inkişaf etdirməkdə və onu yad təsirlərdən qorumaqdə Zülfü Adigözəlovun böyük xidməti olmuşdur. Bəstəkar Səid Rüstəmov yazır: «Zülfü Adigözəlov xanəndəliyə başladığı gündən məhəbbətləş qarşılıqlıdır ... O, gözəl ifasi ilə dinləyicilərin dündündür, həyəcanlandırır, onda böyük insanlı hissələr aşılıyır. Zülfü pəşəxan xanəndə idi. O, muğamları pəsədən elə məharətlə, elə ustalıqla oxuyurdu ki adam heyran qahrıdı. O, müğamlarda oxuduğu şeirlərin matnının xüsusi diqqət yetirirdi. Klassik şeirlərdən nümunələr seçməkdə Zülfü əsl usta idi. O, dahi şair Füzulinin qəzəllərini böyük məhəbbətlə oxuyurdu. Mən «Azərbaycan xalq mahnıları» məcmusunda «Bir cüt sona», «Nəbi», «Dədim, bir busə ver», «Kəklik» və digər mahnıları Zülfünün ifasında nota yazmışam»...

Z. Adığözəlovun diksiyası şirin, tamiz və aydın idi. O, həqiqi bədii sözü saxta boyaldarın tez ayıra bilirdi. Onun seqdiyi qəzəllərdə mənali söz müğamlı vəhdət təşkil edirdi. Xanəndə hər müğamin xüsusiyyətinə uyğun qəzel seçir və təsnif oxuyurdu. Onun sənətində romantik vüsət vardi. İfasında diniildiyimiz «Gedirəm axı» təsnifindəki ustalığı, nitqinin aydınlığı adamı heyran edir. O, bu təsnifi oxuyanda sözləri elə aydın, elə dolğun tələffüz edir ki, elə bil müsahibə ilə səhbət edir. Sözlərə elə naxışlar, elə melodik bəzəklər vurur ki, sanki rəssam böyük bir sənət əsəri yaradır.

Z. Adığözəlov «Rast» müğamını gözəl oxumaqla müasirlərini heyran qoymuşdur. Ondan əvvəl də bu müğam ifa olunmuşdur. XX əsrin əvvəllerində Malibaylı Həmid, Məşədi Cəmil, Çəmənli Məşədi Cəfər «Rast»ın ifaçıları kimi şöhrət qazanmışdır. Hər biri «Rast» müğamını özünəməxsus tərzdə oxumuşdur. Bəziləri isə bu müğamı dəstgah şəklində başa vurmaştı. Dəstgahdakı «Mayeyi-rast», «Hüseyni», «Vilyatı», «Şikəsteyi-fars», «Əraq», «Pəncəgah» hissələrini oxumaq hamiya müyəssər olmurdu. Zülfü Adığözəlov «Rast»ın əsas hissələrini şirin bir üslubda, məharətlə oxumaqdə müasirlərindən fərqlənmişdir.

O, şöbələri ayrı-ayrılıqda təkrar etməkla dəstgah şəklində oxumuşdur. Müğamin bütün xüsusiyyətlərini gözəl duyan xanəndə çalışmışdır ki, «Rast» həqiqətən mərdlik, düzgünlük simvolu kimi səslənsin. Əgər Zülfü müğamın mayəsində dinləyicisinə təmiz, pak duyular aşılıyrsa, müğamın «Vilyatı» şöbəsində mərdlikdən, ləyaqətdən söz açaraq dinləyicisinə sevinc dolu sabah diləyirdi. «Şikəsteyi-fars»da xanəndə mənəviyyatın gözəlliyyini tərənnüm edir, «Əraq-pəncəgah»da isə insani mübarizliyi sösləyir. İfa zamanı müğama melodik bəzəklər vurmaqla ona romantik həyət bəxş edirdi.

Cabbar Qaryadıoğlu «Mahur»a, İsləm Abdullayev «Segah»a, Seyid Şuşinski «Çahargah»a öz möhürünü vurdular kimi, Zülfü Adığözəlov da «Rast»a öz möhürünü vurmışdır.



Zülfü Adığözəlov sənət dostları arasında

Zülfü Adığözəlov «Segah»da da usta idi. O, bu müğamı oxuyaında insanın ruhunu, onun həyəcan və iztirablarını təbii halda, dolğun şəkildə təcəssüm etdirmişdir.

Onun «Segah»ı yanın qətblərə sərin su çiləyir. «Zabul»a keçəndə həzin nəfəslər, nisgilli guşələr vurmaqla, sanki insan xəyalını daha uzaq keçmişə aparır və nakamı kamına çatmış kimi əzəli xoşbəxt dünyasına qaytarır.

Zülfü Adığözəlov həm də mahir söz xiridarı idi. O, dinileyicisinə qəzəllərlə yormazdı.

Müğami başa vurana kimi yalnız bir qəzəldən istifadə edərdi. O, guşəxanlıqda o qədər usta idi ki, sözçülükə məşğul olmağa vaxt qalmırı. O, Füzuli, Seyid Əzim Şirvani, Nəbatı, Vaqif, Zakir, Natəvan və Vahidin poeziyasına həmişə müraciət etmişdir.

Zülfü Adığözəlovun repertuarı zəngin idi. O, bütün müğamları böyük ustalıq və həvəslə oxumuşdur. Onun «Zabul»unun, «Mahur-Hindi»sinin, xüsusi ilə «Orta Segah»ının milli müğam

məktəbi tarixində layiqli yeri vardır.

Zülfü Adıgözəlov milli muğam ənənələrini sənətkar kimi yaşadan xanəndə olmuşdur. O, muğam ifaçılığında milli musiqi xas olan improvizasiya və variasiya elementlərini ifaçılıq priyomları ilə birləşdirməklə muğamları zənginləşdirmişdir.

Zülfü Adıgözəlov oxumurdu, sanki şirin nağılı söyləyirdi. Onu dinləyəndə elə bil xanəndə gözəl bir şeir söyləyir və ya mahir rəssamin firçasından çıxmış mənah, zəngin bir əsəri seyr edir.

Böyük sənətkar həm də gözəl pedaqqoq idi. Mütəllim Mütəllimov, Qənbər Zülalov, Həşim Kələntərli, Cahan Talişinskaya, Sürəyya Qacar, Sahib Şükürov, İldırım Həsənov, Əbülfət Əliyev, Yaqub Məmmədov və başqa mahir xanəndələr Zülfü Adıgözəlov məktəbinin yetirmələridir.

Azərbaycanın əməkdar artisti Z. Adıgözəlov 1963-cü ildə vəfat etmişdir.

Zülfü Adıgözəlovun yaratdığı xanəndəlik məktəbi bu gün də fəaliyyət göstərir. Onun milli muğam ənənələri musiqimizə böyük töhfədir.

Muğam ruhlu bəstəkarlar

«BAYATI - ŞIRAZ» DAN SÜZÜLƏN MUSİQİ

Musiqimizə tar ilə qədəm qoymuş Süleyman Ələsgərov Azərbaycanda bəstəkar, pedaqqoq kimi tənnimmişdir.

O, 1924-cü ildə Şuşada anadan olmuş, ilk təhsilini Şuşadakı musiqi texnikumunda almışdır. Tələbolik illərində böyük bir orkestrdə çalışmışdır.

Gənc tarzənin çalışdığı ilk peşəkar kollektiv Dövlət Xalq Çalğı Alətləri Orkestri oldu. Bir müddət Üzeyir bəyin, Səid Rüstəmovun rəhbərliyi altında çalışıqdan sonra, özü dirijor pultu arxasına qalxdı. Üzeyir bəyin məsləhətılıq, o, Konservatoriyanın bəstəkarlıq şöbəsinə, professor B.Zeydmannin sifinə daxil olmuşdur.

Müəllimlik, dirijorluq fəaliyyəti, inzibati vəzifələr (o, ayrı ayrı illərdə Mədəniyyət Nazirliyinin İncəsənat İdarsinin rəisi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri işləmişdir) ümumiyyətlə, heç bir gərgin iş Süleyman Ələsgərovu sənətə gətirən tardan, ilk addimlarını atdıqı xalq çalğı alətləri orkestrindən bir an belə ayıra bilməmişdir.

Azərbaycanın görkəmli pedaqqoqu Üzeyir Hacıbəyovun ənənələrini davam etdirən Süleyman Ələsgərov Asaf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin direktoru olmuş,



Ruzə İbişova

1971-ci ildə Xalq Təhsili Nazirliyində metodik sovetin sədri, Azərbaycan Dövlət Konservatoriyanın xalq çalğı alətləri kafedrasının professoru və müdürü olmuşdur. Bəstəkarın pedaqoqi fəaliyyətinin ümumtəhsil məktəbləri üçün tərtib edilmiş musiqi proqramları, dərsliklər də daxildir.

Xalq çalğı alətləri orkestri üçün yazılmış layiqli əsərlərindən biri «Sözsüz mahnilər»dır.

Bu janr Avropa musiqisində hələ ötən əsrənən mövcuddur. Amma Süleyman Ələsgərovun on altı sözsüz mahnisi rəng və dəramadlılarından, tasnif və rəqslerimizdən, baş alıb gələn müğam ətirli nəğmələrdir. Onun hər sözsüz mahnisi bir müğam rənginə boyanıb. «Segah», «Çahargah», «Şüştər» kökləndür o nəğmələr...

Iki tar konserinin müəllifi olan Süleyman Ələsgərovun xalq alətlərinə yaradıcı marağının təkcə həmin əsərlərlə məhdudlaşmış. Bəstəkar digər alətlər, o cümlədən kamança üçün «Tarantella», «Skerso», balaban üçün «Xəyalalı dalarkən» kimi yadda qalan əsərlər yaratmışdır ki, adlarının Avropa terminləri olmasına baxmayaraq, onların hamisində ulu müğamatımızın ətri duyulur.

Süleyman Ələsgərovun yaradıcılığında «Ulduz» musiqili komediyası xüsusi yer tutur. «Ulduz» komediyası 1964-cü ildə ekrana çıxarılmışdır. Əsər on bir dilə tərcümə edilmiş, ölkəmizin bir çox teatrlarında, Bolqarıstanda tamaşaşa qoyulmuşdur.

«Ulduz»un libretto müəllifi Sabit Rəhmandır. Züleyxa və Məhəmməd rollarının mahir ifaçıları xalq artistləri Nəsiba Zeynalova və Lütfəli Abdullayev olmuşdur.

«Ulduz» operettasında Süleyman Ələsgərov istedadına xas olan əsas xüsusiyyətlər müəyyənmişdir, formalaşır, özünü qabarıq şəkildə göstərir. Operettada Üzeyir Hacıbəyov musiqili komediyalarının ənənələrini davam etdirir, qəhrəmanların hər birini öz musiqi dilində danışdır. Bəstəkar buna görə müxtəlif janrlardan, əlavə ritmlərdən, zəngin orkestr palitrasından, xalq örnəklərindən maharətlə istifadə etmişdir. Ulduzla Bəxtiyarın, Yetərlə Şubayın, Züleyxa ilə Məhəmmədin, Nazılə ilə Mövsümün duet səhnələrində eyni janrda

yazılmış musiqi nömrələri bir-birindən tamamilə fərqlənir. Birinci duet müsbət operetta qəhrəmanları üçün səciyyəvi olan lirik səpgidə, ikinci duet gözəl, nazlı qızlarımızı və ər igidlərimizi vəsf edən xalq deyişmələri ruhunda, üçüncü duet sağlam gülüş doğuran, sadə insanların pak, ülvü məhəbbətini ifadə edən komik xarakterdə, dördüncü isə məzəhəkəli, ifşa edici, tanqo ritmində yazılmış rəqs-duet formasındadır.

Musiqi dilinin müxtəlifliyi, qəhrəmanların xarakterini bir mahni ilə açıb göstərmək və bu xətti başa çatdırıb yetkin, tamamlanmış obrazlar yaratmaq bacarığı bəstəkarın sonrakı musiqili komediyalarında da davam etdirilir.

Süleyman Ələsgərovun on musiqili komediyalasından altısının yazılmış tarixi Şixəli Qurbanovun adını daşıyan Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müdir və baş dirijor olduğu dövrlərə təsadüf edir. Həmin illərdə bəstəkarla görkəmli dramaturq Şixəli Qurbanov arasında möhkəm yaradıcılıq əlaqələri olmuşdur. Süleyman Ələsgərov Şixəli Qurbanovun librettoları əsasında «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənci oğlu», «Sevindik qız axtarır» kimi həyatı operettalar yazmışdır.

«Milyonçunun dilənci oğlu» operettası 1967-ci ildə Dövlət Mükafatına layiq görülmüşdür.

Süleyman Ələsgərovun yazıçı-dramaturq Salam Qədirzadə ilə birgə yazdığı musiqili komediyalar da onun yaradıcılığında xüsusi yer tutur. «Novruzqulu xoruz buraxır» radio və televiziya tamaşası digər yeni musiqili komediyanın «Hardasan, ay subaylıq» operettasının əsasını təşkil edir.

Operettanın qəhrəmanları estrada kollektivinin musiqiçiləri: müğənni, saksofonçu və dirijordur. Bəstəkar uzun illər dirijor sənətində çalışdığı üçün orkestr musiqiçilərinin təbiətini gözəl bilirdi. Ona görə əsər çox canlı alınmışdır. Əvvəlki əsərlərində olduğu kimi, burada da bəstəkar xalq mahni sənətindən yaradıcı şəkildə istifadə etmişdir.

Süleyman Ələsgərovun Salam Qədirzadə ilə birlikdə yazdığı «Həmisişəxanım» və «Gurultulu məhəbbət» operettaları da

bəstəkarın zəngin yaradılığının uğurlu səhənə təcəssümüdür.

Süleyman Ələsgərovun daha bir səhənə əsəri görkəmli yazıçı, dövlət xadimi Nəriman Nərimanovun «Bahadır və Sona» dramı əsasında yazılmış eyniadlı operasıdır. Tamaşanın librettosu Əfrasiyab Bədəlbəyliyə məxsusdur. Şeirlərin müəllifi Şixəli Qurbanov, quruluşçu rejissor Şəmsi Bədəlbəyli, rəssam Əyyub Fətəliyev olmuşdur. Operada xalq örnəklərindən bəhralanən sadə və səmimi musiqi dili, aydın və milli kaloritli orkestr vardır. Bəstəkar obrazların musiqisini hərtərəfli və dolğun vermiş, tamamlanmış solo və orkestr nömrələri yaratmışdır.

«Bahadır və Sona» operası ilk dəfə 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaşa qoyulmuşdur. İlk tamaşada xalq artistləri Lütfiyar İmanov Bahadır rolunda, Firəngiz Əhmədova isə Sona rolunda çıxış etmişlər.

Süleyman Ələsgərov ədəbi irsimizdən bələd olan, ona qayğı və diqqətlə yanaşan bəstəkarlardan olmuşdur. O, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında İslam Səfərlinin «Yadigar», Adil Babayevin «Dağlar qızı», Şixəli Qurbanovun «Əcəb işə düşdü», «Rəis məşğuldur», İlyas Əsfəndiyevin «Mahni dağlarda qaldı» və başqa pyeslərinə musiqi bəstələmişdir. Hamisina da milli ruh, tarixin uzaq qaynaqlarından süzülüb gələn melodiyalar hakimdir.

Süleyman Ələsgərov 250-dən artıq nəğmə bəstələmişdir. Bəstəkarın nəğmə yaradılığında klassiklərimizin sözlərinə yazılmış romanslar, mahnılar, balladalar layiqli yer tutur.

Dahi Üzeyir bay Hacıbəyov tərəfindən özülü qoyulmuş romans-qəzəl janrı Süleyman Ələsgərovun «Vətənimdir» əsərində öz əksini tapıb. Bu, həm də bəstəkarın əruz vəznli yeganə romansı deyil. Onun Nəsiminin «Neylərəm», M.F.Axundovun Puşkinin ölümüne həsr etdiyi «Şərq poeması»ndan bir parçaya («Şərq poeması» romans-ballada janrında yazılmışdır), eləcə də C.Cabbarlinin «Yada düşdү», S.Rüstəmin «Qarabağ» qəzəllərinə bəstələdiyi romanslar da bu qəbildəndir. Həmçinin Qasim bay Zakirin «Nə mən səndən, nə sən məndən», Molla

Pənah Vaqifin «Oynasın», Səməd Vurğunun «Eşq olsun sənət-kara» şeirləri Süleyman Ələsgərovun yaradılığında musiqi ömrünü yaşayır.

Süleyman Ələsgərov müharibə mövzusuna da yaradılığında geniş yer ayırmışdır. «Gözə mən», «Gözləyirəm» mahnları, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr etdiyi «Qəhrəmanın xatırısinə» simfonik poeması, Aslan Qaraşovun qəhrəmanlığından bəhs edən «Naməlum əsgər haqqında balladası» bəstəkarın vətənə, torpağa sevgisinin son-suzluğunu-hədsizliyini sübut edir.

Bəstəkar xalq çalğı alətləri orkestri üçün bir neçə pyesin, simfonik orkestr üçün poema və suitanın, «Bayram uverturası»nın, fortepiano və orkestr üçün ikiqat konsertin, «Salam» kantatasının müəllifidir.

Süleyman Ələsgərov hələ 1948-ci ildə, çox gənc ikən «Vətən» simfoniyasını yazmışdır. Dövlət imtahan komissiyasına diplom işi kimi təqdim edilmiş «Vətən» simfoniyası, eləcə də onun müəllifinin dirijorluğu Moskva konservatoriyasından galmış sədr, görkəmli pianoçu, professor A.B. Qoldenveyzərə xoş təsir bağışlayır.

Süleyman Ələsgəroun «Bayatı - Şiraz» simfonik muğamı rəng və təsniflərdən, «Aman ovçu», «Laçın» kimi xalq mahnırlarından, peşəkar ustadlarımızın sənət yönümünü əks etdirən muğam parçalarından hörülülmüş min çalarlı, min çəçəkli musiqi çələngidir. Burada nəfis xallarla, ornament bəzəklərlə, kamil forma, dərin melodik dolğunluq vəhdət təşkil edir.

Bəstəkarın iri höcmli «Gənclik» simfoniyası 1954-cü ildə yazılib. Simfoniyada gənclik həvəsi, gənclik eşqi vəsft edilir.

Süleyman Ələsgərov sənət aləmində neçə-neçə istedadın parlamasına da qayğısını əsirgəməmişdir.

Şəxson mənim Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmağında Süleyman müəllimin diqqəti və qayğısı əvəzsizdir... Asəf Zeynalı adına Musiqi Məktəbinin-mərhum xanəndəmiz Nəriman Əliyevin sırfini bitirmişdim. Konservatoriyyaya qəbul olmaq istayırdım. Bunun

üçün müsabiqədən keçidkən sonra imtahanları vermək lazım idi. Professor Süleyman Ələsgərov da imtahan götürənlər arasında idi. İfamda təsnif, mahni və muğam parçası dini lədi, bir neçə sual verdi, sonra üzünü komissiya üzvlərinə və onların yanında aylamış konservatoriya rəhbərliyinə tutaraq, «Bu qızın gözəl səsi və gələcəyi var, ona qeyri-ixtisas fənlərindən kömək edin, qoy oxusun» – dedi. Sonra isə üzünü mənə səri çəvirib əlavə etdi: «Qızım, səhnədə oxumaq heç vaxt gec deyil, təhsil almaq isə vacibdir». Beləliklə, mən Süleyman Ələsgərovun qayğısı sayəsində Konservatoriyanın tələbəsi oldum. Nə yaxşı ki, dünya yaxşı insanlardan xali deyil...

Tanınmış bəstəkar, xalq artisti, Dövlət mükafatı laureati Süleyman Ələsgərov ömrünün son illərində Bakı Musiqi Akademiyasının professoru idi və orada işləyirdi. Beləcə son nəfəsinə qədər xalqına namuslu xidmət elədi. Həm fərdi yaradıcılığında, həm də pedaqoji fəaliyyətdə misilsiz müvəffəqiyətlər qazanmasının sırrı onda idi ki, vətənə sonsuz bir məhəbbətlə bağlanmışdı, musiqiyyə münasibətdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və digər görkəmli bəstəkarların milli ruha söykənmək, əsərlərinde müğam və el mahnlarına tapınmaq yolunu seçmişdi. Yaşadığı mənali ömrə görə, yəqin ki, indi ruhu çox rahatdır. Narahatlığı təkcə doğuldugu torpağın hələ də yağı tapdağı altında qalmasından ola bilər. İnanırıq ki, gün gələcək, bu nisgili də ötüb keçəcək və yaxın zamanlarda onun əsərlərinin sadasi doğma Şuşadan dünyaya pərvaz edəcək...

MÜASİRLİYİNİ HİFZ EDƏN ƏSƏRLƏRİN MÜƏLLİFİ

Böyük şəxsiyyət, ictimai xadim, balet, operetta və fortepiano əsərlərinin müəllifi, teatr və kino musiqisi yaradıcısı, xalq artisti, Dövlət mükafatı laureati Tofiq Quliyev milli mahni mədəniyyətimizin aparıcı qüvvələrindən olmuşdur.

Quliyev Tofiq Ələkbər oğlu 1917-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ana laylasından ruhuna hopmuş musiqi erkən çağlarından onu bu sonətə bağlamışdır.

Tofiq Quliyev 12 yaşında musiqi məktəbinə getmiş, təhsil aldığı fortepiano sinifində bəstəkar Asəf Zeynallı ilə tanış olmuş və onunla yaxın ünsiyyət saxlamışdır. O, “Dərsə gedən bir uşaq” adlı ilk mahnısını Asəf Zeynallının taklıfı ilə yazmışdır.

Tofiq Quliyevin bir müddət musiqi folkloru nümunələrinin nota salınması ilə bağlı fəaliyyəti onun istedadının formallaşmasında əhəmiyyətli rol oynamışdır.

Tofiq müəllim tələbə ikən etnoqrafik axtarışlar məqsədi ilə tez-tez respublikamızın regionlarında olurdu. Belə ekspediyyalar konservatoriyanın nəzdindəki “Elmi təqdiqat musiqi kabinet” tərəfindən Bülbülün rəhbərliyi ilə təşkil edilirdi. Ekspediya tərkibində səfərlər nəticəsində Tofiq Quliyev bir çox xalq mahni və rəqslərini nota salmışdır.

Tofiq Quliyev 1936-ci ildə “Rast” və “Segah-Zabul” müğamlarını da tarzın Mansur Mansurovun müşayiəti ilə notlaşdırılmışdır. Dahi bəstəkarımız Qara Qarayev həmin nailiyyət baradə yazmışdır: “Bu, dövrünə görə böyük hadisə idi.



Axi yaxın vaxtlara qədər qətiyyətə belə bir fikir söylənilirdi ki, müğəmin mürəkkəb intonasıya əsası və sərbəst, oynaq metro ritminin təşkili onun nota salınmasına imkan vermir".

Tofiq Quliyev o zamanın çox mühüm bir problemi – Azərbaycan xalq musiqisi məqamlarının qeyri-müntəzəm temperasiyalı quruluşunun uzlaşdırılması problemini həll etmiş, metrik cəhətdən çox sərbəst olan improvizasiyalı müğam şöbələrini, melizmatikanı dəqiqliklə nota salmış, mügamların spesifik məqam xüsusiyyətlərini harmonik dildə əks etdirə bilmüşdür.

Təsadüfi deyil ki, dahi Üzeyir bay Hacıbəyovun qayğısı sayəsində Tofiq Quliyev nümunəvi tələbə kimi Azərbaycan Dövlət Konservatoriyanın III kursundan Moskva Dövlət Konservatoriyasına köçürülmüşdür.

Çaykovski adına Moskva Dövlət Konservatoriyasında yazı texnikasına yiyələnərək, gənc Tofiq Quliyev xalq mahnlarını, mügamları zamanın ruhuna uyğun ritm və intonasiyalarla ahəngdar birləşdirməyə çalışmışdır.

Tofiq Quliyev tələbəlik illərində yazdığı bir çox müasir mahnılarda xalq mahnlarının intonasiyalarını öz melodik və harmonik təsəkkür süzgəcindən keçirməyə çalışmışdır.

Onun royalda çıalmış və improvizə etmək bacarığı çox yüksək olub. Eyni zamanda milli musiqi çərçivəsində caz musiqisinin mahiyyətə yeni janrıny yarada bilmüşdür.

Tofiq Quliyev Böyük Vətən müharibəsi illərində 402-ci atıcı diviziya ansamblının rəhbəri kimi döyüş bölgələrində olmuş, döyüşçülər qarşısında ansamblın çıxışlarını təşkil etmişdir. Onun bu illərdə bəstələdiyi "Yürüş mahnısı", "Öldü var döndü yoxdur" (sözləri A.Çurkovundur), "Azərbaycan diviziyası" (sözləri Z.Xəlilindir) mahnları mövzu və obraz qaynaqlarının rəngarəngliyi ilə seçilir.

Tofiq Quliyev 1941-ci ildə teatr sahəsində də bəstəkarlıq qələmində sinamış və sonralar yaradıcılığının bu qoluna böyük diqqət yetirərək otuzdan çox tamaşaçı musiqi bəstələmişdir. O, teatr üçün işləyərkən musiqinin ümumi inkişaf xəttini təsəvvür etməyə, tamaşadakı səpələnmiş musiqi fragmentləri arasında

əlaqə yaratmağa çalışmışdır. Bu musiqi dramaturgiyasıdır və tamaşanın ümumi dramaturgiyası ilə yanaşı gedir, musiqidə vəhdət və xüsusi inkişaf məntiqi yaradır.

Tofiq Quliyev 1941-ci ildə "Şəbuhi" filmi üçün musiqi yazmışdır. Bu, bəstəkarın kinematografiyada ilk qələm təcrübəsi idi. Kino sanatı sonralar onun yaradıcılığına ən yaxın bir sahə olaraq, milli mahni xəzinəmizi zənginləşdirən musiqi inciləri yaratmasına geniş imkan açmışdır.

O, 1951-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyanın bəstəkarlıq və dirijorluq sifini bitirmişdir. 1954-cü ildə Konservatoriyanın aspiranturasını da müvəffəqiyyətlə tamamlayan bəstəkar Bakıya qayıtmışdır.

Tofiq Quliyev müxtəslif janrlarda əsərlər-operalar, kantalar, simfonik rəqslər, instrumental kamera əsərləri, prelidlər, variasiyalar yazmışdır. O, Azərbaycan xalq mahnlarını forte-piano üçün işləmiş, nəfəs alətləri üçün pyeslər bəstələmişdir.

Tofiq Quliyevin mahnları mövzu cəhətdən rəngarəngdir. Bəstəkarın əksər mahnisi öz sevinc və kədərini, həyacanını, arzu və istəyini musiqi dili ilə izhar edən lirik qəhrəmanlara həsr olunub. Onun lirik nəğmələrində melodiya emosional təsir qüvvəsinin və mənə tutumunun əsas daşıyıcısıdır.

Tofiq Quliyevin mahni yaradıcılığı səmimiliyi, bənzərsiz melodiyalar yaratmaq qabiliyyəti, mahnlarının təsirliliyi və dərin lirikliyi ilə fərqlənir. Rəsul Rzənin sözlərinə bəstələdiyi "Qızıl üzük" mahnısının poetik əsası heca vəznində yazılmış, hər misrasında hecaların sayı 4+3 olan bayatılardır. Mahnida məhəbbət sevincləri və qisqanchıq azabları ifadə olunmuşdur. Xalq mahnları üçün səciyyəvi olan lirik deyimin sadəliyi və təbiiyyili bu mahnında özünü tam bürüza vermişdir.

Tofiq Quliyevin diqqət çəlb edən cəhətlərindən biri poetik mətnə qayğı və məhəbbətə yanaşması, Azərbaycan poeziyasına dərinlən bölgə olması, musiqi ilə bədii söz vəhdəti prinsipinə dəqiqlikə əməl etməsidir. Məsələn, Xaqanının sözlərinə bəstələdiyi "Bəxtəvar oldum" romans-qazəli poetik mətnin obrazlı quruluşuna həssaslıqla yanaşmasının gözəl nümunəsidir. Mahnida ülvi məhəbbət, üzüntü və həyacan tarənnüüm

olunur. Musiqidə poetik mətnin bütün xüsusiyyətləri inçliyinə qədər təbii şəkildə əks edilmişdir.

Tofiq Quliyev romans-qəzəl janrına müraciətində bu janrıñ banisi Üzeyir bəy Hacıbəyovun ənənələrinə sadıq qalmış, dahi bəstəkarın tövsiyələrinə əsaslanmışdır. Bu özünü həm kompozisiya strukturunda, həm də seir ritminin musiqidə əks olunmasına göstərir. Qəzəlin quruluşunda müğam kompozisiyasiñ xüsusiyyətləri əks olunmuşdur. Qəzəlin dinamik istiqaməti də müğam prinsiplərindən irəli gəlir. Melodiya bəm registrindən hərəkətə gələrkən pillə-pillə qalxır, "Çahargah"ın mayəsinin ətrafında gəzisir, tədricən yeni, daha yüksək registr bölgələrini əhatə edir, "Çahargah" mayəsindən "Bəstə-Nigar" bölməsinə keçir, kulminasiyaya yüksəlir, sonra pillə-pillə başlanğıc registrə, "Çahargah"ın mayəsinə qaydır.

"Bəxtəvər oldum" romans-qəzəli Tofiq Quliyevin dərin fəlsəfi mənə daşıyan musiqisinin gözəl nümunəsi, milli vokallirika xəzinəsinə layiqli töhfədir. Bəstəkarın mahnılarının təbliğində görkəmlı müğənnilərimiz Bülbülün və Rəşid Behbudovun misilsiz xidmətləri olmuşdur.

Tofiq Quliyev "Qızıl axtaranlar", "Sənin birinci sözün", "Tahirin süqutu", "Sabahın xeyir, Ella" musiqili komediyalarının müəllifidir. Bu operettalarda diqqəti cəlb edən cəhət onların milli ruhla, müxtəlif xarakterli mahni və rəqs epizodları ilə zənginliyidir.

O, bu janrıda musiqili komediyalarımızın yaradıcısı Üzeyir Hacıbəyovun klassik ənənələrinin layiqli davamçısı kimi özünü göstərmişdi. Bəstəkar operettalarında ariyalardan, duetlərdən, geniş ansambl və xor səhnələrindən məhərətlə istifadə etmişdir.

Tofiq Quliyev kino sahəsində də səmərəli fəaliyyət sahibidir. O, mahni janrından və orkestr epizodlarından geniş istifadə edərək müxtəlif məzmunlu filmlər üçün musiqi bəstələmişdir.

Bu janr üzrə yaradıcılığında "Qızmar günəş altında", "Bələ ada da vardır", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?", "Ögey ana", "Şir evdən getdi", "Nəsimi" bədii filmləri, "Əbədi məşəllər diyarı", "Azərbaycan" kimi sənədlü filmlər mühüm yer tutur. Ümumiyyətlə, o, 30-dan çox filmə musiqi yazmışdır.

Tofiq Quliyevin yaradıcılığında "Simfonik rəqslər" xüsusi qeyd edilməlidir. Bunlar parlaq, əlvən janr lövhələridir. Bəstəkar "Simfonik rəqslər"ində xarakterə Azərbaycan xalq havalarına yaxın olan orijinal melodik materialı inkişaf etdirmişdir. Tematik materialın inkişafında variantlıq prinsipindən və polifonik üsullardan sənətkarlıqla istifadə etməklə, ritm və intonasiyaların növbələşməsinə nail olmuşdur.

Bəstəkarın yaradıcılıq tarixində fortepiano əsərləri xüsusi yer tutur. Gəzəl improvizator - pianoçu olmuş Tofiq Quliyevin sənət yolunun başlangıcı mahni janrı ilə yanaşı, həm də fortepiano ilə bağlıdır. Bəstəkarın ilk fortepiano əsərləri - xalq mövzularındaki transkripsiyaları onun parlaq, bənzərsiz yaradıcılığından xəbər verir. Bu transkripsiyalarda bəstəkar müğam musiqisi çərçivəsində caz pianizminin əsaslarını yaratmış və sonradan bu ənənələr Vaqif Mustafazadənin yaradıcılığında davam etdirilmişdir.

Tofiq Quliyevin improvisasiyalarından şaxələnən fortepiano üçün bəstələri əsasən kamera musiqisi janrında yazılmışdır. Lakin bəstəkarın fortepiano üslubunun formallaşmasında lirik obrazlarla yanaşı, mahni prinsipi ümdə rol oynamışdır. Onun variasiyalarında, iki prelündə, uşaq pyeslərində bu cəhət özünü dəhə qabarıq bürüzə vermişdir. Bəstəkarın bu əsərləri milli fortepiano musiqisine layiqli töhfədir.

Tofiq Quliyevin əsərləri bəşəriliyi və sadəliyi ilə seçilir. Yaradıcılığında Azərbaycan xalq mahnıları və müğamlarından bacarıqla istifadə etmiş, bütün fəaliyyətini bu nəhəng və möhkəm sütunlar üzərində qurmuş, Üzeyir Hacıbəyovun milli klassik ənənələrindən daim bəhərlənmişdir. Ona görə də onun əsərləri müasirliyini, gənclik təravətinə daim hifz edəcəkdir.

Səsin cazibəsi

VOKAL VƏ OPERA SƏNƏTİNİN SƏRVƏTİ



Məşhur müğənni Bülbül (Murtuza) Məşhədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

O, dindar bir ailədə tərbiya almışdır. Bülbülün atası Məşhədi Rza həmişə evində Qurani – Kərimi oxutdurardı. Balaca Bülbül da Quran surələrini atasının tələbələ “Hicaz” və “Zəmin - xara” üstündə oxuyardı.

Bir dəfə Şuşanın “Çuxur məhəlləsi”ndə toyu dəvət olunan tarzən Məşhədi Cəmil qonşuları 13 yaşlı Bülbülü də bu məclisə aparırlar.

Toyda Məşhədi Cəmilin müşayiəti ilə “Mahur” oxuyan Bülbül səsinə heyran olan məclis ona “Qarabağ şikəstəsi”ni də oxutdurur. Bülbülün ifası hərarətlə qarşılanır.

Müyyən səbəblər üzündən doğma yurdun tərk edərək, bir müddət Gəncə şəhərində məskunlaşan Bülbül məşhur xanəndələr Bülbülcən, Malibəyli Həmid, Musa Şuşinski ilə yaxından tanış olur və onlarla birlilikdə məclislərdə çıxış edir. Bu məclislər Bülbülün ilk musiqi məktəbi olur.

1915-ci ildə “Xeyriyyə cəmiyyəti”nin dəvəti ilə Bülbül Tiflis dinlöyiciləri sırasında bir neçə muğam və xalq mahnisini incə zövqlə oxuyur. Bülbülün ifası hamı tərəfindən sürəklə alqışlanır.

1916-ci ildə Bülbül artıq peşəkar xanəndə kimi tanınırdı. Həmin illərdə Bülbül istedadlı opera artisti kimi də tamaşaçı-

rəgbəti qazanmışdı. Onun opera səhnəsinə çıxmamasına səbəb tarzən Məşhədi Cəmil olmuşdur. O, “Seyfəl-Mülk” operasını tamaşaçı qoyarkən Bülbül də tamaşaşa dəvət edir. Bülbül operada Səid və Məleykə xanım rollarını böyük ustalıqla oynayır.

Bülbülün “Arşın mal alan”, “Əslı və Kərəm” tamaşalarında uğurlu çıxışları hamını heyran qoymuşdu.

Bülbül öz üzərində daim çalışmışdır. O, sənətinin yüksək zirvələrini fəth etmək arzusu ilə yaşamışdır. Bu arzu onu Azərbaycan Dövlət Konservatoriyasına götərib çıxarırlar.

Azərbaycanda Konservatoriya 1920-ci ildə Bakıda yaradılmışdır. Bu Konservatoriya “Şərq Konservatoriyası” adlanırdı. 1921-ci ildə Şərq Konservatoriyası Azərbaycan Dövlət Konservatoriyasına çevrildi. Konservatoriyada Azərbaycan şöbəsi açıldı. Buranın ilk azərbaycanlı tələbəsi Bülbül idi.

Tələbəlik illərində Bülbül Azərbaycan vokal sənətinə yaxından yiylənlər. Bülbül şərqi konsertlərində, opera tamaşalarında gözəl çıxışları ilə hamını heyran edirdi.

Bülbül eyni zamanda professor Polyayev, Nikolski, Speranskinin vəsitsi klassik rus və Avropa vokal musiqisi ilə yaxından tanış olur. O, 1927-ci ildə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərində olmuş və böyük sənət uğurları qazanmışdır. Bülbül bu illərdə məşhur rus müğənnisi Leonid Slobodin və bəstəkar Qliyer ilə tanış olmuş, onlarla dostluq etmişdir.

Bülbülün 1926-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Dövlət Türk Akademik Teatrında verdiyi konsert böyük anlaqla keçmişdir. Həmin konsertdə Bülbül Qarabağdan gəlməş 14 yaşlı Eloglu İsmayılla birlikdə çıxış etmişdir.

1927-ci ildə Bülbül öz ixtisasını artırmaq üçün İtaliyaya gedir. O, İtaliyada 4 illik təhsil müddətində (1927 - 1931) Anselma, Delliponti, Rafael Qrani kimi dövrünün məşhur musiqicilərindən dərs almış, İtaliya vokal sənətinin istedadlı tələbələrindən biri olmuşdur. Bülbül dönyanın məşhur müğənnilərini Milanın “La Skala” teatrında dinləmişdir. Böyük rus müğənnisi F.İ.Şalyapinin Bülbülün vokal yaradıcılığına uğurlu təsiri olmuşdur.

İtaliyadan Vətəninə dönen Bülbül böyük konsert programı

ilə həmyerliləri qarşısında çıxış etmişdir. Həmin konsertdə Bülbül "Traviata", "Şahsənəm", "Cakonda", "Karmen", "Afrikanka", "Luiza Müller", "Toska" və başqa operalardan arıyalara oxumuşdur.

Bülbülün ifasının böyük xüsusiyyətlərindən biri də onda olan son dərəcə aydın və düzgün intonasiya idi. Bülbül oxuduğu mahnının sözlerini aydın, düzgün, məntiqi vurgularla dinləyici-sinə çatdırmışdır.

Bülbül Azərbaycan xalq mahnlarını və təsniflərini böyük ilham və məhabətlə ifa etmişdir. O, "Süsən sünbül", "Yaxan düymələ", "Qalada yatmış idim", "Mehribanım" mahnlarını, xüsusiylə "Rast", "Segah" və "Şur" təsniflərini elə incəliklə ifa etmişdir ki, görkəmlı sənətkarlar həmin təsnifləri oxumağa cəsarət etməmişlər.

1937-ci ildə Azərbaycan opera tarixində böyük hadisə baş verdi. Üzeyir Hacıbəyov özünün şah əsəri "Koroğlu" operasını teatra təqdim etdi.

Muğam əsərləri üzərində qurulmuş, xalq mahni və rəqsleri, aşiq yaradıcılığı və novatorluqla zəngin olan "Koroğlu" operasında baş rolda böyük sənətkar Bülbül çıxış etmişdir.

Dahi Üzeyir Hacıbəyov dəfələrlə qeyd etmişdir ki, operanı yazarkən Bülbülü nəzərdə tutmuşdur. Bülbülün yaratdığı Koroğlu obrazının emosional təsiri misilsizdir.

Bülbül görkəmlə müəllim və müsiqisənəs id. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyanın professoru olmuş, bir çox istedadlı müğənni yetirmişdir. Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənat İnstitutunun bünövrəsini qoyanlardan biri də Bülbül olmuşdur.

Bülbül Azərbaycan milli müsiqi alətlərinin orijinallığının qorunmasına əvəzsiz xidmət göstərib. "Tar məktəbi", "Kamança məktəbi", "Balaban məktəbi" tədris ədəbiyyatlarının çapa hazırlanmasında və görkəmlə xanəndə Cabbar Qaryagdioglu-nun 300 mahni və təsnifinin fonovalıkə yazılmasında Bülbülün böyük xidmətləri olmuşdur.



Opera səhnəməzин əbədi Koroğlusу

1932-ci ildən Bülbül Azərbaycan Dövlət Konservatoriyası nəzdində elmi-tədqiqat musiqi kabinetinə rəhbərlik etmişdir. Bu kabinetə Azərbaycan xalq musiqisi və şifahi yaradıcılıq nümunələrinin toplanması ilə məşğul idi. Burada mindən çox muğam nümunələri, xalq oyun havaları, mahnilar nota yazılmışdır. Yüz çap vərəqindən artıq nağıl və dastanlar, klassik aşiq əsərləri, musiqi xadimlərinin əlyazmaları və xatirələri toplanmışdı. Aşiq və xanəndə yaradıcılığına dair 25 çap vərəqi həcmində xülasə tərtib edilmişdir.

Bülbül təsnif oxumaqda və gözəl qaval vurmaqdada fərqləndirdi. Onun ifasında təsnifləri dinləyəndə insanda qəm-qüssə unudulur, yaşamaq eşiqli güclənirdi.

Bülbül sənətinə yaxından bələd olan xalq yazarı Mirzə İbrahimov yazmışdır: "... Bülbül Azərbaycanda əsrlər boyu davam etmiş xanəndə və aşiq sənətinin ən yaxşı cəhətlərini klassik

vokal məktəbinin nailiyyətləri ilə birləşdirərək təkrarolunmaz, cəzibədar bir sənət yaratmışdır. Azərbaycan xalq havalarını, müğamati və müasir operalardan arıyaları Bülbül müstəsnə bir ustalıqla ifa edir. Onun səsindəki məlahət və gözəllik insanın ürəyində nəhayətsiz xoş duyular oyadır”.

Böyük Vətən müharibəsi illərində Bülbül döyüşçülər qarşıında dəfələrlə mübariz ruhlu mahnilarla çıxış etmişdir.

Bülbül gənc müğənni və bəstəkarlara həmişə qayıçı ilə yanaşmış, onlara yaradıcılıq köməyini asırğaməmişdir. Niyazinin, Qara Qarayevin, Tofiq Quliyevin, Səid Rüstəmovun və başqa bəstəkarların vokal əsərlərinin gözəl səslənməsində Bülbülün müstəsnə xidməti olmuşdur. Böyük bəstəkar Qara Qarayev məqalələrindən birində yazmışdır: “Azərbaycan bəstəkarları gözəl sənətkarımız Bülbülə çox borcludurlar. Bülbül bizim əsərlərimizin yorulmaz təbliğatçısı, musiqimizin carçası, həm də döyüşçüsü idi. Bülbül bizim noinki ağılli məsləhətçimiz, müəllimimiz, həm də bir çox əsərlərimizin təşəbbüskarı olmuşdur. O, eyni zamanda bizim işimizə böyük tələbkarlıq hissi ilə yanaşmaqla yaradıcılığımızdakı nöqsanları ilə barışmadı”.

1957-ci ildə qədirbilən Azərbaycan xalqı Bülbülün anadan olmasının 60. səhna fəaliyyətinin isə 40 illiyini böyük təntənə ilə qeyd etmişdir. Azərbaycan Dövlət Konservatoriyası, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatri, Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu görkəmli müğənninin yaradıcılığına həsr olunmuş birgə sessiya keçirmişdir.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongününlündə Bülbül - Koroğlu Qıratın belində sohnaya çıxır. 62 yaşlı müğənninin ifası hərarətlə qarşılanır. Görkəmli rus bəstəkarı Solovyov - Sedoy qeyd etmişdir: “Koroğlu” ilə mənim tanışlığım birinci Azərbaycan dekadasında olmuşdur. Xalq artisti Bülbül məni son dərəcə həyran etdi. İndi o, Koroğlunun arıyalarını 20 il bundan əvvəlki kimi məharətlə ifa edir. Onun gözəl səsi, sənətkarlıq ustalığı heç də dəyişməmişdir”...

1961-ci ildə Bülbül doğma Qarabağa səfərə çıxır. Onun Bərdə, Ağdam, Şuşa, Xankəndi şəhərlərində çıxışları alqışlarla

qarşılanmışdır. Bülbülü 15 yaşlı oğlu Polad pianoda müşayiət etmişdir. Onun Qarabağda verdiyi konsertlərin programı əsasən müğam və təsniflərdən ibarət olmuşdur. “Qalada yatmış idim”, “Gəlin gedək Daşaltıya gəzməyə”, “Qarabağda bir dənəsən” və başqa xalq mahnılarını, “Şur” və “Rast” təsniflərini, “Qarabağ şikəstəsi”ni yüksək zövqlə ifa etmişdir.

Bülbül Azərbaycan xalq ədəbiyyatını, klassik şeirimizi dərindən bilən, duyan, sevən bir sənətkar idi. Bülbül oxuduğu müğam və təsniflərdə Füzuli, Zakir, Seyid Əzim, Vaqif poeziyasının mənə və gözəlliyini dinləyicisine ustalıqla çatdırırı. O, həmişə qəzəllörin seçilməsinə tələbkarlıqla yanaşmış, oxuduğu mahnilarla olduqca mənali, oynaq şeirlər tapmışdır.

Xalq musiqisindəki məzmun, forma və xüsusiyyətləri, intonasiya gözəlliklərini duymaqla, hər bir müğaminin şöbələrini məzmun və formasına görə müxtəlif tərzdə, zövqlə, ürəklə ifa etməkdə Bülbül usta idi.

Bülbül öz səsini istədiyi kimi idarə edirdi. O, vokal texnikasını işlətməkdə, səsini oynatmaqdə əvəzsız müğənni idi.

Müğənninin təkrarolunmaz sənəti, zəngin və təravətlı səsi bir çox musiqişünasların diqqət mərkəzində olmuşdur. Bülbülün ifaçılıq məharətinə heyran olan xalq artisti B.Mordvinov yazmışdır: “Azərbaycan operasının istedadlı artistləri içərisində görkəmli səhna usta Bülbül xüsusi ilə qeyd olunmalıdır. O, son dərəcə məharətlə oxuyur, hərəkətləri isə olduqca ritmikdir. Bülbül nadir təsadüf edilən, böyük mədəniyyət sahibi olan aktyordur”.

Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Dimitri Şostakoviç, Seyid Şuşinski, Sidqi Ruhulla, Mehdi Məmmədov və digər görkəmli sənətkarlar öz çıxışlarında Bülbül sənətinə yüksək qiymət vermişlər. Bülbül yaradıcılığını hədsiz sevən xalq artisti Niyazi qeyd edir ki, mən Şalyapini rus, Bülbülü isə Azərbaycan operasının novatoru hesab edirəm. Mayestro yazar:

«Əgər biz Şalyapinin ifaçılıq qabiliyyətini, onun ifa etdiyi musiqisinin ruhuna necə nüfuz etdiyini, oradakı mənəni və dərinliyi necə axtdığını, obrazlarla qaynayıb qarışaraq öz qəhrəmanlarının taleyi ilə necə yaşadığını dərk edirikə, demək,

Bülbülün da sənətkarlığını, diniyicilərə qüdrətli təsirinin səbəbərini özümüz üçün aydın etmiş olurq...

Mən belə hesab edirəm ki, Bülbülün Azərbaycan vokal sənəti sahəsindəki xanəndələrimiz üçün göstərdiyi xidmət, Üzeyir Hacıbəyovun bəstəkarlarımıza göstərdiyi xidmət qədər qiymətlidir. Biz fəxr edirik ki, Bülbül xalqımızın bülbülüdür...

Azərbaycan vokal sənətinin görkəmli nümayəndələrindən biri olan Bülbül böyük müğənni idi. O, opera artistliyini (musiqili-dram ustalığını) yüksək pilləyə qaldırılmışdı. Bülbül nadir müğənni olmaqla, səhnəmizdə ilk dəfə olaraq opera aktyorluğunu ilə müğənniliyi sənəti arasında möhkəm vəhdət yaratmışdı.

Onun səhnədə canlandırdığı surətlər istər vokal ustalığı, istərsə də səhnə mədəniyyəti cəhətdən təkrarolunmazdır. Bülbülün son dərəcə inca və yumşaq tembrli, iki oktava yarım diapazonu olan lirik-dramatik tenor səsi var idi. Azərbaycan səhnəsi istər Bülbülə qədər, istərsə də ondan sonra belə istedəda malik müğənniləri çox görmüşdür. Lakin onların heç biri vokal ustalığında Bülbül səviyyəsinə qalxa bilməmişdir.

Bülbülün ifaçılıq və səhnə mədəniyyəti də yüksək idi. Onun səhnə ədası, ince hərkətləri, ümumiyyətlə, davranışları gözəl idi. Dahi Üzeyir Hacıbəyov qeyd etmişdir: "...Bülbülün üstünlüyü ondadır ki... hər şeydən əvvəl ifaçılıq mədəniyyatının yiyələnmişdir".

Müğənninin səhnə fəaliyyəti əsasən Azərbaycan opera teatrı ilə bağlı olmuşdur. Məhz burada onun istədədi özünü göstərmiş və şaxələnmişdir. Bülbül Azərbaycan vokal və opera sənəti tarixində böyük sərvətdir. O, yaratdığı Sərvər, Əsgər, Əliyar, Koroğlu kimi obrazlarla operamıza yeni məzmun və forma gətirmişdir. Bülbül yaradıcılığında ince səs, böyük artistlik məharəti güclü idi.

Böyük müğənni Bülbül 1961-ci ildə vəfat etmişdir

O, böyük və əvəzsiz sənəti ilə yarım əsr ərzində musiqi mədəniyyəti tariximizi daha da zənginləşdirmiştir.

KEŞMƏKEŞLİ YOLLAR, BƏNZƏRSİZ ROLLAR

Milli operamızın görkəmli nümayəndələrindən olan Həqiqət Əli qızı Rzayeva (Əliyeva) 1907-ci ildə Lənkəranda anadan olmuşdur.

Həvəskar xanəndə kimi tanınan atasını erkən itirib. Həqiqətin uşaqlığı ağır keçmiş, anası Ziynət xanım ailənin yükünü tək daşımışdır. Onlar maddi çətinlik ucbatından bir ara Bakıya köçürlər. Lakin orada özlərinə normal şərait qura bilmədiklərinə görə 1918-ci ildə yenidən Lənkərana qayıtmaga məcbur olurlar.

1918-ci ildə Lənkəranda gənc müslüm, XX əsrin əvvəllərində cənub bölgəsində maarifparvar ziyan kimi məşhur olan Teymur bayın qızı Məryam xanım Bayraməlibəyovanın təşəbbüsü ilə qız məktəbi açılır. Məktəbin binası olmadığından dərslər Məryam xanının evində keçirilirdi. Balaca Həqiqət də ilk şagirdlərdən idi və çalışqanlığı az vaxt ərzində ona müslümlərin rəğbatını qazandırmışdı.

1923-cü ildə məktəbi bitirən Həqiqət təhsilini davam etdirmək üçün Bakı Darülmüəllimata göndərildi və 1926-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurdu. Lakin onun yolu müslümlüyə deyil, səhnəyə yönəldi. Musiqi sahəsində xüsusi qabiliyyəti, məlahətli səsi taleyini ifaçılıq sənətinin cazibəsində çıxmamaq qoymadı.

1920-ci ildə Lənkəranda qız məktəbində dram dərnəyi təşkil edilmişdi. Həqiqət dərnəkdə Məryam xanım Bayraməlibəyovanın



hazırladığı «Dursunəli və Ballıbadı», «Vətən» tamaşalarında müxtəlif rollar oynayındı.

Bakıda təhsil aldığı illərdə, o, Ə.Haqverdiyevin «Pəri cadu» faciasında Səlimə obrazını məharətlə yaratmış, məlahətli səslə ifa etdiyi lay-layda qəhrəmanın ah-nalası, hüzün və kədəri tamaşçıları heyran qoymuşdu.

1926-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurası və Mədən İşçiləri Həmkarlar İttifaqı (indiki Neft Sənayesi İşçiləri Həmkarlar İttifaqı) «Damğa» teatri təşkil edir. Teatrin bədii rəhbəri və rejissoru Yunis Nərimanov xatirələrində yazır: «Əli Bayramov adına qadınlar klubu səhnəsində məktəbli bir qızın məharətlə çıxış etdiyini eşidib aktrisa cəhətdən korluq çəkənən biz bir-iki qızla bərabər Həqiqəti də «Damğa» teatrına dəvət etdik. Həqiqət çox zirək və bacarıqlı olmasına baxmayaraq ailəsi mövhumatçı olduğundan çadrada gizlənir və səhnəyə çıxmamıştı evlərində bildirmirdi. Ailəsi onun gecə kursunda dərs dediyini zənn edirdi. Həqiqət isə evdən çadrada çıxıb məşqə və ya tamaşa yerinə çatanda çadrasını atar və bir aktrisa kimi çıxış edirdi... Bütün çətinliklərə baxmayaraq Həqiqətin incəsənətə olan həvəsi və çalışqanlığı bizi sevindirirdi. Biz onu rulları hazırlamaqdan əlavə musiqi, plastika və ritmika dərslərinə də cəlb etmişdik...»

«Damğa»nın maraqlı musiqili tamaşalarından biri «Elm və cəhalət» adlanırdı. Bu əsərdə elm və cəhalət alleqorik obrazlar şəklində təsvir edilirdi. Muğam üzərində qurulmuş elm rolini Həqiqət oynayaraq böyük uğur qazanmışdı. Bu tamaşa Gəncədə, eləcə də Azərbaycanın bir çox rayonlarında göstərilmiş və Həqiqət hər yerdə sürəkli alqışlarla qarşılanmışdı.

Bələliklə, «Damğa» teatri Həqiqətin həyatında səhnəyə doğru körpü olur. Bir il sonra isə aktrisa Azərbaycan Dövlət Konservatoriyasının muğamat şöbosuna daxil olur. O, burada Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov kimi dahi sənətkarlardan dərs alır.

Konservatoriyada Həqiqətin təhsil alması barədə Qurban Pirimov xatirəsində yazır: «1928-31-ci illərdə Üzeyir Hacıbəyovun rəhbərliyilə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski ilə mən

Konservatoriyada dərs deyərkən, Həqiqətin orada muğamları və təsnifləri tez mənimmsəməsi bizi valeh edirdi və galəcəkdə onun yaxşı bir oxuyun olmasına böyük ümidi verirdi... Həqiqətin yaxşı cəhətlərindən biri də bu idi ki, o, bilmədiklərini soruşar və tez öyrənərdi. O, mənə dəfələrlə evində və teatrda çaldırib oxuyar və vurdugu nafəslər barəsində fikrimi soruşardı».

1927-ci ildə rejissor Yusif Yulduz «Şah İsmayıł» operasını yeni quruluşda hazırlamaq üçün teatra dəvət olunur və qadın rullarını kişilərin oynamasına etiraz edərək Ərəbzəngi obrazını iyirmi yaşı Həqiqətə tapşırır. Ərəbzəngi son dərəcə çətin bir roldur. Kişi paltaında aktrisa cold hərəkətlər etməli, qılınc oynatmalı, güləşməlidir. Həqiqət bunları o qədər təbii yerinə yetiridi ki, heç kəs onun kişi olmadığını inanmırı.

Müslüm Maqomayevin opera yaradıcılığının öz bənzərsiz xüsusiyyətləri var. Onlardan biri də «Şah İsmayıł»da bəzi obrazların, o cümlədən Ərəbzənginin bəstəkar tərəfindən yazılmış musiqidən xalılıyıdır. Müəllif tərəfindən meydana sərbəst, müdaxiləsiz buraxılan Ərəbzəngi obrazının daxili aləmi ilə oxuduğu muğamlar arasında bir vəhdət vardır. Bu romantik rolda Həqiqət Rzayevanın Şah İsmayılla qarşılaşma zamanı, döyüsdən əvvəl «Əraq», «Pəncəgah», «Hüseyni» kimi zil pərdələrdə, mağlubiyyətdən sonra «Kəsmə Şikəst»də ürəkləri fəth edən, ruhluları oxşayan, qüdrətli və məlahətli səsi onun ifaçılıq sənətişə harmoniya yaradaraq dolğun təsir bağışlayırdı. Səhnədə dramatik aktyorluq bacarığı mahir muğam ifaçılığının bitkin şəkildə tamamlayırdı...

Ərəbzəngi rolini Həqiqət Rzayeva təkcə Azərbaycanda deyil, Orta Asiyada və İranda oynamış, həmişə də tamaşçılar da ülvi duyğular oyatmışdır.

Onun yaratdığı gözəl səhnə obrazlarından biri də Leylidir. Həyat və fəaliyyətdində damışanda, Hüseynqulu Sarabskini Məcnunsuz təsəvvür etmək mümkün olmadığı kimi, Həqiqəti də Leylisləz düşünmək olmaz. Musiqi mədəniyyəti tariximizdə ona qadər, ondan sonra neçə-neçə ifaçının adı sıralanıb bu obrazın yaradıcısı kimi, Həqiqət xanım Rzayevanın Leylisi öz orijinallığını görə ən yaxşılardan biri hesab edilir.

Böyük Üzeyir Hacıbəyov «Arşın mal alan»ın 1938-ci il

quruluşundan bəhs edən məqaləsində yazımışdır: «...Hidayətzada yoldaşın verdiyi qurulus «Arşın mal alan»ın keçmiş quruşlarının hamisindən üstündür. Rejissor əsərin məzmun və ideyəsini düzgün mənimsədiyi üçün onun traktovkaları da doğru çıxmışdır. Hidayətzada yoldaş artistlərlə böyük iş aparmışdır. O, opera artistlərinə dramatik əsərlərin texnikasını mənimsədə bilmışdır». Bəstəkar bu rolu ilk dəfə hələ 1927-ci ildə uğurla oynayan Həqiqət Rzayevanın yaratdığı Telliyə də yüksək qiymət verərək yazar ki, onun yaratdığı obraz keçmişdə bəy evlərində çalışılan əsl qulluqçularдан qətiyyən fərqlənmir.

Həqiqət Rzayeva Əslini 1928-ci ildə, Şahsənəmi isə 1930-cu ildə ilk dəfə oynamış və sonralar verilən quruluşlarda bu rolları, yüksək səhna mədəniyyətinə, bənzərsiz səsinə günbəğün zənginləşən təcrübəsini də qataraq, daha mükəmməl şəkildə oynamışdır.

Həqiqət Rzayevanın yaradıcılığı rəngarəngdir. O, dram və opera səhnələrində, eləcə də kinoda bir çox qiymətli obraz yaratmışdır. Qaraca qız («Aşıq Qərib»), Yengə («Nərgiz»), Xanəndə qız («Koroğlu»), Usta Paşanın arvadı («İncə») rolları, «İsmət», «Lətif», «Şərqə yol», «Muxtar» filmlərində yaratdığı obrazlar həmین sahələrdə göstərdiyi fəaliyyətin bariz nümunələridir.

Həqiqət Rzayevanın sənətkarlılığı konsert salonlarında da ona şöhrət qazandırmışdır. 30 illik səhna fəaliyyətində müğamları, mahnı və təsniflərlə geniş dİNləYici auditoriyası toplamışdır. İran, Özbəkistan, Türkmenistan, Gürcüstan, Dağıstan və başqa yerlərdə verdiyi konsertlər böyük dİNləYici marağına səbəb olurdu. Onun ifasında «Yaylığım» mahnisi daha gözəl səslənmişdir. O, həmçinin «Segah» müğamını, Səid Rüstəmovun «Sürayya» mahnısını ustalıqla ifa edirdi.

Həqiqət Rzayeva musiqi mədəniyyətimizdə xidmətlərinə görə 1940-ci ildə əməkdar artist, 1943-cü ildə xalq artisti fəxri adalarına və «Şərəf nişanı» ordeninə layiq görülmüşdür.

SƏHNƏMİZİN ƏRƏBZƏNGİSİ

Opera səhnəsində unudulmaz obrazların yaradıcısı, böyük sənətkarlarımızdan biri Gülxar Həsənova (Sultanova) 1920-ci ildə Şamxor rayonunun Bayramlı kəndində anadan olmuşdur.

Atası Tovuz, anası Şəmkir bəylərindən olan balaca Gülxarın musiqi-yə böyük həvəsi atasının çaldığı sazin hazırlanlığından yaranıb. Evlərindən quруlan musiqi məclislərində aşıqların deyişməsi onun yoluна işiq saçmış, taleyinə bələdi olmuşdur.

Kəndlərində məktəb olmadıqdan, valideynləri tərəfindən qonşu Zəyəm stansiyasında qardaşlarının oxuduğu yeddiillik məktəbə göndərilir və Gülxar yeddi yaşında ikinci sınıf qəbul olunur. Orada yerləşən klubda tez-tez gedir, verilən tamaşalara maraqla baxırı.

Məktəbi əla qiymətlərlə bitirən Gülxar təhsilini davam etdirmək üçün Bakıya gəlir, Tibb Texnikumuna qəbul olur və qardaşları ilə birgə xalasının evində yaşayır.

Texnikumun nəfəslə alətlər orkestrində dirijorluq edən Əlimər-dan Əliyevin köməkliyi ilə bariton çalmığı öyrənən Gülxar Əli Bayramov adına qadınlar klubunda bu alətdə çalmaqla bərabər, xalq mahnıları oxuyur, dram dərnəyində «Məşhədi İbad», «Özgə uşağı», «Arşın mal alan» tamaşalarında rollar aparırı.

Tibb texnikumunu müvəffəqiyyətlə bitirərək, sənədlərini Tibb İnstitutuna verir və qəbul olunur. Lakin soyadı Sultanova olduğundan onu institutdan xaric edirlər (Gülxarın atası İbrahim Sultanov Həmid Sultanovun əmisi oğlu idi). Vəziyyətdən çıxış yolu kimi, soyadını dəyişərək, babası Həsənin adını özüne soyad seçən Gülxar Teatr Texnikumuna girir. Oranı müvəffəqiyyətlə qurtarandan sonra Gənc Tamaşaçılar Teatrında işə



düzsəlir. İstedadlı aktrisa burada qoyulan müxtəlisf tamaşalarda bir-birindən maraqlı obrazlar yaratmışdır.

Böyük Vətən mühərribəsi illərində çağırış məntəqələrində cəbhəyə gedən əsgərlər və hospitallarda yaralılar qarşısında görkəmli sənətkarlarla birgə gənc Gülxar da müğənni kimi çıxış edirdi. Onu tarda müşayiət edən Qurban Pirimovla ifası alqışlarla qarşılındırı. Xüsusən, Üzeyir Hacıbəyovun «Şəfqət bacısı», «Sevgili canan», Süleyman Ələsgərovun «Gözəl məni» mahmili maraqlı dinişnilirdi.

Cox keçmir, Üzeyir Hacıbəyov xalq yazıçısı, o vaxtlar ince-sənat idarəsinin rəisi işləyen Mirzə İbrahimovla Gülxar Həsənovanın səsini qulaq asırlar. İfasında «Bayati-Şirazz» muğamının dinləyən Üzeyir bəy Gülxarın əlini sixaraq onu töbrik edir və «Bayati-Şiraz»ın içində «Küçələrə su səpmişəm» də oxusaydın, lap ola olardı – deyir.

Gülxar həyəcanlı halda söyləyir:

- Üzeyir əmi, mən bu gün «Qatar» oxumalı idim, onu məndən qabaq oxudular. «Bayati-Şiraz»ı birinci dəsfədir ki, oxuyuram.

Dahi bəstəkar:

- Lap yaxşı oxudun. Sabah operaya gölərsən – deyir.

Bələliklə, Gülxar Həsənova opera teatrının solisti oldu. Burada ilk dəfə «Əslİ və Kərəm»də Əslini oynadı. Onun bu rolunu bəyənən Üzeyir Hacıbəyov onu Leyli obrazında da görmək istədi və tezliklə bu istəyi gerçəkləşdi. Bəstəkarın həyat yoldaşı Məleykə xanım yaxşı oyunu ilə etimadı doğrultduğuna görə aktrisaya gümüş qolbaq bağışladı. Hazırda həmin hədiyyə Üzeyir bəyin ev müzeyində saxlanılır...

Qardaşı Nazirdən «qara kağız» alan Gülxar Həsənova sarsıcı. Həmin gün «Leyli və Məcnun» operası nümayiş olunmalı idi. Tərslidən Leyli obrazının görkəmli ifaçılarından sayılan Həqiqət Rzayeva bərk xəstələnmişdi. Ürəyini qardaş həsrəti çılğalmış aktrisa rolu aparmaq məcburiyyətində qalır.

Həmin gecə Gülxar Həsənova göz yaşları içində qırıllaraq Leylini o qədər canlı oynayıb ki, tamaşaşa baxanlar bu gün də onun ifasının təsirini unuda bilmirlər.

Xanəndəlik sənətinin qoşa qanadı var: biri musiqidirsə, o

biri sözdür. Sözü duymaq, musiqini onun camına hopdurmaq xanəndədən istedad tələb edir. Gülxar xanım da sözün dəyərini, qiymətini bilən sənətkarlardan olmuşdur. Bəlkə elə bu vəhdəti daha dörindən anlamaq, onu öz sənətinə tətbiq etmək üçün ali təhsil istəyilə Bakı Dövlət Universitetinin filologiya fakültəsini seçdi və poeziya sahəsində qələmini sınadı:

Arzumuz müqəddəs, arzumuz təmiz,
Arzumuz ürəkdə çiçək-çiçəkdir.

Dünya bacıları, yekdil olsaq biz,
Qardaşlar hərb üzü görməyəcəkdir...

Sənətin sirlərini görkəmli rejissorlar A.Tuqanov, İ.Hidayət-zadə, M.Haşimov, S.Dadaşov və başqa sənətkarlardan öyrənən Gülxar Həsənova 1954-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Gülxar xanımın «Şah İsmayılb»da yaratdığı Ərəbzəngisi digər obrazlarından fərqlənir. Bu rolda onun xanəndəlik və aktyorluq məharəti bir-birinə sıx tellərlə bağlanaraq əsil sənət nümunəsinə çevrilmişdir. Şah İsmayılla döyüş sahnəsində şəqəraq səsə, yüksək notlarla gozışması tamaşaçı qılbinə riqqatə gotirmiştir.

Gülxar Həsənova ilk dəfə Ərəbzəngini oynayandan sonra rولun uzun müddət ifaçı olmuş xalq artisti Həqiqət Rzayeva rejissorlardan xahiş edərək demişdir: «Mən bir daha Ərəbzəngi oynamayağam, bu rolu qoy Gülxar oynasın...»

Xalq artisti, professor Arif Babayev: «Mən onunla yol yoldaşı da olmuşam, rayonlara da səfərimiz olub. Gülxar xanımıma olan sevgini orada da duymuşuq. Gülxar xanımı çox vaxt Ərəbzəngi çağırırlar, bu, hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Yani, bu rolda sənətkar artıq öz sözünü deyib. Sarabskiyə baxanlar deyirdilər ki, ondan sonra Məcnun rölinin ifaçısı kim ola bilər? Bax, Gülxar xanım da sahnəmiz üçün elə bir Ərəbzəngi rolu yaradıb ki, hər kəsə nümunə, örnək olsun...»



*Ulu öndər Heydər Əliyev Gülxar Həsənovanın
sənətini yüksək qiymətləndirirdi*

Xalq artisti, bəstəkar Şəfiqə Axundova: «Gülxar Həsənova dedikdə mən, qürur hissi duyuram. Bir axşam Üzeyir Hacıboyanın «Leyli və Məcnun» tamaşası gedirdi. Mən süfliyər budkasında oturmuşdum, tamaşa başlandı. Başımı qaldıranda Leyli rolunda gözəl bir qadın gördüm, əsl Leyli – ucaboy, alagöz, son dərəcə üzü məlahətli, cəzibədar, gözəl səsli, gözəl avazlı. Gülxar Həsənova idi. O, bütün rolları gözəl oynayırdı. Elə bu səbəbdən də xalqın hafızasında Ərbəzəngi kimi qaldı».

Gülxar Həsənova gənc ifaçıların yetişməsində əməyini əsir-gəməmiş, onların parlamasına yaxından dəstək vermişdir. Nəzakət Məmmədova, Rəsmiyə Sadıqova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova və başqları onun müsiciliqləndirdikləri su içib pərvəzənləşmişlər.

Xalq artisti Səkinə İsmayılova: «Məni Leyli roluna hazırlamaq üçün Gülxar xanıma həvalə etdilər. İlk günlər mənə çox çətindi. Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübəbə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova kimi sənətkarlardan sonra bu rolu ifa etmək əlbəttə ki böyük məsuliyyət tələb edirdi. Lakin Gülxar xanım bu işdə mənə yaxından kömək edirdi. O, deyirdi ki, vokal ifaçılığı, aktyor oyunu, müsicini hiss edərək tamaşaçıya çatdırmaq - bunlar hamısı vəhdət təşkil etməlidir».

O, səhnədə Bülbül, Hüseynağa Hacıbababəyov, Xanlar Haqqverdiyev, Məmmədtağı Bağırov, Ağababa Bünyazizada, Sona Müxtarova, Firəngiz Əhmədova, Yaver Kələntərli, Qulam İsləndərov və başqa tərəfmüqəbbilləri ilə böyük rollar yaratmışdır.

Gülxar Həsənova ömründə çox sarsıntılar çəkmis, çox itkilər görmüşdü. Amma oğlu, aktyor Hamlet Qurbanovun vaxtsız ölümü onun daxili aləmini qəm-qüssə ilə ləbələb doldurdu. Bu ayrılığa tab gətirməyən ana, son nəfəsində dərindən ah çəkərək, bu bayatını dedi və gözlərini əbədi yumdu:

Hamlet deyib ağlaram,
Başına qara bağlaram.
Balamı tapmayanda,
Mən kimi haraylaram...

Xorun ilk solistləri Xurşud Babayeva, Qüdrət Əmiraslanova, Sima Məmmədbəyli, Şövkət Ələkbərova olmuşlar.

Bir müddətdən sonra Azərbaycan Dövlət Filarmoniyasında mahni və rəqs ansamblı yaradılmışdır. O, xor mahni və rəqs ansamblının tərkibində fəaliyyətini davam etdirib.

Şövkət Ələkbərova müğənni-solist kimi 1938-ci ildən 1945-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasının mahni və rəqs ansamblında çalışmışdır. Həmin illərdə Şövkət xanım «Ay bəri bax», «Ləli», «Tello», «Aman nənə» xalq mahnılarını, «Füzuli», «Nəsimi» mahni-kantatalarını ifa edib. O, «Qatar», «Şahnaz», «Segah» muğamlarında «Dərələr», «Ağ çıçək», «Küsüb məndən», «Bir könül sindirmişəm» kimi mahnilarda öz sözünü demiş müğənni olmuşdur.

Ağalarbay Əliverdibəyov (Üzeyir Hacıbəyovun dayısı olub, «Harun-Ər-Rəşid» operasının müəllifidir) Şövkət xanımı Filarmoniyada muğamatdan dərs deyib. Həqiqətdir ki, muğamatı bilmədən heç bir mahni gözəl ifa etmək olmaz. Dahi Üzeyir Hacıbəyov yazmışdır: «Elə bir xalq mahniyi yoxdur ki, bu və ya başqa muğamlı əlaqəsi olmasın».

Şövkət Ələkbərovanın mühərribə illərində fəaliyyəti çəqiliş məntəqələrində, hərbi xəstəxanalarda, cəbhədə konserṭ vermək-lə bitməyib. O həm də Asəf Zeynally adına Bakı musiqi Məktəbində, Hüseynqulu Sarabskinin sinfində təhsil almışdır.

Şövkət xanımın 1944-cü ildə Tbilisidə keçirilən Zaqqafqaziya respublikalarının musiqi ongününlündə çıxış uğurla qarşılanır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov ongününlün yekunları ilə bağlı yazdığı məqalədə «İstedadlı vokalçularımız» deyəndə də, «İstedadlı ifaçılar olmadan milli sənətin təmtəraqlı inkişafı ola da bilməz» fikrini söyləyəndə də bir neçə ifaçı ilə yanaşı Şövkət Ələkbərovanın da adını xatırlaması gənc bir müğənni üçün böyük qiymət idi.

1945-ci ildə Şövkət Ələkbərova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyətə başlamışdır.

Oxuyur Şövkət Ələkbərova! Neçə illər konserṭ salonlarında, sohnədə, eñirdə, ekranda bu adı eşitmışık. Oxuyur Şövkət

BİR DÜNYAMIZ, BİR SƏN ÖZÜN, BİR DƏ MƏN...



«Xanəndə» və «müğənni» anlayışları arasında yaxınlığın hökmünü inadkarlıq, əhval-ruhiyyə, istək yox, səsin imkanı verməlidir. Azərbaycan musiqi mədəniyyəti tarixində admını daha çox «müğənni» ifadəsi işlədilən elə sənətkarlarımız olub ki, eyni zamanda muğamlarımızı da məharətlə oxuyublar. Onların ən yaxşılardan biri respublikanın xalq artisti Şövkət Ələkbərovardır.

Şövkət Ələkbərova müğənni kimi fəaliyyətə «Kəndlilər evi»ndə başlamışdır. Onu oraya yazıçı Aqşin Babayevin atası Əlisattar Babayev dəvət etdi. Ə.Babayev «Kəndlilər evi»ndə özfəaliyyət dərnəyinin rejissoru və rəssamı olmuşdur. Leyla Bədirbəyli, Gülağa Məmmədov kimi Şövkət Ələkbərova da ilk sənət addimlarını «Kəndlilər evi»ndə atıb.

1937-ci ildə Bakı şəhəri üzrə Respublika Həmkarlar İttifaqının bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsi keçirilir. Baxış-müsabiqədə Şövkət Ələkbərova, Gülağa Məmmədov böyük müvəffəqiyyət qazanır. Yekun konserṭ onları bəstəkar Səid Rüstəmov və xalq yaradıcılığı evinin sədri Ağasəlim Manaflı hazırlayırdı. 1938-ci ildə Opera Teatrında keçirilən yekun konsertdə Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov Şövkət xanımının ifasında «Qarabağ şikəstəsi»ni dinləyirlər. Onun ifası Üzeyir bəyin xoşuna gəlir. Bəstəkar Şövkət xanımı Filarmoniya xorda oxumağa dəvət edir.

Ələkbərova! Eştimiş və sevinmişik. Əsl sənətkarı, əsl müğənnini sevməmək mümkün deyil. Bu illərdə onun oxuduğu müğamları, təsnifləri, xalq mahnılarını, bəstəkar nəğmələrini yada salanda heyrətlənməmək olmur. Şövkət xanımın yaradıcılığının əhatə dairəsi o qədər genişdir ki, onu bir məqalədə əhatə etmək mümkün deyil.

Zəngin irs qoyub həyatdan köçmüs Şövkət xanımın repertuarına mən də tez-tez müraciət edirəm.

Şövkət Ələkbərovanın müharibədən sonra repertuarına «Kürdüñ gözli», «Gül açdı», «Döli ceyran», «Ceyran», «Ay qadası», «Yar gəldi» xalq mahniləri əlavə edilmişdir.

«Oxu gözəl»... Bu mahnını man yalnız Şövkət xanımın ifasında dinləmişəm. O mahniya qulaq asanda hiss etmişəm ki, «Oxu gözəl» taleyi olan nəğmədir. O mahnının melodiyasında, müğənninin səsində təsirli xatırə olduğunu duyurdum. Sonradan öyrəndim ki, böyük şairimiz Səməd Vurğunun 50 illik yübüleyində ilk dəfə Şövkət xanımın ifasında səslənmiş «Oxu gözəl»ın musiqisi Səid Rüstəmovə məxsusdur. Mahnının sözləri Səməd Vurğunun «Aygün» poemasındandır. Mahni dahi şairimizin yubileyinə bəstəkar Səid Rüstəmovun hədiyyəsi idi. Şair özünün yubiley məclisində oxunmuş «Oxu gözəl»i xəstə yatar-kən radio vasitəsilə dinləmişdir.

Can evimə siğışmayan arzular,
Bu dünyada neçə dünya arzular.
Məhəbbətin nə ilki, nə sonu var,
Oxu gözəl! Oxu, gözəl! Qoy səsin,
Ürəyimdə kaman kimi titrəsin.

Şövkət Ələkbərova kino və teatr tamaşalarına yazılmış mahniləri da eyni məhəbbətlə ifa edib. «Onu bağışlamaq olarmı?» filminde göc bəstəkar Sevdanın mahnilərini, «Görüş» filminde «Axşam» mahnisini, İ. Səfərlinin «Yol ayrici» pyesində «Pərişan olduğum anlar», «Mən kövrəlmişəm» (musiqisi Tofiq Quliyevindir), C.Məcnunbayovun «İldirim» pyesində «Ulduzumsan» (musiqisi S.Ələsgərovundur), S.Rəhmanın «Aydınlıq», «Nişanlı

qız» tamaşalarında «Mədinənin mahnısı», «Sevimlim» (musiqisi S. Rüstəmovundur), H.Cavidin «Şeyx Sənan» mənzum pyesində «Kor Ərəbin mahnısı» (musiqisi F.Əmirovundur), M.S.Ordubadinin «Dumanlı Təbriz» tamaşasında «Dilrubanın mahnısı», «Qönçələb xanımın mahnısı» (musiqisi Ə. Bədəlbəylinindir) və başqa mahnilər onun ifasında mahni-obraz səviyyəsində səslənmişdir.

«Füzuli», «Nəsimi», «Oxu, tar», «Getmə, amandı», «Güllü», «Ağ çiçək», «Ay işığında», «Dərələr» kimi onlarla mahni və kantata Şövkət xanımın ifasında əbadiyəşar özür qazanmışdır.

Şövkət Ələkbərovanın bir müğənni kimi səs imkanlarını bürüza verən Cahangir Cahangirovun «Füzuli» kantatasıdır. Kantata ilk dəfə Məhəmməd Füzulinin 400 illik yubiley məslisində səslənmişdir. O gecə Bülbül ilk dəfə özünün «Füzuli təsniflərini», Xan Şuşinski Füzuli qəzəllərinə «Zabul», Rübəbə Muradova «Uca dağlar» oxuyublar. Qara Qarayevin «Yeddi gözəl» baletindən fragmentlər göstərilib. Fikrət Əmirovun «Selvil», Üzeyir Hacıbəyovun «Koroğlu» operalarından ariyalar oxunub. Daha sonra o gecənin yaddaşında C. Cahangirovun «Füzuli» kantatası həkk olunubdır. Kantatanı Opera və Balet Teatrının orkestri və xoru, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin xoru və bir də Şövkət Ələkbərova ifa edib. Kantatanın xormeysterləri N. Məlikov və R. Yusubova, dirijoru Niyazi idi.

«Füzuli» Məhəmməd Füzulinin qəzəllərinə yazılmış kantatadır. Kantatanın əsasını Füzulinin «Söz», «Məhəbbət», «Məni candan usandırdı» qəzəlləri təşkil edir. Sonuncu qazəl «Şəbihicran» ilk dəfə Üzeyir Hacıbəyov tərəfindən «Leyli və Məcnun» operasının proloqunda istifadə edilmiş və geniş şöhrət qazanmışdır.

Musiqişunas, filologiya elmləri doktoru, professor Arif Məmmədov yazırkı ki, «Respublikanın xalq artisti C. Cahangirovun «Füzuli» kantatasında ikinci hissə «Məni candan usandırdı» (Nəsimidə «Ənəlhəqq») kimi ictimai səciyyəli mahnilər onun ifasında xüsusi təsirli səslənir. Belə asərlərdə müğənni sanki oxumur, kükredi, çağlıdır. O, musiqi ilə həmahəng olan

mətnin-şeririn bütün mənə gözəlliyini çatdırı bilir. Səsindəki əzəmət, tükənməz lirizm bütün həmsənətlərni də vəcdə götürür».

Bəstəkar Cahangir Cahangirov Şövkət xanım haqqında demişdir: «Şövkət xanım mənim mahnilarımı qəlbim istəyən kimi təfsir eləyir, onunla mahni üzərində işləmək əsl yaradılıq işidir. O, bəstəkarı dərindən duyar, nüansları fəvqən qavrayır».

Əllinci illər Şövkət Ələkbərovanın yaradılığının olamətdar dövrü kimi xatırlanmalıdır. O illərdə yeni yaranan elə bir bəstəkar mahnisi yoxdur ki, müğənni o mahniları oxumasın və ya əksər mahniların ilk ifaçısı olmasın.

Xalqımızın sevimli müğənnisi 1954-cü ildə əməkdar artist, 1959-cu ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

1959-cu il. Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü. Üç böyük sənətkar Böyük Teatrın səhnəsindədir: Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova. Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin müşayiəti ilə «Qarabağ şikəstəsi» onların ifasında könüllərə həkim kəsilihər...

Hər üç sənətkar alqışlanıb. Sənətkar dəyərini qiymətləndirən uzun zaman alqışları ilə...

Şövkət Ələkbərova xarici ölkələrə qastrol səfərlərində də yurdumuzu, onun mədəniyyətini layiqincə təmsil etmişdir. O, Sri-Lanka, Suriya, İraq, Əlcəzair, Türkiye, Əfqanistan, Fransa, Isveçə, Bolqarıstan, Polşa, Tunis, Mərakeş, Macaristan və başqa ölkələrdə qastrol səfərində olub. Bu ölkələrə ürək dolu nağma aparıb. O yerlərdən biza nəğmələr gatırıb. Vaxtilə dillər əzəbəri olmuş «Rəftəmki-rəftəm» (fars), «Şələbiyyə» (ərəb), «Dilmano dilber» (bolqar), «Sand» (Sri-Lanka), «Kestanenin irisi» (türk) kimi mahniları ilk dəfə Şövkət xanımın ifasından eşitmışık.

Şövkət xanım Ələkbərovanın rəhbərliyi ilə 1965-ci ildə Əbülfət Əliyev, Hacı Məmmədov, Vasif Adıgozəlov İranda qastrol səfərində olmuş, Tehranda geniş konsert proqramı ilə çıxış etmişlər.



«Ağ çiçəyim» mahnısının ifaçısının çiçəklərin əhatəsində

Bəstəkar Vasif Adıgozəlov o günləri xatırlayaraq demişdir:

- Şövkət xanım Azərbaycan ifaçılıq sənətinin ən parlaq nümayəndlərləndən biridir. Onun özünəməxsus gözəl tembrə malik səsi var. Bir də ifa etdiyi mahnilara xüsusi münasibəti onu başqa ifaçılardan tamamilə ayırrı. Doğrudan da, Azərbaycan lirik mahnilarını və yaxud bəstəkarlarımızın lirik mahnilarını Şövkət Ələkbərova kimi məharətlə oxuyan ifaçı tanımiram. Səid Rüstəmovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Hacı Xanməmmədovun, Emin Sabitoğlunun, Ramiz Mirişlinin mahnilarının xalq arasında yayılmasında və dildən-dile düşməsində Şövkət xanımın rolü olduqca böyükdür.

Məqaləni yaza-yaza Şövkət xanımın yaddaşimdə əbədi məskən salmış mahnilarını, müğamlarını xatırlayıram. Qəlbimdə yaşatdığını bu səs, bəlkə də mənim bu sənətə gəlmişində, xanəndə olmayımda bələdçim olub. Onun rəvan səsində aydın, səlis musiqi var idi. Sanki sinəsində qüdrətli bir dirijor tərəfindən idarə olunan simfonik orkestr yerləşmişdi. Onu dinlədikcə müğənnilik sənətinin böyük gücünə inanmamaq olmur.

Xalq şairi Bəxtiyar Vahabzadə Şövkət xanımı «yaradıcı müğənni» adlandıraraq demişdir: «Mən Şövkət xanımın sənətini

gəncliyimdən sevmiş, sonralar onun pərəstişkarına çevrilmişəm. Zamanın imtahanından çıxmış bu sənətin sırrı və ecazi nadır? – sualına mən bir dinləyici və nəğmə mətnləri yazan şair kimi uzun müddət cavab axtarmışam. Lakin mən hələ bu sualların cavabını verməkdə acizəm..

Dilimizin təbiatindəki ahəng qanununun verdiyi imkandan və milli musiqimizin özünəməxsusluğundan ən yaxşı istifadə edən sənətkarlarımızdan biri də Şövkət xanımızdır. Onun oxuduğu muğamları xatırlayaq. Muğam cümləsinin sonunda – yəni «ayaq» vermə pərdəsində Şövkət xanımın özünəməxsus şirin «qaynatmaları», «xirdalıqları» həmin pərdədən başlamır, öz kökünü cümlənin başından, yəni mübtədasından götürür. Bir sözə onun musiqi cümləsinin xəbəri həmin cümlənin mübtədasından doğur. Belə ki, müğənni ilk pərdədən sonuncu «ayaq» pərdəsini hazırlayır, oxumağa başlayanda hara gedəcəyini əvvəlcədən bilir.

Biz Şövkət xanımın ifasında əlavə, yad səslər, oxuduğu mahnının təbiatindən kənar, yad «xallar» və lüzumsuz hərkətlər görmürük.

O, oxuyarkən səs diapazonunun imkanlarını nümayiş etdirmir.

Böyük ustalığı, səsinin malahəti, nəğmənin mətni, həm də melodiyası üzərində dərinəndə düşünüb işləməsi nəticəsində Şövkət xanım gənc ifaçılarımız üçün məktəb yaratmışdır.

İfaçılıq sənətimizdə Şövkət Ələkbərovanın açdığı cığır musiqi məktəblərimizdə incəliyinə qədər təbliğ olunmalıdır».

Bu gün onun sənət yolunu çoxsaylı tələbələri layiqincə davam etdirir.

ÇOX ZİLLƏRDƏN YUXARI BƏM

Azərbaycan xalqının istedadlı olduğunu təsdiqləyən faktorlardan biri onun dilinin zənginliyidir. Tərkibində elə çevik müqayisə vahidləri var ki! İnkəri da konkret bildirişinin qarşısına yönələrək iqrarı gücləndirir. Məsələn, «çox qiymətli» söz birləşməsini «qiymətsiz» ifadəsi ilə əvəzlayändə, təsir qüvvəsi birəbər artır. Belə sıfətlərdən, təyinlərdən isə necə gəldi istifadə etmək, dolğunlaşın deyə, bütün isimlərin, mübtədalaların əvvəlinə götirmək yaramaz. Yalnız Tanrıdan aşağı, yaratdığı adılərdən yuxarı varlıqlara ismarlayanda yerinə düşür, qədərini öðəyir. O daşlara ki, arındıda «qaşa» da olur, o insanlara ki, ömrünün mənası ömürlərdən boylanır. Respublikanın xalq artisti, bənzərsiz xanəndə, muğam xiridi, söz sərrafı, ustadlar ustadı Hacıbabə Hüseynov məhəz bu cür sevimli bəndələrdəndir. Onun Azərbaycan musiqi mədəniyyəti tarixindəki xidmətləri o qədər geniş, o qədər məzmunludur ki, barəsində yazılıqla yazılmışdır...

Hacıbabə müəllim dərslərini hikmətlə başlayıb hikmətlə qurardı. Ustadlardan əzx etdiyi ibrətamız kəlamları gəlişgözəllik xətrinə sağı-sola sapələməz, məqamında işlədər, agah edəcəyi mətbələrlə əlaqələndirib dilinə götirərdi. Mənalı yaşıdığından, mənalı damışığından keçdiyi ömür yolu da bu gün sənətin dəyəri ilə bağlı bütün müdrik deyimlərə, ibrətamız əhvalatlara uyğun gəlir...



Nəql edirlər ki, bir şah vilayətdəki on yaxşı rəssamı hüzuruna gətirdib, şəklini çəkməsini istəyir. Əvəzində nə qədər zəhmətqəlli alacağını soruşanda, heyratlənir, hiddətlənir və sənətkarı insafsızlıqda günahlandırır: «İki-üç gün çalışmağına xəzinənin yarısı? Mən onu il müddətinə qazanmışam». Rəssam görür, yalnız əmrlər verməyə öyrəmiş bu insanın sənət haqqında zərrə qədər analayı yoxdur və cavab üçün elə sözlər seçilir ki, qiciq yaratmasın, qəzəbənin tuş golməsin: «Şah sağ olsun, əgər fırçanı ələ götürən kimi şəkil çəkmək mümkün idisə, fəqir təbəənizi arayıb tapmaq və hüzurunuza yetirmək üçün niyə belə əziyyətə qatlaşdırınız? Həndəvərinizdə gəzisməklə yüksək məvacib alan vəzir-vəkildən hər hansı biri bu işi asanlıqla hasil edərdi. Mən sayosində iki-üç günə mübarək surətinizi kətan üzərinə köçürəcəyim sənəti nə az, nə çox, otuz ilə öyrənmişəm...»

Sözsüz ki, həyatda hər bir peşənin mənimsənilməsi gərgin zəhmətdən keçir. Sözsüz ki, incəsənətin bütün növlərində istedadın püxtələşməsinin arxasında nəhayətsiz əmək dayanır. Amma muğam sənətinin öyrənilməsində, ugura doğru aparan yolunda ustad tövsiyəsinin, məktəbin, aramsız məşqlərin, təkmilləşmə üzərində ardıcıl işləmənin payı daha çoxdur. Səsinin imkanını hesablamaq, onu cılalamaq, ifəni pardaqlamaq, sözü qəlibinə rahatət yaritmaq təkrar-təkrar cəhdlərlə dolu illər tələb edir. Almazdan briliyant düzəldənə dönməlisən. Nizaminin Fərhadına, Fitnəsinə çevriləmisən. Nağıllarımızın bir qəhrəmanı kimi, bezməyi – usanlığı xəyalına gətirmədən əlkəlxəlbirlə gecəbəgündüz su daşımışan. Hər gedis-gəlisindən, uzağı, bir damla cıvarı irəli düşəcəksən. Əbəs yərə demirlər ki, əsl muğam ustası 15-20 ildən bir, özü də, elə həmin müddət qədər öyrənməyə vaxt sərf etsa yetişər. Əbəs yərə gənc Seyid Şuşinskiyə, o, yalnız Xan İqbəl və Cabbar Qaryağdıoğlu məktəblərini keçəndən sonra böyük məclislərdə xanəndəlik etməyə əmisi rüsxət verməmişdi ki!

Xüsusun səsinin imkanı şəraqlıq zəngülələr vurmağa yetməyən ifaçılar daha çox yaradıcılıq əxtarışına çıxır, yaş cəhətə geniş dinləyici auditoriyasında görünməyə sənki bir az yubanırlar. Bunun

səbəbi isə təkcə müğamatın gözəlliyini «çığır-bağır» gəzən üz-dəniraq musiqi mütəxəssislərinin müqaviməti deyil, həm də belə xanəndələrin illər boyu çalışaraq, sənətin sırlarına yetərinə bə-ləd olmaq inadıdır. Bilikləri, təcrübələri, şirin, yaniqli avazları və oxularına seqdikləri şeir parçalarının aydınlığı arasında rezonans əldə edir, qulaqların yox, duyğuların eşitdiyi qeyri-adi bir «zil» yaradırlar. Səsi kökdən düşəndən sonra şəraqlıqdan enən, ahəstələşən xanəndələr də görmüşük, dirlədikə «dövrəni keçib» deyə, düşünmüşük.

Amma anadango lmə pəsxanlarda belə olmur, geriləmə hiss edilmir. Əksinə, günü-gündən fanatlarının dağası, şöhrəti artır. Otuz yaşında sonətə golmiş Pəsxan Cəlil iyirmi il sərasər məclislərin bəzəyinə çevrildi. Həzin səsini oynada-oynada, xırda xallar işlədə-islədə, səlis diksiya hesabına musiqi mədəniyyəti tariximizdə çox zilxanların həsəd apardığı zirvəyə qalxdı. Hər dəfə Malibəylı Həmiddən əxz etdiyi «Sənə nənəm qurban» ifadəsi ilə bitirdiyi «Yətim seghəba əbədi möhürünu vurdur, olduqca yuxarı səs istəyən «Hicaz», «Bayati-Qacar» öz imkanına elə ustalıqla oturdurdu ki, dinləyicilər qulaq asanda aldıqları zövqün təsirindən, zilin bəmə enişinə məhəl qoymurdular. Əbülfət Əliyev, Tələt Qasimov da belə... Nəriman Əliyev tədris zamanı bizi keçidləri öyrətmək üçün «Segah»dan parçalar oxuyanda, adama elə golirdi, dünyaya başdan-başa bir hazırlanlık libası geyib...

Muğam tariximizdə baş vermiş bu cür olaylar əvəzsiz pəsxan xanəndəmiz Hacıbaba Hüseynovun sənət təleyini təsadüflilikdən, qəribəlikdən çıxarır. Axi o da musiqimizin beiyindən, ana meydanından biri sayılan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm sohnəsində ilk dəfə 1989-cu ildə, məhz yetmiş yaşında göründü. Axi o da geniş üfüqlərə çıxanda, eñir məkanına dəvət alanda daha saçları şəvə deyildi. Amma ildirrim sürəti ilə, çox qısa müddədə gərkəmlı ifaçıların nail ola biləcəyi tərcüməyi-halına yazılıdı: ard-arda «əməkdar artist» və «xalq artisti» fəxri adları, xarici ölkələrə qastrollar, xüsusən on gün əvəzinə iki ay yarım çəkən İran safları. Nəhayət, hər müsəlmanın həsrətini çəkib gedə bilmədiyi Kərbəla ziyarəti. Onu pak niyyəti, təmənnasızlığı, xeyirxahlığı,

neçə-neçə gənc xanəndəyə mənəvi bəxşisi aparıb çıxardı or...»

«Gərəkdir xalq arasında müğamatın sədalanşın» - deyən xanəndə - şairin ifa etdiyi müğamların sədasi xalq arasında yayılmaqla bitib-tükənmədi, diskindrə əksini taparaq ölkəmizin sərhədlərini aşdı, nümunəvi oxular kimi örnəyə - məktəbə döndü... Yazının əvvəlində sənətin necə öyrənildiyini anlamayan şahla pirani rəssamın əhvalatını xatırlatmışdır. Əlbəttə, səhbətimizdə haçansa məqamı yetişəcək deyə. Hökmədarlar hökmədarı olan vaxtı və ustadlar ustadı Hacıbaba Hüseynovu nəzərdə tutmuşduq. Zəhməti müqabilində ikinci birincidən xəzinəsinin hamisini aldı. Bu, hər zərrəsi min daş-qasa dəyən xalq məhəbbəti, xalq ehtiramıdır...



Hacıbaba Hüseynov tələbələri arasında

Tarixdə öz sözünü fenomenal şəkildə demis elə dahi insanlar var ki, barələrində danışılonda, xidmətləri ilə bərabər, bir ifadə də işlədirilir: «Məktəb qurtarmamışdı, təhsil görməmişdi». Deyirlər, Tanrıının elçisi, ilahi kəlamların təbliğatı baxımından ən etibarlı bəndə saydığı Məhəmməd peyğəmbər yazıb-oxumağı

bilmirmiş. Deyirlər, yeddi yüz ildən artıq bir vaxt keçməsinə baxmayaraq, şeirləri türk dünyasının dilindən düşməyən Yunis İmrən savadsızmış. Deyirlər, təkrarsız qoşmalar, divanilər, gəraylılar, təcnislər müəllifi, hələ məclisə gəlməsi sorağı əli sazlı, dili səirli kişiləri mağarlarda yerindən dondurun Aşıq Ələsgər hərfləri tanımırı. Bəlkə potensial imkani səciyyələndirən müqayisə vahidini kiçildərək, gördükleri işi, şəxsiyyətlərini daha gücləndirmək üçündür bu? Hacıbaba müəllimin də dörde sinif bitirdiyini söyləyirlər. Yəqin ki, belə olmasayıd, dəfələrlə səhbətə, yaziya götərməzdilər. Bəs hardan idi nitqindəki bütün elmləri daxilində birləşdirən ilahi məntiq, qəzəllərin deyilişinə tətbiq etdiyi riyazi bölgü? Tarixdən, fəlsəfədən, təbiət fənlərindən o qədər geniş məlumatı? Görünür, istedad veriləndə, təsdiqinə lazımlı olan biliklərlə əhatələnir.

Böyük Füzulinin hər yerində duranın sətiraltı mənasını anlamağa qadir olmadığı belə bir kəlamı var:

Elm kəsbİ ilə payeyi-rifət,
Aruziyi-mahal imiş ancaq.
Eşq imiş hər nə varsa aləmdə,
Elm bir qeylū-qal imiş ancaq.

Hacıbaba Hüseynov ürəyi, zəkası müğam və xalq mahnları ilə, bədii sözlər dəşanə qədər dolmuş bir aşiq idi.

Artıq bütün Azərbaycan xəbərdardır ki, şöhrəti dünyaya yaşılmış respublikanın xalq artisti Alim Qasımov tələbəlik çağında Hacıbaba müəllimdən çox bəhrələnib. Onun müəllimi, gözəl sənətkarımız Ağaxan Abdullayev bu həqiqəti həmişə ürək genişliyi ilə, ustadanın bir məmənunluqla qarşılıyır. Həmin dövrda Asəf Zeynalli adına Musiqi Texnikumunda xanəndəlik sənəti üzrə ixtisaslaşmayan tələbələr belə Hacıbaba müəllimin dərsində şöyərirdi. Qayın-qadın müğamlarımızla maraqlanan xarici qonaqlar tez-tez yanına gəlir, əllərində qeyd kitabçası tutaraq saatlarla onun səhbətinə qulaq asırdılar. Azərbaycanın bir çox görkəmli alimləri, icimai xadimləri, qələm sahibləri bu yorulmaz pedaqoqla, söz və musiqi xırıdarı ilə vaxtaşırı mükəllimədə olurdular.

Ruza İbişova

Vasim Məmmədəliyev, Rəfail Hüseynov... Görürdük, tanıydıq. Fürsət düşəndə, mən də Hacıbaba müəllimin dörsində oturur, gənc xanəndələrə tövsiyələrini dinləyirdim. Sözsüz ki, ustardım Nəriman Əliyevin bundan xəbəri olmurdı.

Onlar Azərbaycan müğam sənəti təliminin qoşa qanadı, bir cüt canlı məktəbi idi. Bəlkə buna görə birindən danışanda, ya-zanda, o birinin zəhmindən qurtulmaq olmur.

«Muğamat nədir?» - soruşanda, «Sonu olmayan dəryadır» - söyləyordı Hacıbaba müəllim. Həmin aləmdə xidmətlərindən səhbat düşəndə, xəsif təbəssümlə «Birçə damla əzx etmişəm» - deyə bildirirdi. Ulu sənətimizin əzəmətini yaradıcılığında yaşadan bu azman musiqi bilicisi haqqında hər kəlməni işlədəndə belə gərək özü kimi ehtiyatlı olasan, fikrini pəsdən piçildaya-san. Axi təvazökar insanların ruhu da həssas olur, yersiz ifadəni şənənə yaraşdırır, yaxınına buraxmir:

Musiqi şövti çəkib, ruhu gətirmiş bədənə,
Deyilib Haciya bu söz, onu, billah, bilir...

Hacıbaba Hüseynovun böyüklüyü onda oldu ki, fəaliy-yətində musiqini sözdən, sözü musiqidən ayırmadı. Muğam sə-nətində kəlamlarla melodiya arasında paritet yaratdı. «Ustad» deyəndə Nizami, Füzuli və Vahidlə, Cabbar Qaryağdioğlu, Seyid Şuşinski və Xan Şuşinski arasında ögey-dogmələq qoy-madı. Hansının birinci olması sualına hər ikisinin birinci olması cavabını verdi. Sübata yetirdi ki, sözlə səs əl-ələ tutub göliblər insanlığın xidmətinə. Toyda-mağarda sümüyə düşən bir oyun havasında qardaş qardaş, bacı bacını ortalığa çəkən kimi. Ona qədər, ondan sonra Azərbaycanda məlahətli səsə malik xanəndələrin böyük sırası var.

Hacıbaba Hüseynov möcüzəsinin sırrı ondaydı ki, əruzu, bu klassik şeir janrının bəhrələrini, bölgülərini gözəl bilən az sayılı mu-siqicilərdən idi. O, qəzəli dirləyiciyi ifa boyu öyrədirdi, az qala, əzbərlədirdi. Məzmunu-mətbəzi özündə cəmləşdirmiş beytli təkrar oxuyurdu ki, yəni şair fikrinin canı yazdığını burasındadır. Hər mərkəz ifadəni vurğulayırdı ki, eşitdiyinin mahiyətini dərinən

anlayasın, əlibəş qalmayasın, qulaq asmağa vaxt sərf etməyinə dəysin. Ədəbiyyat xəzinəmizə üç yüzdən artıq şeirini yadigar qoyub getdi, hamisini millətin bədii sənəti dərinən başa düşməsi namına yazılmışdır...



*H. Hüseynov, N. Əliyev, B. Mansurov, B. Goyçaylı və
T. Bakıxanov*

Hacıbaba müəllim xisəltəcə əyilməz, bütöv kişi idi. Muğamatımızı sağa-sola çəkənlərə dönməz iradəsi ilə düşmən kəsil-müşdi. İran, İraq, Fransa, Belçika, Hollanda, İsvəçrə səh-nələrində həzin səsini Azərbaycan bayrağı tək dalğalandırırdı. İfasında diskə yazılan «Humayun» dəstgahı YUNESKO-da adını xalqın əbədiyyaşar təmsilçisi kimi yaşadacaq...

O, qoxillik pedaqoji fəaliyətində həmin bölünməz milli hiss-lərlə çalışdığını isbat elədi, «Hacıbaba Hüseynovçular» yetiş-dirmədi. Tələbələri arasında özü kimi pəsxanlar da olub, zülkhan-lar da. Nəzakət Məmmədova, Zaur Rzayev, Zabit Nəbızadə, Aqil Məlikov, Sabir Əliyev... Hamisina bir nəzərlə baxıb,

hamisini doğma balası kimi sevib, inkişafına himayədarlıq edib. Tam məsuliyyətlə deyə bilirom ki, bugünkü ifaçıların hamisının oxusunda onun dəstti-xəttinin izləri var.

Nə qədər müşayiətçi onun tövsiyələri ilə çalğı imkanlarını zənginləşdirib. Gözəl tarzənlərimiz Hacı Ağasəlim Abdullayev və Firuz Əliyev Hacıbaba müəllimindən səhbət düşəndə həmişə kövrələ-kövrələ danışırlar. Respublikanın əməkdar artisti kamancاقalan Mir Nazim Əsədullayev onu mənəvi ata kimi xatırlayır. Heç kim unutmur, heç kim unutmayacaq! Nə şəxsiyyətin, nə müslümlimliyini, nə də xanəndəliyini!

Ömrünün bu üç güclü tərəfi birləşərək ulu ustadların nəfəsi kimi böyük muğamatımızdan keçdi, ona qədimliyə qıpçanmış orijinalliq gətirdi...

Fonotekamızda bir lent yazısı saxlanılır. Elə ona diqqətlə qulaq asmaq bas edər ki, ustadın qeyri-adi fəhminin şahidi olasan. «Şur»da geniş söbə olmayan «Sarənc» adətən inkişafını «Segah»da tapır. Hacıbaba müəllim isə həmin qısa bölməni müstəqil muğam kimi oxumuş və bu zaman erudit xüsusiyyətlərə vararaq, «Qəməngiz»in recitativli variantından istifadə etmişdir. Onun hər ifasında belə yenilikləri, belə məqəmına düşən improvizələri duymaq mümkündür. Muğam hissələrini təsniflərlə bir-birinə bağlamağın ən mahir ustası idi. Bunun sayəsində oxuduğu ayrı-ayrı muğamlara dəstgahlar qədər tamlıq, bütövlük gətirirdi.

Hacıbaba Hüseynovu təkrar-təkrar dinişdikcə, xanəndəlik sənətinin qüdrətinə, onun heç nə ilə əvəz oluna bilməməsinə inamim daha da artır, muğam sahəsində etdiyi hər kəşf mənə yegənə doğru yol təsirini bağışlayır. Bu yolla getmək hər bir istedadlı sənətçiye uğur gətirir.

ÖZ TALEYİNİ OXUYAN MÜĞƏNNİ

Rübəbə Muradova ecazkər, sehrlı, əvəzolunmaz, təkrarsız ifası ilə yaddaşlara həkk olundu, ürəklərdə yer tutdu. Yadigar qalmış nəğmələrinin ovsunundan qurtarmaq olmur. Dinlədikcə dinləyirsən, doymaq bilmirsən. Hər-dən mənə elə golir, məhz onun sənətinin cəzibəsinə düşüb, bu çətin sənət yoluna qədəm basmışam...

Uşaq yaşlarında, dəfələrlə bu qeyri-adi oxu sahibinin ifasında eşitdiyim, ruhuma – düşüncəmə hakim kəsilmiş bir mahnının sözlərinin və musiqisinin kimlərə məxsus olduğunu hələ bilmirdim. Böyüklərdən soruşub öyrənməyə cəhd də göstərmirdim. Keçirdiyim hissin zədələnəcəyindən qorxurdum. Elə ürəkdən oxuyurdum, artıq inanmışdım ki, hər şey özündür və heç kəsin onun sehrlı səsi ilə mənim arama girməyə ixtiyarı yoxdur. Sanki sadəcə nəğmə ifa etmir, başına gəlmış qəmlı həkayəti danışır, öz taleyini oxuyurdur. Yanaşma, qovrula-qovrula, ağrıdan qıvrıla-qıvrıla. Vətəndən dildərgin, doğmalarından ayrı düşmüş bir qəribin nidası idи bu...

Rübəbə xanımın sonralar eşitdiyim oxularından da həmin ilahi həsrətin titrəyişi əskik olmadı. Ona görə həmişə mahnisi mahnilardan, muğamı muğamlardan, Leylisi leyvilərdən, Əslisi əslilərdən seçildi...

Ölməz bəstəkarımız Üzeyir Hacıbəyov xanəndə və müğənnilər üçün nələrin vacib olduğunu bəhs edəndə, məlahətli səsin vacibliyi qədər də, sahnə mədəniyyətini, ifaçılıq texnikasını, bədii oxu məharətini öné çəkardı. Respublikanın xalq artisti



Rübəbə Muradovada bunların hamısı yüksək səviyyədə idi. Çünkü Seyid Şuşinski, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi böyük sənətkarlardan dərs almışdı. Eyni zamanda ifaçılıq sənətinin müqəddəsliyinə inanır, hər çıxışına ciddi hazırlırdı...

Rübəbə Muradova 1933-cü ilin 22 martında Cənubi Azərbaycanda - Ərdəbil şəhərində dünyaya göz açmışdı. Uşaq yaşlarından ifaçılığa hədsiz həvəsi vardı və bu sahə üzrə xüsusi qabiliyyətə, məlahətli səsə malik olması özünü çox erkən bürüza verdi. Xanəndə o günləri həmişə kövrəkliliklə xatırlayardı: «Ərdəbildə Azərbaycan məktəbi olmadığından fars dilində oxuyurduq. Nəğmə dörsələrində biziñ ancaq fars mahniları öyrədiridilər. Ana dilində evdə danışındıq. Oxuduğum Azərbaycan xalq mahnilarını da anamdan öyrənmədim. Anamdan eşidib-öyrəndiyim mahniları hərdən məktəbdə oxuyurdum və bunun üstündə şallaq yediyim az olmayıb...»

1947-ci ildə Rübəbə Muradovanın ailəsi Arazın bu tayına - Salyan rayonuna köçmüdü. İncəsənət fəaliyyətinə də orada başlamış, bir neçə il Əli Bayramlı şəhər mədəniyyət evinin özfəaliyyət dərnəyində çıxış etmişdir.

Gənc Rübəbə 1954-cü ildə Bakıya gəlib, sənədlərini Asaf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik söbəsinə verdi. O vaxt imtahan götürən müəllimlərin heç birini tanımamışdı. Sonradan bilmışdı ki, həmin şəxslər Seyid Şuşinski, Fikrət Əmirov, Süleyman Ələsgərov, Midhat Əhmədov, Adil Gəray, Əhməd Bakıxanov və Kamil Əhmədov olublar.

Ustadlar ustadı, istedadlısı istedadsızdan göz qırıpında ayıra bilən Seyid Şuşinski bu uzun saatlı, qarayanan azəri qızının oxumasından razı qalaraq, müsbət rəyini belə bildirmişdi: «Xanəndənin əsas səsi olmalıdır. Səs ki oldu, xanəndə də olacaqsan, oxumağın yollarını da öyrənəcəksən».

Komissiya üzvlərinin yekdil qərarı ilə məktəbə daxil olan Rübəbə Muradova ilk gündən tale yolu seçdiyi sənəti dərindən mənimməməyə ciddi-cəhd göstərirdi, eyni zamanda filarmoniyada mahni və rəqs ansamblının solisti kimi çalışırı.

Bələliklə, Rübəbə xanım Muradova musiqi təhsilini Asaf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində Seyid Şuşinski-nin sinifində almış, oranı 1955-ci ildə bitirmişdir. Oxuduğu illərdə

muğamlara ürkəkdən bağlıdı və illər ötdükcə, o, xalqımızın sevdiyi sənətkarlardan birinə çevrildi.

Qoca Şərqiñ söz ustaları gözəl, məlahətli səsi insana bəxş olunmuş ilahi bir nemət kimi qiymətləndirilmiş, əsərlərində onu vəsf etmişlər. Nizami Gəncəvinin «İşgəndərnamə» poemasında şairin müğənniyyət müraciəti olduqca xarakterikdir:

Müğənni, bir şirin nəgmə söylə sən,
Bu ki ilk ricamız deyildir səndən!
Sühb çağrı dinləyib sənin səsini,
Unudaq dünyadan ah-naləsinini.

Rübəbə xanımın da səsinin bəmi zilindən yanlıqlı, zili bəmindən təsireddi idi. Oxusunu başlayandan qurtarana qədər dirləyicini ardınca aparır, ona «dünyanın ah-naləsinin» niyəsi ni açır, mahiyyətini anladır, gözünün qarşısında dördi insan şəklinde canlandıraraq, bir şirindən həmsəhəbətə çevirirdi.

Adam bu bənzərsiz sənətkara qulaq asanda, qisa bir müddədə öz milli tarixini yaşayır, doğma yurdun başına gətirilənləri yada salır, xəyalı ilə Arazi neçə dəfə o tərəf-bu tərəfa keçir. Yaşaya-yasaşa oxuduğu muğamlarda, mahnilarda xanəndənin döyünen ürəyinin səsini eşidirsən. Onun avazından asanca duyulan tərcüməyi-hali muğamların, mahniların sözləri və musiqisi ilə elə qaynayıb qarışır ki, ifa zamanı nisqilini məlodiyasından ayırd etmək olmur.

Rübəbə Muradova 1954-cü ildən ömrünün son günlərinədək M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çalışmışdır. Onun bura gəlişi məşhur tarzənimiz Bahram Mansurovla bağlıdır. Filarmoniyada verilən konsertlərin birində gənc Rübəbonın xorda mahniların solo hissəsini oxumasına heyran qalan görkəmli sənətkar əsl Leylini tapdığına sevinərək, onu «Leyli və Məcnun» operasının məşqlərinə dəvət edir. Altı aylıq gərgin hazırlanıqdan sonra, 1954-cü ilin qarlı-şaxtalı bir qış günündə iyirmi bir yaşılı Rübəbə Muradovanın məlahətli səsi böyük Füzulinin şeiriyyatı ilə tamaşaçılarının ürəyinə hərərət bəxş edir...



Leyli-R. Muradova, Məcnun-Ə.Sadiqov

Onun opera səhnəsində yaratdığı qadın obrazları hələ də dilər əzbəridir. Vokal istedadına, səhnə ustalığına və məlahətli səsinə görə teatrda görkəmli yer tutmuş və tamaşaçıların məhəbbətini qazanmışdı. Leyli rolunu səhnəmizin neçə gözəl aktrisi, istedadlı müğənnisi oynayıb, lakin onun özünəməxsus şəkildə canlandırdığı bu surət musiqi tariximizdə ən uğurlular dan hesab edilir. Uzun illər Məcnun rolunu aparmış bənzərsiz sənətkarımız Qulu Əsgərov tərəfmüqəbili olmuş çoxsaylı Leyli ifaçıları arasında Rübaba xanımının adını xüsusi vurgulayırı.

Məşhur hind aktyoru və rejissoru Rac Kapur 1956-ci ildə Bakıya gəlmİŞdi. O, Azərbaycanın tanınmış sənətkarları ilə Dövlət Akademik Opera və Balet Teatrının zalında əyləşib dahi Üzeyir bəyin «Leyli və Məcnun»una tamaşa edirdi. Səhnədə bir-birini əvəz edən təsirli səhnələr oynanılırdı. Müəllif əsərində, dərin ruhi hal keçirən, dövrün haqsızlığını etiraz əlaməti olaraq səs ucaldan məsum qızın hicqriqlarını ifadə etmək üçün «Qatar» mügaməmini seçmişdi. Leyli (Rübaba Muradova) öz

yaniqli naləsini hər çalarına kədər hopmuş musiqiyə qoşaraq fəryad edirdi:

Xilafı-rəyim ilə, ey fələk, madar etdin,
Məni gül istər ikən mübtəlayi-xar etdin.

...Bayılmış Qeysi atasının tapması, oğlunun onu tanıtmaması tamaşanın təsirli səhnələrindən idi. Məcnun obrazının ifaçısı Əlövsət Sadiqov «Rast» müğəminin «Pəncəgah» şöbəsində rəvan və hüzlü avazla cavab verirdi:

Eşq dərdi, ey müalic, qabili-dərman deyil,
Cövhərindən eyləmək cismi cüda asan deyil.

Rac Kapur böyük sənətkar idi, o yaxşı görürdü ki, bu Leyli də, bu Məcnun da onun anlamadığı bir dildə deyil, böyük sənətin qüdrəti dilində danışır. Operanın tamaşası qurtaranдан sonra pərdə endirilən kimi, ona gözəl bir gecə bağışlamış ifaçıların yanına tələşdi, dərin sevgi və minnətdarlıq dùyusuya onların əllərini sixdi, yaradıcı heyatlaşdırıbığa şəkil çökdirdi.

Gözəl səsi olan, musiqi folklorunu və xalq musiqisini yaxşı bilən müğənni Leyli və Əslə obrazlarından başqa, Ərəbzəngi («Şah İsmayıł»), Sənəm («Gəlin qayası») kimi parlaq, yadda qalan obrazlar yaratmış, Zülfüqar Hacıbəyovun «Aşiq Qərib» operasında 1969-cu ildə Şahsənəmi oynamışdır.

1960-61-ci illərdə Üzeyir bəyin «Əslə və Kərəm» operasını rejissor Heydər Şəmsizadə Ağdam xalq teatrında tamaşaşa qoydu. Kərəmi o vaxt həmin teatrda işləyən Arif Babayev oynayırı və uğurunun söz-söhbatı galib Bakıya da çatmışdı. Eyni zamanda Şəmsi Bədəlbəylinin rejissorluğu ilə hazırlanmış «Əslə və Kərəm» də Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında tez-tez görünən əsərlər dən idi. Əslə rolunda Rübaba Muradova, Kərəm rolunda isə Qulu Əsgərov böyük şöhrət qazanmışdır.

Görkəmli sənətkarlar Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin şəxsi təsəbbüsü ilə Ağdam xalq teatrının solisti Arif

Babayev Kərəm rolunu aparmaq üçün Bakıya götirildi. Bir neçə məşqden sonra 1962-ci ilin yanvar ayında Üzeyir Hacıbəyovun bu həmişyəşar əsəri Akademik Opera və Balet Teatrında göstərildi. Əsl rolunu Rübəbə xanım, Kərəmi isə Arif Babayev oynayırdı. Operanın tamaşası gözlənildiyindən də uğurla keçdi. Arisin tale yolunda yeni addim olan bu hadisə onun Bakıya gəlmək, paytaxtda yaşayış-yaratmaq arzusuna çıraq tutdu. Şəmsi Bədəlbəylinin köməyi, Rübəbə xanım və digər solistlərin mənəvi dəstəyi hesabına gənc xanəndə tezliklə akademik teatrda fəaliyyətə başladı...

Rübəbə xanım geniş konsert fəaliyyəti ilə də məşğul olurdu. Azərbaycan müğamlarını, xalq mahnlarını, Səid Rüstəmov, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Hökümə Nəcəsova, Bəxtiyar Kərimov, Ramiz Mustafayev və başqa bəstəkarların mahnlarını böyük coşgunluqla ifa edirdi.

Muğam ifaçılığında sözsüz ki, səs əsasdır. Amma çox vaxt təkcə zəngülələr, xirdalıqlar yox, mahnının, yaxud muğamın bütün melodik varlığı, nəfəsi, xanəndənin ustalığından, məharətindən asılı olur. Adətən, bu cəhətləri özündə cəmləşdirən xanəndələr, müğənnilər kamil, ustad sənətkar hesab edilmişlər. Haqqında söhbət açdığını Rübəbə xanım Muradova sözün tam mənasında onların sırasında idi. Klassik muğam ifaçılarına xas olan ən yaxşı keyfiyyətləri yaradıcılığında birləşdirən və musiqimizi yenİ oxu manerası ilə zənginləşdirən bu sənət fədaisi orijinal dəst-xətti ilə Azərbaycanın mövcud musiqi nümunələrinə öz möhürüünü vurdur. Rübəbə xanımın ifasında səslenmiş və ləntə alınmış «Humayun», «Qatar», «Mirzə Hüseyn segahı», «Şahnaz» müğamları, «Dəştı», «Bayatı-Şirazo», «Çahargah», «Segah», «Şur» təsnifləri, «Nədən oldu», «Yaşa könül», «Öğlüm», «İntizar», «Ceyran ana», «İndi sevmirəm», «Ay günahsız əzizim», «Gözlərim yol çəkəndə», «Görürəm səni», «Sevəydin barı», «Unuda bilmirəm», «Qaragılı», «Mənim Leylam», «Sürəyya», «Uca dağları», «Vətonim» mahnuları əbədilik musiqi xəzinəmizə daxil olan, onu zənginləşdirən əvəzsiz incilərdir.

O, özbək, tacik, türkmen və digər xalqların mahnlarını da böyük zövqlə, ustalıqla oxuyurdu.

Muğam ifasında özünə ruhən yaxın müəlliflərin şeirini seçərdi. Nizami, Xaqani, Füzuli, Heyran xanım, Seyid Əzim, Nətəvan, Vahid, Vurğun və Şəhriyar yaradıcılığının məstənəni idı.

Tarix göstərir ki, əsl sənətkarın yolunda maneqələr daha çox olur. Bu bir təbii sinəqdirmə? Bəlkə Tanrı şeytanı ona görə yaradıb ki, yaxşılara kömək edən yaxşılardan adı da sənə-sənə zikr edilsin. Məsələn, şirvanlı Mahmud ağanın, bakılı Məşhədi Məlik Mansurovun, qarabağlı Nəvvabın, oxucuların tanımamasından ötrü adının, soyadının əvvəlinə doğulub-yaşadığı məkanın qeyd olunmasına ehtiyac qalmayan Hacı Zeynalabdin Tağıyevin, Üzeyir bəy Hacıbəyovun, Ulu öndər Heydər Əliyev ötən əsirin yetmişinci illerinin əvvəllərində mədəniyyət naziri vəzifəsini tapşırıldığı, uzun illər öz məsuliyyətli işini vicdanla yerinə yetirmiş Zəkir Bağırovun adı kimi...

Rübəbə Muradova haqqında yazımı hazırlayarkən, topladığım materiallar arasında Şirvan şəhərində çıxan «İşiq» qəzetiinin 16 mart 2009-cu il sayında gedən bir yazı diqqətimi çəkdi. Dünyasını qırıq doqquz yaşında dəyişmiş görkəmli tarixçi alim Əlövsət Quliyevin qardaşı Əbülfəz Quliyev 1966-ci ilin yazında olmuş əhvalatı qələmə alırdı. O vaxtlar Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri işləyən Məmməd İsgəndərovə Rübəbə xanım və Qulu Əsgərovun da iştirak etdiyi bir ziyanət məclisində çatdırırlar ki, bəs səhnəmizin əvəzsiz Leylisini, bənzərsiz Əslisini, bəş-altı aydır, küsdürlüblər. Bunu respublikamızın musiqi dairəsi üçün böyük qəbahət sayın dövlət rəsmisi xoşagelməz məlumatdan bərk hiddətlərin... Bir-iki həftə keçməmiş, yenidən Bakının hər tərəfində vurulan afişalarda Rübəbə xanımın adı görünür...

Rübəbə Muradova 1956-ci ildə respublikanın əməkdar artisti, 1971-ci ildə xalq artisti fəxri adlarını almış, «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.

Əsl sənətkarı, əsl müğənnini sevməmək, oxuduğu müğamları, təsnifləri, xalq mahnlarını, bəstəkar nəgmələrini yada salanda heyrətlənməmək olmur. «Oxuyur Rübəbə Muradova!». Sağlığında az təbliğ olunsa da, bu gün biz onun səsini radio dalgalarından tez-tez eşidirik, mavi ekranда surəti sururuk. Nə yaxşı ki, lent yazıları qorunub saxlanılır.



Yuxarıda soldan: Azərbaycan Dövlət Televiziyasının böyük redaktoru Çingiz Abbasov, xanəndə Sabir Novruzov, rejissor Əmrin Hüseyin Məcidov, Respublikanın Xalq artisti Rübaba Müradova, şairə Nurəngiz Gün, qaboyçuların Kamil Cəlilov, tarzən Ramiz Quliyev, xanəndə Səxavət Məmmədov, aşağıda soldan: bədii qiraqtçı Nədir Hüseynov və jurnalist Aydin Ağazadə

Şövkət Ələkbərova öz xatirələrində yazar: «Rübaba xanımın yaratdığı Leyli obrazını unutmaq mümkün deyil, o, bu rol o qədər ürəkdən, emosional oynayırdı ki, tamaşadan sonra da gözünün yaşı qurumurdu. Yaşın çoxları bilmir ki, o iki dəfə infarkt keçirmişdir. Mən Rübəboğının ürəyinin kardioqramını görmüşüm, onun ürəyi çat-çat idi. Yalnız son dərəcə həssas, ince, güclü, sevə bilən, nəyinsə həsrətini çəkən, oxuduğu mahniları özünün taleyiñən çevirirən bir sənətkarın qəlbini belə zədələnə bilər».

Təkcə öz uğurlarından məmənun qalmır, musiqi sahəsində baş verən bütün ürəkağan hadisələrə sevinir, başqa sənətkarlarla nailiyyətinə həssas münasibət bəsləyirdi. Respublikanın xalq artisti Canlı Əkbərov xatırlayır ki, məşqlərdə, səhnədə dəfələrlə

eşitməsinə baxmayaraq, Məcnunun divanəliyi qəbul etdiyi məqam - «Ya rəbb, bələyi eşqilə qıl aşına məni» - deyə fəryad qoşanda, Rübaba xanım pərdə arxasında göz yaşını saxlaya bilməmiş, ürəyinin böyüklüyü, təmizliyi göstəricisinə çevrilərmiş fəxarət dulu baxışlarındakı kövrəklilik...

Azərbaycan Televiziyanın Musiqi və Əyləncəli Proqramlar redaksiyasının böyük redaktoru Çingiz Abbasov unudulmaz sənətkarı böyük ehtiramla xatırlayır: «Rübaba xanım sənət aləminin öz dəst-xətti olan bir xanəndə kimi gəlməşdi. Onun ifaçılığında öz yolu vardı, heç kəsi yamsılamurdu. Qızıl fondda saxlanılan «Dilkəş» təsnifini Rübaba xanım cavan vaxtlarında oxumuşdu. Onu kaman ustamız Habil Əliyev və tarzən Firudin Ələkbərov müşayit etmişdilər. Həmin lenti mən Filmotekada kino lənləri arasından rejissor Salmanla axtarış tapmışdım. Həmin lenti, əldə etdiyimiz lənlərlə yanaşı, 1992-ci ildə hazırlanıq və 1993-cü ildə efsirə verdik... Rübaba xanım mahnını mahni, müğəmi müğəm kimi oxuyurdu. Məhz buna görə dinləyicini asanlıqla təsiri altına sala bilirdi. Onun «Humayun» müğəminin da redaktoru mən olmuşam. Rejissor Arif Fərəzəzadə ilə bir vaxtlar dağüstü park adlandırılıncağı «Şəhidlər Xiyabanı»nın yerində ömrünün son vədələrində Rübaba xanımın yarım saatlıq konsertini çəkdik. Ehtiyatla yeriyyirdi ki, müvəzətinə itirib yixiləsin. Hər mahndan sonra qolundan tutub çəkiliş üçün seçdiyimiz yərə aparırdı. Biza öz minnədarlığı bildirdi və xahiş etdi ki, imkan olسا, növbəti həftə dənizkənarı parkda onun «Şur» təsnifini də lenta alaç. Mən çox sevindim ki, bunu klassik xanəndə özü istəyir. Amma qismət olmadı, üç-dörd gündən sonra o, dünyasını dəyişdi. Allah rəhmət eləsin! O, həm böyük sənətkar, həm də böyük insan idi»...

Qızı Qəmər xanım anasının vəfatından neçə illər keçərək, ovunmur, ondan Rübaba xanım barəsində nəyi issa soruşanda, bir anın içində simasını ağır kədər bürüyür, gözləri yaşarır: «Onsun yaşamığın mənim üçün neçə çatın olduğunu təsəvvür edə bilməzsəmiz. Çox dərrakəli insan idи. Həyatında hər şeyi gözlərə görməyib isteyirdi. Tanrı ondan qeyri-adı səs kimi xeyr-xahlığı, qonaqpərvərliyi də osırgamamışdı. Evimiz sənətkarlarla hər vaxt dolu olardı. Eyni zamanda qohum-əqrəbəyə ürəkdən yanıb-dönürdü. Çox mehriban ana olmaqla yanaşı, əvəzsiz

Ruzə İbişova —

bacı, qayğıkeş xala, bibi idi...»

Rübəbə xanımın bacısı Tahirə xanım deyirdi, o, son nəfəsinə qədər yeniyetməlik çağından uzaq düşdüyü doğma yurdakı həyatın, məhəllənin intizərini qəlbində daşıyırırdı. Ölümün ömrüնü belə tez həqlayacağımı bilsəydi, mütləq ata-baba ocağına qayıdar, elə oradaca canını torpağa tapşırırdı...

Rübəbə Muradova da bütün korifey sənətkarların yolu ilə gedərək, şöhrət ardimca qaçmadı, özünüreklama vaxt itirmədi. Var gücünü istedadın püxtələşməsinə, ifaçılığın təkmilləşməsinə yönəldi. Nəticədə, mədəniyyət tariximiz qeynunda adına əbədi yer verdi, xalqımız ruhunu solmayan sevgisine ünvanlaşı. Həmişə barəsində xoş sözlər deyiləy yazıldı. Ölməz müğənninin şair Məmməd Alimin şeirində təsvir olunan ifa sohnəsi müsiqiya bağlı insanların yaddaşında silinməz əksini tapdı:

Oxuyur...
Gözlərindən
ixtiyarsız,
qərarsız
yaş axır damla-damla.
Danışır dərdlərini
mahnilərin dililə.
Füzulinin,
Vahidin,
Şəhriyarın dililə...

Respublikanın xalq artisti Rübəbə Muradovaya həsr edilmiş bu kövrək misralar və onun sevə-sevə oxuduğu Şəhriyar şeiri vəfatından sonra da anadıl quşları kimi bir-birinin səsinə səs verir:

Heydər Baba, yolum sənnən kəc oldu,
Ömrüm keçdi, gələmmədim gec oldu,
Heç bilmədim, gözəllərin necə oldu...
Bilməz idim döngələr var, döñüm var,
İtkinlik var, ayrılıq var, ölüm var...

SƏNƏTİN KƏRƏMİ

Kitabda Rübəbə Muradova, Qulu Əsgərov və İslam Rzayevə həsr edilən məqalələrin ard-arda salınması adı bir təsadüf deyil. Qoy, bu cəhitlərimiz onların dostluğunun – dünyalarını döyişəndən sonra da – sarsılmayacağının, müqəddəs ruhlarının sağlıqda olduğu kimi bir-birini arayıb taparaq tək qoymayacağının rəmzinə çevrilisin!

«Tale qapısı bir yandan bağlananda, o biri yandan açılır» - deyiblər. Möcüzəyə bax, dözülməz mühit uebatından yurd-yuvasından didərgin düşmüş Rübəbə xanımın ailəsi başqa yerdə yox, məhz gəlib Salyanda məskunlaşdı. Bəlkə elə Qulu Əsgərovla tanışlıq, dostluq üçün, sənət yolunda birgə addimlamaqdan ötrü ilahi çağırış idi bu. Sonralar xeyli müddət aralı düşsələr də, yena görüşdülər. Bu dəfə Bakıda – Leyli və Məcnun rollarında, Əslı və Kəram obrazlarında, Şahsənəm və Qərib qiyafələrində... Geniş konsert salonlarında, ziyaflətlərdə...

Ustadım İslam Rzayevin dost sədaqqəti ustاد sandığı Qulu Əsgərovun axır çağında, əlacsız xəstəliyə düşcar olduğunu hiss edərkən özünü daha çox bürüza verdi. Son dəfə 1986-ci ildə Azərbaycan Dövlət televiziyasında onun qırx beş dəqiqəlik çıxışı da İsləm müəllimin təkidlə xahişinin hesabına baş tutdu. Xalq həmin verilişdə Qulu Əsgərovun təkrarsız səsini dinləyəndə xəbəri yox idi ki, manəviyyatına büllür bulaq çeşməsi kimi



Ruzə İbişova

yayılan bu nəğmələri oxuyan sənətkarın artıq boğazından bir qurtum su keçmir və tezliklə – 12 iyun 1987-ci ildə, yaradıcılığının ən qaynar çağında öz sevimli övladını son mənzilə yola salmalı olacaq...

1928-ci ildə Salyan şəhərində dünyaya göz açan Qulu Rüstəm oğlu Əsgərovun müsiqi üzrə istedadı, həmin sahəyə meyli erkən dövrən özünü göstərdi. Hələ yeddi-səkkiz yaşlarında taxtadan «tar» düzəldərək, bir çox el havalarını, mahnılarını çalmağı öyrənmişdi.

Böyük Vətən müharibəsi, bütün tay-tuşları kimi, bu yeni-yetmənin də taleyindən qara dalğa kimi ölüb keçdi. Amma çətinliklər, məhrumiyyətlər onu arzusundan yayındırıa bilmədi. İnadkarlıqla tutduyu yolu davam etdirdi.

Musiqiya sonsuz sevgisi Qulu Əsgərovu Salyan rayon mədəniyyət kollektivinə götürüb çıxardı. Həvəskar xanəndə kimi fəaliyyət göstərir, eyni zamanda yorulmadan savadını - biliyini artırır. Təsadüfi deyil ki, respublika miqyaslı baxış müsabiqələrdə hər dəfə qələbə qazanırdı. O dövrə yüksək dinişyici auditoriyasına malik Salyanda Bakı və Qarabağdakı tək öyrənmək üçün elə bir mətbəər müğam məktəbi, ustad xanəndə tapmasada, gənc Qulu böyük sənətkarların səsi yazılmış valları əldə edir, təkrar-təkrar qulaq asaraq ifasını günbəgün təkmilləşdirirdi. Hətta o, şəhərdən, ətraf kəndlərdən sənətçilər toplamış, bəddi özfəaliyyət xalq çalğı alətləri ansamblı təşkil etmişdi.

Çalışığı Salyan Musiqili Dram Teatrının binasının yanması onun qızığın yaradıcılığına bir müddət durğunluq göttirdi. Orada müxtəlif vəzifə daşıyan insanların cərgəsində sorğu-suallar hədəfinə çevrildi. Lakin varlığını, həyatını musiqidə görən Qulu Əsgərov sənətdən bir an da aralanmadı.

Mən respublikamızın rayonlarında, xüsusən Cənub bölgəsində tez-tez oluram. Köhnə adamlar el sənətklərinə ecazkar səsi ilə rövənq vermiş məşhur sənətkarların gəlişlərini yaxşı xatırlayırlar. Məclis iştirakçıları belə ifaçılardan şübhün gözü açılanda qədər əl götürməzdilər. Onların sırasında Qulu Əsgərovun özünməxsus yeri vardı. Xanəndənin hər gəlişi şirin bir xatırə kimi yaddaşlara hakk olunub.

Ötən əsrin qırxinci illərində, Salyanda həmin yanğın baş verəndən sonra da Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran və digər yaxın rayonlardakı dostları gənc Qulunu darixmağa, bədbinliyə qapılmağa qoymadılar. Masallının Ərkivan qəsəbəsindən yerli camaatin «Mamedov» deyə müraciət etdiyi, uzun illər kolkox sədri işləmiş Heybat Məmmədov, Məmmədxanlı kəndindən Teymur kişi vaxtaşırı qohum-əqrəbənnin məclislərində ona meydən verirdilər. Danışırular ki, Abasqulu müəllimin toyunuda sehrkar səsini eşitməyə gələnləri həyat-baca tutmurdu...

Bir günü də müsiqisiz, oxusuz keçməyən Qulu Əsgərov getdikcə daha güclü şəkildə anlayırdı ki, ifaçılıqdan uzaqlaşma biləməyəcək və həvəskar xanəndəlik istedadının imkanını ödəmir. Ona görə də professional təhsil almaq üçün Azərbaycanın paytaxtına üz tutdu. 1952-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin müğam şöbəsinə, xanəndəlik sənətinin xırıldarı Seyid Şuşinskinin sınıfına daxil oldu. Təcrübəli pedaqoq sonralar da Qulu Əsgərovun ifasını yüksək qiymətləndirmiş və tarixçi alim Əlövsət Quliyevin xatırlamasına görə, 1958-ci ildə onun şərəfinə verilən ziyafət məclislərinin birində ustad şükranlığını bu kəlmələrlə ifadə etmişdi: «Dünyadan rahat köçəcəyəm. Ona görə ki, məndən sonra mənim «Bayatı-Kürdüm»la «Bayatı-qacar»ımı yaşıdan Qulu Əsgərov var...».

Respublikanın xalq artisti, müəllimim İsləm Rzayev danişirdi ki, hələ orta ixtisas məktəbində oxuyarkən, tələbələr Qulu Əsgərova adı yoldaşları kimi yox, özünü təsdiq etmiş sənətkar kimi hörmət bəsləyirdilər. Bənzərsiz istedadı, qisa vaxtda püxtəloşmayı musiqişünəslərin, respublikada səs sənəti ilə bağlı olan ayrı-ayrı təşkilat rəhbərlerinin diqqətini özünə daha çox çəkirdi. Bu səbəbdən 1957-ci ildə – Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini bitirən kimi, onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etdilər. Burada da tezliklə əvəzolunmaz simaya çevrildi.

Musiqi mədəniyyəti tariximizdə Üzeyir bəy Hacıbəyovun tərəqqiye bələdçiliyi təkcə bu dahi bəstəkarın şəxsi fəaliyyətindən ibarət deyil. Onun şəcərəsinin neçə-neçə nümayəndəsi və həmin sıradə Bədəlbəylilər qolunun bu sənətlə bağlı üzvləri həmişa əsl

ifaçılardan təəssübünü çəkiblər. Şamanlar od-ocağı qoruyan kimi, xalqın varlığındakı işi, hərəratı nümayiş etdirən məlahətli səslərin keşiyində dayanıblar. Respublikanın xalq artisti Sultan Dadaşovla məhz Şəmsi Bədəlbəylinin köməyi sayasında Qulu Əsgərov «Leyli və Məcnun» operasında əsərin əsas qəhrəmanlarından olan Zeyd rolunda böyük səhnəyə qədəm qoymuşdur.



Məcnun - Q.Əsgərov, Leyli- R.Muradova

Çox keçmədən ona ikinci rolu – «Əslİ və Kərəmə»də Kərəmi oynamağı etibar etdilər. Səsindəki yanıqlılığa, həzinliyə, zilə qalxanda belə itməyən xirdalıqlara əlavə gözəllik verən aşiqvari çalarlar yaratdığı obraza yeni nəfəs gotirərək, əvvəlki ifaçılardan təsirindən tamamilə çıxardı, orijinallaşdırıldı. Kərəm roluñun Qulu Əsgərova qısa müddətdə böyük uğur qazandırmışında fitri keyfiyyətlərindən savayı, sözsüz ki, musiqişünaslardan, da-ha təcrübəli solistlərdən aldığı məsləhətlərin və çox məsuliyyətlə yanaşlığı aramsız məşqlərin də əhəmiyyəti az olmamışdı. Eyni zamanda, o, yüksək səhnə mədəniyyətinə malik bacarıqlı bir aktyor kimi yetişmişdi.

Filosof şairimiz Bəxtiyar Vahabzadə bu misralarla, zənniməcə,

təkcə özünün yox, bütün yaradıcı insanların amalına ayna tutub:

Bizim sənət dünyasının
Qırıq telli saziyam.
Birçə ondan raziyam ki,
Özümdən narziyam.

Qulu Əsgərov məhz belələrindən idi. Seyid Şuşinskidən ustadı Nəriman Əliyev və İsləm Rzayevin eşitdikləri bu kəlmələrdən tələbəsi kimi, yəqin o da xəbərdar idi: «Yad boğazlarla öz xalqınızı heyvətləndirə bilməzsınız. Yaxşısı budur, milli musiqi sənatımızın qayğısına qalın, onu formalasdırmağa çalışın!...» Bundan ötrü issa elə səviyyəyə çatmalsan ki, xalqın və ya onun hansısa fərdinin yaratdığı, sənə qədər neçə-neçə sənətkarın ifasından keçmiş melodik əsərə öz dəstə-xəttini tətbiq etməyə haqqın olsun. «Əslİ və Kərəm» operasında Kərəmi orta ixtisas təhsili ilə oynayan Qulu Əsgərov artıq «Leyli və Məcnun»da Məcnun, «Aşıq Qərib»da Qərib obrazlarına səhnə həyatı verəndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi.

Bu illər onun yaradıcılığının ən parlaq dövrü, fəaliyyətinin çoxşaxəli çağrı idi. Operalarda əsas kişi qəhrəmanlarını oynayan solist kimi adı afişalarдан düşmür, eyni zamanda incəsənət institutunda və mədəni-maarrif texnikumunda dörs deyir, konsertlərdə oxuyur, toyrlara gedirdi...

Qulu Əsgərov gənclik illərindən başlayaraq, ömrünün sonuna qədər havəskar bəstəkar kimi iki yüzdən çox mahnı da bəstələdi ki, bir çoxunun sözləri özünə məxsusdur. «Gülən yar», «Bəyənmir məni», «Səvdim səni», «Olarmı» mahnılarının mətni onun şairlik istedadının məhsuludur. Yalnız şəxsi poetik dün-yasına qapılıb qalmır, digər söz sənəti sahiblərinin də yaradıcılığında müraciət edirdi. Qulu Əsgərov səsiniň maftunu olan, aclarında iyirmi iki il yaş fərqinə baxmayıaraq, dost kimi iştir Salyanda, iştir Bakıda tez-tez görüşdüyü böyük şairimiz Səməd Vurğunun «Nə gözəl yaraşır Müğana ceyran» misralı məşhur şeirinə bəstələdiyi mahnı dillər əzbəri oldu. Tofiq Bayramın tərcüməsində Rəsul Həmzətovun:

«Elə bil qollarım qırılıb mənim,
Gözümün yaşını silə bilmirəm»

- deyə ürkəklərə köz salan həsrət dolu sözlərlə Qulu Əsgərovun həzin müsiqisinin vəhdətindən «Əziz dost» mahnısi yarandı. Bunlardan başqa, Nabi Xəzri, Mədina Gülgün, Müzaffər Şükür, həmyerilisi Ağacavad Əlizadə və digar şairlərin şeirləri əsasında yazdığı könül oxşayan «Sevgilimsən», «Xatirəli anam mənim», «Dolanaram başına», «Vətən sevgisi», «Ürək», «Gəl-gəl», «Bizim ellər» kimi nəğmələri hələ də repertuarları bəzəyir.

Mahnılarını ilk növbədə İslam Rzayeva verdi. Əlbəttə, təkə yaxın dostu olduğuna görə yox, yaxşı oxuduğu üçün. «Əziz dost» isə, ümumiyyətlə, onu nəzərdə tutub bəstələmişdi. Sonralar Alim Qasimov və Zaur Rzayev dən onu öz proqramlarına daxil etdilər. Respublikanın xalq artisti Zeynab Xanlarova, Məlekxanım Əyyubova, Zabit Nəbizadə və digər görkəmlı ifaçılar xanəndə-bəstəkarın mahnılarını efsirdə döñə-döñə oxuyublar...

Tələbə və gənclərin altıncı Ümumdünya Festivalının laureati, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Qulu Əsgərov 1978-ci ildən birəfəlilik pedaqoji fəaliyyətə bağlandı. O, Mədəniyyət və İncəsənat Universitetinin müəmmələ sənəti kafedrasında baş müəllim vəzifəsində çalışır, müsiqili teatr üçün kadrlar hazırlayırdı. Xalq artisti Məlekxanım Əyyubova, Qəndab Quliyeva, Yaqut Abdullayeva kimi neçə-neçə sənətkarın yetişməsində böyük əməyi olmuşdur. Tələbələrinin yaxşılıarı ilə həmişə fəxr edər, yolunu azanlara kəskin şəkildə etirazım çətdirdi. Bir dəfə yetirmələrinəndə hansınınsa televiziyyada «İntizar» mahnısını müsiqisinin ahəngindən konara çıxa-çıxa, sözlerin qol-qanadını sindira-sindira, səhnə mədəniyyəti normalarını poza-poza oxuduğunu görür. Onu yanına çağırıldıraraq qədrinə rincə danlayır və tapşırır ki, Qulu Əsgərovun tələbəsi olduğunu heç yerdə diliñə gətirməsin. Bu tənbəhdən sonra həmin müğənni özünü düzəldir, həttə ifa etdiyi «Xatirəli anam mənim» mahnısi ustadinin xoşuna gəlir...

Qulu Əsgərov olduqca təvazökar və gözütök insan idi. Umacaqsız halda Azərbaycan mədəniyyətinin qulluğunda dayanırdı. Naxçıvanda «Əslî və Kərəm» operası oynanılmasından sonra solistlərin şərəfinə təşkil edilən ziyaftda muxtar respublikanın

rəhbərlərindən biri onun «əməkdar artist» adına layiq görülməsi məsələsini qaldıranda, buna ehtiyacı olmadığını bildirir. «Bu təltif üçün artıq mənim yaşım keçib. Fikriniz ciddidirsə təref-müqabilim, Əslî roluñun ifaçısı Rəsmiyə Sadiqovaya verin. Hələ çox gəncdir, sənətinin qiymətlənməsindən ruhlanan» - deyir...

Böyük Hüseyn Cavid əsərlərindəki obrazların əksəriyyətinə tipik türk adı qoymuşdu. Elə övladlarına da: Ərtoğrul, Turan. Bəlkə də otuzuncu illərdə dövlət idarərimizdə vəzifəyə bizdən qısaş almaq, milli kökünə bağlı ziyanlılarımız məhv etmək üçün gətirilmiş düşmənlərin onu suçlama bəhanələrindən biri də bu oldu... Təəssüf ki, aramızda başını qorumaqdan ötrü əks yolu seçeneklər də tapılırdı. Dədə Qorqud yurdunda oğlunun, qızının adını Marksın, Leninin, Saumyanın adına yaraşdırırdılar...

Qulu Əsgərov isə müsiqi ilə nəfəs alırdı. Ona elə bağlanmışdı ki, həyatının bütün tərəflərinə sevə-sevə oxuduğu «Bayati-Kürd», «Rast», «Bayati-Qacar», «Mirzə Hüseyn segahı», Kərəm yanğısı, Məcnun həsrəti dünyasından boyanırdı. Bu fikrin əyani sübutudur ki, oğlanlarına Muğamat və Rahab, qızına Şahnaz adlarını qoymuşdu. Hər iki oğlu atalarının etimadını doğruldaraq ADMİÜ-nu bitirdi. Muğamatın onun kimi gözəl səsi var idi. Təəssüf ki, müsiqi sahəsində öz sözünü deməyə vaxtsız vəfatı imkan vermədi. Rahab isə Salyan rayon mədəniyyət evində bedii rəhbər işləyir. Qulu Əsgərovun nəvəsi Qulu Əsgərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin tələbəsidir.

Sənətkarın adı, soyadı əvvəlində uzun-uzadı sıralanmış titulların hesabına yox, yaradıcı fəaliyyətinin misilsiz dəyərinə görə ölməzlik qazanır. Tarix üzü gələcəyə addimlaşdırıqca, ilbəl, qərinəba-qərinə longər vurub silkələndikcə, özünü müvəqqəti «yük»lərdən təmizlədikcə əbədiyyətə ismarladığını daha çox parlaqlaşdırır və aydın göründürür. Gördüyü işlər müsiqi mədəniyyətimizin bir dənilməz parçasına dönmüş Qulu Əsgərovun adı, soyadı kimi...

Sevimli müəllimlərim

EL SƏNİ SORUŞAR «ZABUL-SEGAH»DAN...



Musiqi səsi ecazkar gücə, qüdrətə malikdir. İnsanın hissini cılalayır, qəlbindəkini saf-cürük edir, yaşamaq-yaratmaq əşqini artırır. Bunun sırrı, sehri, qüdrəti ondadır ki, o, mücərradlıkdən uzaqdır, sən onda başqalarının deyil, öz qəlbinin səsini eşidirsən. Bu da yanmaq, yaşamaqdır. Öz arzularına qovuşmaqdır. Lüdviq Feyerbax demişdir: «Musiqi sənə xoş gəlir ona görə ki, sən onda öz qəlbinin səsini eşidirsən».

Xüsusiələ, İslam Rzayevi dirləyəndə... Bu ustاد sənətkar sənətsevərlərin yaddasında yalnız əvəzsiz xanəndə, mahir pedaqoq, bacarıqlı ansambl rəhbəri, on ümdəsi isə gəzel insan kimi qalmışdır.

Muğam ifaçılığında təkcə zəngülələr, xirdalıqlar yox, mahnının və ya muğamın melodik varlığı, nəfəsi xanəndənin ustalığından, maharətindən asılı olur. Həmin keyfiyyətləri özündə birləşdirən sənətkarlardan biri də İsləm Rzayev olmuşdur. Klassik muğam ifaçılarına xas cəhətləri özündə cəmləşdirən və musiqi sənətimizi öz dəst-i-xətti ilə zənginləşdirən bu sənətkarın ifasında «Rast», «Mahur-Hindi», «Çahargah» muğamları, «Bəstə Nigar», «Dəşt-i», «Zəmin-xarə», «Bayati-Şiraz», «Hicaz», «Çahargah», «Segah», «Şur» təsnifləri, «Olan oldu», «Mən dünyada olmayandı», «Axtarma məni», «Unuda bilmirəm», «Sənə qurban», «Ana», «Qadan alım», «Hani bəs vəfan sənin» və digər mahnilar,

eləcə də «Nəsimi», «Aşıq Ali» kantatalarında xor kapellasının müşayiəti ilə oxuduğu mahnilar, «Sevil» operasında ifa etdiyi aria, ayrı-ayrı filmlərdə səslənən mahnilar həmişəyaşar musiqi xəzinəməzə daxil olmuş əvəzsiz incidir.

Ümumiyyətə, İsləm Rzayevin ifasında səslənmiş 200-ə yaxın muğam, təsnif, xalq, bəstəkar mahnisi musiqi xəzinəmizin qızıl fondunda saxlanılır.

İsləm Rzayev 1937-ci ildə Füzuli rayonunda anadan olmuşdur.

Erkən çağlarından məlahətli səsi və musiqiyə həvəsi özünü bürüza vermişdi.

Onun ilk ifasını Seyid Şuşinski dirləmiş, ustad xanəndənin təkidi ilə sənədlərini A.Zeynalı adına Orta İxtisas Musiqi məktəbinin xanəndəlik şöbəsinə vermişdir. Fikrət Əmirovun, Süleyman Ələsgərovun qarşısında ifası bəyənilərək, məktəbə qəbul olmuşdur.

Təhsilini başa vuran İsləm Rzayev Azərbaycan Dövlət Filarmoniyasına işə düzələr. O, Filarmoniyanın «Azərbaycan tərənləri» ansamblının müşayiəti ilə ifası çotin, məlahətli səs, səriştə tələb edən mürəkkəb quruluşlu «Bayati-Şiraz», «Çahargah», «Rast», «Mahur-Hindi», «Bayati-Kürd» muğamlarını ifa etmişdir. İsləm Rzayev bu muğamları özündən əvvəl oxumuş xanəndələrdən fərqli olaraq özünəməxsus yeni bir manera və şirinliklə ifa etmişdir. Həmçinin o, məktəb illərində tələbə yoldaşları Adil Bəbirovun, Ramiz Mirişlinin bir neçə mahnısını oxumuşdur. İsləm Rzayevin 1956-ci ildə filarmoniyada ilk çıxışı ona hüsün-rəğbat qazandırmışdır.

Bəstəkar-dirijor Niyazi filarmoniyada İsləm Rzayevin ifasını dirləmiş və demişdir: «...Muğamlardan «Bayati-Şiraz», «Çahargah», «Rast» yerli-yataqlı oxudu, səsi məlahətlidir. Ümid-verici gələcəyi var...»

Səid Rüstəmov isə İsləm Rzayevin ifaçılığı ilə bağlı fikrini belə ifadə etmişdir: «Fikir verdim, onun repertuarında ləngərlı muğamlar, ifası çotin olan lirik bəstəkar mahniları özüne yetapıb. Bu onu göstərir ki, müğənni gənc olmasına baxmayaraq, özüne və yaradıcılığına böyük məsuliyyətə yanaşır. Arayıb-axtarmağa, yeni ifa yolları, maneraları tapmağa çalışır. Müğənninin yaradıcılıq əzmi sözsüz ki, alqışa layiqdir».

Musiqi aləminə əlliinci illərin ortalarında gələn, axırlarında

artıq xanəndə kimi tanınan İslam Rzayev Səid Rüstəmovun «Bayati-Şiraz» ovqatı üstə yazdığı «Getmə-getmə», «Sürəyyə» tipli lirik mahnilarına, Cahangir Cahangirovun bu kökdə bəstələdiyti mahnilara böyük üstünlük vermiş, Arif Məlikovun, Xəlil Cəfərovun, Hacı Xanməmmədovun, Ramiz Mirişlinin, Adil Bəbirovun lirik bəstələri ilə repertuarını zönginləşdirmişdir.

İslam Rzayevin ifasını sevən mərhum xalq şairi Bəxtiyar Vahabzadə demişdir: «Bir xanəndə kimi İslam Rzayevin üstünlüyü orasındadır ki, o, duymadığını yox, duyduğunu oxuyur. Buna görə də oxuduğu guşələrin, vurduğu xalların dərinliyinə, incəliyinə, bir sözlə, mahiyyətinə baş vurmağı bacarır, yəni müğamatı müğam kimi oxuyur, onun bütün gözəlliyini, ən ümddəsi fəlsəfəsinin dinişəyiciyə çatdırır. Elə buna görə də dinişəyicini sehrliyib, qəlbini olə ala bilir.

Mən İslamin üstünlüyünü bir də onda görürəm ki, o müğamın ana xəttinə sədəqəti ilə bərabər, özündən əvvəlki müğam ustalarını təkrar etmir, özü kimi oxuyur.

Bayaq dedim ki, İslam duyduğunu oxuyur. Biz bunu onun seçdiyi qazəlin mənə və mahiyyətini dərk edib, öz duyusuna çevirməsində də görürük. Möhz buna görə də, əvvəla, o, oxuduğu zaman şeirlərin vurgularını ərzün ahənginə uyğun düz vurur, pauzalarını düz tapır, ikinci tarəfdən sözləri düz və aydın tələffüz edir. Bu isə xanəndəlikdə ikinci dərəcəli məsələ deyil, ən vacib məsələlərdən biridir. Bu xanəndənin intellektual səviyyəsini, ümumi mədəniyyətini göstərən amillərdəndir.

İslam Rzayev sənət almındə bir çoxu kimi özündən əvvəlki görkəmli xanəndələrin təsiri altına düşüb onları təqlid etməmiş, ustadlardan əzx etdiklərinə yaradıcı surətdə yanaşmış, öz dəstixətti, öz yolu olan orijinal bir sənətkar kimi gəlmışdır. O, təkcə müğam ustası kimi yox, həm də lirik mahnilar, romanslar, simfoniya, xor, kantata üçün yazılmış mürəkkəb quruluşlu, xüsusi professional ifaçılıq qabiliyyəti tələb edən müğənni kimi formalaşmışdı.

İslam Rzayev geniş səs diapazonuna malik xanəndə idi. O, bu ecazkar sənətə təsadüfi yox, inkişaf edərək formalışdır gəlib, öz zəhməti ilə öz yolu-izi olduğunu səbut etmiş sənətkar idi.

İslam Rzayev bir çox ölkələrdə qastrol səfərində olub. O, dünyanın 70-dən çox ölkəsində - Almaniya, Fransa, Polşa,

Əlcəzair, Hindistan, İranda verdiyi konsertlərdə öz sənətinə sevgi və məhəbbətinin təzahürünü göstərmüşdür.

Xalqını dünyalar qədər sevən sənətkar xarici ölkələrlə yanaşı, tez-tez respublikamızın regionlarına qastrol səfərlərinə çıxır, zəhmətkeşlər qarşısında konsertlər verirdi.



Görkəmli xanəndə Zərdab rayonunda

İslam Rzayev səhnəyə «Çahargah» müğamı ilə gəlmişdir. Bu müğamın ifası onun şah əsəridir. İslam Rzayev mahir bir rəssam kimi bu müğamın mürəkkəb şöbələrinin şəklini ustalıqla çəkərək dinişəyicilərinə təqdim etmişdir.

Müğamlar müxtəlif quruluşa, ovqata malikdir. Hər xanəndə bu müğamları öz istədi, səsi müqabilində ifa edir. İslam Rzayev mordilik, mübarizlik, coşgunluq ovqatı ilə yüksəlmiş «Rast», «Çahargah» müğamlarının təkrarsız ifaçısı olmuşdur.

XIX əsrda Malibaylı Həmid, Şükür, Məşadi Cəmil, Çəmənli Məşhədi Cəfər «Rast»ı özlərinə məxsus bir üslubda ifa etmişlər.

Elə xanəndə də olub ki, bu müğamı dəstgah şəklində oxuyub. Amma dəstgahdakı «Mayeyi-Rast», «Hüseyni», «Vilayəti», «Şikəsteyi-Fars», «Əraq», «Pəncəgah» şöbələrini dürüst oxumaq hər xanəndəyə nəsib olmayıb. İsləm Rzayev «Rast» və «Çahargah» müğamlarını tamam-dəstgah ifa etmişdir. Müğamların hər ikisində, o, ifa tərzi ilə əvvəlki oxuyanlardan fərqlənmişdir. Xüsusən zəngülə və boğaz rəngarəngliyi ilk dinləyişdən hamida maraq yaratmışdır.

Mərhum bəstəkarımız, xalq artisti, professor Süleyman Ələsgorovun dediklərindən: «...Müğənni, xanəndə var ki, ancaq bəmdə və orta registrdə sərbəst oxuyur, zilə çıxan kimi çətinlik çəkir. Yaxud əksinə, bəmdə xaric oxuyur, bəzən də diksiya pozğunluğuna yol verir. Ancaq İsləm Rzayev zilda də gözəl oxuyur, bəmdə də. O, hər hansı mahni və təsnifin ifası zamanı səsinin imkanlarını olduqca cəlbəcili xirdaliqlar, zəngülələr, qaynatmalar və fermatlar vasitəsilə bacarıqla nümayiş etdirir. Cəsarətlə deməliyəm ki, İsləm Rzayev müğam ifaçılığı sahəsində də böyük uğurlar qazanıb. «Rast», «Çahargah», «Zəbul Segah», «Bayati-kürd», «Mahur hind» və s. müğamlar onun ifasında lenta yazılib, radionun, televiziyanın qızıl fonduna daxil edilib.

Müğənni İsləm Rzayevin yaradıcılığından danışarkən onu sənətsevərlər təkcə ifaçı kimi təqdim etmək doğru olmaz. O həm də bacarıqlı musiqi təşkilatçısı, musiqi xadimidir. Onlara gənc istedadlı müğənni bilavasita onun təmənnəsiz zəhməti və qayğısı ilə yetişib formalaşmışdır. Bir sözə, İsləm Rzayev Azərbaycan musiqi sənətində öz yeri olan sənətkardır. Biz bu-nu tədrican da yaxşı görüb hiss edəcəyik...

İsləm Rzayevin Tofiq Quliyevlə, Cahangir Cahangirovla, Süleyman Ələsgorovla, Hacı Xanməmmədovla, Elza İbrahimova ilə, Ramiz Mustafayevlə, Şəfiqə Axundova ilə, Nəriman Məmmədovla, Hökumə Nəcəfova ilə, Qulu Əsgərovla, Bohram Nəsibovla, Şahid Əbdülkərimovla geniş yaradıcılıq əlaqələri olub. Bütövlükdə onların yaradıcılığı əlvən xalıya bənzəyən, xoş rayihə qoxuyan çəmənzərə xatırladır. Hər biri özünə yüksək yanaşma mədəniyyəti, vokal-ifə ustalığı tələb edir. İsləm Rzayev bu missiyani ləyaqətlə yerinə yetirmişdir.

Görkəmlə bəstəkarımız Cahangir Cahangirovun əksər

mahnıları mürəkkəb struktura malikdir. Bu mahnlar ifaçıdan arayış-axtarmaq, özünü bərkə-boşa salmaq, yeni ifa maneralarına yiyələnmək vərdişi tələb edir. İsləm Rzayev onun «Füzuli» kantatasının, ayrı-ayrı simfonik əsərlərinin, bir çox mahnisinin ifaçısı olmuşdur. «Füzuli» kantatası ilk dəfə səslənəndə ona ağız büberələr də oldu. Amma müəyyən müddətdən sonra pərəstişkarları çıxaldı. Əlbəttə, bu müsbətə doğru yönəlmədə İsləm müəlli-min uğurlu ifasının da rolu az deyildi.

Xalq artisti Şövkət xanım Ələkbərovanın sənət yoldaşı İsləm Rzayev haqqında vaxtilə dedikləri: «...O, bir müğənni kimi əvəzsizdir. Səsini yaxşı idarə edir. Mahnları enişini, yoxusunu, bəmini, zilini ustalıqla yerinə yetirir.

Mən İslami həmişə klassik oxuyanımızla yanaşı tuturam. Çünkü o, həmişə həm sənətində, həm də hərəkət və davranışlarında onlardan əzx etdiyi ağayanlığı nümayiş etdirir.

Bir də onu deym ki, İsləm universal sənətkardır. Həm müğam, həm mahni, həm romans, həm də kantata ifa edir. Janr müxtəlifliyinə, həm də janrın özünəməxsus ifa manerası tələb etməsinə baxmayaraq, o, bu çətin işin öhdəsində bacarıqla görilir. Müğamı müğam, mahnını mahni, romansı romans, kantatanı kantata kimi oxuyur.

Müğənni İsləm Rzayev təkcə sənətkar kimi yox, həm də bir insan kimi əvəzsizdir. O, həyatda çox sada və səmimidir. Yaxın olduğumu adamlara həmişə kömək əli uzatmağa çalışır...

İsləm müəllim mahir pedaqqoq kimi də bizim yaddaşımızdadır. Dərs dediyi ixtisaslaşdırılmış musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasında onlara tələbə İsləm Rzayevdən müğam və vokal ifaçılığını öyrənmişdir. Məzunu olduğum Dövlət Musiqi Akademiyasında ustad xanəndə İsləm Rzayevin sifinini bitirmişəm. Ondan əzx etdiyim müğam və təsnifləri bu gün tələbələrimə həvəslə öyrədirəm.

İsləm Rzayev yaddaşlarda, elcə də bacarıqlı ansambl rəhbəri kimi də qalacaqdır. Onun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə onlara gənc ifaçı səhnəyə, televiziya ekranlarına çıxmışdır.



İslam Rzayev, Şövkət Ələkbərova və Çingiz Abbasov

İslam Rzayevin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda ilk professional Dövlət Muğam Teatrı yaradılmışdır. Muğam teatrında ayrı-ayrı ifaçılar qədim muğamlarımızı teatrlaşdırmışlar.

İslam Rzayev musiqi mədəniyyətimizdəki xidmətlərinə görə 1967-ci ildə əməkdar artist, 1989-cu ildə xalq artisti adını və 2007-ci ildə «Şöhrət» ordeninə layiq görülmüşdür.

Ustad xanəndə İslam Rzayevin oxuduğu bütün mahnılara zamanın ahəngindən doğan və yaddaşlara həkk olunan ifalardır. Buna görə də bu mahnilar heç vaxt zaman, məkan məhdudiyyəti və sərhəddi bilməyəcək, sərt sinaqlardan uğurla çıxacaq.

İslam Rzayev vokal ifaçılıq sənətinin incəliklərini bilən müğənni, hamının ürəyinə, hiss və duyularına hakim kəsilən ustاد sənətkar idi. Onun səsinin mayasında qararlaşmış yanğı, həzinlik ustad xanəndənin torpaq həsrəti ilə alışib yanın qəlbinin fəryadı idi. 2008-ci ildə bu yanğı, bu nisgil ilə də dünyasını dəyişdi İslam müəllim.

Ruhun şad olsun, ustad!..

SİZİN LƏ FƏXR EDİR SİZDƏN DƏRS ALAN

Dünyaya bu cür görünənə də, əs-lində, Bakı tarixən təkcə nefti ilə məşhur olmayıb. Onun ətraf kəndlərində, qəsəbələrində əsrlər boyu taleyini müxtəlif aqrar sahələrə bağlayan, ərsəyə gətirdiyi yeyinti məhsullarının satışı ilə dolanışlığını quran insanlar yaşayıblar.

Nəqəl edirlər ki, vaxt var idi, indiki Binə qəsəbəsinin yerində göz işlədikcə bərəkat qoxulu buğda zəmiləri dalgalanırdı. Və illərin, günlerin birində oradan keçən yolcular həzin müğam sədasi eşidirlər. Bu tərəfin adamları həmişə musiqiyə həssas yanaşib. Ona görə də ayaq saxlayır, səfərinə ara verib, yaniqli-yaniqli ətrafa yayılan səsə doğru səmti dəyişirlər. Axtarışdan xeyli keçmişdi. Artıq səs kəsilmişdi. Amma onun sehrinə düşən inadkar müğam aşıqları, deyəsan, oxuyanın kim olduğunu öyrənməyinə geri dönmək, səfəri davam etdirmək fikrində deyildilər. Nəhayət, bir nuranı kişinin əlindəki ağacı yera dayayıb, zəminin kənarında dayandığını gördülər. O saat tanıldılar, golib salamlaşdılar, kef-əhval tutdular və bayaqdan dünyani sehri avazına bürüyən adamlı rastlaşıb-rastlaşmadığını sorușdular. Qoca həndəvərdə başqa bir kəsin olmadığını bildirdi. Bununla eyham vurdur ki, axtardıqları elə özüdür. Mətləbi anlayan yolcular heyrətləndilər. Yetmiş - yetmiş beş yaşılu bu ağsaqqalla toy ziyaflarında dəfələrlə görüşməşdülər, amma bir ağız belə oxumaşını görməmişdilər. El-obada qatı dindar kimi tanınan



və bəlkə də buna görə məlahətli səsini ömrünün axırına qədər xalqdan gizləyən həmin şəxs Azərbaycan musiqi mədəniyyəti tarixində layıqli yer tutan Nəriman Əliyevin babaşı Qurbanlı kişi idi və istedadının aşkarlığını sonralar sevimli nəvəsinin fəaliyyətində tapdı...



Nəriman Əliyevin atası Mövsüm kişi

Ən sadəsindən başlamış, ən mürəkkəbinə qədər, istər palancılıq olsun, istər kosmik gəmi düzəltmək, elə bir sənət növü yoxdur ki, ustadsız-müəllimsiz ölütsün. Hər mütəxəssisin mütləq bir öyrədəni var və ən dərin kitablar, ən müasir texniki vasitələr – kompüter, internet belə onu əvəz edə bilməz. Xüsusən ədəbiyyat və incəsənət sahəsində bu qaçılmazdır. Aşıq Ələsgərin müvəffəqiyyətində Aşıq Alının zəhməti, Seyid Şuşinskinin sənət təleyinin uğurlu alınmasında Əbülhəsən xan İqbalın, Cabbar Qarağdiogluğunun, Nəvvabın haqq-sayı olub.

Bütün böyük sənətkarlar ustad əməyini yüksək qiymətləndirib,

hər dəfə nailiyyət qazananda, ilk təşəkkürü ustadlarına elçiyib və sağırsa özündən, dünyasını dəyişibsa ruhundan halalıq diləyiblər. «Ustadına kəm baxanın gözlərinə ağ gələr» - deyişiblər. Bir də, «Ustadına əhsən!» ifadəsi var ki, xanəndə yaxşı oxuyanda, indinin özündə məclis boyu yerbəyerdən eşidilir...

Monim də bu səviyyəyə çatmağıma, bir fərd, bir vətəndaş kimi az-çox öz sözümüzə deməyimə köməklək göstərənlər onlarca dır. Atam, anam, bacı-qardaşlarım, qohum-əqrabam, müəllimlərim... Sənət təleyimdə isə gözəl xanəndə, misilsiz musiqi bilicisi, əvəzsiz pedaqoq Nəriman Əliyevin rolu həlledici olub...

1980-ci ilin yayı idi. Qardaşım İbrahimlə sənəd vermək üçün Asəf Zeynalli adına Orta İxtisas Musiqi Məktəbini gəlmisdik. Növbəyə dayanmışdıq. Elə bu vaxt məşhur xanəndə, respublikanın xalq artisti Əlibaba Məmmədovu gördüm. Dəfələrlə ifasına qulaq asdığımı görə onu yaxşı tanıydım. Özümdən bixtiyar «Əlibaba əmi! Əlibaba əmi!» - deyrək çağırıldım. Ayaq saxladı. Uşaq sadələvhəlüyü ilə sözləri seçib-seçmələmədən gəlmişim səbəbini ona bildirdim. Gülümşündü, deyəsən, ərykanlığımdan, təbii danışq tərzimdən xoş gəlmişdi. Adımı, soyadımı, hansı rayonda yaşadığımı soruşdu. Ağdaşdan olduğumu, xanəndəlik sənətinə sonsuz həvəs göstərdiyimi və bu sahə üzrə təhsil almaq istədiyimi söylədim. Diqqətlə dinlədi və məni qəbul komissiyası üzvləri əyləşən otağa apardı. Əlibaba müəllim onları vəziyyətdən hali edəndən sonra «Bir şey oxu!» - dedilər. «Qatar» muğamını ifa etdim. Bəyəndlər, hətta alqışlaşdırıda... Amma sənədlərimin qəbulu zamanı məlum oldu ki, yaşım düşmür, hələ bir il gözləməliyəm. Əlibaba müəllim çox çəlıldı, gedib direktordan müştəsnə şəkildə bu işə bir əncam qılmasını xahiş etdi, lakin o da məsuliyyəti üzərinə götürmədi...

Məktəbə götürülməməyimin qanun çərçivəsində olduğunu bili-bili, özümü heç cüra yiğib-yığışdırı bilmir, pərtliyimi etrafdaçılardan gizlətməyi bacarmırdım. Ruhdan düşməyim deyə, qardaşımla razılığa gəldi ki, rayona qayitmayım, qalıb «Humayun» ansamblında çalışım. Bunu Əlibaba müəllim məsləhət gördü və o vaxtkı «Azərnəşriyyat»ın üçüncü mərtəbəsində keçirilən ilk məşq günlündəcə məni Asəf Zeynalli adına Orta İxtisas Musiqi məktəbinə gətirərək, Nəriman müəllimlə tanış

etdi. Sonralar cəfəkeşimə, mənəvi atama çəvirlən bu böyük qəlblı insan ifamı diniłdi. «Ansamblda çalışmaqla həftədə iki dəfə yanına gələrsən, səninlə özüm məşğul olacağam» — dedi. Hələ rəsmi tələbəsi olmadığım həmin yarımillik dövrə mən Nəriman müəllimin necə həssas, qayğıkeş bir pedaqoq olduğunu duyub-dərk etdim. «Humayun»un müşayiəti ilə böyük sənətkarla yanaşı aramsız olaraq konsertlərdə iştirak etməyimin qarşısını almasa da, Əlibaba müəllimə dənə-dənə tapşırırdı ki, səsimi gücə salmağa imkan verməsin... Növbəti ilin sentyabr ayında artıq mən Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin qanuni tələbəsi idim və məhz Nəriman müəllimin sinfində oxuyurdum...

Əliyev Nəriman Mövsüm oğlu 5 may 1930-cu ildə əhalisi böyükdən kiçiyə qədər muğamati yaxşı duyub-anlayan Buzovna qəsəbəsində kəndli ailisində dünyaya göz açmışdı.


206 sayılı məktəbin yedinci sinfini bitirib, atası Mövsüm kişi ilə birlikdə bir müddət kolxozdə işləmiş və oradan sənət məktəbino təhsil almağa göndərilmişdir.

1948-ci ildə sənət məktəbini qurtararaq, Azərbaycan Dəmiryolu Tikinti İdarəsində avtomobil çilingəri peşəsində çalışmışdır.

Yetkinlik çağlarında bəlkə də heç xəyalına gətirməzdı ki, vaxt gələcək, Şərqiñ nəhəng muğam xiridarları sırasında adı çəkiləcək. Görünür, elə buna görə erkən yaşlarında səsinə güvənmədi.

1951-1954-cü illərdə hərbi xidmətdə oldu, sonra əvvəlki sadə sənətinə tale yolu seçdi. Amma deyir, sən saydığını say, gör fəlök nə sayır. Əbəs yərə istədiyi odda yanmaz, suda batmaz bir ilahi varlığı bənzətmirlər ki! Mütləq özünü bürüzə verir, axarını tapır, gedib ünvanına yetişir.


Onun həzin və məlahətli səsinə vurulan dostları qəsəbədə keçirilən hər toyda aparıcıya yaxınlaşır, gənc Nərimannın, heç olmasa, kiçik bir muğam parçası oxumasına şərait yaratmasını xahiş edirdilər. Beləcə, xanəndəliyinin sədasi günbəgün öz dairəsini genişləndirirdi. Vaxt-vədə gəldi, onu bir xanəndə kimisi şadlıq məclislərinə ayrıca dəvət etməyə başladılar...



Nəriman Əliyev əsgər yoldaşları ilə

Bir gün Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyan bisi oğlu, məşhur qaboyçalan Kamil Cəlilov Nəriman Əliyeva musiqi savadını artırmağı məsləhət görür və onu zamanasının görkəmli xanəndəsi, muğam üzrə əvəzsiz pedaqoq Seyid Şuşinskiyin yanına götürir. Təcrübəli, neçə-neçə istedadlı gəncin sənət təleyində yaşı işiq yandırmış böyük muğam mütəxəssisi bu gəncin ifasını diqqətlə dinləyərək bəyəndiyini bildirir...

Birinci hissə: Yuxarıda qeyd etdik ki, Buzovna qəsəbəsi digər Bakı kəndləri kimi muğamati yaxşı bilir. Muğamat isə təkcə musiqidən yox, eyni zamanda sözdən ibarətdir. Yəni Nəriman Əliyevin doğma yurdunda yetərinə poetik fikrin də yerini var və orada xeyli görkəmli qələm sahibi yetişib. Onlardan biri olan Kənan Hacimin «Yeni xəbər» qəzetiində çıxan «Səsin səfiri» məqaləsində oxuyuruq: «Bir gün Mövsüm kişinin dostlarından biri Nərimana deyir ki, ay oğul, sənin ki belə səsin var, niyə bu səsin nazını çəkmirsən? Seyid Şuşinski var ha, bax, o mənim dostumdur, kişiylə salamaleykimiz var, gol səni onunla tanış edim, səsinə bir qulaq assın...»



Nəriman Əliyev, Xalidə xanum və oğlu Ələkbər (1972-ci il)

İkinci həsiyyə: Nəriman müəllim yazmağa başlayıb, nədənsə yedinci səhifədə yarımcıq qoymuş xatirələrində həmin hadisəni belə təsvir edir: «1955-ci ildə Mir Möhsün ağanın (Seyid Şuşinskiyin) evinə getdi. Qurban Pirimov da onlarda idi. Düşnürdüm ki, bu böyük xanəndə mənimlə danışmaz. Amma gözəl xasiyyəti varmış. Səsimin olub-olmadığını soruştu. Başının işaretisi ilə təsdiq edərək, belə deyirlər - söylədim. Bəhram Mansurov da onlarda idi. Müşayiəti ilə bir parça muğam oxudum. Ağanın xoşuna gəldi...»

Bu müxtəlif versiyaları oxuyandan sonra man heç olmasa, Nəriman müəllim haqqındaki yazının kitab variantında hadisənin təsvirini həmin təsvirlərlə uyğunlaşdırıa bilərdim. Amma məqaləni «Azad Azərbaycan» və «Mövqə» qəzetlərində necə gedibsa o cür saxladım. Çünkü istinad edilən hər üç mənbənin axırı eyni ciğira çıxır: Seyid Şuşinski ilə Nəriman Əliyevin heç zaman pozulmayaq sənət ünsiyyətinə...

Növbəti il Nəriman Əliyev Asaf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin tələbəsi idi və məhz Seyid Şuşinskiyin sınıfında oxuyurdu. Təkcə istədiyi il yox, həm də çalışqanlığı ilə

seçilən bu gənc tezliklə müəlliminin sevimlisinə çevrildi, inamını-etiadını qazandı. Ona başlıdiyi isti münasibətdən, nöqsanına güzəstsizliyindən, formalması üçün göstərdiyi xüsusi qayğıdan, inkişafını ardıcıl izləməsindən ayndıca görüründür ki, ömrünün ixtiyar çağını yaşıyan Ağa (yaxınları, dostları, tələbələri ona çox vaxt bu cür müraciət edirdilər) Nəriman Əliyev yerinə hazırlayırdı.

1926-1933-cü illərdə konservatoriyada pedaqoji fəaliyyətdən sonra, 1943-cü ildən üzü bəri texnikumda işlədiyi iyirmi ildən artıq bir müddətdə Seyid Şuşinski Azərbaycan mədəniyyətinə sədaqətlə xidmət etmiş, nəsil-nəsil görkəmlü xanəndələr yetişdirmişdi. Zülfü Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Yavər Kələntərlı, Həqiqət Rzayeva, Cahan Talışinskaya, Rübəbə Muradova, Qulu Əsgərov, Bakır Həsimov, Mürşüd Məmmədov, Əlipəşa Daşdəmirov, Zeynəb Xanlarova, Əlibaba Məmmədov, İsləm Rzayev, Mais Salmanov, Şahmali Kürdoğlu, Süleyman Abdullayev, Sabir Mirzəyev, Rəsmiyyə Sadıqova, Nail Məhərrəmov... Musiqi dünyamızın əşrəfi sayılan bu və digər sənətkarların qazandığı nailiyyətlərindən onun zəhməti, tövsiyələri bir qızıl xət kimi keçmişdir. Amma deməsə də, nədənsə özüünə mənəvi varis Nəriman Əliyev görürdü. Tarix də bunu təsdiqlədi. Vəfatından sonra məktəbin rəhbərliyi, mərhumun vəsiyyətini yerinə yetirərk, Seyid Şuşinskiyin sınıfını ona etibar elədi və 1964-cü ildən 12 sayılı musiqi məktəbinin axşam şöbəsində muğam dərsi deyən Nəriman müəllim 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-na qədər Asaf Zeynallı adına Musiqi Məktəbində, vaxtıla bilik qazandığı sınıfda, 19 sayılı otaqda öz ustادının divardan asdığı şəklinin zəhmi altında neçə-neçə xanəndəyə ustad oldu...

Böyük şəxsiyyətlərin təməsə olduğu hər şey, kiçik daş parçası belə, illər, qarınələr keçdiyə mürqəddəsləşir, abidəyə dönür. Buzovnada, artıq Nəriman müəlliminin gəzib-dolanmadığı həyətində xudmani bir ev var, vaxtıla atası Mövsüm kişi tikiib, həmişə var-dövlət içində yaşamış Seyid Şuşinskiyi hədiyyə eləmişdi. Səmimiliyi, mehribanhlığı, sadəliyi yüksək qiymətləndirən qoca-man xanəndə ömrünün sonuna qədər o evdə yaşıdı. İndi hər ikisinin - Seyid Şuşinski və Nəriman müəllimin ruhu yanaşdır o yerlərdə...



Səfiqə Eyvazova, Nəriman Əliyev, Tacəddin Manafov və Arif Əsədullayev

Millət vəkili, akademik Ziyad Səməzdədənin dediklərindən: «Azərbaycan muğam məktəbinin əvəzedilməz nümayəndəsi, gözəl pedaqoq mərhum Nəriman Əliyev Buzovna qəsəbəsinin Xəzər dənizinə yaxın «Əliayağı» deyilən məhəlləsində anadan olmuşdu. Uşaqlıq dövrümüz bir yerdə keçib. Atam Əliabbas və Nərimanın atası Mövsüm kişi xalaoglu idilər.

İllər sürətlə ötürdü. Artıq hərəmiz bir arzunun dalınca düşüb, şəxsi həyatımızı davam etdirirdik. Amma evə qayıdan kimi mütləq görüşürdük. Mən erkən yaşlarından tar çalırdım. Onu götürüb tez-tez Nərimangılı gedərdim və hər dəfə də Şərqi böyük xanəndəsi Seyid Şuşinski orada görərdim. Saatlarla çalışırıdlar.

Bir gün yenə Nərimangılı gedəndə «Bayati-Şiraz» üzərində işlədiklərini gördüm. Bir az kənarda dayanıb, onlara qulaq asırdım. Füzulinin, Seyid Əzimin, Vahidin sözlərini oxuyurdular. «Üzzal»a çatanda Seyid Şuşinski Nərimana söylədi ki, təkrar qəzəl olmasın, şöbəyə uyğun başqasını tapaq. Çox soy göstərdilər, ancaq axtarışdan

bir şey hasil olmadı...

Bu zaman bağda işləyən Mövsüm kişinin fikri-diqqəti onlarda idi. Beli torpağa sancaraq yaxına getdi və ədəb-ərkanla dedi:

— Ağa, icazə ver, mən bir qəzəl söyləyim, bəlkə karımıza gəldi. Onu atam Kəblə Qurbanəlidən eştimişəm.

Seyid Şuşinski nəzərini dəftər-qələmdən çəkərək, özündən on yaş böyük olan bu müdrik insani maraqla süzüb dilləndi:

— A Mövsüm, de görək, o nə qəzəldir elə?

İzndən sonra Mövsüm kişi Ağanəcəf Nişatın müəllifi olduğu bu qəzəli söylədi:

Gülzərə-məlahətdə gözüm bir gülə düşdü,
Ruxsari-ara xali-siyah sünbüla düşdü.

Bir Leylidən ötrü necə rüsvayı-cahanam,
Əfsaneyi-dərdim yənə dildən-dilə düşdü.

Hər aşiqi-şeyda özünü yarə yetirdi,
İqbal zəbun oldu, mənimki belə düşdü...

Ağanın qəlyamı əlində donub qalmışdı. Nəhayət, heyrətdən aralığa çökmüş qısa sükütu özü pozdu:

— A kişi, onu bir də de, qoy Nəriman yazsın.

Oxutdurub bir də qulaq asdı. Uşaq kimi sevinirdi, elə bil qiyomlı bir şey tapmışdı, nəsə böyük bir kaşf etmişdi. Nəriman bu üç beytlik şeir parçası ilə «Bayati-Şiraz»ın «Üzzal»ını - bu zil şöbəni elə məhərətlə oxudu ki, Seyid Şuşinski tələbəsinə gələcəkdə də möhz belə ifa etməsini məsləhət görüdü.

Ustadının vəfatından sonra, verdiyi sözə əmlə edərək, Nəriman Əliyev həmin muğamı Bəhrəm Mansurovun müşayiəti ilə cynən o şəkildə «Melodiya» firmasında vala yazdırdı. İndi qızıl fondda saxlanılır...

Musiqi dünyası adamlarının əksəriyyəti həyat enerjisini, ömrünü ikiyə bölməyə məcbur olur. Nəriman ustad da belələrinən idi: bir qanadda ifaçılıq fəaliyyəti, digər qanadda isə gərgin

pedaqoji iş dayanırdı.

1957-ci ildə təhsil aldığı sənət dostları ilə birgə Azərbaycan Televiziyasına dəvət olundu. Onda verilişlərin hamisi canlı yayılmışdı. Gənc xanəndə kiçik müğam parçaları və bir neçə təsnif oxudu.

1960-ci ildən Azərbaycan Dövlət Estrada Birliyində, sonra isə filarmoniyada solist kimi çalışmağa başladı. Dinləyicilər onun oxusuna xüsusi hazırlanıb, şirinlik, gətirən o qədər də zile qalxmayan zəngülərinə, sözləri çox aydın tələffüz etməsinə görə bu gənc xanəndəyə heyranlıqla qulaq asırdılar. Səhnəyə gəlişi-gedişi hər dəfə sürəkli alqışlarla qarşılanırdı.



«Ey huşyar adam, yenə məndən eşit» (Əbdülləqadir Marağai)

Respublikamızın rayonlarında təşkil olunan konsertlərdə çıxışlar edir, SSRİ-nin müxtəlisf şəhərlərində müğamlarımızı, bəstəkar və xalq mahnlarınımızdı digər məslətlərə sevdirdi.

Nəriman müəllim ifaçılıqla məşgül olduğu müddətdə daim repertuarına mürəkkəb quruluşlu, çox sənətkarın girişə bilmədiyi, məlahətli səs və böyük səriştə istəyən «Bayati-Şiraz»,

«Çahargah», «Rast», «Mahur-Hindi», «Humayun», «Nəvə» kimi müğamları daxil edirdi.

Onun ifa yaradıcılığında «Rast» xüsusi yer tuturdu. 1969-cu ildə tarzın Elxan Mircəsərovun və kamançaçalan Arif Əsədullayevin müşayiəti ilə bu müğam plastinkaya yazdırılmışdı. Səhv etmirəməs, hazırda fondda saxlanılır. «Humayun» isə Moskvada lenta alındı. Hətta buna görə ona xeyli qonorar da vermişdilər. Təessüf ki, həmin ifası harada itib-batdı, necə əldən-ələ düşdü, səhvən hansı respublikaya göndərildi, gördüm deyən olmadı...

Nəriman müəllim bir xanəndə kimi Azərbaycanda yaxşı təninsa da, ifaçılıq fəaliyyətini yetərinə genişləndirə, Cabbar Qaryagdoğlu, Xan Şuşinski qədər səhnələrdə, məclislərdə görünə bilmədi. Düber olduğu xəstəlik buna imkan vermədi. Ona görə də ömrünün sona doğru qalan hissəsini tamamilə pedaqoji sahəyə bağladı. Sanki ifa yaradıcılığında yarımcı qalmış arzusunu tələbələrinin arzularına paylaşdırır, yaranışdan xalqımızla olmuş qayım-qadim müğam sənətinin keçidiy azman yola təzə-təzə cığırlar birləşdirirdi.

Buzovnadan məktəbimizə qədər avtobusla xeyli vaxt sərf etməsinə baxmayaraq, Nəriman müəllimi bir dəfə də dərsə gecikən görmədi. Xəstələnəndə belə həkimə müraciət edib, bülletenə çıxmazdı. O, nizam-intizamını, saliqəsini hər tələbəsinə aşılamağa çalışırdı.

Zahirən belə görünən də, Nəriman müəllim sərt adam deyildi, sadəcə çox tələbkar idi. Tədris edəcəyi dəstgah üçün özünün seçdiyi qəzəlləri mükəmməl öyrətməmiş, müğamin öyrənilməsinə keçməzdı. Əruza məxsus bölgülləri – vəzni, bəhri, müəllisin sətiraltı fikirlərini, eyhamlarını birər-birər açıqlayaraq, beytlərarası əlaqələri, mənTİqi «tikiş»ləri izah edər, orəb və fars sözlərinin mənasını anladardı. Aydın tələffüzə və tam azbərləməyə nail olmayıncaya, tələbadan ol götürməzdı.

Aramızda belə bir gərginliyə tab gotirməyərək, daldada giley-güzar edən də olurdu. Amma Nəriman müəllim inadından dönmür, yumşaqlıq göstərmir, öz metodikasına sadıq qahrırdı. Ustad deyirdi: «Bilirəm, bəziləriniz hər şeyin asan başa gəlməsini istəyir.

Bununla heç yerə gedib çıxməq olmaz. Vaxt göləcək, indi çəkdiyiniz əziyyətin səmərəsini görəcəksiniz. Yadınızdan çıxarılmayın, qızılı yaxşı əzəbərləməyəndə fikir onun yanında qalır, müğəmi tam dolğunluğu ilə oxumaq olmur. Hər sözün mənasını dəqiq bilməlisiniz ki, yeri göləndə, camaata başa salmağa səviyyəniz çatsın»...

Dərsin dəstəgahı öyrənmək hissəsinə keçəndə, hər şey təzədən başlanırdı. Qəzəllə musiqinin rabitəsi, şöbədən-şöbəyə keçidlər, təsniflərin onların arasına oturuş... Hər parçanı əvvəl özü oxuyur, sonra təkrar-təkrar oxudurdu. Tələbənin ifasını səs imkanına zərgər dəqiqliyi ilə uyğunlaşdırırırdı. Artıq zəngulərlə, yersiz xallarla dincəyicini yüksəlməməyi döñ-döñə tövsiyə edirdi. Bəm səsli tələbələrə zil müğamlar oxumağı məsləhət görmürdü. «Öz imkanına kökləyə bilmirsənsə, yaxşısı budur, belə çətin işə girişmə!» - deyirdi.

Bizi 11-a qədər oxutdurmadı, göləcəkdə də bu mühüm amili nəzərə almağımızı məsləhət görərdi.

“Səsə ziyandır, belə şəyər onu zədələyə bilər” - söyləyərdi. Rütubətli havada, axşamdan xeyli keçəndən sonra az oxumağı, xüsusən, zıldan oxumamışı tövsiyə edərdi.

Qəribədir ki, o zaif tələbəni də öyrədə bilirdi. Əziyyət çəksə də, müğəmin bir yerini təkrar-təkrar başa salmalı olsa da, bunun öhdəsindən gəlirdi.

Nəriman müəllim tələbələr arasında qətiyyən ayrı-seçkilik qoymurdı, “Onlar mənim var-dövlətimdir, mən onlarla nəfəs alıram” - deyirdi.

Asudə vaxtdakı məşguliyyətimizlə də maraqlanırdı. Sağlamlığımıza, harda oluruqsa olaq, davranışımıza fikir verməyimizi tapşırırdı. İstəyirdi yaşayışla bağlı hər şey gözəl olsun ki, diqqətimizi sənətin öyrənilməsinə yönəldə bilək.

Rayondan gələn neçə tələbəni öz evinə qeydiyyata saldırb, sonradan mənzilə almasına köməklik göstərmİŞdi.

Zəhməti nəticəsiz qalmadı. Neçə-neçə yetirməsi bu gün Azərbaycan müğam ifaçılığı sənətini yaşıdır, inkişaf etdirir. Xalq artistləri Ağaxan Abdullayev, Səkinə İsləməlova, Zümrüd Məmmədova, Səfa Qəhrəmanov, Məmmədbağır Bağırzadə,

Nəzakət Teymurova, əməkdar artistlər Qaraxan Behbudov, Kifayət Gəncəli, Sahibə Əhmədova, Kəmalə Rəhimli, Təranə Vəlizadə, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teyyub Aslanov, Vahid Abdullayev, qabaqcıl müğam müəllimləri Qazənfər Abbasov, Murtuz Bağırov, Sabir Abdullayev, müğənnilər Səbinə İlyasova, Əlyar Məmmədov, Eyyaz Həsənov, Zahid Quliyev müğamı Nəriman müəllimin sinflında öyrənib. Bu gün onun altı tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Müğam Sənəti Kafedrasının aparıcı müəllimidir. Neçəsi Konservatoriyada dərs deyir. Dövlət tərəfindən özüne təkcə «Əməkdar müəllim» adı verilmişdi. Amma tələbələrinin əksəriyyəti on yüksək fəxri ada, titula layiq görülüb, Prezident təqaüdçüsüdür.



Nəriman müəllim tələbələri ilə birlikdə

Nəriman müəllim biliyini təkcə tələbələrinə bəxş etmirdi. Azərbaycan musiqisinin ehtiyacına ürəyinin qapılarını taybatay açmışdı. Tanınmış sənətkarlar, hətta müğam sahəsi üzrə müəllimlər yanına məsləhətə gələr, dərsində əyləşib dediklərinə qu-laq asar, bilmədiklərini soruştırlar. Xalq artistlərindən Alim Qasımov, Qəndab Quliyeva, Mələkxanım Əyyubova, əməkdar

artistlərdən **Zabit Nəbızadə** və **Yaqut Abdullayeva**, özləri də etiraf edir ki, **Nəriman müəllimdən** muğamatın sirlərini müntəzəm surətdə **öyrənilərlər**. Ümumiyyətlə, bu gün üzədə olan tanınmış xanəndələrin doxsan – doxsan – faizi bu gözəl pedaqoqdan bəhrələnib. Hamısı onun məktəbindən keçməyi özü üçün vacib hesab edib.



Milli musiqimizin müzakirəsi zamanı

Kitabın **əvvəlində** qeyd etdiyimiz kimi, şair Bəxtiyar Vahabzadə «Muğam» poemasını yazarkən, evinə gedib Nəriman müəllimlə **məskənləşib**, muğamların şöbələrini, guşələrini poetik şəkildə **monalandıranda**, onun dediklərinə əsaslanıb. Ustad xanəndə saatlarla ayrı-ayrı muğam hissələrini avazla oxuyaraq mahiyyətini **şairə açıqlayırmış...**

Onun qalbinde, ruhunda sənət yanğısı ilə milli təssübkeşlik qoşlaşmışdı. **Hor kəsin** uğuruna öz uğuru qədər sevinirdi, **hor kəsin** xətasına öz xətası kimi ağıryırıldı. Tarzənlər Bohram Mansurov və **Əhsən Dadaşovu** xoşlayırdı, amma müşayiət bacarığına görə **birinciyyət** üstünlük verirdi.

Biz soruşanda ki, xanəndələrdən kimi bayanır, ilk növbədə

Yaqub Məmmədovun adını çəkirdi. «Təmiz muğam oxuyur. Onun səsi məndə olsayıdı, ifamla dünyani fəth edərdim» - deyirdi. Dünya şöhrəti möğənnimiz Zeynəb Xanlırova tələbəlik vaxtı bir dəfə «Humayun»u necə gözəl oxumuşdusa, Nəriman müəllim həmin ifanın ləntə köçürüləməsiniñə **həmişə** təssüsflənirdi.

O həmişə, hər yerdə səmimi idi: işdə də, **küçədə** də, evdə də. Sanki insanlara münasibəti, yaşayış tərzini **bütünlük**lə muğam çalarları üzərində qurulmuşdu. Ömür-gün yoldaşı fiziki-riaziyyat müəllimi Xalidə xanımə **məhəbbəti-hörəmti** ilahi bir həzinliyə bürünmüdü.

Sevgi qarşılıqlı olur və yaş tanımır. **İnsanı insanla** ayıra bilən fələyin, əgər arada pak mehr, mehribanlıq olubsa, insana unutdurmağa gücü çatır. Bu gün Xalidə xanım Nəriman müəllimin ruhundan bir an da aralı **düşmür**. Ömür-gün yoldaşının azman fəaliyyətinə bigənə **yanaşılında** dünyadan küsür, efrədən, mətbuatdan inciyir, gərkəmlili **musiqi** pedaqoqu barəsində bir xos kəlmə eşidəndə isə sevinir, cyni açılır. Haqlı olaraq, Nəriman Əliyev haqqında ayrıca **kitab** yazılmasını, ad gününün, anım mərasimlərinin **on illiklər** arasında yubiley möclislərinin respublika soviyyəsində keçiriləcəyini səbirsizlikla gözləyir. Nəriman müəllimi sayib qapısına **galonları**, yazı üçün söz soruşanları, şəkil istəyənləri hörmətlə-izzətlə qarşılıyor. Aila başçısının yoxluğununu unutdura bilən əsl Azərbaycan xanımı kimi!

Xalidə xanımın söylədikləri: **mən** bu **evə** 1961-ci ildə gəlin gəlmışəm. O vaxt biza bərk-bərk tapşırıdlar **ki**, ucadan danış-mayaq-gülməyək. Ağanın istirahəti pozular-deyərdilər. Amma baxıb-görürdük **ki**, o heç zaman dincəlmir. Elə **hey** nəsə yazar, nəsə mütləci edirdi.

Seyid Şuşinski ömrünün son aylarına **qədər** qaynatamının onun adına tikdirdiyi evdə yaşadı. 1965-ci **ildə** birdən-birə özünü pis hiss etdi. Ömrünün sonuna **lap az qaldığını** duyduğundan, vətənə qayıtməq qərarına gəldi. **Ağdama** yola düşəndə Nərimana dedi: İnstallah, bu yaxınlarda **övladın** dünyaya

gələcək, səndən bir xahişim var, adını, oğlan olsa Sarənc, qız olsa Dilkəş qoysarsan. Həyat yoldaşım onun vəsiyyətini yerinə yetirərək, böyük qızımıza müğam şöbələrindən birinin adını verdi...

Nəriman müəllim qızları Dilkəsi və Dilrübəni çox sevirdi. Sənətinə görə vaxtı nə qədər dar olsa da, onların tərbiyəsi ilə məşğul olmağa macal tapır, xalq üçün faydalı yetişmələrini itayırdı.

Nəriman müəllimin bacısı oğlu, Azərbaycanın tanınmış kamançacıları, Bakı Musiqi Akademiyasının professoru, məşhur qadın kamançacıları Şəfiqə Eyvazovanın həyat yoldaşı Arif Əsədullayevin xatirələrindən: «1998-ci ilin aprel ayının 27-si idi. Ağır xəstə yatan dayım dedi ki, Mehrini çağır, qoy mənim üçün kamançada bir şey çalsın. Qızım gəldi və «Şüstər» müğəmini çaldı. Nəriman müəllim xeyli fikrə getdi. Deyəsən, ömrünün qürubuna az qaldığını hiss etmişdi. Amma nik-nikliniyini əldən vermir, ətrafdakılara ağrı göturmirdi. Nəhayət, düşüncələrdən ayrıldı və baxışlarımı Mehriyə yönəltdi: - Bündən müğayat olun, böyük gələcəyi var - dedi... Bir gün sonra vəfat etdi. Bu dəfə ruhu nənəsi Mehri ilə qovuşdu... Doğulduğu Buzovnada torpağı tapşırıldı. Hüzün mərasimində gələnlərin ardı-arası kəsilmirdi. Respublikanın bütün görkəmli musiqiçiləri yas məclisində iştirak etdilər...»

Xalq artisti, professor Ağaxan Abdullayev: Nəriman ustadla tanışlığımın uzun bir tarixi var. 1969-cu ildən tələbəsi, 1977-ci ildən müəllim yoldaş olmuşam. Bütün müğamların sırrını mən ondan əzx etmişəm.

Respublikanın xalq artisti Alim Qasımov: - Nəriman müəllim sinifdə tələbələrə azadlıq verirdi. Amma bu, onun dərsi ciddi aparmasına qətiyyən mane olmurdu. Əksinə, tələbələrin aldığı biliyin keyfiyyətini daha da artırırdı. O, sənətdə mənim babamdır.

Xalq artisti, tarzən Möhlət Müslümov: On il mən onun sinifdə konsertmüsteşər olmuşam. Nəriman müəllimlə keçən vaxtlarımı aspirantura, akademiya hesab edirəm. Bilmədiyi müğam yox idi. Sənətdə elə bir yer qalmamışdı ki, Seyid Şuşinski bu böyük pedaqoqa öyrətməmiş olsun...

Xalq artisti, opera səhnəmizin uzun illik Məcnunu Mənsum İbrahimov: Bu gün muğam dünyamızda Nəriman Əliyev ənənəsi var. Nəinki hər xanəndə, hətta hər müəllim yaxşı ifaçı yetişdirə bilmir. O bacardı. Çünkü yaxşı oxuyanda xoş sözünü, pis oxuyanda iradını açıq bildirirdi...



Ramiz İsmayılov, Nəriman Əliyev və Qəzənfər Abbasov

Tələbə yoldaşım, hazırda müğam müəllimləri arasında ustادımızın məktəbini ləyəqətlə davam etdirən Qəzənfər Abbasovun dediklərindən: bu bir reallıqdır ki, pedaqoqlardan söhbət düşəndə Seyid Şuşinski'dən sonra birbaşa olaraq Nəriman Əliyevin adı yada düşür. Ata kimi qayğımı çəkib. Çöl-bayır görməmiş, kənddən gəlmış bir yeniyetmə idim. Nəhəng müğam dünyası ilə qarşılaşanda, sözsüz ki, çəşib qaldım. Amma nə qədər çətin olsa da, Nəriman müəllim xanəndəlik sənətinin sırlarını mənə öyrətdi.

İstedadım getdikcə açılırdı. Artıq üçüncü kursda bütün müğam dəstgahlarını mənimsəmişdim... Mən ondan pedaqoqluğunu da öyrəndim. Xüsusən, qabiliyyətli, amma müəllim deyəni bir qədər gec götürən tələbələrlə işləmək qaydasını. Ən istəkli, ən böyük müəlliminə olub...

Nəriman müəlliminin bir amalı var idi – onu sənki həyatının epi-qrafi götürmüdü: «Efirə hamı çıxa bilər, amma Ağanın sənətini hamı davam etdirə bilməz. Mən tələbə üçün yox, xalq üçün zəhmət çəkirəm». Seyid Şuşinskiyin ona verdiklərini gələcək nəslə son damlasına qədər qaytarmaq istəyirdi. Qaytardı da!

«Təbiət ömrün onun heç zaman xəzənələməz». Bu hikmətli misra ölməz sənətkar, Nəriman ustadla uzun müddət ciyin-ciyanə işləmiş musiqi və söz sərrafı Hacıbaba Hüseynovundur və müğamatın tərəqqisinə ömrünü-gününü sərf etmiş insanlara həsr olunmuşdur. Nəriman müəllim də həmin sıradadır. Və həmisi bəhar xidmətləri heç zaman qoymaz ki, adı unudulub, ruhu xəzana dönsün...

MÜNDƏRİCAT

Ön söz	3
Tariximizin aynası	7
Muğamatımızın incəlikləri «Şur» dəstgahı fonunda	14

Professional müğam məktəblarına doğru

Musiqi məclisləri	24
Konsert və teatr salonları	33
Muğamatımızda Üzeyir bəy mərhəlesi	35
Ulu öndər və ulu müğamlarımız	52

Unudulmaz səlfətlər

Yaddaşlardan gələn səslər	62
Segah İslam	68
Pəsxan Cəlil	71
Məşhədi Məmməd Fərzəliyev	73
Məşhədi Cəmil Əmirov	76
Cabbar Qaryagdiyev – xanəndə, bəstəkar, şair	80
Seyid Şuşinski şərq musiqisinin incisidir	87
Keçəçi oğlu Məhəmməd	99
Universal mədəniyyət xadimi	101
Xan Şuşinski və Azərbaycan müğamları	105
Zülfü Adıgözəlovun xanəndəlik məktəbi	110

Muğam ruhlu bəstəkarlar

«Bayati-şiraz»dan süzülən musiqi	115
Müasirliyini hifz edən əsərlərin müəllifi	121

Səsin cəzibəsi

Vokal və opera sənətinin sərvəti	126
Keşməkəşli yollar, bənzərsiz rollar	133
Səhnəmizin Ərabzəngisi	137
Bir dünyamız, bir sən özün, bir də mən	142
Çox zillərdən yuxarı bəm	149
Öz taleyini oxuyan müğənni	157
Sənətin Kərəmi	167

Sevindiyi müəllimlərim

El səni soruşar «Zəbul-Segah»dan	174
Sizinlə fəxr edir sizdən dərs alan	181

Ruzə Məhərrəm qızı İbişova

ƏBƏDİYYƏT NOTLARI

Naşir: Rafiq Xan-Sayadoğlu

Texniki redaktor: Əyyar Tahirov

Korrektor: Zinyət Mürşüdova, Rübəbə Vəliyeva

Dizayner: Ceyhun Əliyev, İradə Əhmədova

Yığılmağa verilmişdir: 17.12.2010

Çapa imzalanmışdır: 14.01.2011

Tiraj: 500, s.ç.v 12,5

«MBM» mətbəəsində çap olunmuşdur.



Ruzə Mənərrəm qızı İbişova Ağdaş rayonunun Ləki qəsəbə-sində anadan olub.

Asəf Zeynalli adına Orta İxtisas Musiqi məktəbində əməkdar müəllim Nəriman Əliyevin, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında isə xalq artisti İslam Rzayevin sinfini bitirib.

İfasında “Mirzə Hüseyen segahı”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Şur”, “Mahur-Hindi”, “Çahargah”, “Xaric segah” muğam dəstgahları, “Kəsmə Şikəstə”, “Heyrati” zərb muğamları, yüzdən çox bəstəkar və xalq mahnisı lentə alınaraq Azərbaycan Dövlət Televiziyası və Radiosu Fonduna daxil edilmişdir.

Jurnalistlər Birliyinin üzvüdür. Görkəmlı xanəndələrin, tanınmış musiqiçilərin yaradıcılığına həsr olunmuş məqalələrlə mətbuatda müntəzəm çıxış edir.

Ruzə İbişova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimidir.

Ailəlidir, bir qızı var.